

Natəvan Soltan qızı Əyyubova

**STATİSTİKA
ÜMUMİ NƏZƏRİYYƏ**

DƏRSLİK

*Təhsil Nazirliyinin 17.09.2014
tarixli № 1024 əmri ilə dərslik
kimi təqdim edilmişdir*

Bakı -2014

| | |
|-------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| Müəllif: | <i>İqtisad elmləri namizədi</i> N.S.Əyyubova |
| Elmi redaktor: | <i>Fizika-riyaziyyat elmləri doktoru, professor</i> E.Q.Orucov |
| Rəyçilər: 338,9 + 7 98 | <i>İqtisad elmləri doktoru, professor</i> M.R.Tağıyev; <i>Fizika-riyaziyyat elmləri doktoru, professor</i> T.H.Nəsirova <i>İqtisad elmləri namizədi, dosent</i> P.Ə.Qurbanov <i>Fizika-riyaziyyat elmləri namizədi</i> X.E.Abbasova |

288352

**Statistika (Ümumi nəzəriyyə) dərslik / E.Q.Orucovun
redaksiyası altında. – Bakı, 344 səh.**

Dərslik Azərbaycanın Təhsil Nazirliyinin təhsil standartlarının tələblərinə müvafiq şəkildə hazırlanmışdır. Verilənlərin topllanması metodları, dəyişənlərin paylanması analizi və qarşılıqlı asılılıqların öyrənilməsinin statistik metodları, variasiya və zaman sıraları, seçimi müşahidələr və proqnozlaşdırma məsələləri dərsliyin əsas məzmununu təşkil edir. Makro və mikro səviyyədə iqtisadi proseslərdəki tendensiyaları qiymətləndirmək qabiliyyətini və praktik vərdişləri formalasdırın nümunələr ətraflı şəkildə həlli ilə hər mövzuya aid verilir.

İqtisadiyyat yönümlü Ali Təhsil Müəssisələrinin müəllim və tələbə heyəti, statistika sahəsində ixtisaslaşan elmi və praktiki işçilər üçün nəzərdə tutulmuşdur.

ISBN 978-9952-8012-3-1

© N. Əyyubova

Bakı Dövlət Universiteti
ELMIJ KİTABXANA

MÜNDƏRİCAT

| | |
|------------------------------------------------------------------------------------|-----------|
| ÖN SOZ | 6 |
| GİRİŞ | 10 |
| | |
| MÖVZU 1. ÜMUMİ MƏLUMATLAR | 15 |
| 1.1. Statistikanın obyekti, predmeti və funksiyaları | 15 |
| 1.2. Azərbaycanda statistikanın inkişaf tarixi haqqında | 17 |
| 1.3. Statistik göstəricilərin təsnifatı | 21 |
| Mövzuya aid test tapşırıqları | 23 |
| | |
| MÖVZU 2. STATİSTİK MÜŞAHİDƏLƏR | 26 |
| 2.1. Statistik müşahidələr anlayışı | 26 |
| 2.2. Statistik müşahidələrin program – metodoloji və təşkilati məsələləri | 28 |
| 2.3. Statistik müşahidələrin növləri, üsulları və təşkili formaları | 33 |
| Mövzuya aid test tapşırıqları | 35 |
| | |
| MÖVZU 3. QRUPLAŞMALAR | 38 |
| 3.1. Statistik məlumat yiğimi və qruplaşmalar | 38 |
| 3.2. Statistik svodka | 40 |
| 3.3. Statistik qrafiklər və cədvəllər | 55 |
| 3.4. Statistikada qrafik təsvir vasitələri | 63 |
| Mövzuya aid test tapşırıqları | 72 |
| | |
| MÖVZU 4. STRUKTURUN STATİSTİK ANALİZİ | 74 |
| 4.1. Strukturun statistik analizi | 74 |
| 4.2. Struktur dəyişmələrinin xüsusi göstəriciləri | 75 |
| 4.3. Struktur dəyişmələrinin ümumiləşmiş göstəriciləri | 78 |
| 4.4. Konsentrasiya və mərkəzləşdirmə göstəriciləri | 84 |
| Mövzuya aid test tapşırıqları | 89 |
| | |
| MÖVZU 5. ORTA GÖSTƏRİCİLƏR | 91 |
| 5.1. Orta göstəricilər | 91 |
| Mövzuya aid test tapşırıqları | 97 |

| | |
|-----------------------------------------------------------------------------------------------------------------------------|------------|
| MÖVZU 6. VARIASIYA ANALİZİ..... | 99 |
| 6.1. Variasiyanın statistik öyrənilməsi | 99 |
| 6.2. Variasiya sıralarında qrafik təsvir vasitələri | 102 |
| 6.3. Variasiyalarda paylanmasıın mərkəzi göstəriciləri | 107 |
| 6.4. Paylanmasıın struktur xarakteristikaları | 112 |
| 6.5. Variasiyaların ölçü və intensivlik göstəriciləri..... | 115 |
| 6.6. Dispersiyaların cəmlənməsi qaydası..... | 124 |
| 6.7. Dispersiya analizi | 129 |
| 6.8. Variasiyalarda paylanması formaları. Asimetriya | 131 |
| 6.9. Eksses..... | 134 |
| 6.10. Empirik göstəricilərə görə normal paylanması qurulması..... | 136 |
| Mövzuya aid test tapşırıqları..... | 143 |
| MÖVZU 7. SEÇİMİ MÜŞAHİDƏLƏR | 151 |
| 7.1. Seçimi müşahidələr | 151 |
| 7.2. Seçimi müşahidələrdə xətalar | 157 |
| 7.3. Kiçik seçimlər və onların xüsusiyyətləri | 171 |
| Mövzuya aid test tapşırıqları | 172 |
| MÖVZU 8. SOSİAL-İQTİSADİ HADİSƏLƏRDƏ ASILILIQLARIN STATİSTİK ÖYRƏNİLMƏSİ..... | 177 |
| 8.1. Statistik və korrelyasiya asılıqları | 177 |
| 8.2. Qeyri parametrik metodlar. Kəmiyyət əlamətləri arasında asılılığın ölçüməsi metodları. Parelər sıralar metodu | 182 |
| 8.3. Keyfiyyət əlamətlər arasında asılılığın qiymətləndirilməsi. | 192 |
| 8.4. Qrafik metod | 202 |
| 8.5. Cədvəl metodu..... | 204 |
| Mövzuya aid test tapşırıqları | 207 |
| MÖVZU 9. KORRELYASIYA ANALİZİ | 211 |
| 9.1. Korrelyasiya analizi..... | 211 |
| 9.2. Cüt xətti korrelyasiya əmsali. Korrelyasiya sahəsi | 212 |
| 9.3. Determinasiya əmsali..... | 218 |
| 9.4. Empirik korrelyasiya münasibəti | 222 |
| 9.5. Xüsusi korrelyasiya əmsali..... | 224 |
| 9.6. Çoxölçülü korrelyasiya əmsali..... | 226 |
| Mövzuya aid test tapşırıqları | 228 |

| | |
|-----------------------------------------------------------------------------------------------------------|------------|
| MÖVZU 10. REQRESSİYA ANALİZİ | 233 |
| 10.1. Cüt reqressiya | 233 |
| 10.2. Çoxölçülü repressiya | 242 |
| 10.3. Rqressiya analizində modellərin adekvatlığının yoxlanılması..... | 246 |
| 10.4. Trend tənliklərdə seçim. Qaliqların avtokorrelasiyası..... | 249 |
| 10.5. Rqressiya analizi sosial-iqtisadi tədqiqatlarda | 256 |
| Mövzuya aid test tapşırıqları | 258 |
| MÖVZU 11. İNDEKSLƏR | 260 |
| 11.1. İndekslər..... | 260 |
| 11.2. İndekslərin qurulma metodları | 262 |
| 11.3. Aqreqat indekslər | 264 |
| 11.4. Ümumi indekslərin hesablanması düsturları..... | 268 |
| 11.5. Ərazi indeksləri..... | 272 |
| 11.6. Orta çəkili indekslər | 275 |
| 11.7. İndekslər sistemi | 278 |
| Mövzuya aid test tapşırıqları | 282 |
| MÖVZU 12. DİNAMİK SIRALAR..... | 286 |
| 12.1. Dinamik sıralar..... | 286 |
| 12.2. Dinamik sıraların analitik göstəriciləri | 291 |
| 12.3. Dinamik sıranın orta göstəriciləri..... | 299 |
| 12.4. Proqnozlaşdırmanın sadə metodları. Dinamikanın orta göstəriciləri əsasında proqnozlaşdırma | 303 |
| 12.5. Stasionar sıralar əsasında proqnozlaşdırma | 307 |
| Mövzuya aid test tapşırıqları | 314 |
| ƏLAVƏLƏR | 320 |
| ƏDƏBİYYAT SİYAHISI | 337 |

ÖN SÖZ

Müasir cəmiyyətdə iqtisadiyyatın idarəolunma mexanizmində statistika mühüm rol oynayır. Onun köməyi ilə ölkə iqtisadiyyatının, mədəniyyətinin inkişafını, əhalinin həyat səviyyəsini və ictimai həyatın bir çox başqa sahələrində baş verən dəyişmələri xarakterizə edən informasiyanın toplanması, ümumiləşdirilməsi, elmi şəkildə emalı və analizi həyata keçirilir.

Bu səbəbdən iqtisadi təhsil sistemində *statistika fənnini* - müasir iqtisadçının peşəkar səviyyəsini formalasdıran baza elmi fənni kimi xüsusi yer ayrıılır.

Hal-hazırda elm qarşısında prinsipial yeni məsələ, yeni analiz və nəzarətin beynəlxalq standartlara müvafiq şəkildə realizə olunması məqsədi ilə statistikanın təşkilatı və ümumi metodoloji əsaslarının reformasiyası məsələsi durur. Bu məqsədin müvəffəqiyyətlə həyata keçirilməsi yüksək kvalifikasiyalı iqtisadçıların hazırlıq səviyyəsinin daha da yüksəldilməsini tələb edir.

Bu dərslik qarşıya qoyulan bu tələbləri, statistik tədqiqat metodlarının tətbiq olunması və həmçinin, statistika fənninin tədrisi təcrübəsinə nəzərə alaraq hazırlanmışdır.

Statistika nəzəriyyəsinin əsasları aşağıdakı məsələlərin öyrənilməsini nəzərdə tutur:

- statistikanın predmeti, metodları, funksiyaları və iqtisadi nəzəriyyə və başqa “yaxın” fənlərlə uzlaşması;
- iqtisadi statistikada istifadə olunan statistik göstəricilər və təsnifatlar sistemi, onların məzmunu, tətbiq sahəleri, statistik göstəricilər və təsnifatlar arasında qarşılıqlı münasibətlər;

- iqtisadi və maliyyə məlumatlarına əsaslanan statistik analizin daha mühüm istiqamətləri;
- ilkin məlumatların əsas mənbələri və statistik bazanın formallaşmasının əsasları.

Qeyd etdiyimiz kimi istənilən profilli iqtisadçıların hazırlığında tədris prosesinə statistika fənni mütləq şəkildə daxil edilir. Bu fənn tələbələri kütləvi məlumatların toplanılması qaydaları ilə tanış edir, müxtəlif sosial və iqtisadi proseslərdə baş verən dəyişikliklər haqqında bir hadisə və ya bir müşahidə əsasında verilən nəticənin niyə doğru olmaması sualına cavab verir. Statistika kursu statistik metodların mahiyyəti, öyrənilən sosial-iqtisadi hadisə və proseslərə tətbiq olunma xüsusiyyətləri haqqında təsəvvür yaradır. Bu fənn rəsmi statistik mənbələrdə dərc olunan, iqtisadi vəziyyəti və inkişafı xarakterizə edən əsas statistik göstəricilərin qurulma metodikalarını və funksiyalarını izah edir. Dərsliyin əsas məqsədi tələbələrə Statistika fənninin nəzəri əsaslarının tətbiq edilməsi vərdişlərinin formallaşmasında yardım etməkdir. Dərsliklə tanış olduqdan sonra tələbələr statistik göstəricilər sisteminin analiz olunması və hesablanması üçün lazımi bılıkları əldə edəcəklər.

Belə ki, dərsliyin köməyi ilə tələbələr:

- sosial-iqtisadi külliyyatları hərtərəfli xarakterizə etməyi;
- baş verən hadisələrin faktor və nəticə əlamətləri arasında qarşılıqlı asılıqları tədqiq etməyi;
- əsaslandırılmış iqtisadı nəticələrə gəlməyi;
- iqtisadi proseslərin effektivliyinin artırılması üçün tövsiyələr verməyi bacaracaqlar.

Statistika fənni müxtəlif təhsil formaları (əyani, axşam, qiyabi, distansiyalı, yəni «online») üzrə tələbələrə tədris edilir. İqtisadi yönümlü ixtisaslarda bakalavr pilləsi üzrə tələbə hazırlığı mikroiqtisadi proseslərin araşdırılmasında statistik metodologiyalardan istifadə və tətbiqetmə bacarıqlarının inkişaf etdirilməsini nəzərdə tutur. Magistrların hazırlıq səviyyəsi isə makroiqtisadi proseslərin analizində statistik metodlardan istifadə olunması imkanlarını yaradır.

Müəyyən dərəcədə bu fənn bir çox elmi-tədris müəssisələrində ayrı tədris fənni kimi tədris olunan ehtimal nəzəriyyəsi və riyazi statistika fənninə əsaslanır. Halbuki, bir çox aparıcı xarici universitetlərdə olduğu kimi bu fənlərin bir kursda birləşdirilərək tədris olunması daha məqsədə uyğun olar. Əgər statistika kursunu üç hissəyə bölsək: Statistika I - təsviri statistikanı, əsas paylanması qanunularını, seçimi müşahidələrin əsaslarını; Statistika II – statistik hipotezlərin yoxlanılmasını, statistik qiymətləndirmənin aparılması məsələlərini, regressiya və dispersiya analizini, zaman sıralarının analizini; Statistika III – çoxölçülü statistik analizi tədris edə bilər. Statistika fənninin tədrisi makro- və mikroiqtisadiyyat fənlərindən əldə olunan biliklərə əsaslandığından adı çəkillən fənlər tədris planında statistika fənninin tədrisindən öndə yer tutmalıdır. Belə ki, tələbələr makro- və mikroiqtisadiyyat fənlərindən əldə etdikləri biliklər əsasında iqtisadi proseslərin mahiyyətini dərk etdikdən sonra bu proseslərdəki asılılıqları analiz etməyi və qiymətləndirməyi öyrənməlidirlər.

Statistika dərsliyi iqtisadiyyat yönümlü ali tədris müəssisələrində statistika kursunun tədrisində I mərhələyə uyğun hazırlanmışdır. Burada məlumatların toplanması, analizi,

paylanması metodları, dəyişənlər arasında asılılıqların tədqiqinin statistik üsulları, variasiya və zaman sıralarının xarakteristikaları, indekslərin hesablanması və proqnozlaşdırma metodologiyaları eks olunmuşdur. Qeyd etmək istəyirik ki, digər anoloji tədris materiallarından fərqli olaraq bu dərslikdə proqnozlaşdırma məsələlərinə yer ayrılmış, əhəmiyyətli məlumatlar verilmişdir.

Dərslik Təhsil Nazirliyinin təhsil standartları üzrə bütün tələblərə cavab verir. Tədris materialının tərtibatında müasir kompüter texnologiyalarının imkanlarından geniş istifadə olunmuşdur. Bu, həm nümunə obyektlərinin və nəticələrinin qrafik təsvirində, həm də dizayn məsələlərində biruzə verir. Bu məqsədlə EXCELL, STATİSTİKA və başqa program paketlərindən istifadə edilmişdir.

Dərslikdə təqdim olunan nəzəri biliklər Azərbaycan iqtisadiyyatı üzrə həm makro, həm də mikro iqtisadi səviyyələrdə rəsmi statistik mənbələrdən götürülmüş informasiya əsasında tərtib olunmuş tipoloji məsələlərlə tamamlanmışdır. Nəzəri məlumatların təqdimatından sonra kitaba statistik hipotezlərin yoxlanılması üçün vacib olan müxtəlif meyarlar üzrə sərbəstlik hədləri və əhəmiyyətlilik dərəcələri nəzərə alınan cədvəl göstəriciləri əlavə olunur.

Hər paraqrafın sonunda tələbələr üçün baxılan mövzuya uyğun test və sual tapşırıqlar verilir.

GİRİŞ

Statistika – özünün predmeti və tədqiqat metodları olan müstəqil ictimai elm sahəsidir. Bu elm ictimai həyatdakı praktiki tələblərdən yaranmışdır.

Statistika latin söyü olub "siyasi vəziyyət", "dövlətin idarə edilməsi" mənasını daşıyır. Həmçinin, yunan sözü "status" - vəziyyət və italyan sözü olan "stata"- dövlət "statistika" termininin formallaşmasında rol oynamışlar. Hələ qədim Çində, bizim eradan 2000 il əvvəl, statistik məlumatlar toplanılırdı. Əlbəttə ki, indi bizim statistik məlumat adlandırdığımız informasiya o dövrədə daha primitiv şəkildə, məsələn, hər hansı bir məişət əşyalarının və ya ev heyvanlarının sayı formasında olurdu. Sonralar, tədricən, bu göstəricilərə əhalinin sayı, yaş-cins strukturu, kənd təsərrüfatının, sənayenin, tibb və s. sahələrdəki vəziyyətlə bağlı məlumatlar əlavə olunmağa başladı.

Xüsusilə, kapitalizmin və dünya təsərrüfat əlaqələrinin inkişafı ilə toplanılan məlumatların həcmi artmağa başladı. O dövrün tələbləri dövlət idarəetmə orqanları və kapitalist müəssisələri qarşısında praktiki ehtiyaclar üçün əmək və əmtəə bazarları, xammal resursları haqqında geniş və hərtərəfli informasiyanın toplanması vəzifəsini qoyurdu.

XVII əsrən etibarən statistika elm kimi inkişaf etməyə başladı. Bu istiqamətdə çalışan V.Petti, E.Qalley, C.Qraunti kimi alimlər ingilis statistika məktəbinin əsasını qoydular. Onların əsas xidmətləri ictimai həyatın qanuna uyğunluqlarının analizində kəmiyyət metodlarından istifadə etmələri oldu. Əsrin ortalarında "siyasi hesab" adlanan yeni istiqamət yarandı ki, onun yaradıcıları Vilyam Petty (1623-1687)

və Con Qraunti (1620-1674) kütləvi ictimai hadisələr haqqında informasiya əsasında ictimai həyatın qanuna uyğunluqlarını açmağa çalışır və kapitalizmin inkişafı ilə bağlı sualları cavablandırmağa cəhd göstəridilər. 1660-cı ildə “siyasi hesab” məktəbi ilə yanaşı İngiltərədə, Almaniyada təsviri statistika və ya “dövlətin idarə edilməsi” məktəbi fəaliyyət göstərməyə başladı.

K.F.German (1755-1815), V.Qosset (1876-1937, daha çox Styudent psevdonimi ilə məşhurdur), A.Kettle (1796-1874), F.Qalton (1822-1911), K.Pirson (1857-1936), R.Fisher (1890-1962), A.A.Çuproff (1874-1926), P.P.Çebişev, A.A.Markov və bir sıra alimlərin bu elmin inkişafına verdikləri əmək böyük və danılmazdır. İlk dəfə bir elm kimi statistika alman filosofu, Gettingen universitetinin professoru Gotfrid Ahenval (1719-1772) tərəfindən tədris olunmağa başladı.

Elm sahəsi kimi statistika haqqında bir neçə düşüncə tərzi mövcuddur:

- *statistika* - təbiət və cəmiyyətin kütləvi şəkildə baş verən hadisələrini öyrənən universal elmdir;
- *statistika* - digər elm sahələri üçün tədqiqat metodları işləyib hazırlayan metodoloji elm sahəsidir;
- *statistika* – ictimai elmdir.

İctimai həyatın hadisələri dedikdə müxtəlif elementlərin mürəkkəb uzlaşması başa düşülür. Statistikanın onları öyrənib - öyrənməməsindən asılı olmayaraq ictimai hadisələr müəyyən kəmiyyət münasibətlərinə malik olurlar. Bir tərəfdən statistika ictimai hadisə və prosesləri xarakterizə edən kəmiyyət göstəriciləri külliyyatıdır (məsələn, əməyin statistikası, nəqliyyatın statistikası və s.), digər tərəfdən

ictimai həyatın müxtəlif istiqamətlərində məlumatların toplanılması, emalı və analizi üzrə praktiki fəaliyyətdir, üçüncü bir tərəfdən müxtəlif toplularda dərc olunmuş kütləvi nəzarətin (uçotun) nəticələridir. Eyni zamanda təbii elmlər üzrə statistika dedikdə kütləvi müşahidələrin nəticələrinin riyazi üstürlərlə qiymətləndirilməsi metodologiyaları və üsulları başa düşülür.

Beləliklə, elm sahəsi kimi statistika kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflərini, keyfiyyət tərəfləri ilə ayrılmaz şəkildə öyrənir. Həmçinin, bu elm konkret məkan və zaman şəraitində inkişaf prosesinin qanuna uyğunluqlarının kəmiyyətçə ifadəsini tədqiq edir.

Statistika elmi sahə kimi aşağıdakı xüsusiyyətlərə malikdir:

- Sosial-iqtisadi hadisələrin strukturunu xarakterizə edir;
- Araşdırılan hadisələrin başqa hadisələrlə qarşılıqlı asılılığının səbəblərini müəyyən edir;
- İctimai hadisələri həm statik, həm də dinamik olaraq öyrənir;
- Sosial-iqtisadi hadisə və prosesləri ayrı faktlar şəkildə deyil, kütləvi şəkildə araşdırır;
- Hadisələrin və inkişaf tendensiyalarının ölçülərini, yəni konkret zaman və məkan şəraitində hadisələrin kəmiyyət tərəflərini tədqiq edir.

Statistik tədqiqatlarda aşağıdakı statistik metodlardan istifadə olunur:

- ✓ kütləvi müşahidələr metodu (ilkin məlumatların külliyyatın vahidləri üzrə toplanılması);
- ✓ ilkin məlumatların ümumiləşməsini və klassifikasiya-

- sını təmin edən qruplaşmalar;
- ✓ mütləq, nisbi və orta göstəricilərin köməyi ilə öyrənilən hadisələrin xarakterizə olunmasını təmin edən və inkişaf proseslərində qarşılıqlı asılılıqları və qanuna-uyğunluqları müəyyən edən ümumiləşmiş göstəricilərin analiz metodları.

Statistika digər ictimai elmlər kimi, məsələn: fəlsəfə, iqtisadiyyat, sosiologiya, politologiya kimi cəmiyyəti və cəmiyyətdə baş verən hadisə və prosesləri öyrənir, onların meydana gəlmə səbəblərini araşdırır. Statistikani digər ictimai elmlərdən fərqləndirən əsas cəhət onun cəmiyyətdəki hadisə və proseslərin kəmiyyət xarakteristikalarını tədqiq etməsidir. Lakin kəmiyyət xarakteristikaları ilə yanaşı statistika hadisələrin keyfiyyət xüsusiyyətlərini də öyrənir. Başqa sözlə desək, statistika cəmiyyətdəki hadisə və proseslərin keyfiyyət xarakteristikalı kəmiyyət xüsusiyyətlərini öyrənir. 2-ci fərqli cəhət statistikanın tədqiq etdiyi hadisələrin kütləvi xarakter daşımasıdır. Yəni, statistika ayrıca götürülmüş hadisələri ümumiləşdirilmiş şəkildə araşdırır. 3-cü fərqli cəhət isə statistikanın hadisələri həm statik (variasiya analizi), həm də dinamik (zaman sıraları) şəkildə araşdırma-sındadır.

Statistik tədqiqatlarda zaman faktoru önemli yer oynayır. Müəyyən bir hadisə haqqında toplanan statistik məlumatlar analiz olunduqdan sonra həmin hadisəni xarakterizə edən qanuna uyğunluqlar aşkar edilir. Məlumdur ki, statistikanın metodoloji əsasları dialektika ilə bağlıdır. Lakin, statistika qarşısında duran vəzifə və məsələləri həll etmək üçün digər elmlərin nailiyyətlərindən də istifadə edir. Statistik tədqiqatlar nəticəsində əldə olunmuş qanuna-

uyğunluqlar sonrakı mərhələlərdə digər elmlərin nailiyyətləri, analiz üsulları tətbiq edilməklə tədqiq olunur. Belə elm sahələri kimi aşağıdakılardır sadalamaq olar: riyazi analiz, informatika, ehtimal nəzəriyyəsi, riyazi statistika, ekonometrika və s. Digər elmlərlə qarşılıqlı əlaqəsindən qaynaqlanaraq, statistika müasir dövrdə statistik məlumatların toplanılması, saxlanması, görüntülənməsi, üzərində əməliyyatların aparılması, interpritasiya olunması mənasını daşıyır.

Statistik tədqiqatlar nəticəsində əldə olunmuş informasiyanın saxlanması, ötürülməsi, üzərində müəyyən əməliyyatların aparılması üçün informasiya texnologiyalarından istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, statistik informasiyanın emalı zaman, diqqət və məsuliyyət tələb edən yorucu bir prosesdir. Lakin tətbiqi programlar paketlərinin bu prosesə cəlb edilməsi işi xeyli asanlaşdırır, zamana qənaət edir, daha dəqiq nəticələrin əldə edilməsinə imkan yaradır. Belə tətbiqi program paketlərinə EXCEL, EVIEWS, MATLAB, SPSS, STATİSTİCS və s. programları nümunə göstərmək olar.

Statistika kursu cəmiyyətdə baş verən hadisə və proseslərin analizi üçün tədbiq edilən statistik metodların məhiyyəti haqqında təsəvvür yaradır. Statistik məlumatlar sorğu və müşahidə yolu ilə toplanılır. Öz növbəsində sorğu və müşahidələr fərdi və kütləvi şəkildə aparılır. Məsələn, kütləvi sorğuya əhalinin siyahıya alınması prosesini, referendumları misal götirmək olar.

MÖVZU 1. ÜMUMİ MƏLUMATLAR

- 1.1. Statistikanın obyekti, predmeti və funksiyaları**
- 1.2. Azərbaycanda statistikanın inkişaf tarixi haqqında**
- 1.3. Statistik göstəricilərin təsnifikasi**

1.1. Statistikanın obyekti, predmeti və funksiyaları

Dövlətin idarə edilməsi və dövlət tərəfindən müxtəlif sahələrin tənzimlənməsi üçün ilk növbədə cəmiyyətdə baş verən hadisə və proseslər haqqında məlumatların toplanması daimi və fasilesiz olmalıdır.

Statistikanın predmeti - digər ictimai elmlərdə olduğu kimi cəmiyyət və cəmiyyətdə baş verən hadisə və proseslərdir. Qeyd etdiyimiz kimi, statistika hadisə və prosesləri araşdıraraq qanuna uyğunluqları üzə çıxarır, kəmiyyət və keyfiyyət xarakteristikalarını öyrənir, hadisələrin meydana gəlmə səbəblərini müəyyən edir. Bu araşdırmalar həm statistika, həm də digər elmlərin tədqiqat üsüllərinin tədbiq edilməsi ilə aparılır.

Statistikanın obyekti - çoxluqlar, külliyyatlardır. Çoxluqlar və külliyyatlar çoxlu sayıda elementlərdən ibarət böyük qruplaşmalardır. Bu elementlər eyni keyfiyyətli və bir-birindən fərqlənən ola bilər. Beləliklə, statistikanın obyekti olan çoxluqlar 3 meyarla müəyyən edilir: 1) Ümumi hadisələr coxlugu; 2) Eyni xususiyətli hadisələr coxlugu; 3) Müxtəlif, bir-birindən fərqlənən hadisələr coxlugu.

Statistikanın əsas məsələsi - cəmiyyətin tarixi inkişafının müxtəlif mərhələlərində baş verən hadisə və proseslərin qanuna uyğunluqlarının, əhalinin həyat səviyyəsini xarakterizə

edən və bir-biri ilə qarşılıqlı əlaqadə olan statistik göstəricilər sisteminin öyrənilməsindən ibarətdir.

Statistik göstərici dedikdə, konkret şəkildə götürülmüş hadisələrin ümmükləşmiş xarakteristikaları başa düşülür. Statistik göstəricilər 4 formada olur:

1) Fərdi statistik göstəricilər - konkret bir hadisəyə aid olunan göstəricilərdir. Məsələn: məhsulun qiymət indeksi, satış həcmi və mal mübadiləsi indeksi və s.

2) Ümumi statistik göstəricilər - ümumi vəziyyəti xarakterizə edir və dövlət səviyyəsində olan statistik göstəricilərdir. Məsələn: ÜDM, ÜMM, Dövlət bütçəsinin gəlirləri və xərcləri, inflyasiya göstəriciləri və s.

3) Sahəvi statistik göstəricilər - konkret bir sahəyə aid olan aqreqativ göstəriciləri xarakterizə edir. Məsələn: elm, təhsil, səhiyyə, idman sahələri üzrə göstəricilər.

4) Regional statistik göstəricilər - regionu sosial-iqtisadi və s. yönünlərdə vəziyyətini xarakretizə edən göstəricilərdir. Məsələn, Azərbaycanın şimal regionunda turizm sektorunun inkişafı ilə bağlı statistik göstəricilər.

Ümumi halda statistika 2 böyük göstəricilər sinfinə bölünür: deskreptiv və inferental. Statistik göstəricilərin xüsusiyyətləri və parametrləri təhlil olunduqdan sonra ümumi külliyyata cəlb olunmursa bu hal deskreptiv statistika kimi qəbul olunur. Seçmə yolu ilə əldə olunan statistik məlumatlar aqreqat göstəricilərə aid edilirsə müşahidə olunan hal inferental statistikanı xarakterizə edir.

Statistikianın əsas məsələləri, məqsədləri aşağıdakı funksiyaların yerinə yetirilməsini nəzərdə tutur:

- statistik göstəricilərin metodologiyasının hazırlanması;

- dövlət səviyyəsində statistik modellərin hazırlanması;
- statistik göstəricilərin beynəlxalq standartlara uyğunlaşdırılması;
- statistik informasiyanın operativliyinin və adekvatlığının təmin edilməsi;
- statistik informasiyanın toplanması prosesinin programlaşdırılması və informasiya texnologiyalarının tətbiqi məsələlərinin yüksək səviyyəyə çatdırılması

Bir elm sahəsi kimi statistikanın aşağıdakı tərkib hissələri mövcuddur:

- Statistikyanın ümumi nəzəriyyəsi;
- Riyazi statistika;
- Sosial-iqtisadi statistika.

Müasir dövrdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar dövlətin müvafiq statistika qurumları qarşısında duran vəzifələri xeyli artırılmışdır. Azərbaycan iqtisadiyyatının dünya iqtisadi münasibətlər arenasına integrasiyası statistikada tətbiq olunan informasiyanın beynəlxalq göstəricilərlə müqayisə olunmasını və standartlara uyğunlaşdırılmasını tələb edir.

1.2. Azərbaycanda statistikanın inkişaf tarixi haqqında

Azərbaycanın müstəqilliyi, yeni sosial, iqtisadi və siyasi şərait, Azərbaycanın Avropa Şurasına daxil olması və onun beynəlxalq əlaqələrinin genişlənməsi başqa sahələrdə olduğu kimi, statistikaya, statistikanın keyfiyyətinin yüksəldilməsinə, mövcud Azərbaycan ərazisində daha uzun müddətli statistik sıraların yaradılmasına, bununla da son

yüzillikdə ölkənin statistika tarixi və tarixi statistik külliyyatlarının yaradılmasına tələbat yaratmışdır. Arxiv materialları, «Azərbaycan tarixi» və bir sıra digər nəşrlərlə tanışlıq göstərir ki, tarixçilər bu kitablarda hələ XIX əsrin əvvəllərində Azərbaycanda əhali, sənaye, kənd təsərrüfatı, ticarət, xarici ticarət və s. haqqında çoxsaylı məlumatlar vermişlər və araşdırımlar aparmışlar. Bu kimi məlumatlara Azərbaycanda qeyri-müntəzəm, az-çox müntəzəm və mərkəzləşdirilmiş statistika fəaliyyəti təşkil edildiyi XIX əsrдə, xüsusilə də, XIX əsrin ortalarından sonra, yəni Azərbaycanın şimal hissəsinin Rus İmperiyasının tərkibində olduğu dövrdə daha çox rast gəlmək olur.

XIX ərin sonu XX ərin əvvəlləri imperiya statistikası tarixdə müxtəlif müayinələrin və siyahıya almaların təşkili və keçirilməsi ilə xarakterizə olunur ki, bunlardan da ən əsası Şimali Azərbaycan ərazisi də daxil olmaqla, çar Rusiyanın bütün ərazisində 1897-ci ilin fevral ayının 9-u (yanvarın 28-i) vəziyyətinə birinci ümumi siyahıya almanın keçirilməsi olmuşdur. Bu siyahıya almada əhalinin üç kateqoriyası hesablanmışdır: mövcud, daimi və qeyddə olanlar. Siyahıya almanın programı özündə 14 əlaməti birləşdirirdi və siyahıya alma vərəqəsinin üç formasından istifadə edilmişdir.

Arxiv materialları içərisində qorunub saxlanmış materialardan biri Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişafı haqqında olan məlumatlardır. Azərbaycanın neftçixarma məntəqələrinin işlənməsi haqqında mövcud olan bu məlumatlar keçmiş Bakı neft sənayeçilərinin qurultay şurası tərəfindən ümumiləşdirilərək hər il «neft sənayeçiləri üçün sorğu kitabı» adı altında nəşr edilmişdir. Bu

məlumatlar ayrı-ayrı sahibkarların təqdim etdikləri məlumatlara əsaslanırkı ki, onlar da heç də həmişə işin vəziyyətini düzgün qiymətləndirməkdə maraqlı deyildilər.

Azərbaycan İnqilab Şurasının 9 avqust 1920-ci il dekretinə və həmin ilin 17 dekabr tarixli qərarına uyğun olaraq, 1920-ci ilin dekabrında 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradıldı və onun kollegiyası 12 nəfərdən ibarət oldu. Yalnız 1924-cü ildə yerli statistika orqanlarının yaradılmasına başlamaq mümkün oldu və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirildi. Azərbaycanda statistikanın təşkili və statistika orqanlarının yaradılması çətin şəraitdə həyata keçirilirdi, vəsait və ixtisaslı kadrlar çatışmırıdı.

Həyata keçirilmiş iri statistik işlərdən 1927-ci ildə geniş program əsasında aparılmış kəndli ev təsərrüfatlarının dinamik müayinəsini, 1929-cu ildə kiçik sənaye müəsissələrinin siyahıya alınmasını göstərmək olar. 1939-cu il 17 yanvar vəziyyətinə statistik işlərdən ən mürəkkəb və ağırı sayılan mövcud əhalinin siyahıya alınması aparıldı. Əhali tərəfindən hərtərəfli dəstək və milli kadrların inkişafı bu işin Azərbaycanda müvəffəqiyyətlə keçirilməsində əsas amillərdən biri oldu.

Böyük Vətən müharibəsi illərində respublikanın statistika orqanlarının qüvvəsi işdə operativliyin yüksəldilməsinə, statistik məlumatların yığılması və işlənməsi vaxtının ixtisara salınmasına, istehsal avadanlıqlarının və materiallarının qısa programlar üzrə təcili siyahıya almalarının keçirilməsinə yönəldilmişdi. Əhali haqqında bir çox məlumatlar, o cümlədən: köçürülmüş əhali, talon sistemi ilə təchiz edilmə, əhalinin sayı haqqında aylıq hesablamalar, 1 yanvar və-

ziyyətinə kənd əhalisinin yaş və cins tərkibi haqqında kənd sovetliklərinin illik hesabatlarının yiğilması və işlənməsi işləri görülmüşdü.

Respublikada birinci sahələrarası balans 1966-ci ildə, ondan sonrakı isə 1972 və 1977-ci illərdə tərtib edilmişdir.

Beləliklə, hal-hazırda Dövlət Statistika Komitəsi sisteminde 86 təşkilat mövcuddur: mərkəzi aparat, Naxçıvan MR Dövlət Statistika Komitəsi, Bakı şəhər statistika idarəsi, 81 rayon (şəhər) statistika idarəsi (söbəsi), Baş Hesablaşma Mərkəzi, Statistik məlumatlarının Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi.

Azərbaycan iqtisadiyyatının təsərrüfatçılığın bazar modelinə keçidi hələ 1991-ci ilin aprel ayında qiymətlərin liberallaşdırılması ilə başlamışdı. Dövlət Statistika Komitəsi bu sahədə baş verən prosesləri operativ işləmək üçün qiymət üzərində müşahidəni təşkil etmişdir. Müşahidə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq seçmə qaydada sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və ticarət müəssisələrində təşkil edilmişdir.

Hazırda dövlət statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni inkişaf və istiqamət mərhələsinə qədəm qoymuşdur. Dövlət Statistika Komitəsi tərəfindən statistika praktikasında istifadə olunan qayda və standartlar tədricən beynəlxalq və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılır və bu zaman ölkədə aparılan islahatlara xüsusi diqqət yetirilir. 1992-2003-cü illər ərzində istər dövlət statistika hesabatları, istərsə də onların tərtib edilməsinə dair təlimatlar beynəlxalq standartlara uyğun və dövlət dilində hazırlanmışdır. Bu dövrdə «Əsas iqtisadi-statistik göstəricilərə dair metodoloji izahat», «Statistika üzrə əsas metodoloji

göstərişlər» məcmuələri (I və II hissə) hazırlanaraq dərc edilmişdir. Ölkənin iqtisadi və sosial fəaliyyətini daha tam və dəqiq əks etdirən milli hesablar sistemi tətbiq edilmiş və BMT metodologiyası əsasında təmiz məhsul və “Ümumi əlavə dəyər” göstəricilərinin hesablanması metodologiyası işlənib hazırlanmışdır.

Dövlət Statistika Komitəsi tərəfindən yerinə yetirilmiş əsas işlərdən biri də 1999-cu və 2009-cu illərdə ölkədə müvəffəqiyyətlə həyata keçirilmiş əhalinin siyahıya alınması olmuşdur. Bu siyahıya alma ölkə əhalisinin sayının dəqiqləşdirilməsində və gələcək üçün sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasında böyük əhəmiyyət kəsb etmişdir.

Ölkə statistika işinin köklü surətdə yaxşılaşdırılması məsələləri yalnız müasir, dəqiq ifadə olunmuş hüquqi əsasda müvəffəqiyyətlə həll oluna bilər. Statistikanın hüquqi cəhətdən müdafiə olunmasının gücləndirilməsi, dövlət statistika orqanlarının qanunvericilik statusunun daha da dəqiqləşdirilməsi yeni şəraitdə prinsipial əhəmiyyət kəsb edir. Burada tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, uçot və hesabat sahəsində bütün müəssisə və təşkilatların öz vəzifələrini düzgün başa düşmələri də böyük əhəmiyyət kəsb edir.

1.3. Statistik göstəricilərin təsnifikasi

Cəmiyyətdə baş verən sosial-iqtisadi prosesləri araşdırmaq və təhlil etmək üçün statistik məlumatlar bazası olmalıdır. Bu statistik məlumatlar əsasında dövlətin sosial siyasetini formalasdırmaq, onu elmi cəhətdən əsaslaşdırmaq mümkündür. Sosial-iqtisadi göstəricilər üç qrupa

bölünür:

- sosial göstəricilər;
- iqtisadi göstəricilər;
- demoqrafik göstəricilər

Bəzi ədəbiyyatlarda bu göstəricilər sadəcə iki qrup şəklində təqdim edilir: sosial və iqtisadi göstəricilər. Bu halda demoqrafik göstəricilər sosial göstəricilər qrupuna daxil edilir.

Sosial göstəricilərə əhalinin həyat səviyyəsi göstəriciləri, yəni gəlirləri, xərcləri, əmək haqqı, yoxsulluq həddi; əmək bazarı göstəriciləri: məşgulluq, işsizlik, iqtisadi aktiv əhali; insan inkişafı indeksi; elm, təhsil, mədəniyyət, idman, turizm və s. sahələr üzrə göstəricilər aid olunur.

Demoqrifik göstəricilər dedikdə əhalinin yaş-cins strukturunu üzrə göstəricilər, yaşa görə demoqrafik yüksək əmsalları, əhalinin təbii və mexaniki hərəkəti göstəriciləri, təbii artım, ölüm, doğum əmsalları, orta ömür uzunluğu və s. başa düşülür.

Iqtisadi göstəricilərə isə Ümumi daxili məhsul, Ümumi milli gəlir, dövlət bütçesinin gəlirləri, xərcləri, kəsiri, qiymətlər səviyyəsi, investisiya qoyuluşu və sahibkarların iqtisadi fəallığı və s. iqtisadi fəaliyyətlə bağlı göstəricilər aiddir.

Statistik göstəricilər sistemi üç qrupa bölünür:

1-ci qrupa həcm göstəriciləri, yəni subyektlərin sayı(mütləq və ya nisbi şəkildə), ümumi cəmi aid olunur;

2-ci qrupa orta göstəricilər (sadə və şəkili halda) aiddir;

3-cü qrupu variasiya xarakteristikaları, yəni mərkəzi paylanma və struktur göstəriciləri, paylanma formaları, ölçü və bircinslilik əmsalları səciyyələndirir.

Mövzuya aid yoxlama testləri

- 1. Statistikani digər ictimai elmlərdən fərqləndirən əsas fərqli cəhətlər hansı bənddə verilmişdir?**
 - a) Ümumi, kütləvi xarakter daşıyan hadisələrin öyrənilməsi;
 - b) Tədqiq olunan obyektlərin keyfiyyət xarakteristikalarının araşdırılması;
 - c) Tədqiq olunan obyektlərin kəmiyyət və keyfiyyət xarakteristikalarının araşdırılması;
 - d) Tədqiq olunan obyektlərin kəmiyyət xarakteristikalarının araşdırılması;
 - e) Ümumi, kütləvi xarakter daşıyan tədqiqat obyektlərin dənəmik və ya statik halda kəmiyyət və keyfiyyət xarakteristikalarının araşdırılması.
- 2. Statistik tədqiqatlarda informasiya texnologiyalarına müraciət edilməsi hansı hallarda əhəmiyyətlidir?**
 - a) İnfomasiyanın saxlanması və ötürülməsi və üzərində müəyyən tədqiqat işlərinin aparılması zamanı;
 - b) İnfomasiyanın saxlanması və ötürülməsi;
 - c) İnfomasiyaların məlumat bazası kimi saxlanması;
 - d) İnfomasiyanı digər texnoloji vasitələrə ötürülməsi üçün;
 - e) Heç bir halda əhəmiyyətli deyil.
- 3. Statistikanın predmeti nədir?**
 - a) Cəmiyyət və cəmiyyətdə baş verən sosial, iqtisadi, siyasi proseslər;
 - b) Sosial sfera obyektləri;
 - c) İctimai qurumlar;
 - d) Ev təsərüfatları;
 - e) Əhali.
- 4. Statistikanın obyekti nədir?**
 - a) Coxluqlar və külliyyatlar;
 - b) Statistika elminin tərkib hissəsi olaraq cəmiyyətin sosial həyatında baş verən hadisələrin keyfiyyət xarakteristikalı kəmiyyət tərəflərinin araşdırılması;

- c) Sosial proseslərin kəmiyyət xarakteristikalarının araşdırılması;
- d) Əhalinin həyat səviyyəsinin yüksəldilməsi məsələlərinin tədqiqi;
- e) Sosial sferada inkişafına mane olan məsələlərin həlli.

5. Statistikanın əsas məqsədi nədir?

- a) Sosial proseslərdəki qanuna uyğunluqların və göstəricilər sisteminin müəyyən edilməsi;
- b) Statistik informasiyanın toplanması;
- c) Statistik informasiyadan ibarət məlumat bazasının yaradılması;
- d) Əhalidən sorgu üsulu vasitəsilə informasiyanın toplanılması;
- e) Sosial proseslərdəki qanuna uyğunluqları müşahidə üsulu ilə müəyyən etmək.

6. Deskriptiv və inferental göstəricilərin əsas xüsusiyyəti necə ifadə olunur?

- a) Deskriptiv göstəricilər ümumi külliyyata aid edilmir, inferental göstəricilər ümumi külliyyata aid edilir;
- b) Deskriptiv göstəricilər ümumi külliyyata aid edilir, interval göstəricilər ümumi külliyyata aid edilmir;
- c) Deskriptiv göstəricilər ümumi külliyyata aid edilmir, interval göstəricilər ümumi külliyyata aid edilmir;
- d) Deskriptiv göstəricilər ümumi külliyyata aid edilir, interval göstəricilər ümumi külliyyata aid edilir;
- e) Deskriptiv göstəricilər ümumi külliyyata aid edilə də bilər aid edilməyə də bilər, interval göstəricilər ümumi külliyyata aid edilə də bilər aid edilməyə də bilər.

7. Statistik göstəricilərin formasına görə neçə növü var?

- a) 2;
- b) 3;
- c) 5;
- d) 6;
- e) 4.

- 8. Aşağıdaki göstəricilərdən hansıları sosial göstəricilərə aididir:**
- 1. ÜDM; 2.Təhsil sahəsi üzrə; 3.Turizm sahəsi üzrə; 4.Ölüm və doğum göstəriciləri; 5.Büdcə xərclərinin göstəriciləri.**
a) 2;3;
b) 1;5;
c) 2;3;5;
d) 3;4;5;
e) 4;5.

9. Aşağıdaki göstəricilərdən hansıları iqtisadi göstəricilərə aididir?:

 - 1. ÜDM göstəriciləri; 2.ÜMM göstəriciləri; 3.Təbii artım göstəriciləri; 4.İnflyasiya göstəriciləri; 5.Yoxsulluq göstəriciləri.**
a) 1;3;
b) 1;2;4;
c) 3;5;
d) 1;4;5;
e) 2;4;5;

10. Aşağıdaki göstəricilərdən hansıları iqtisadi göstəricilərə aid deyil? 1.ÜMM göstəriciləri; 2.Büdcə daxil olmalar; 3.Elm və mədəniyyət göstəriciləri; 4.Yaşa görə demoqrafik yük əmsalları; 5.Məşgulluq və işsizlik göstəriciləri.

a) 3;4; b) 1;2; c) 3;4;5; d) 1;2;3; e) 4;5;

11. Qruplaşmalar nədir?

 - a) Bir və ya bir neçə kəmiyyət və keyfiyyət xarakteristikalarına görə seçilmiş statistik göstəricilər toplusu;**
 - b) Kəmiyyət xarakteristikalarına görə formalasılmış göstəricilər toplusu;**
 - c) Kəmiyyət və keyfiyyət xarakteristikalarına görə formalasılmış göstəricilər toplusu;**
 - d) Zaman əlamətinə görə qurulmuş cədvəllər;**
 - e) Statisik göstəricilərin bərabər sayıda bölünməsi.**

MÖVZU 2. STATİSTİK MÜŞAHİDƏLƏR

- 2.1. Statistik müşahidələr anlayışı**
- 2.2. Statistik müşahidələrin program – metodoloji və təşkilati məsələləri**
- 2.3. Statistik müşahidələrin növləri, üsulları və təşkili formaları**

2.1. Statistik müşahidələr anlayışı

Statistik müşahidə statistik tədqiqatın ilk mərhələsidir. Cəmiyyətdə baş verən hadisə və proseslərdəki inkişaf qanunauyğunluqlarını müəyyən etmək üçün statistik müşahidənin əsas məsələsi etibarlı informasiyanın əldə olunmasıdır.

Statistik müşahidə - gələcəkdə hadisə və proseslərin ümumiləşdirici xarakteristikalarını əldə etmək məqsədi ilə əvvəlcədən nəzərdə tutulan əlamətdar göstəricilərin qeydiyyatdan keçməsi yolu ilə ictimai həyatdakı hadisə və proseslər haqqında informasiyanın sistematik, planlı və elmi şəkildə təşkil olunaraq toplanmasıdır.

Statistik müşahidə kütləvi (tədqiq olunan hadisə daha çoxlu sayda hallarda qeydə alınmalıdır), etibarlı (həqiqəti, reallığı əks etdirməlidir) və sistematik (müşahidələr davamlı olaraq ya daimi, ya da periodlarla aparılmalıdır) şəkildə aparılmalıdır.

Statistik müşahidə aşağıdakı mərhələlərdə həyata keçirilir:

- müşahidənin keşirilməsinin program-metodoloji həzırlığı;
- müşahidənin keşirilməsinin təşkilatı hazırlığı;

- statistik müşahidə üçün məlumatların toplanması;
- statistik müşahidənin məlumatlarının keyfiyyətinə nəzarət olunması;
- statistik müşahidənin təkmilləşdirilməsi üçün nəticə və təkliflərin işlənilməsi

Tədqiq olunan obyektin real qiymətləri ilə statistik müşahidə nəticəsində hadisə üçün alınan qiymətlər arasındakı fərq müşahidənin səhvi və ya xətası adlanır. Müşahidə səhvi xarakterinə, yaranma səbəbinə, son nəticəyə təsir dərəcəsinə görə 2 növə bölünür:

- a) qeydiyyat səhvi;
- b) reprezentativlik səhvi

Qeydiyyat səhvi müşahidə prosesində faktorların ya düzgün qeydə alınmaması, ya düzgün qəbul edilməməsi, ya da hər iki hal eyni zamanda baş verdikdə alınır. Bu səhvələr təsadüfi, sistematik, qərəzli və ya qərəzsiz ola bilər.

Qeydiyyatın təsadüfi səhvələri adından göründüyü kimi təsadüfi səbəblərdən yaranır. Müşahidələrin sayı çox olduqca Böyük ədədlər qanununun təsiri ilə bu təsadüfi səhvələr nisbətən nəzərə çarpan olmur.

Qeydiyyatın sistematik səhvələri eyni istiqamətdə baş verən (ya göstəricilərin şisirdilməsi, ya da azaldılması) daimi olan səhvələrdir. Bu səhvələr müşahidələrin ümumi nəticələrində yanlış hallara gətirir.

Reprezentativlik səhvələri müşahidənin tam olmadığı halda baş verir, yəni təsadüfi qaydada seçilmiş müşahidə külliyyatı baxılan prosesi və ya ümumi külliyyatı tam xarakterizə edə bilmir. Bu səhvələrin həcmi qiymətləndirilə bilər.

Reprezentativliyin sistematik səhvələri vahidlərin müşahidə külliyyatına seçildiyi zaman təsadüflik prinsipinin po-

zulması nəticəsində baş verir. Belə səhvələr adətən kəmiyyətcə ölçüle bilmir.

Göstəricilərin şüurlu şəkildə bilərəkdən yanlış götürülməsi *qeydiyyatın və reprezentativliyin qərəzli səhvi* adlanır. Təsadüfi, məqsədsiz, texniki qüsurlardan yaranan səhvələr *qeydiyyatın və reprezentativliyin qərəzsiz səhvi adlanır*.

Müşahidələrin dəqiq, etibarlı və obyektivliyinə əmin olmaq üçün nəzarət müşahidələri həyata keçirilir. Nəzarət hesablama, sintaksis və məntiqi şəkildə aparılır.

2.2. Statistik müşahidələrin program – metodoloji və təşkilati məsələləri

İstənilən statistik müşahidə hazırlıq mərhələsini keçməli və program - metodoloji və təşkilati məsələlərə uyğun tərtib olunmuş plana görə həyata keçirilməlidir.

Program - metodoloji məsələlər dedikdə aşağıdakılardan nəzərdə tutulur:

- statistik müşahidənin məqsədinin və vəzifələrinin müəyyən edilməsi;
- müşahidə vahidinin və obyektinin, hesabat və ya sorğu vahidinin təyin olunması;
- statistik müşahidə üçün zamanın müəyyən edilməsi;
- statistik müşahidənin programının hazırlanması və aprobasıya olunması;
- əsas və köməkçi vasitələrin hazırlanması;
- tədqiqatın məqsədinə və əsas məsələlərinə uyğum olaraq müşahidənin növünün, formasının və üsulla-

rının seçilməsi.

Təşkilatı məsələlərə aşağıdakılardan aid olunur:

- statistik müşahidənin təşkilati planlarının işlənilməsi;
- müşahidə orqanlarının göstərişləri;
- müşahidənin keçirilməsi üçün məkanın müəyyən olunması;
- müşahidə keçiriləcək yerlərə sənədlərin və instrumentariyaların (vasitələrin) çoxaldılaraq göndərilməsi;
- bəzi hallarda məşq müşahidələrin keçirilməsi;
- kadrların seçilməsi, təlimləndirilməsi və yerləşdirilməsi;
- müşahidə materiallarının qəbulu və təhvil verilməsi üçün zaman və qaydaların müəyyən edilməsi.

Statistik müşahidələri təşkil edərkən ilk növbədə obyekt və vahidlər müəyyən olunmalıdır.

Müşahidə obyekti – haqqında statistik məlumatlar toplanan, vahidləri bir-biri ilə qarşılıqlı əlaqədə olan, məkan və zamana görə məhdudlaşdırılmış müəyyən tam çoxluqdur.

Müşahidə vahidi - müşahidə obyektinin ayrılmaz tərkib elementidir. Bu element uçotun əsası və müəyyən vahidlər toplusunun daşıyıcısı kimi çıxış edir ki, statistik müşahidə prosesində onların varlığı və ya olmaması öyrənilən külliyyatın hər bir vahidi üçün fiksə olunmalıdır.

Statistik müşahidə prosesində obyekt və vahidlərin daxa yaxşı öyrənilməsi üçün onların ayrı-ayrı keyfiyyət xüsusiyyətləri, xüsusi göstəriciləri fiksə olunmalı və ölçülməlidir. Bu məqsədlə müşahidə programı tərtib olunur.

Müşahidə programı – hər bir əlamət məntiqi olaraq tədqiqatın məqsədi və əsas məsələləri ilə bağlı olduqda müşahidə olunacaq və qeydiyyata keçəcək əlamətlər ço-

xluğudur.

Müşahidə programı aşağıdakı tələblərə cavab verməlidir:

- müşahidə programına elə əhəmiyyət kəsb edən əlamətləri daxil etmək lazımdır ki, onlar tədqiqatın əsas məsələsinin həlli üçün vacib olan və yalnız bu statistik müşahidənin köməyi ilə alına biləcək informasiyanı versin;
- müşahidə programının hər bir məsələsi dəqiq və obyektiv cavabın alınmasını təmin etməlidir;
- statistik müşahidənin məsələlərini elə ardıcılıqla düzənmək lazımdır ki, nəzarət məqsədi ilə alınan nəticələri məntiqi müqayisə etmək mümkün olsun;
- müşahidə programı statistik verilənlərin gələcəkdə işlənilməsinə və üzərində əməliyyatların aparılmasına görə uyğunlaşdırılmalıdır;
- daha iri həcmli və mürəkkəb statistik müşahidələr zamanı müşahidə programının mütləq və ayrılmaz əlavəsi kimi instruksiyası olmalıdır;
- müşahidə programı müvafiq sahələrin mütəxəssislərini bu işə cəlb etməklə kollektiv şəkildə işlənilməlidir;
- müşahidə programına toplanılan məlumatların dəqiqləşdirilməsinə və yoxlanmanın məqsədinə xidmət edən nəzarət xarakterli məsələləri və sualları daxil etmək lazımdır.

Statistik müşahidənin keçirilməsi üçün formulyator və instruksiya formasında vasitələr hazırlanır.

Statistik müşahidənin formulyatoru - qraflanmış xüsusi kağızlardır. Bu kağızlarda programın suallarının siyahısı,

cavablar üçün boş yerlər və cavabların şifrləri (kodları) verilir. Formulyator titul və ünvan hissələrinə bölünür. Statistikada formulyatorun iki növündən istifadə olunur: fərdi (blank-kart); siyahılı (blank-siyahı).

Fərdi formulyatorlar bir vahid üçün müşahidə programının suallarına, siyahılı formulyatorlar isə bir neçə müşahidə vahidi üzrə müşahidə programının suallarına cavabların qeydiyyatı üçün nəzərdə tutulur.

Formulyatorlardakı suallar nə qədər aydın şəkildə tərtib olunsa da, onlara instruksiya da əlavə olunur.

İstruksiya - statistik müşahidənin program- metodoloji və bəzən təşkilati sualları üçün yazılı göstəriş və izahatlar küllişidür.

İstruksiya ayrıca sənəd kimi məsələn, broşür kimi və həmçinin, formulyatorda da təqdim oluna bilər. İstruksiya qısa, aydın, dəqiq şəkildə tərtib olunmalıdır.

Statistik müşahidəni müvəffəqiyyətlə həyata keçirmək üçün təşkilolunma planı hazırlanır.

Təşkilolunma planı sənəddir. Burada statistik müşahidənin keçirilməsinin, hazırlanmasının əsas məsələlərinin həlli, tədbirin keçirilməsinin konkret müddəti və məsul şəxslərin (təşkilatların) adları qeyd olunur.

Təşkilolunma planında aşağıdakılardan əks olunur:

- statistik müşahidənin məqsəd və vəzifələri;
- statistik müşahidə obyekti (onun müəyyən fərqli əlamətləri, təsviri, tərifi qeyd olunur);
- statistik müşahidənin hazırlanmasını, keçirilməsini realizə edən və bu iş üçün məsuliyyət daşıyan orqanlar;
- statistik müşahidənin başlanma tarixi və keçirilmə

müddəti;

- statistik müşahidənin keçirilmə məkanı;
- statistik müşahidənin təşkilolunma forması, növü və üsulları;
- müşahidəyə hazırlıq işləri (kadr hazırlığı da bura aid olunur);
- statistik müşahidənin keçirilmə ardıcılılığı;
- statistik müşahidənin materiallarının qəbul olunması və təhvil verilməsi qaydası;
- ilkin və son nəticələrin qəbul olunması və təqdimolunma qaydası

Statistik müşahidə təşkil olunarkən mövsümün seçilməsi, keçirilmə müddəti (bəzi hallarda kritik momentlər də nəzərə alınma bilər) daxil olmaqla müşahidənin məkan və zamanının seçilməsi məsələsi həll olunmalıdır.

Müşahidə məkanı - statistik formulyatorların qeydiyyatdan keçirilməsi və doldurulması aparılan yerdir.

Müşahidə zamanı - tədqiqatın məqsədine daha çox cavab verən, müşahidə obyekti xarakterizə edə bilən informasiyanın toplandığı zamandır.

Müşahidə müddəti - statistik məlumatların toplandığı, yoxlanıldığı və statistik formulyatorlarda yerləşdirildiyi zaman müddətidir. Müşahidə müddəti müşahidə obyektiinin ölçüsü, vəziyyəti, həcmi, müşahidə programının mürəkkəbliyi, məlumatların mənbəyinə görə növü, kadrların sayı və peşəkarlıq səviyyəsi kimi bir çox faktlarla müəyyən olunur. Müşahidə müddəti müşahidənin başlanması və sonu tarixi ilə (bəzən saatı ilə) ifadə olunur.

Müşahidənin kritik momenti- müşahidə vahidləri haqda

məlumatların qeydiyyatı aparılan zaman momenti və ya anıdır. Praktikada məlumatların qeydiyyatı prosesinin kritik momentdən çox da fərqlənməməsinə səy göstərirler.

2.3. Statistik müşahidələrin növləri, üsulları və təşkili formaları

Statistik müşahidələr zamana, müşahidə vahidlərinin ümumi həcmində və mənbəyinə görə aşağıdakı növlərə bölünür:

1) *Zamana görə*: fasiləsiz, periodik, birdəfəlik.

Fəsiləsiz statistik müşahidələr hadisələrin baş verməsinə görə daimi, sistematik, kəsilməz şəkildə baş verir. Məsələn, boşanma, kəbin, anadanolma, vəfatetmə kimi hüquqi hadisələrin qeydiyyatı və s.

Periodik statistik müşahidələr müəyyən, adətən, bərabər həcmli zaman müddətindən bir aparılır. Buna nümunə olaraq imtahan sessiyasının nəticələrinə görə tələbələrin müvəffəqiyyət göstəricilərinin qeydiyyatı və ya əhalinin siyahıya alınması və s. hadisələr göstərilə bilər.

Birdəfəlik statistik müşahidələr bir dəfə hər hansı bir məsələnin həlli üçün və ya qeyri-müəyyən zaman müddətindən sonra, ehtiyac duyulduğda təkrar olaraq aparıla bilər. Məsələn, yaşayış fondunun və ya məktəb inventarının siyahıya alınması.

2) *Tədqiq olunan obyektin vahidlərinin ümumi həcmindən görə* statistik müşahidələr tam və tam olmayan şəkildə aparılır.

Tam olan müşahidələrdə öyrənilən külliyyatın bütün vahidləri tədqiq olunur. Məsələn, əhalinin siyahıya alınması, hüquqi şəxslərin qeydiyyatı və s.

Tam olmayan müşahidələrdə tədqiq olunan külliyyatın

yalnız bir hissəsi müşahidəyə cəlb olunur. Tam olmayan müşahidələrdə seçim üçün monoqrafik və əsas massiv metodu mövcuddur.

Seçimi müşahidələrdə əsasən təsadüflik prinsipinə üstünlük verilərək ümumi külliyyatdan vahidlər seçilir. Monoqrafik müşahidələrdə vahidlər ümumi külliyyatdan hər hansı xarakterik xüsusiyyətinə, tipinə və s. görə detallı şəkildə seçilərək tədqiq olunurlar.

Əsas massiv metoduna görə isə ümumi külliyyatda tədqiqat üçün əhəmiyyətli olan əlamət üzrə çoxluq təşkil edən, xüsusi çəkisi yüksək olan, külliyyatı daha çox xarakterizə edən vahidlər tədqiqata məruz qalır.

3) *Məlumatların mənbəyinə görə* statistik müşahidələr sənədli, sorğu və birbaşa yerində formalarında olur.

Sənədli müşahidə statistik müşahidə zamanı formulyardakı suallara cavabların təşkilatın müvafiq sənədləri əsasında əldə olunmasını nəzərdə tutur. Məsələn, tələbələrin davamıyyət və ya tədris semestri üzrə müvəffəqiyyət göstəriciləri müvafiq qrup jurnallarına görə formalasdırırlar.

Sorğu müşahidə zamanı formulyarlar sorğulanılanların şifahi cavabları əsasında doldurlur.

Birbaşa yerində müşahidə formasına görə qeydiyyat aparılanların bilavasitə olaraq özlərinin, baxışı, hesablamaları əsasında faktları müəyyən olunur və formulyarda qeydlər aparılır. Məsələn, inventarlaşma.

Statistik müşahidələrin keçirilmə üsulları onların təşkil olunma prinsiplərinə görə fərqlənir və aşağıdakı üsullar tətbiq olunur: hesabat, ekspedisiya, anket, müxbir, sorğulanın özünün formulyarını doldurması və sorğu yerinə gelmə.

Hesabat üsuluna görə müşahidə aparılan təşkilatlarda

mütləq şəkildə onların fəaliyyəti haqda təyin olunmuş vaxtda və müəyyən qaydada hesabatlar təqdim olunmalıdır.

Ekspedisiya üsuluna görə xüsusi təlim almış işçilər statistik müşahidənin hər bir vahidi ilə görüşür, formulyarları özləri doldurur və statistika qurumlarına təqdim edirlər.

Anket üsuluna görə statistik məlumatlar suallardan tərtib olunmuş xüsusi anketlər vasitəsilə toplanılır. Bu anketlər periodik olaraq nəşriyyatda dərc olunur və ya müəyyən şəxslərə göndərilir.

Müxbir üsuluna görə statistika təşkilatları könüllü olaraq müəyyən hadisə və prosesləri müşahidə edib təyin olunan vaxtda məlumat toplayıb statistika orqanlarına təqdim etmələri üçün müəyyən şəxslərlə danışqlar aparırlar.

Sorghulananın özünün formulyarı doldurması elə üsuldur ki, bu zaman adından göründüyü kimi sorğulananlar özləri qeydiyyat aparırlar, xüsusi cəlb olunmuş işçilər isə sorğulananları formulyar ilə təmin edir, instruksiya verir, formulyarları toplayır, düzgün doldurulmasını yoxlayır, müvafiq təşkilatlara təqdim edirlər.

Sorghuyagəlmə üsuluna görə statistik müşahidə zamanı qeydiyyatdan keçməli məlumatlara malik olan vətəndaşlar qeydiyyat aparılan yerə gəlməli və məlumatları təqdim etməyə məcburdurlar.

Mövzuya aid yoxlama testləri

1. Statistik müşahidə neçə mərhələdə həyata keçirilir?

- a) 5; b) 4; c) 2; d) 1; e) 3;

2. Müşahidə xətası nədir?

- a) Tədqiq olunan obyektin real qiymətləri ilə statistik müşahidə

nəticəsində hadisə üçün alınan qiymətlər arasındaki fərq müşahidənin xətası adlanır.

- b) Statistik müşahidənin 2 mərhələdə həyata keçirilməsi;
- c) Ehtimalların nəzərə alınmaması;
- d) Müşahidələrin intensiv realizasiyası;
- e) Adekvatlılığın yoxlanılmaması.

3. Müşahidə səhvinin hansı növləri vardır:

- a) Qeydiyyat səhvi; Reprezentativlik səhvi;
- b) Hesablama səhvi; Qeydiyyat səhvi;
- c) Hesablama səhvi; Reprezentativlik səhvi;
- d) Qeydiyyat səhvi; Yoxlama səhvi;
- e) Yoxlama səhvi; Reprezentativlik səhvi.

4. Statistik müşahidələri təşkil edərkən ilk növbədə nə müəyyən olunmalıdır?

- a) Obyekt və vahidlər;
- b) Xətalar;
- c) Ümumi göstəricilər;
- d) Fərdi və ümumi göstəricilər;
- e) Sıranın analitik göstəriciləri.

5. Müşahidə programı nədir?

- a) Statistik külliyyatlar;
- b) Hər bir əlamət tədqiqatın məqsədi və əsas məsələləri ilə bağlı olduqda müşahidə olunacaq və qeydiyyata keçəcək əlamətlər çoxluğu;
- c) Müşahidə olunacaq obyektlərin siyahısı;
- d) Müşahidə olunacaq obyektlərin sayı;
- e) Adekvatlığı müəyyən olunmuş müşahidə obyektləri.

6. Statistik müşahidələr zamana görə hansı növlərə bölünür:

- a) Fasiləsiz, periodik ;
- b) Fasiləsiz, periodik, birləşfəlik;
- c) Fasiləli, momentlərlə;
- d) Momentlərlə, fasiləsiz;
- e) Həftəlik, aylıq, illik.

7. Statistik müşahidələr tədqiq olunan obyektin vahidlərinin ümumi həcmində görə hansı növlərə bölünür:

- a) Orta və nisbi;
- b) Bərabər və bərabər olmayan;
- c) Ümumi və fərdi;
- d) Deskreptiv və inferental;
- e) Tam və tam olmayan.

8. Məlumatların mənbəyinə görə statistik müşahidələr hansı növlərə bölünür:

- a) Sənədli, sorğu, birbaşa;
- b) Sənədli, sorğu;
- c) Sorğu, birbaşa;
- d) Sənədli, birbaşa;
- e) Deskreptiv və inferental.

MÖVZU 3. QRUPLAŞMALAR

- 3.1. Statistik məlumat yiğimi və qruplaşmalar**
- 3.2. Statistik svodka**
- 3.3. Statistik qrafiklər və cədvəllər**
- 3.4. Statistikada qrafik təsvir vasitələri**

3.1. Statistik məlumat yiğimi və qruplaşmalar

Sosial - iqtisadi hadisə və proseslərin tədqiq olunmasında əsas və nəticəyə təsir edə bilən mərhələlərdən biri ilkin məlumatların sistemləşdirilməməsi və bunun əsasında bütövlükdə ümumişdirici göstəricilərin köməyi ilə obyektin svodka xarakteristikalarının alınmasıdır. Bu ilkin informasiyanın svodkası və qruplaşdırılması yolu ilə həyata keçirilir. Ümumiyyətlə, qruplaşma metodu digər statistik metodlarla birgə statistik tədqiqatların mühüm halqası və sosial-iqtisadi hadisələrin öyrənilməsinin əhəmiyyətli vasitəsi hesab olunur. Belə ki, kifayət qədər statistik material toplayıb, onu pis tərtib olunmuş svodka və qruplaşma ilə korlamaq olar.

Statistik qanuna uyğunluqlar ümumiş göstəricilər üzrə daha tez müəyyən olunur. Qruplaşmalar və ümumiş göstəricilərin bütövlükdə və ayrı-ayrı qruplar üzrə hesablanması qruplaşma metodları adlanır.

Qruplaşma – ümumi külliyyatdan eyni xüsusiyyətli vahidlərin seçilərək birləşdirilməsini nəzərdə tutan əməliyyatdır.

Qruplaşmalar tədqiqatda qarşıya qoyulan məsələyə uyğun olaraq yerinə yetirilir. Məsələn, əgər əhalinin həyat

səviyyəsi analiz olunursa, onda qruplaşma ev təsərrüfatlarının gəlir və xərclərinə görə aparılır və ya əhalinin artım dinamikası tədqiq edilirsə, qruplaşma əhalinin doğum, ölüm göstəriciləri, ailələrin sayı, ailələrdə uşaqların sayı və s. göstəricilər əsasında aparıla bilər.

Qruplaşmalar kəmiyyət və keyfiyyət xüsusiyyətlərin görə formalasır.

Qruplaşmalar bir xüsusiyyət və ya əlamətə görə yaradılırsa *sadə*, bir neçə əlamətə görə formalasırsa *mürəkkəb* və ya *kombinə olunmuş* adlanır.

Kəmiyyət xüsusiyyətlərinə görə qruplaşmalarda qrup göstəriciləri üçün qəbul olunmuş intervalın ölçüsü əhəmiyyət kəsb edən xarakteristikadır. İnterval variasiya edən əlamətin göstəricilərinin müəyyən sərhədlərlə ayrılmasıdır. İntervalların həcmi, aşağı və yuxarı sərhədləri olur. Ən kiçik ölçülü vahid aşağı, ən yüksək ölçülü vahid intervalın yuxarı sərhəddi adlanır. İntervalın həcmi yuxarı və aşağı sərhədlərinin fərqi nə bərabərdir. İntervallar sərhədlərinə görə açıq və qapalı ola bilər. Açıq intervallarda ya aşağı, ya da yuxarı sərhəd olur. Həm aşağı, həm də yuxarı sərhədləri olan intervallar qapalı intervallardır. Qapalı intervallar həcmindən görə bərabər və fərqli ölçülü ola bilər. Məsələn, fermer təsərrüfatlarının torpaq sahələrinin ölçüsünü (hektarla) görə aşağıdakı qruplaşmalara nəzər salaq: 3-ə qədər, 4-5, 6-10, 11-20, 21-50, 51-70, 71-100, 101-200, 200-dən yuxarı. Burada həm açıq həm də qapalı intervallara baxılır. Dəqiq desək, birinci və sonuncu intervallar açıq, qalanları qapalıdır. Bu qruplaşmada qapalı intervallar həcmindən görə bir-birindən fərqlənir. Başqa bir nümunəyə nəzər yetirək. Baloniya sistemi üzrə bal göstəriciləri üçün intervallar 1-ci inter-

val istisna olmaqla, qapalı və bərabər ölçüldür: 0-51, 51-60, 61-70, 71-80, 81-90, 91-100.

Kombinə olunmuş qruplaşmalar iki və daha artıq əlamətə görə qurulur. Belə qruplaşmalarda bir əlamətə görə olan qruplar, başqa əlamətə görə alt qruplara görə bölünür (cədvəl 3.1.1-ə bax).

Cədvəl 3.1.1-dən görünür ki, pensiyaçılardan sayı olan əsas əlamət 2007-ci və 2008-ci illər üzrə pensiyaçılardan sayı və təyin olunmuş aylıq pensiyaların orta məbləğinə və pensiya alma səbəbinə görə alt qruplara bölünür.

Pensiyaçılardan sayı və təyin olunmuş aylıq pensiyaların orta məbləği^{x)} (ilin əvvəlinə)

Cədvəl 3.1.1.

| | 2007 | | 2008 | |
|-----------------------------------|---------------------------------|--------------------------------------------------------------------------|---------------------------------|--------------------------------------------------------------------------|
| | Pensiyaçılardan sayı, min nəfər | Təyin olunmuş aylıq pensiyaçılardan orta məbləği, manatla ^{xx)} | Pensiyaçılardan sayı, min nəfər | Təyin olunmuş aylıq pensiyaçılardan orta məbləği, manatla ^{xx)} |
| Pensiyaçilar - cəmi | 1249 | 62.9 | 1275 | 95.8 |
| o cümlədən: | | | | |
| yaşa görə | 821 | 64.3 | 835 | 99.4 |
| əlliñiye görə | 291 | 64.6 | 302 | 94.8 |
| ailə başçısının itirilməsinə görə | 137 | 50.6 | 138 | 76.4 |

^{x)} Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Qanunlarına uyğun olaraq pensiyaların növ və tərkibində dəyişikliklər edilmiş və sosial pensiyalar sosial müavinətlərlə əvəz edilmişdir;

^{xx)} Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləği istisna olmaqla.

Mənbə: www.stat.gov.az

3.2. Statistik svodka

Statistik svodka - bütövlükdə öyrənilən hadisə və ya prosesə xas olan tipik xüsusiyyətləri və qanuna uyğunluqla-

rı müəyyən etmək üçün ümumi külliyyatı formalasdırıran, konkret olaraq ayrı-ayrı faktların ümumiləşdirilməsi üçün ardıcıl əməliyyatlar kompleksidir.

Statistik məlumatların emalının dəqiqliyi və dərinliyinə görə svodkalar sadə və mürəkkəb olur:

Sadə svodka - vahidlər külliyyatının ümumi nəticələrinə görə hesablamalar əməliyyatıdır.

Mürəkkəb svodka - müşahidə vahidlərinin qruplaşdırılmasını, hər qrupa görə və bütöv obyektlər görə nəticələrin hesablanması, qruplaşma və svodkanın nəticələrinin təqdim olunması üçün statistik cədvəllərin tərtib olunmasını özünə daxil edən əməliyyatlar kompleksidir.

Məlumatların emali formasına görə svodkalar mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş olur.

Mərkəzləşdirilmiş svodkalarda bütün ilkin material bir təşkilata daxil olur və başdan sonadək orada emal olunur.

Mərkəzləşdirilməmiş svodka elə svodkadır ki, məlumatlar müxtəlif dövlət subyektlərinin statistik qurumları tərəfindən toplanılır. Alınan nəticələr, hesabatlar isə bütövlükdə xalq təsərrüfatını xarakterizə edən nəticə göstəricilərinin emali üçün Dövlət Statistika Komitəsinə çatdırılır.

Yerinə yetirilmə mexanikasına görə svodkalar mexaniki və əldə hazırlanın olur:

Mexaniki svodka elə svodkadır ki, bütün əməliyyatlar elektron hesablama maşınlarında həyata keçirilir.

Öldə hazırlanan svodka heç bir elektron hesablama maşını tətbiq olunmadan, sadəcə əməliyyatların əldə hazırlanmasını nəzərdə tutur.

Mürəkkəb svodkanın aparılması mərhələləri aşağıdakı-

lardan ibarətdir:

- qruplaşma əlamətinin müəyyən edilməsi;
- qrupların formalaşması ardıcılığının müəyyən edilməsi;
- qrupların və bütövlükdə tədqiqat obyektinin xarakteristikası üçün statistik göstəricilər sisteminin işlənilməsi;
- qrupların sayının müəyyən olunması;
- kəmiyyət əlamətlərinə görə külliyyatın bölünməsində intervalların sərhədlərinin müəyyən edilməsi;
- svodkanın nəticələrinin təqdim olunması üçün statistik cədvəllər maketinin işlənilməsi.

Qruplaşmalar statistik analizdə aşağıdakı funksiyaları yerinə yetirirlər:

- hadisə və proseslərin iqtisadi-sosial tiplərinin müəyyən edilməsi;
- sosial-iqtisadi hadisələrdə strukturun və baş verən struktur dəyişmələrinin öyrənilməsi;
- hadisə və proseslərdə qarşılıqlı asılılıqların tədqiq olunması.

Qruplaşmaların statistika və iqtisadiyyatda tətbiq olunması böyük əhəmiyyət kəsb edir. Qruplaşmaların funksiyalarına görə müvafiq olaraq aşağıdakı növləri var:

- *tipoloji qruplaşmalar* – bircins olmayan ümumi külliyyatın keyfiyyətcə bircins olan ayrı-ayrı qruplara bölünməsini və iqtisadi tiplərin üzə çıxarılmasını nəzərdə tutur. Sosial-iqtisadi proseslərdə tiplərin identifikasiyası (müəyyən olunması) əsas məsələ olduğundan qruplaşma əlamətinin seçimi böyük əhəmiyyət kəsb edir.

Tipoloji qruplaşmalardakı fərqlənmə klassifikasiya ad-

lanır, yəni nisbətən eyni xüsusiyyətli və dayanıqlı əlamətlərə görə hər hansı obyektlərin, hadisələrin qruplaşdırılması. Klassifikasiyalar müəyyən zaman müddətində beynəlxalq və milli standartlar kimi tətbiq olunur.

Qruplaşmalar kəmiyyət və atributiv əlamətlərə görə aparıla bilər. Qruplaşma bu əlamətlərdən birinə əsaslanı bilər. Əgər kəmiyyət əlamətindən istifadə olunursa, onda qrupların sayı qruplaşma əlamətinin variasiya dərəcəsindən asılı olur. Yəni variantların sayı nə qədər çox olursa, qrupların sayı da bir o qədər çox ola bilər.

Atributiv əlamət kəmiyyətcə ifadə olunmur və keyfiyyət əlamətlərinə görə paylanması formalasdır. Əgər qruplaşmanın atributiv əlamətə görə aparırlarsa, onda qrupların sayı atributiv əlamətin növlərinə, siniflərinə görə müəyyən olunur (cədvəl 3.2.1-ə bax).

Dövlət büdcəsinin gəlirləri (mln. manat)

Cədvəl 3.2.1.

| | 2006 | 2007 | 2008 |
|------------------------------------|-------------|-------------|-------------|
| Gəlirlər-cəmi, mln. manat | 3868.8 | 6006.6 | 10762.7 |
| İo cümlədən: | | | |
| əlavə dəyər vergisi | 737.8 | 1179.2 | 1910.9 |
| aksizlər | 187.4 | 402.9 | 486.9 |
| mənəfətdən vergi | 1360.5 | 2457.7 | 2862.3 |
| mədən vergisi (royalti) | 100.2 | 123.2 | 147.7 |
| əhalidən gəlir vergisi | 407.3 | 588.6 | 627.2 |
| əmlak vergisi | 55.8 | 72.3 | 112.9 |
| xarici iqtisadi fəaliyyətdən vergi | 139.3 | 293.2 | 449.7 |
| rüşumlar və qeyri vergi ödənişləri | 816.1 | 793.8 | 4037.7 |
| torpaq vergisi | 18.5 | 27.1 | 30.6 |
| sair gəlirlər | 45.9 | 68.6 | 96.8 |

Mənbə: www.stat.gov.az

- *struktur qruplaşmalar*- tədqiq olunan əlamətin variasiya edən göstəricilərinə görə bircins külliyyatda vahidlərin paylanma qanuna uyğunluqlarının müəyyən edilməsini nəzərdə tutur. Bu qruplaşma külliyyatın strukturunu və strukturda baş verən dəyişiklikləri müəyyən edir. Struktur qruplaşmalar tipoloji qruplaşmalardan həm görüntüsünə görə, həm də məqsədlərinə görə fərqlənir, yəni qruplar arasında keyfiyyət fərqlərinə görə seçilirlər (cədvəl 3.2.2-yə bax).

Kredit təşkilatlarının kəmiyyətə görə normativ göstəriciləri

Cədvəl 3.2.2.

| Kredit təşkilatlarının kəmiyyətə görə normativ göstəriciləri | Bankların ümumi həcmində görə xüsusi çekisi | |
|--------------------------------------------------------------|---------------------------------------------|--------------|
| | 01.01.2007 | 01.01.2009 |
| Normativ yerinə yetirilməmişdir | 0,1 | 1,0 |
| 12%-ə qədər | 9,5 | 2,8 |
| 12-14 | 11,3 | 6,4 |
| 14-28 | 34,8 | 43,6 |
| 28-dən yuxarı | 44,3 | 46,2 |
| CƏMI | 100,0 | 100,0 |

Mənbə: <http://www.cbr.ru>

- *analitik qruplaşma* - bircins külliyyatlarda variasiya edən əlamətlərdə qarşılıqlı asılılıqların üzə çıxarılmasına xidmət edir. Asılılıqların üzə çıxarılması iki və daha artıq vahidlər arasında aparıla bilər. Bu halda əlamətin biri təsir edən faktor, digəri nəticə kimi dəyərləndirilir.

Faktor əlamət nəticəyə təsir edən, onu formalaşdırıran əlamət, nəticə əlaməti isə faktor əlamətin təsiri ilə dəyişən əlamətdir (cədvəl 3.2.3-ə bax).

İqtisadiyyatda məşğul əhalinin sayına görə şəhər üzrə rayonların paylanması (şərti göstəricilər)

Cədvəl 3.2.3.

| Qrup N-si | İqtisadiyyatda məşğul əhalinin sayına görə qruplar, min nəfər | Şəhər üzrə rayonların sayı | İqtisadiyyatda məşğul əhalinin sayı, min nəfər | | Şəhərdə rayonlar üzrə ümumi məhsul, mlrd.manat | |
|-----------|---------------------------------------------------------------|----------------------------|------------------------------------------------|----------------------------------|------------------------------------------------|----------------------------------|
| | | | Cəmi | Şəhər üzrə bir rayonda ortala-ma | Cəmi | Şəhər üzrə bir rayonda ortala-ma |
| 1 | 200-250 | 2 | 680 | 340 | 105,2 | 52,6 |
| 2 | 250-300 | 4 | 720 | 180 | 180,0 | 45 |
| 3 | 300-350 | 7 | 800 | 114 | 155,5 | 22,2 |
| 4 | 350-400 | 3 | 950 | 317 | 340,6 | 113,5 |
| 5 | 400-450 | 5 | 1020 | 204 | 280,7 | 56,1 |
| 6 | 450-500 | 9 | 1200 | 133 | 320,8 | 35,6 |
| Cəmi | | 30 | 5370 | 215 | 1382,8 | 54,1 |

Qruplaşma həm kəmiyyət, həm də atributiv əlamətlər əsasında aparıla bilər. Əgər keyfiyyət əlaməti seçilirsə, onda qrupların sayı qruplaşma əlamətinin variasiya dərəcəsindən asılı olur: o nə qədər çox olarsa, bir o qədər çox sayıda qrup tərtib etmək olar.

Qruplaşmanın əsası qoyulduğdan sonra qrupların sayıının müəyyən edilməsi məsələsi yaranır. Ümumi külliyyatın vahidlərinin qruplara bölünməsi və bu qrupların sayı tədqiqatın məqsədindən, mahiyyətindən, qruplaşma əlamətin-dən, külliyyatın həcmindən, qruplaşma əlamətinə görə vari-asiya dərəcəsindən asılıdır.

Kəmiyyət əlamətinə görə qruplaşmalarda qrupların sayını riyazi yolla müəyyən etmək olar. Bunun üçün amerikan alimi Stercessin düsturundan istifadə olunur:

$$n = 1 + 3,322 \lg N,$$

burada n – qrupların, N – külliyyatda vahidlərin sayıdır.

Bu düsturun köməyi ilə ümumi külliyyatın həcmindən asılı olaraq qrupların sayını müəyyən edirlər. Düsturun mənfi tərəfi nəticənin məhz külliyyatdakı vahidlərin sayından asılı olmasındadır. Belə ki, külliyyat çoxlu sayıda elementlərdən ibarətdirsə və paylanması normala yaxındırsa, alınan nəticələr daha etibarlı olur.

Başqa bir üsul orta kvadratik kənarlaşmanın tətbiqi ilə bağlıdır. Əgər intervalın həcmi $0,5\sigma$ -ya bərabərdirsə, onda külliyyat 12 qrup, $2/3\sigma$ və σ -ya bərabərdirsə, onda külliyyat müvafiq olaraq 9 və 6 qrupa bölünür. Lakin bu metoddan istifadə edərkən “boş” və az sayılı qrupların formallaşması ehtimalı böyük olur.

Qrupların sayını müəyyən etdikdən sonra qrupların həcmini, yəni intervalların ölçüsünü təyin etmək tələb olunur. Bərabərləçülü intervallarda intervalın həcmi aşağıdakı düstur vasitəsilə müəyyən olunur:

$$h = \frac{R}{n} = \frac{x_{\max} - x_{\min}}{n},$$

burada x_{\max} külliyyatın ən böyük (maksimal), x_{\min} isə ən kiçik (minimal) göstəricisi, n qrupların sayıdır. R variasiyanın genişlənməsi və ya boyu adlanır.

Əgər külliyyatın maksimal və minimal göstəriciləri arasında fərq çox böykdürsə və ya onlar qonşu göstəricilərdən çox fərqlidirsə, onda intervalın həcmini etmək üçün minimumdan böyük, maksimumdan kiçik göstəricilər istifadə oluna bilər.

Intervalların həcmi müəyyən edilərkən bəzi yazı qaydaları tətbiq edilir. Yuxarıdakı düstur vasitəsilə müəyyən

olunmuş intervalin həcmində vergüldən qabaq bir işarə durursa, onda alınan həcmi onluq ədədə qədər yuvarlaqlaşdırmaq daha məqsədə uyğundur. Məsələn: intervalin həcmi 0,78-ə bərabər olduqda, onda 0,8-ə qədər yuvarlaqlaşdırılır; müvafiq olaraq 1,52-1,5; 4,68-4,7 və s. Əgər intervalin həcmində vergüldən qabaq 2 işarə dayanırsa, onda bu göstəricini tam ədədə qədər yuvarlaqlaşdırmaq lazımdır. Məsələn: 15,88 olarsa, onda 16; müvafiq olaraq 27,34-27; 26,462-26 və s. 3, 4 və daha çox rəqəmli həcm göstəricilərini ən yaxın 10-a qalıqsız bölünən tam ədədə qədər yuvarlaqlaşdırmaq olar. Məsələn: 658-660; 712-710; 4503-4500 və s. Əgər intervallar qapalıdırsa və bu intervallara daxil olan vahidlərdən sərhəd göstəriciləri ilə üst-üstə düşəni varsa, onda aşağı sərhəd ilə eyni olan vahid bu intervalvala, yuxarı sərhəd ilə eyni olan vahid növbəti intervala daxi edilir.

Əgər variasiyanın genişlənməsi çox böyükdürsə və onun göstəriciləri bərabər ölçülü dəyişmirsə, onda qruplaşmada qeyri-bərabər intervallardan istifadə olunmalıdır.

Nümunə. Azərbaycanda təsadüfi qaydada aparılmış seçimə 18 sigorta şirkəti daxil edilmişdir. Bu şirkətlər üzrə 2012-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış sigorta haqları və sigorta ödənişləri haqqında məlumatlar aşağıdakı cədvəl 3.2.4-də verilmişdir.

Sigorta şirkətləri üzrə sigorta ödənişlərinin sigorta mükafatlarından asılılığını ifadə edən analitik qruplaşmanı aparmaq tələb olunur.

1. Sigorta şirkətlərini sigorta mükafatları üzrə artma ardıcılılığı ilə ranqlaşdırıraq və sigorta ödənişlərinin sigorta mükafatlarında xüsusi çəkisini (onların nisbəti şəklində) müəyyən edək (bax: cədvəl 3.2.5.).

Sığorta haqları və sığorta ödənişləri haqqında məlumatlar
Cədvəl 3.2.4.

| Nö | Sığorta şirkətləri | Sığorta mükafatları (mln. man.) | Sığorta ödənişləri (mln. man.) |
|----|---------------------------|------------------------------------|-----------------------------------|
| 1 | A- Qroup | 13,9 | 6 |
| 2 | AXA MBASK | 17,6 | 5,9 |
| 3 | Alfa Sığorta | 5,3 | 1,1 |
| 4 | Atəsgah Həyat | 15,7 | 3,7 |
| 5 | Ata Sığorta | 10,6 | 2,6 |
| 6 | Atəsgah | 37,8 | 9,4 |
| 7 | AzSığorta | 39,7 | 3,6 |
| 8 | Azərbaycan Sənaye Sığorta | 7,8 | 1,6 |
| 9 | Bakı Sığorta | 5,6 | 2,4 |
| 10 | Azərqarant Sığorta | 1,7 | 0,5 |
| 11 | Başak - İnam | 3,4 | 0,9 |
| 12 | Beynəlxalq Sığorta | 14,7 | 6,4 |
| 13 | Buta | 2,8 | 0,3 |
| 14 | Paşa Sığorta | 46,6 | 22,9 |
| 15 | Paşa Həyat | 14,7 | 0,3 |
| 16 | Qarant Sığorta | 8,4 | 1,5 |
| 17 | Standard İnsurance | 21,3 | 5,3 |
| 18 | Xalq Sığorta | 12,5 | 2,2 |

Mənbə: www.sigorta.maliyyə.gov.az

2. Baxılan əlamət üzrə variasiyanın genişlənməsini müəyyən edək:

$$R = x_{\max} - x_{\min} = 46,6 - 1,7 = 44,9.$$

Qruplaşdırma cədvəli

Cədvəl 3.2.5.

| Nö | Sığorta şirkətləri | Sığorta mülkafatları (mln. man.) | Sığorta ödənişləri (mln. man.) | Sığorta ödənişlərinin sığorta mülkafatlarında xüsusi çöküntüsi(%) |
|----|---------------------------|----------------------------------|--------------------------------|-------------------------------------------------------------------|
| 1 | Azərqarant Sığorta | 1,7 | 0,5 | 29,4 |
| 2 | Buta | 2,8 | 0,3 | 10,7 |
| 3 | Başak-İnam | 3,4 | 0,9 | 26,4 |
| 4 | Alfa Sığorta | 5,3 | 1,1 | 20,8 |
| 5 | Bakı Sığorta | 5,6 | 2,4 | 42,8 |
| 6 | Azərbaycan Sənaye Sığorta | 7,8 | 1,6 | 20,5 |
| 7 | Qarant Sığorta | 8,4 | 1,5 | 17,8 |
| 8 | Ata Sığorta | 10,6 | 2,6 | 24,5 |
| 9 | Xalq Sığorta | 12,5 | 2,2 | 17,6 |
| 10 | A- Qroup | 13,9 | 6 | 43,1 |
| 11 | Paşa Həyat | 14,7 | 0,3 | 2 |
| 12 | Beynəlxalq Sığorta | 14,8 | 6,4 | 43,3 |
| 13 | Atəsgah Həyat | 15,7 | 3,7 | 23,5 |
| 14 | AXA MBASK | 17,6 | 5,9 | 33,5 |
| 15 | Standard İnsurance | 21,3 | 5,3 | 24,8 |
| 16 | Atəsgah | 37,8 | 9,4 | 24,9 |
| 17 | AzSığorta | 39,7 | 3,6 | 9 |
| 18 | Paşa Sığorta | 46,6 | 22,9 | 49,1 |
| | Cəmi | 280,2 | 76,6 | - |

3. Stercess düsturu üzrə qrupların sayını müəyyən edək:

$$n = 1 + 3,322 \lg N = 1 + 3,322 \lg 18 = 5(\text{grup})$$

İntervalların həcmi: $h = \frac{R}{n} = \frac{44,9}{5} = 8,98$.

Onda qruplar aşağıdakı kimi formalaşır:

$$x_{\min} + h = X_1; \quad X_1 + h = X_2 \quad \text{və s.}$$

$$1,7+8,98=10,68;$$

$$10,68+8,98=19,66;$$

$$19,66+8,98=28,64;$$

$$28,64+8,98=37,62;$$

$$37,62+8,98=46,6.$$

4. Hər qrupda siğorta şirkətlərinin sayını, siğorta mükafatlarının cəmini müəyyən edək və nəticələri cədvəl 3.2.6-da təqdim edək.

5. Siğorta mükafatlarının və ödəniş haqlarının cəmlənmiş qiymətləri əsasında qruplar üzrə və külliyyata görə müvafiq göstəricilərin orta səviyyələri və siğorta ödənişlərinin siğorta mükafatlarında xüsusi çəkisi üçün orta səviyyələri müəyyən edək.

Beləliklə, siğorta şirkətləri üzrə siğorta ödənişlərinin siğorta mükafatlarından asılılığını ifadə edən analitik qruplaşma quruldu (bax: cədvəl 3.2.7.). Müəyyən olundu ki, qruplar üzrə siğorta mükafatları yüksəldikcə, ödəniş haqları da yüksəlir, siğorta ödənişlərinin siğorta mükafatlarında orta xüsusi çəkisi isə qeyri xətti dəyişir.

Öyrənilən hadisənin daha yaxşı xarakteristikalarını almaq və qeyri-bərabər intervallı qruplaşmalarda müqayisələri aparmaq məqsədilə statistikada təkrar və ya yenidən qruplamlardan istifadə olunur. Təkrar qruplaşmada əvvəl aparılmış qruplaşma əsasında yeni qruplar yaradılır. Əgər təkrar qruplaşma sadə bölgü yolu ilə mümkün olmursa, onda hissələrə görə bölgü aparılır.

Qruplaşdırma cədvəli

Cədvəl 3.2.6.

| N | Sığorta mükafatla-rının həcmində görə qruplar | Sığorta mükafatları (mln.manat) | Ödəniş haqları (mln.manat) | Sığorta ödəniş-lərinin sığorta mükafatlarında xüsusi çəkisi(%) |
|---|-----------------------------------------------|---------------------------------|----------------------------|----------------------------------------------------------------|
| 1 | 1,7-10,68 | 1,7 | 0,5 | 29,4 |
| | | 2,8 | 0,3 | 10,7 |
| | | 3,4 | 0,9 | 26,4 |
| | | 5,3 | 1,1 | 20,8 |
| | | 5,6 | 2,4 | 42,8 |
| | | 7,8 | 1,6 | 20,5 |
| | | 8,4 | 1,5 | 17,8 |
| | | 10,6 | 2,6 | 24,5 |
| | | CƏMİ | 45,6 | 10,9 |
| 2 | 10,68-19,66 | 12,5 | 2,2 | 17,6 |
| | | 13,9 | 6 | 43,1 |
| | | 14,7 | 0,3 | 2 |
| | | 14,8 | 6,4 | 43,3 |
| | | 15,7 | 3,7 | 23,5 |
| | | 17,6 | 5,9 | 33,5 |
| | | CƏMİ | 89,2 | 24,5 |
| 3 | 19,66-28,64 | 21,3 | 5,3 | 24,8 |
| | | CƏMİ | 21,3 | 5,3 |
| 4 | 28,64-37,62 | - | - | - |
| | | CƏMİ | - | - |
| 5 | 37,62-46,6 | 37,8 | 9,4 | 24,9 |
| | | 39,7 | 3,6 | 9 |
| | | 46,6 | 22,9 | 49,1 |
| | | CƏMİ | 124,1 | 35,9 |
| | | CƏMİ | 280,2 | 76,6 |

Qruplaşdırma cədvəli

Cədvəl 3.2.7.

| N | Sığorta mükafatlarının həcmindən görə qruplar | Qrupda sığorta şirkətlərinin sayı | Qrup üzrə orta sığorta mükafatları (mln.manat) | Qrup üzrə orta ödəniş haqları (mln.manat) | Sığorta ödənişlərinin sığorta mükafatlarında xüsusi çekisi (%) |
|---|-----------------------------------------------|-----------------------------------|------------------------------------------------|-------------------------------------------|----------------------------------------------------------------|
| 1 | 1,7-10,68 | 8 | 5,7 | 1,36 | 23,8 |
| 2 | 10,68-19,66 | 6 | 14,8 | 4,08 | 27,6 |
| 3 | 19,66-28,64 | 1 | 21,3 | 5,3 | 24,8 |
| 4 | 28,64-37,62 | - | - | - | - |
| 5 | 37,62-46,6 | 3 | 41,4 | 11,1 | 26,8 |

Nümunə.

2009-cu ildə Azərbaycan əhalisinin yaş əlamətinə görə qruplaşdırılması (min nəfər) Cədvəl 3.2.8.

| N | Yaş qrupları | 2009-cu il üçün əhalinin sayı |
|----|--------------|-------------------------------|
| 1 | 0-4 | 731.9 |
| 2 | 5-9 | 568.3 |
| 3 | 10-14 | 713.9 |
| 4 | 15-19 | 930.8 |
| 5 | 20-24 | 911.7 |
| 6 | 25-29 | 762.4 |
| 7 | 30-34 | 649.9 |
| 8 | 35-39 | 630.6 |
| 9 | 40-44 | 681.6 |
| 10 | 45-49 | 692.5 |
| 11 | 50-54 | 519.1 |
| 12 | 55-59 | 323.1 |
| 13 | 60-64 | 179.9 |
| 14 | 65-69 | 177.4 |
| 15 | 70 və yuxarı | 423.8 |
| | Cəmi | 8896.9 |

Mənbə: www.stat.gov.az

Cədvəl 3.2.8-də əhalinin 2009-cu ildə yaşına görə qruplaşdırılması aparılmışdır. Bu göstəricilər əsasında yenidən qruplaşdırılma və ya təkrar qruplaşdırılmanın aşağıdakı şəkildə aparılması tələb olunur:

0-19; 20-39; 40-59; 60 və yuxarı;

1. İlk növbədə 1-ci yeni qrupa 4 qrup üzrə əhalinin sayı aid olunacaq ($731.9+568.3+713.9+930.8$).

2. 2-ci yeni qrupa 5-ci, 6-ci, 7-ci və 8-ci qruplar üzrə göstəricilər daxil edilir ($911.7+762.4+649.9+630.6$).

3. 3-cü yeni qrup 9-cu, 10-cu, 11-ci və 12-ci qruplar üzrə əhalinin sayı daxil edilir ($681.6+692.5+519.1+323.1$).

4. 4-cü sonuncu yeni qrupa 3 qrup üzrə göstəricilər aid olunur ($179.9+177.4+423.8$)

Təkrar qruplaşmanın nəticəsi aşağıdakı kimi təqdim olunur:

Təkrar qruplaşdırma cədvəli

Cədvəl 3.2.9.

| N | Yaş qrupları | 2009-cu il üçün əhalinin sayı |
|---|--------------|-------------------------------|
| 1 | 0-19 | 2944.9 |
| 2 | 20-39 | 2954.6 |
| 3 | 40-59 | 2216.3 |
| 4 | 60 və yuxarı | 781.1 |
| | Cəmi | 8896.9 |

Göründüyü kimi 2009-cu ildə əhalinin böyük hissəsi yeni qruplaşmaya görə ilk 2 qrupda bərabər paylanıb •

Nümunə. Dövlət Statistika komitəsinin 2011-ci il məlumatları əsasında Azərbaycanda iqtisadi aktiv əhalinin gəlirləri cədvəl 3.2.10 - dək şəkildə qruplaşdırılmışdır.

İqtisadi aktiv əhalinin 2011-ci il üçün gəlirlərinə görə paylanması

Cədvəl 3.2.10.

| N | Pul gəlirləri, manat | İqtisadi aktiv əhalinin sayı, min nəfər | Qrupa görə gəlirin miqdarı, min manat |
|---|-------------------------|--------------------------------------------|---------------------------------------|
| 1 | 0-200 | 3530.8 | 706150.0 |
| 2 | 200-600 | 621.3 | 372762.0 |
| 3 | 600-1000 | 126.9 | 126880.0 |
| 4 | 1000-1400 | 43.8 | 61320.0 |
| 5 | 1400-1800 | 52.5 | 94500.0 |
| | CƏMI | 4375.2 | 1361612.0 |

Mənbə: www.stat.gov.az

İlkin qruplaşdırmanın aşağıdakı şəkildə təkrar qruplaşdırmaq tələb olunur:

0-300; 300-600; 600-900; 900-1200; 1200-1500; 1500-1800.

1-ci yeni qrupa əvvəlki 1-ci qrup tam şəkildə və 2-ci qrupun (200-600) 4-də bir hissəsi üzrə əhalinin sayı və gəlirlərin miqdarı əlavə olunacaq; 2-ci yeni qrupa əvvəlki 2-ci qrupun qalan 4-də 3 hissəsi aid olunur;

İqtisadi aktiv əhalinin gəlirlərə görə paylanması

Cədvəl 3.2.11.

| N | Pul gəlirləri, manat | İqtisadi aktiv əhalinin sayı, min nəfər | İqtisadi aktiv əhalinin sayının hesablanması metodikası | Qrupa görə gəlirin miqdarı, min manat | Gəlirlərin həcmində görə hesablanması metodikası |
|---|-------------------------|--------------------------------------------|---------------------------------------------------------------|------------------------------------------|-----------------------------------------------------|
| 1 | 0-300 | 3686.1 | $3530.8+621.3 \times 1/4 = 3686.1$ | 799340.5 | $06150.0+372762.0 \times 1/4 = 799340.5$ |
| 2 | 300-600 | 465.9 | $621.3 \times 3/4 = 465.9$ | 279571.5 | $372762.0 \times 3/4 = 279571.5$ |
| 3 | 600-900 | 94.7 | $126.9 \times 3/4 = 94.7$ | 95160 | $126880.0 \times 3/4 = 95160$ |
| 4 | 900-1200 | 53.6 | $126.9 \times 1/4 + 43.8 \times 1/2 = 53.6$ | 62380 | $126880.0 \times 1/4 + 61320 \times 1/2 = 62380$ |
| 5 | 1200-1500 | 35 | $43.8 \times 1/2 + 52.5 \times 1/4 = 34.95$ | 54285 | $61320 \times 1/2 + 94500 \times 1/4 = 54285$ |
| 6 | 1500-1800 | 39.3 | $52.5 \times 3/4 = 39.3$ | 70875 | $94500 \times 3/4 = 70875$ |
| | CƏMI | 4375.2 | | 1361612.0 | |

3-cü yeni qrupa əvvəlki 3-cü qrupun (600-1000) 4-də 3 hissəsi daxil edilir; 4-cü qrupda əvvəlki 3-cü qrupun qalan 4-

də 1 hissəsi və əvvəlki 4-cü qrupun (1000-1400) 2-də 1 hissəsi əlavə olunur və proses bu qayda ilə davam edir. Alınan nəticələr növbəti cədvəldə təqdim olunur.

3.3. Statistik qrafiklər və cədvəllər

Statistik tədqiqatların əsas “məhsullarından” biri cədvəllədir. Statistik cədvəllər sadəcə rəqəmlərlə ifadə olunmuş sətir və sütunlar sistemi deyil, öyrənilən ümumi külliyyat və onun tərkibində olan qrupların xüsusiyyətləri haqqında məlumatlar toplusudur.

Cədvəllər qurularkən tədqiqatın məqsədini, məkanını, zamanını ifadə edən başlıqlar olmalı, cədvəldəki informasiyanın mənbəsi qeyd edilməlidir. Əgər cədvəldəki bütün göstəricilərin vahidi eynidirsə, onda bu vahid cədvəlin başlığının sonunda verilə bilər. Əks halda vahidlər müvafiq olaraq yuxarı və yan başlıqlarda verilir.

Qruplaşma və svodkanın nəticələri, bir qayda olaraq, cədvəl şəklində təsvir edilir. Cədvəldə statistik müşahidələrin materiallarının emahnın yekunları rasional və aydın şəkildə təsvir edilir. Statistik cədvəllərdə əsas elementlər mübtəda və xəbərdir.

Mübtəda - cədvəldə kəmiyyətcə xarakterizə olunan obyektdir. Başqa sözlə, hər hansı əlamətlərə görə formalasılmış külliyyatın və ya onun qruplarının statistik vahidlərinin siyahısı şəkildə tədqiqat obyektidir.

Xəbər - mübtədanı və ya tədqiqat obyektini xarakterizə edən göstəricilər sistemidir. Xəbər qrafların (sütunların) başlıqlarını və onların məzmununu formalasdırır.

Mübtəda, adətən, cədvəlin sol hissəsində, xəber isə yuxarı hissəsində sütunların başlıqları şəklində yerləşir. Cədvəlin görüntüsü mübtədanın necə tərtib olunmasından asılı olur.

Xəbərin qurulma strukturuna görə statistik cədvəllər sadə, qrup və kombinə olunmuş şəkildə olurlar.

1) Cədvəl ümumi külliyyatın bütövlükdə verilənlərini təsvir edir;

2) Cədvəldə ümumi külliyyatın hər bir elementi üçün ayrı-ayrı şəkildə məlumatlar verilir.

Nümunə.

Əhaliyə dövlət tərəfindən təyin olunmuş sosial müaviniatlar (ilin əvvəlinə)

Cədvəl 3.3.1.

| Əhaliya dövlət tərəfindən təyin olunmuş sosial müaviniatlar | Sosial müaviniat təyin olunan şəxslərin sayı, nəticə | Bir nəfərə düşən orta aylıq məbləğ, manat |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------|-------------------------------------------|
| Yasa görə | 18720 | 45.0 |
| Əhilliyə görə | 89554 | 35.6 |
| 16 yaşadək əsl usaqlara | X | X |
| Sağlamlıq imkanları məhdud olan 18 yaşmadək usaqlara ¹⁾ | 56433 | 50.0 |
| Aile bacısını itirməvə görə aile üzvlərinə | 30414 | 40.0 |
| Dövlət qulluqçularına (ömrüyük) | 58 | 21.15 |
| Kommunal, neqliyyat və digər xidmətlərə görə | 54979 | 24.3 |
| Ozel, və idarəetməyə verilən döv.müs-nin isteh-qazası və y. pəşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisine və ya bu səbəbdən həlak olmuş işçisinin aile təzv-inə və himayəsində olan d. şəxs. | 368 | 49.02 |
| Usaqlı ailələrə (aylıq) | 23481 | 6.43 |
| İ yaşmadək usaqı olan ailələrə | 12238 | 20.0 |
| Yetim və valideyn himayəsindən məhrum olmuş usaqların qeyyumlarına | 1130 | 25.0 |
| Birdəfəlik müaviniatlar - cəmi | 100172 | X |
| Usaqın doğulmasına görə: ailələrə | 89167 | X |
| Usaqlara | 93035 | 36.59 |
| Radiasiya qəzası nəticəsində ellə olmış şəxslər mülalıçın üçün (illik) | 5093 | 113.4 |
| Dəfn üçün | 2044 | 71.11 |

1) Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu na əsasən 2007-ci ilde usaqların yaş həddi dəyişdirilmişdir

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatları

Əhaliyə dövlət tərəfindən təyin olunmuş sosial müavilətlər bu cədvəlin mübtədasıdır •

Nümunə.

Bakı şəhəri üzrə 2008-ci ildə əhalinin sayı, doğumun, ölümün və təbii artımın ümumi əmsalları

Cədvəl 3.3.2.

| Iqtisadi və inzibati rayoqlar | Əhalinin sayı (Gün sonuna, min nəfər) | Dogulanların sayı | Öləmlərin sayı | Təbii artım |
|-------------------------------|---------------------------------------|-------------------|----------------|-------------|
| Bakı şəhəri - əməli | 1941 | 31845 | 11843 | 20002 |
| Binəqədi rayonu | 226.6 | 3287 | 1238 | 2049 |
| Əzizbəyov rayonu | 126.8 | 2439 | 960 | 1479 |
| Xətai rayonu | 239.6 | 3915 | 1315 | 2600 |
| Qaradağ rayonu | 106.2 | 2313 | 520 | 1793 |
| Nərimanov rayonu | 158.6 | 2550 | 911 | 1639 |
| Nəsimi rayonu | 205.3 | 2686 | 1141 | 1545 |
| Nizamı rayonu | 175.1 | 2440 | 925 | 1315 |
| Sabunçu rayonu | 203.7 | 3438 | 1315 | 1923 |
| Səbail rayonu | 82.2 | 1472 | 681 | 791 |
| Suraxanı rayonu | 182.5 | 3400 | 1129 | 2271 |
| Yasamal rayonu | 234.4 | 3905 | 1508 | 2397 |

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları

Cədvəldə tədqiqat obyekti Bakı şəhəri üzrə 2008-ci ildə əhalinin sayı, doğumun, ölümün və təbii artımın ümumi əmsalları, mübtəda(əsas əlamət) "Iqtisadi və inzibati rayonlar"dır •

Nümunə.

Qiymət və tarif indeksləri (əvvəlki ilə nisbatən, faizlə)

Cədvəl 3.3.3.

| Dövr | İstehlak qiymətləri indeksi | Sənaye məhsullarının istehlakçı qiymətləri indeksi | Kənd təsərrüfatı məhsullarına tətək-səhər qiymətləri indeksi | Nəqliyyat sektorundan yüksəkləşmə tarifləri indeksi |
|------|-----------------------------|----------------------------------------------------|--------------------------------------------------------------|-----------------------------------------------------|
| 2000 | 101.8 | 127.4 | - | - |
| 2001 | 101.5 | 101.8 | - | - |
| 2002 | 102.8 | 97.7 | - | - |
| 2003 | 102.2 | 116.1 | 96.9 | - |
| 2004 | 106.7 | 112.9 | 102.1 | - |
| 2005 | 109.6 | 118.9 | 112.2 | 100.7 |
| 2006 | 108.3 | 117.7 | 108.4 | 104.8 |
| 2007 | 116.7 | 108.0 | 113.9 | 112.1 |
| 2008 | 120.8 | 111.6 | 112.5 | 105.7 |

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları

Bu cədvəldə mübtəda illərdir, tədqiqat obyekti qiymət və tarif indeksləridir •

Qrup cədvəllerdə mübtəda və ya tədqiqat obyekti hər hansı bir əlamətə görə formalasmış qruplar şəklində olur.

Nümunə.

“Küçə uşaqlarına dair” seçmə statistik müayinənin nəticələrinə əsasən uşaqların təhsil səviyyəsinə görə bölgüsü (nəfərlə)

Cədvəl 3.3.4.

| Uşaqların yaş qrupları | Cəmi | O cümlədən | | | |
|------------------------|------|--------------------------------|-----------------------------------------|--------------------------------------------|-------------------------|
| | | Heç bir zaman məktəbə getmeyən | 1, 2, 3 və ya 4-cü sınıfları bitirənlər | 5, 6, 7, 8 və ya 9-cu sınıfları bitirənlər | 19-cu sınıfı bitirənlər |
| 9 | 6 | 1 | 5 | - | - |
| 10-14 | 104 | 38 | 18 | 48 | - |
| 15-17 | 98 | - | 13 | 63 | 22 |
| Cəmi | 208 | 39 | 36 | 111 | 22 |

Mənbə: www.stat.gov.az

Burada mübtəda - uşaqların yaş qruplarıdır •

Nümunə.

2012-ci ildə nigahın davametmə müddətinə və yaş qruplarına görə boşanmalar

Cədvəl 3.3.5.

| Boşanılanların yaş qrupları | Boşanma-rrı sayı | Onlardan 5 ilə qədər davam edən | Onlardan 5-9 il arası davam edən | Onlardan 10-19 il arası davam edən | Onlardan 20 ilden yuxarı davam edən |
|-----------------------------|------------------|---------------------------------|----------------------------------|------------------------------------|-------------------------------------|
| 18 yaşadək | - | - | - | - | - |
| 18-19 | 12 | 12 | - | - | - |
| 20-24 | 635 | 594 | 41 | - | - |
| 25-29 | 2240 | 1594 | 631 | 15 | - |
| 30-34 | 2472 | 1044 | 1148 | 280 | - |
| 35-39 | 1778 | 385 | 631 | 749 | 13 |
| 40-44 | 1498 | 237 | 279 | 770 | 212 |
| 45-49 | 991 | 92 | 97 | 312 | 490 |
| 50-54 | 775 | 52 | 57 | 138 | 528 |
| 55-59 | 360 | 37 | 32 | 42 | 249 |
| 60 və yuxarı | 326 | 47 | 32 | 47 | 200 |
| Cəmi | 11087 | 4094 | 2948 | 2353 | 1692 |

Manba: www.stat.gov.az

Bu nümunədə mübtəda - boşananların yaş qruplarıdır •

Kombinə olunmuş cədvəllərdə mübtəda iki və daha artıq əlamətə görə qruplara bölünür və ya belə cədvəllərdə tədqiqat obyektinin hər hansı əlamətinə görə bölündüyü qruplar da başqa əlamətlərə görə iki və daha artıq alt qruplara bölünürler. Məsələn, aşağıdakı nümunə cədvəldə tədqiqatçıların yaş üzrə qrupları mübtədadır, tədqiqatçılar və alimlik dərəcəsinə görə qruplara bölünürler. Tədqiqatçılar əlaməti öz növbəsində cins strukturuna görə (kişi, qadın), alimlik dərəcəsi isə elmlər doktoru və fəlsəfə doktoru əlamətlərinə görə alt qruplara bölünürler.

Nümunə.

2011-ci ilin sonuna tədqiqatçı mütəxəssislərin yaş qruplarına və cinsə görə bölgüsü (nəfər)

Cədvəl 3.3.6.

| Tədqiqatçıların yaş üzrə qrupları | Tədqiqatçılar | | | Onlardan alimlik dərəcəsi olanlar | | | | | |
|-----------------------------------|---------------|-------------|-------------|-----------------------------------|------------|------------|--------------------|-------------|-------------|
| | | | | Elmlər doktorları | | | Fəlsəfə doktorları | | |
| | Cəmi | Kişi | Qadın | Cəmi | Kişi | Qadın | Cəmi | Kişi | Qadın |
| Cəmi | 11891 | 5691 | 6200 | 929 | 786 | 143 | 3703 | 2222 | 1481 |
| onlardan: | | | | | | | | | |
| 30 yaşa qədər | 1762 | 796 | 966 | 5 | 5 | - | 66 | 46 | 20 |
| 30-39 yaşda | 2261 | 940 | 1321 | 49 | 42 | 7 | 490 | 270 | 220 |
| 40-49 yaşda | 2473 | 1065 | 1408 | 81 | 71 | 10 | 785 | 414 | 371 |
| 50-59 yaşda | 2604 | 1328 | 1276 | 251 | 219 | 32 | 1071 | 672 | 399 |
| 60-69 yaşda | 1744 | 844 | 900 | 283 | 231 | 52 | 751 | 441 | 310 |
| 70 və yuxarı yaşda | 1047 | 718 | 329 | 260 | 218 | 42 | 540 | 379 | 161 |

Manba: www.stat.gov.az

Mübtəda- tədqiqatçıların yaş üzrə qrupları •

Statistik cədvəller qurularkən aşağıdakılari nəzərə almaq lazımdır:

- mübtədanın obyektləri və xəbərin əlamətləri təsadüfi qaydada deyil, müəyyən məntiqi ardıcılıqla düzülməlidir;
- əgər xəbər göstəriciləri arasında həm toplanacaq, həm də nəticə göstəriciləri varsa, onda əvvəl toplanan əlamət göstəriciləri, sonra nəticə göstəriciləri qeyd olunmalıdır (cədvəl 3.3.7. və cədvəl 3.3.8.);
 - cədvəldə sətirlər, yəni mübtəda üçün qraflar əlisbanın böyük hərfləri ilə, sütunlar, yəni xəbər üçün qraflar rəqəmlərlə ifadə olunmalıdır;
 - cədvəldə boş xanalar olmamalıdır;
 - xanalarda “x” işarəsi xananın doldurulmasına lüzum olmamasını, “-” işarəsi hadisənin baş vermədiyini, “...” işarəsi isə hadisə haqqında məlumatın olmamasını, “0,0; 0,01” xanada olan rəqəmin cədvəldə qəbul olunmuş dəqiqlikdən kənar olduğunu göstərir;
 - xanalardakı rəqəmləri və ya kəmiyyət göstəricilərini yuvarlaq göstərmək daha məqsədə uyğundur. Yuvarlaqlaşdırma sətirin və ya sütunun bütün xanalarında eyni dəqiqliklə aparılmalıdır (bu barədə “Qruplaşmalar” mövzusunda daha geniş məlumat verilir);
 - cədvəlin aşağı hissəsində mənbə qeyd edilir;
 - ehtiyac olduqda cədvələ əlavələr verilir ki, burada cədvəldəki göstəricilərin hesablama metodikası eks olunur.

Statistik cədvəllərin düzgün qurulması və təsvir olunma qaydalarına riayət olunması statistik cədvəlləri analiz olunan sosial-iqtisadi hadisələrin vəziyyəti və inkişafı haqqında informasiyanın ümumiləşməsi və emal olunması üçün əsas və əvəzolunmaz vasitəyə çevirir.

Nümunə.

*Ananın yaşına və yaşayış yerinə görə diri doğulan
uşaqların sayı (nəfər)*

Cədvəl 3.3.7.

| Ananın yaş qrupları | 2010-cu il üzrə | | | 2011-ci il üzrə | | | 2012-ci il üzrə | | |
|---------------------------|-----------------|--------------|--------------|-----------------|--------------|--------------|-----------------|--------------|--------------|
| | cəmi | onlardan | | cəmi | onlardan | | cəmi | onlardan | |
| | | şəhər | kənd | | şəhər | kənd | | şəhər | kənd |
| 20 yaşa qədər | 21035 | 7603 | 13432 | 22432 | 7905 | 14527 | 20337 | 7156 | 13181 |
| 20-24 | 70530 | 32535 | 37995 | 75342 | 34154 | 41188 | 73622 | 33645 | 39997 |
| 25-29 | 46351 | 25809 | 20542 | 49488 | 27191 | 22297 | 50476 | 28318 | 22158 |
| 30-34 | 18775 | 10790 | 7985 | 19718 | 11316 | 8402 | 20677 | 11976 | 8701 |
| 35-39 | 6958 | 3942 | 3016 | 7101 | 3910 | 3191 | 7396 | 4226 | 3170 |
| 40-44 | 1760 | 915 | 845 | 1785 | 939 | 846 | 1731 | 917 | 814 |
| 45-49 | 202 | 134 | 68 | 182 | 106 | 76 | 168 | 102 | 66 |
| 50-yuxarı | 32 | 24 | 8 | 24 | 18 | 6 | 42 | 24 | 18 |
| Cəmi | 165643 | 81752 | 83891 | 176072 | 85539 | 90533 | 174469 | 86364 | 88105 |

Mənbə: www.stat.gov.az

Məlumatların analizi prosesində statistik cədvəllərdən başqa cədvəl növlərinə də müraciət olunur. Bunlardan biri matrisdir.

Matris - kəmiyyət informasiyasından ibarət m sayda sətir, n sayda sütundan tərtib olunmuş düzbucaqlı cədvəldir. Məsələn, bəzi faktorların istehsal olunan konservin qiymətinə təsirini xarakteriz edən ekspert qiymətləri matrisi

aşağıdakı kimi olacaq:

$$\begin{array}{c|ccc} m/x & x_1 & x_2 & x_3 \\ \hline m_1 & 1 & 3 & 2 \\ m_2 & 2 & 1 & 3 \\ m_3 & 3 & 2 & 1 \end{array}$$

burada m_1, m_2, m_3 ekspertlərin qiymətləri, x_1 tərəvəzin bazar da qiyməti, x_2 daşınma xərcləri, x_3 istehsal sezonunda məhsuldarlığın səviyyəsidir.

Qoşma cədvəllər - tədqiq olunan külliyyatın iki və daha

artıq attributiv əlamətinə görə və ya kəmiyyət və attributiv əlamətlərin kombinasiyasına görə yekun rəqəmsal xarakteristikaları özündə birləşdirən cədvəldir.

Nümunə.

2012-si ildə nikahın davametmə müddətinə və boşanan-ların yaş qruplarına görə boşanmalar

Cədvəl 3.3.8.

| Boşananların yaş qrupları | Boşanma- ların sayı | onlardan nikahın davametmə müddətinə görə (il) | | | |
|------------------------------|------------------------|------------------------------------------------|--------|----------|--------------------|
| | | 5 ilə qədər | 5-9 il | 10-19 il | 20 il və yuxarı |
| Kişilər | | | | | |
| Cəmi | 11087 | 4094 | 2948 | 2353 | 1692 |
| <i>o cümlədən:</i> | | | | | |
| 18 yaşadək | - | - | - | - | - |
| 18 | 1 | 1 | - | - | - |
| 19 | 11 | 11 | - | - | - |
| 20-24 | 635 | 594 | 41 | - | - |
| 25-29 | 2240 | 1594 | 631 | 15 | - |
| 30-34 | 2472 | 1044 | 1148 | 280 | - |
| 35-39 | 1778 | 385 | 631 | 749 | 13 |
| 40-44 | 1498 | 237 | 279 | 770 | 212 |
| 45-49 | 991 | 92 | 97 | 312 | 490 |
| 50-54 | 775 | 52 | 57 | 138 | 528 |
| 55-59 | 360 | 37 | 32 | 42 | 249 |
| 60 və yuxarı yaşda | 326 | 47 | 32 | 47 | 200 |
| Qadınlar | | | | | |
| Cəmi | 11087 | 4094 | 2948 | 2353 | 1692 |
| <i>o cümlədən:</i> | | | | | |
| 18 yaşadək | 4 | 4 | - | - | - |
| 18 | 20 | 20 | - | - | - |
| 19 | 94 | 94 | - | - | - |
| 20-24 | 1650 | 1420 | 230 | - | - |
| 25-29 | 2627 | 1386 | 1157 | 84 | - |
| 30-34 | 2083 | 617 | 903 | 563 | - |
| 35-39 | 1633 | 267 | 369 | 943 | 54 |
| 40-44 | 1125 | 142 | 151 | 423 | 409 |
| 45-49 | 859 | 77 | 72 | 193 | 517 |
| 50-54 | 606 | 37 | 41 | 104 | 424 |
| 55-59 | 240 | 18 | 11 | 25 | 186 |
| 60 və yuxarı yaşda | 146 | 12 | 14 | 18 | 102 |

Nümunə.

Müstəqil Dövlətlər Birliyinə üzvü olan ölkələr üzrə əhalinin tibb işçiləri və xəstəxana çarpayıları ilə təminatı (ilin avvalına, əhalinin hər 10 000 nəfərinə)

Cədvəl 3.3.9.

| | Hakimlərin sayı | | | Orta tibb işçilərinin sayı | | | Xəstəxana çarpayılarının sayı | | |
|----------------------------|-----------------|------------------|------|----------------------------|------|------|-------------------------------|------------------|------|
| | 2010 | 2011 | 2012 | 2010 | 2011 | 2012 | 2010 | 2011 | 2012 |
| Azərbaycan ¹⁾ | 37 | 37 | 35 | 71 | 67 | 63 | 76 | 51 | 47 |
| Belarus | 54 | 54 | 51 | 127 | 129 | 129 | 111 | 115 | 113 |
| Ermanistan | 41 | 42 | 41 | 57 | 57 | 58 | 37 | 37 | 37 |
| Qırğızistan | 24 | ... | 24 | 54 | ... | 57 | 51 | ... | 50 |
| Qazaxistan | 38 | 39 | 38 | 86 | 87 | 97 | 76 | 72 | 71 |
| Moldova ²⁾ | 36 | 36 | 36 | 77 | 77 | 77 | 62 | 62 | 62 |
| Özbekistan | ... | 26 ³⁾ | ... | ... | ... | ... | ... | 50 ³⁾ | ... |
| Rusiya | 50 | 50 | 51 | 107 | 106 | 107 | 97 | 94 | 94 |
| Tacikistan | 19 | 20 | 21 | 43 | 46 | 47 | 51 | 50 | 49 |
| Türkmenistan ⁴⁾ | ... | 28 | ... | ... | 69 | ... | ... | 53 | ... |
| Ukrayna | 49 | 49 | 49 | 102 | 102 | 101 | 94 | 94 | 91 |

¹⁾ Xəstəxana çarpayılarının və tibbi heyətin sayıının azalması keçirilən islahatlarla əlaqədardır

²⁾Dnestr çayının sol sahili və Benderi şəhəri üzrə məlumatlar istisna olmaqla³⁾ 2008-ci il

⁴⁾ 2003-cü il

Mənbə: www.stat.gov.az

3.4. Qrafik təsvir vasitələri

Statistik göstəricilərin təsvirində qrafik metodların əhəmiyyəti və rolü böyükdür. Qrafiklərin analitik əhəmiyyətini müəyyən etmək üçün müxtəlif qrafik təsvirlərin qurulması üçün texnikanın dərk olunması və öyrəniməsi vacibdir. Qrafiklər düzgün qurulduğda hadisələrin analizi, ümumiləşdirilməsinə və öyrənilməsinə dəstək olur. Qra-

fiklər tədqiqatın məzmununun və məqsədinin baxımlı, tez dərk olunan olmasına kömək edir.


Qrafiklərin analitik əhəmiyyətinin müəyyən olunması üçün əsas məsələ baxımlı analitik nəticənin alınmasına yardım edən qrafik təsvir formasının seçilməsidir.

Müxtəlif qrafik təsvir vasitələrini aşağıdakı ümumi elementlər birləşdirir: qrafik obraz, qrafik sahəsi, koordinat sistemi və miqyash oriyentirlər.

Qrafik obraz - həndəsi işarələr, nöqtələr məcmusu, xətlər, fiqurlar və s. vasitələrin köməyi ilə statistik həcmələrin təsvir olunmasıdır.


Qrafik sahə - həndəsi işarələrin yerləşdirildiyi fəzadır.

Miqyas oriyentiri - statistik qrafikin bu parametri miqyas və miqyas şkalası ilə müəyyən olunur. Miqyas rəqəmsal həcmdən qrafik həcmə keçmə ölçüsü, miqyas şkalası isə müəyyən nöqtələrin müəyyən rəqəmlər kimi oxunmasını təmin edə bilən xətdir.



Səkil. 3.4.1. Miqyaslar


Şkala müəyyən ardıcılıqla düzülmüş xətt və onda qeyd olunmuş nöqtələrdən ibarətdir. Şkalalar bərabər və qeyri-bərabər ölçülü ola bilər. *Bərabər ölçülü olmayan şkalalara* loqarifmik şkalaları nümunə göstərmək olar. Belə ki, bu şkalalardakı parçalar təsvir olunmuş həcmə yox, onun loqarifminə uyğun olur.



Şəkil 3.4.2. Miqyas şkalaları: a) bərabər ölçülü; b) qeyri-bərabər ölçülü

Həndəsi fiqurları qrafik sahədə yerləşdirmək üçün koordinat sistemi mütləqdir. Bu istuqamətdə daha çox tətbiq olunan düzbucaklı koordinatdır. Bu halda absis və ordinat oxuna görə miqyasın 1.62:1 nisbətdə götürülməsi ən yaxşı münasibət hesab edilir. Bu “qızıl nisbət” adlanır. Neytral ölçülü kvadrat olan dioqramlarda isə bu münasibət $5/8$ -dir. “5” dioqram sahəsinin hündürlüyü, “8” isə oturacağın sahəsidir.


Bərabər ölçülü skala miqyası hər hansı şəkildə ölçülmüş və ölçü vahidi kimi qəbul olunmuş parçanın uznlığıdır, yəni qrafik intervaldır. Miqyas nə qədər kiçik olarsa, nöqtələr şkalada bir o qədər sıx yerləşir və eyni göstəriciyə malik olur.



Şəkil 3.4.3. Bərabər ölçülü miqyas şkalası üzrə parçanın uzunluğu

Statistik göstəricilərin fərdi kompüterdə emalı üçün nəzərdə tutulmuş program paketlərinin demək olar ki, hamısında təsvir vasitəsi kimi qrafiklərdən istifadə olunur. Qurulma yollarına görə qrafiklər iki sınıfə bölünür: dioqramlar və xəritə dioqramları.

Zamana görə dövrü (tsiklik) dəyişikliklər baş verdikdə polyar koordinat sistemində xətti qrafiklər qurulur. Belə qrafiklər *radial dioqramlar* adlanır. Belə dioqamlarda radius zaman periodunu, çevrə isə öyrənilən hadisənin həcmini ifadə edir.




Şəkil 3.4.4. Polyar koordinat sistemində ədədi intervallar

Qrafik və dioqramlarda statistik xarakteristikaların aid olduğu ərazilər fəza oriyentiri kimi ştrixlənir.

Əsas statistik təsvir vasitələrindən hesab olunan *sütunvari dioqramlar* şəquli şəkildə olan düzbucaqlardan ibarət olur. Bu dioqramlar qurularkən sütunun hündürlüyünü müəyyən edən şkala “0”-dan başlamalıdır, kəsilməz olmalıdır. Sütunların oturacaqları bərabərölçülü, ya bir-birinə birləşmiş vəziyyətdə, ya da bir-birindən eyni məsafədə yerləşməlidirlər. Kəmiyyətçə ifadə oluna yazılar həm şkala üzərində, həm də sütunlarda ola bilər.

Nümunə. Nəqliyyat və rabitə sahələri üzrə 1990-1998-ci illərdə məşğul əhalinin aşağıda təqdim olunan göstəricilərinə əsasən sütunvari dioqram şəkil 3.4.5 - də təqdim olunur: 1990-ci ildə 215,8 min nəfər, 1991-ci ildə 215,8 min nəfər, 1992-ci ildə 196,0 min nəfər, 1993-cü ildə 196,2 min nəfər, 1994-cü ildə 190,5 min nəfər, 1995-ci ildə 159,1 min nəfər, 1996-ci ildə 168,3 min nəfər, 1997-ci ildə 166,3 min nəfər, 1998-ci ildə 166,2 min nəfər.

1990-1998-ci illərdə nəqliyyat və rabitə sahələri üzrə
məşğul əhalinin sayı (min nəfər)




Şəkil 3.4.5.

Zolaqlı dioqramalar - üfüqi şəkildə düzbucaqlardan tərtib olunur. Miqyas şkalası kimi üfüqi ox çıxış edir.

Zolaqlı və düzbucaqlı dioqramlardan fərqli olaraq kvadrat və dairəvi dioqramlarda təsvir olunan hadisənin həcmi sahənin ölçüsü ilə ifadə olunur.


Nümunə. Azərbaycanda 2008/2009 - cu tədris ili üzrə ümum-təhsil məktəblərində müəllimlərin və şagirdlərin sayını (dərs ilinin əvvəlinə) müqayisə etmək üçün kvadrat dioqram quraq. Bunun üçün aşağıdakı göstəricilərin kökaltı ifadələrini alırıq: müəllimlərin sayı 174,3 min nəfər; şagirdlərin sayı 1431,5 min nəfər. Müvafiq olaraq 13,2 və 37,8 alırıq. Bu göstəricilərə görə kvadratları qurmaq üçün miqyas seçmək lazımdır. 0,8 min nəfər üçün 1 sm qəbul edək. Onda qrafikdə kvadratın tərəfləri alınan rəqəmlərə mütənasib parçalar olacaq.



Şəkil 3.4.6. Azərbaycanda 2008/2009 - cu tədris ili üzrə ümumtəhsil məktəblərində müəllimlərin və şagirdlərin sayı (min nəfər)

Kvadrat dioqram qurmaq üçün müqayisə olunan statistik həcmərdən kvadrat kökü olanları qeyd etmək və tərəfləri alınan nəticələrə uyğun olan kvadratlar tələb olunur.

Dairəvi dioqramlar da analoji qaydada qurulur.




Səkil 3.4.7.

Dairəvi dioqramlar da anoloji olaraq qurulur. Sahəsi təsvir olunacaq həcmərin kvadrat köklərinə mütənasib olan dairələr çəkilir. Dairələr bir-birinin üzərində yerləşdirilirsə, sahələrinə görə asanlıqla müqayisə oluna bilər, çünkü dairələrin sahəsi tədqiq olunan statistik həcməri ifadə edir.

Figur-işarə dioqramları – fiqur, şəkil, siluet şəklində qrafik təsvirlərdir. Digər dioqramlardan fərqli olaraq bu dioqramlarda ayrı-ayrı götürülmüş həcmər müəyyən sayda, eyni ölçülü və tipik fiqurlarla təsvir olunur.

Sektor dioqamlarda tədqiq olunan ümumi külliyyatı 100% həcmində qəbul edib, onun ayrı götürülmüş hissələrini müvafiq xüsusi çəkilirlə təsvir etmək rahat olur. Daire müvafiq olaraq sektorlara bölünür. Beləliklə, 1%-ə 3,6° uyğun olur. Sektorların mərkəzi bucaqlarının alınması üçün ümumi külliyyatdan müəyyən hissənin xüsusi çəkisini $3,6^\circ$ -yə vurmaq lazımdır.


Əgər ümumi külliyyata görə ayrı-ayrı hissələrin strukturunu nisbi deyil, mütləq şəkildədirsə, onda sektorları formalasdırmaq üçün 360° -ni ümumi həcm göstəricisinə bölmək,



Şəkil 3.4.8.

sonra bu qisməti ardıcıl olaraq hissələrin mütləq göstəricilərinə vurmaq lazımdır.

Xətti diogramlar zamana görə dəyişmələri təsvir etmək üçün geniş yayılmış dioqlamlardır. Bu dioqlam növü həmçinin, müxtəlif paylanması sıralarını, hadisələr arasında asılıqları, plan tapşırıqların yerinə yetirilməsi kimi məsələlərdə tətbiq olunur. Bu dioqlamlarda parçaları birləşdirən həndəsi fiqurlar kimi “nöqtə”lərdən istifadə olunur və ardıcıl birləşdirilir.



Şəkil 3.4.9. 2001-2006-ci illərdə (ilin əvvəlində, min nəfər) pensiyaçlarının sayı

Variasiya sıraları mövzusunda daha ətraflı təqdim olunacaq qrafik təsvir vasitələri histoqram, poliqon və ku-

mulyatdır. Histoqram interval, poligon diskret, kumulyat isə hər iki variasiya sıraları üçün qurulur.

Xəritə dioqramlar məkan göstəricilərini təsvir etmək üçün istifadə olunur. Şərti göstəricilər xəritə üzərində qeyd olunur. *Xəritə dioqramlar*, məsələn, əhalinin sıxlığını, təbii ehtiyatları və s. təsvir etmək üçün istifadə oluna bilər. Xəritə dioqramla iki növə bölünür: fon və nöqtəli. Nöqtəli xəritə dioqramlarda statistik göstəricilər müəyyən ərazi daxilində “nöqtə”lərlə ifadə olunur. Fon xəritə dioqramlarda tədqiqat obyektləri ərazi şəklində təsvir olunur.



Şəkil 3.4.10. Fon xəritə dioqram



Şəkil 3.5.11. Nöqtəli xəritə dioqram

Mövzuya aid yoxlama testləri

- 1. Qruplaşmaların hansı növləri var?**
 - a) sadə və mürəkkəb(kombinə edilmiş);
 - b) təkrarlanan və təkrarlanmayan;
 - c) az sayılı və çox sayılı;
 - d) bərabər və bərabər olmayan;
 - e) bir pilləli və çox pilləli.
- 2. Qruplaşmalardakı intervallar hansı şəkildə ola bilər?**
 - a) açıq və qapalı;
 - b) bir pilləli və çox pilləli;
 - c) tek və cüt sayılı;
 - d) təkrarlanan və təkrarlanmayan;
 - e) sabit və dinamik.
- 3. Qapalı intervallar hansı şəkildə ola bilər?**
 - a) bərabər və qeyri bərabər ölçülü;
 - b) cüt və tek;
 - c) bir pilləli və çox pilləli;
 - d) təkrarlanan və təkrarlanmayan;
 - e) az sayılı və çox sayılı.
- 4. Bərabərölçülü intervallarda intervalın hansi düstur vasitəsilə müəyyən olunur?**
 - a) $n = \frac{R}{h}$;
 - b) $h = \frac{x_{\max} - x_{\min}}{n}$;
 - c) $h = \frac{x}{n}$;
 - d) $h = x_{\max} - x_{\min}$;
 - e) $n = 1 + 3,322 \lg N$.
- 5. Stercess düsturu hansıdır?**
 - a) $n = 1 + 332,2 \lg N$;

- b) $h = \frac{x_{\max} - x_{\min}}{n}$;
c) $n = 1 + 3,322 \lg N$;
d) $N = 1 + 3,322 \lg n$;
e) $n = 1 + 3,322N$.

6. Qruplaşmaların funksiyalarına görə hansı növləri var:

- a) Açıq, qapalı;
b) Tipoloji, struktur, analitik;
c) Bərabər və bərabər olmayan ;
d) Sadə və mürəkkəb;
e) Birbaşa və dolayı.

7. Məterialın emal formasına görə svodkalar necə təqdim olunur?

- a) Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş ;
b) Tam və natamam;
c) Böyük və kiçik ölçülü;
d) Təkrarlanan və təkrarlanmayan;
e) İnterval və moment.

8. Statistik məlumatların emalının dəqiqliyi və dərinliyinə görə svodkalar necə olur?

- a) Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş;
b) Diskret və interval;
c) Böyük və kiçik ölçülü;
d) Sadə və mürəkkəb;
e) İnterval və moment.

9. Statistik tədqiqatlarda hansı qravik vasitə istifadə olunmur: xəritə; xətti; sektor; fiqur-işarə; kvadrat; zolaqlı; sütunvari.

- a) fiqur-işarə; b) xəritə; c) sütunvari; d) zolaqlı;
e) bütün vasitələr istifadə olunur.

MÖVZU 4. **STRUKTURUN STATİSTİK ANALİZİ**

4.1. Strukturun statistik analizi

- 4.2. Struktur dəyişmələrinin xüsusi göstəriciləri**
- 4.3. Struktur dəyişmələrinin ümumiləşmiş göstəriciləri**
- 4.4. Konsentrasiya və mərkəzləşdirmə göstəriciləri**

4.1. Strukturun statistik analizi

Sənaye, kənd təsərrüfatı istehsalı, maliyyə, kommersiya, demoqrafiya, sosial və siyasi sferada baş verən hadisə və proseslərin öyrənilməsi zamanla bağlı dəyişmələr baş verən daxili strukturla izah olunur. Strukturun dinamik şəkildə dəyişməsi tədqiq olunan hadisələrin iqtisadi mahiyyətinin, daxili məzmununun, formallaşmış əlaqələrinin dəyişməsinə gətirir. Bu səbəbdən struktur və struktur dəyişmələrinin öyrənilməsi Statistikyanın ümumi nəzəriyyəsi kursunda əhəmiyyətli yer tutur.

Struktur qrupdaxili asılılıqlarla xarakterizə olunan və külliyyati tam vahid bir obyekt kimi səciyyələndirən vahidlər toplusu kimi qiymətləndirmək olar.

Struktur – ayrı-ayrı elementlərdən və ya qruplardan təşkil olunmuş külliyyatın, çoxluğun quruluşu, təşkil olunma formasıdır. Struktur ayrı-ayrı elementlərin ümumi külliyyatdakı xüsusi çəkişi ilə xarakterizə olunur.

Hadisələrin strukturu üç istiqamətdə öyrənilir:

- İki və daha artıq zaman periodlarına görə külliyyatın ayrı-ayrı hissələrinin struktur dəyişmələrinin tədqiqi;
- Külliyyatın tam şəkildə struktur dəyişmələrinin ümumiləşmiş xarakteristikalarının tədqiqi;
- Konsentrasiya və mərkəzləşmə dərəcələrinin qiymətləndirilməsi.

4.2. Struktur dəyişmələrinin xüsusi göstəriciləri

Strukturun öyrənilməsi müəyyən hissələrin tam külliyyata nisbəti kimi təqdim olunan, hissə və ya xüsusi çəki kimi formalasən nisbi göstəricilərə əsaslanır. Qeyd edək ki, həm xüsusi, həm də ümumiləşmiş göstəricilər mütləq və nisbi şəkildə struktur dəyişmələrini ifadə edə bilər. Mütləq dəyişmələr vahidlərin hissələri və ya faizləri şəklində, nisbi dəyişmələr faizlərlə və ya əmsallarla ölçülür.

Ümumi külliyyatda müəyyən hissədə baş verən struktur dəyişmələri qiymətləndirmək üçün xüsusi çəkinin mütləq dəyişməsi hesablanır. Əgər j -ci zaman periodunda i -ci hissənin struktur dəyişmələrinə baxılırsa, onda mütləq dəyişmə aşağıdakı kimi hesablanır:

$$\Delta d_i = d_{ij} - d_{ij-1},$$

burada d_{ij} j -ci zaman periodunda külliyyatın i -ci hissəsinin xüsusi çəkisi, d_{ij-1} ($j-1$)-ci zaman periodunda külliyyatın i -ci hissəsinin xüsusi çəkisidir.

Mütləq dəyişmənin işarəsi baş verən dəyişmələrin istiqamətini müəyyən edir. “+” işarəsi artımın, “-” işarəsi azalmanın baş verdiyini göstərir. Alınan qiymət isə azalma və ya artımın konkret həcmini ifadə edir.

Külliyyatın struktur dəyişmələrində bir hissəyə görə nisbi dəyişməni qiymətləndirmək üçün artım tempindən istifadə olunur.

Ümumi külliyyatın i -ci hissəsinin j -ci zaman periodunda xüsusi çəkisinin ($j-1$)-ci periodda xüsusi çəkisinə nisbəti artım tempini formalasdırır və aşağıdakı kimi hesablanır:

$$T_{d_i} = \frac{d_{ij}}{d_{ij-1}} 100.$$

Külliyyatda hissələrin xüsusi çəkilorının artım tempi həmişə “müsbat” işarəli olur və faizlə ifadə olunur. Strukturda hər hansı dəyişmələr baş verdikdə bəzi hissələrin artım tempi 100%-dən yuxarı, bəziləri 100%-dən aşağı qiymət alır. 100%-dən yuxarı qiymət alan hissədə artım tempinin artımı, 100% - dən aşağı qiymət alan hissədə isə azalması müşahidə olunur.

Nümunə. 2008-2009 - cu illərdə Azərbaycanda əhalinin yaş qrupları üzrə (24 yaşa qədər) strukturu əsasında mütləq dəyişmə və artım tempi göstəriciləri müəyyən olunmuş və aşağıdakı cədvəldə təqdim olunmuşdur.

Azərbaycanda əhalinin yaş qrupları üzrə strukturu

Cədvəl 4.2.1.

| Əhalinin yaş üzrə qrupları | Əhalinin sayı, min nəfər | | Nəticəyə görə xüsusi şəkisi, % | | Xüsusi çəkilorın illik mütləq dəyişməsi, Δd_i | Xüsusi çəkilorın illik artım tempi, % Tp_{di} |
|----------------------------|--------------------------|--------|--------------------------------|---------------|-------------------------------------------------------|-------------------------------------------------|
| | 2008 | 2009 | 2008 d_{i0} | 2009 d_i | | |
| 4 yaşa qədər | 692,3 | 731,9 | 17,9 | 18,9 | 1,0 | 105,5 |
| 5-9 | 563,9 | 568,3 | 14,6 | 14,7 | 0,1 | 100,6 |
| 10-14 | 778,2 | 713,9 | 20,1 | 18,5 | -1,6 | 92 |
| 15-19 | 942,6 | 930,8 | 24,4 | 24,1 | -0,3 | 98,7 |
| 20-24 | 886,0 | 911,7 | 22,9 | 23,6 | 0,7 | 103 |
| Cəmi | 3863,0 | 3856,6 | 100,0 | 100,0 | - | - |

Mənbə: www.stat.gov.az

Baxdigimiz nümunədə ümumi külliyyatın qruplara görə, yəni hissələrinə görə mütləq dəyişmələri və artım tempəri hesablanmışdır və hesablamalar iki zaman perioduna görə aparılmışdır. Bəzi hallarda bu hesablamaların ikidən

artıq periodlara görə hesablanması tələb olunur. Bu halda struktur dəyişmələri üçün orta qiymətlər hesablanmalıdır. i -ci hissənin xüsusi çəkisinin orta mütləq dəyişməsi k sayıda zaman periodu üçün aşağıdakı düstur tətbiq olunur:

$$\bar{\Delta}d_i = \frac{d_{ik} - d_{il}}{k-1},$$

burada k zaman periodlarının sayıdır. Zaman periodları gün, həftə, ay, il kimi ifadə oluna bilər.

Orta artım tempisi hissə i -ci hissə üçün k sayıda zaman periodu üçün aşağıdakı kimi hesablanır:

$$\bar{T}_{d_i} = \sqrt[k]{T_{d_{i1}} \cdot T_{d_{i2}} \cdot \dots \cdot T_{d_{ik-1}}}.$$

Kök altındakı ifadə bütün zaman periodlarına görə artım templərinin hasili olduğuna görə sadə, cəbri əvəzləmələrdən sonra aşağıdakı kimi formalaşır:

$$\bar{T}_{d_i} = \sqrt[k]{\frac{d_{ik}}{d_{il}}}.$$

Hər yaş qrupu üçün orta mütləq dəyişmə və orta artım tempisi növbəti şəkildə müəyyən olunmuşdur:

1-ci qrup üçün

$$\bar{\Delta}d_1 = \frac{18,9 - 17,9}{12 - 1} = 0,09; \quad \bar{T}_{P_{d1}} = \sqrt[12]{\frac{18,9}{17,9}} 100 = 100,4\%;$$

2-ci qrup üçün

$$\bar{\Delta}d_2 = \frac{14,7 - 14,6}{12 - 1} = 0,009; \quad \bar{T}_{P_{d2}} = \sqrt[12]{\frac{14,7}{14,6}} 100 = 100\%;$$

3-cü qrup üçün

$$\bar{\Delta}d_3 = \frac{18,5 - 20,1}{12 - 1} = -0,15; \quad \bar{T}p_{d3} = \sqrt[1]{\frac{18,5}{20,1}} 100 = 99,2\%;$$

4-cü qrup üçün

$$\bar{\Delta}d_4 = \frac{24,1 - 24,4}{12 - 1} = -0,03; \quad \bar{T}p_{d4} = \sqrt[1]{\frac{24,1}{24,4}} 100 = 99,8\%;$$

5-ci qrup üçün

$$\bar{\Delta}d_5 = \frac{23,6 - 22,9}{12 - 1} = 0,06; \quad \bar{T}p_{d5} = \sqrt[1]{\frac{23,6}{22,9}} 100 = 100,2\%.$$

Bütün hissələrə görə xüsusi çəkilərin orta mütləq dəyişmələrinin cəmi sıfır bərabər olmalıdır.

Xüsusi çəkilərin orta artım tempi k zaman periodunda i -ci hissənin xüsusi çəkilərinin orta nisbi dəyişməsini xarakterizə edir. Bu halda da bütün hissələrə görə orta artım tempərinin cəmi "0" qiymət almalıdır.

4.3. Struktur dəyişmələrinin ümumiləşmiş göstəriciləri

Bəzi hallarda tədqiqatçının qarşısında sosial – iqtisadi hadisəni ayrı-ayrı struktur hissələrinə görə deyil, tam şəkildə analiz etmək məsəlesi dayanır. Bunun üçün struktur analizi ümumiləşmiş göstəricilərindən istifadə olunur. Bu göstəricilər strukturun ya hərəkətli olmasını, ya da dayanıqlı, stabil olmasını xarakterizə edir.

Zamandan asılı olaraq külliyyatın strukturunun dəyişməsini analiz etmək üçün müxtəlif ümumiləşmiş gö-

stericilərdən istifadə olunur. Ümmüniləşmiş struktur göstəriciləri mütləq və nisbi şəkildə hesablanır. Mütləq struktur dəyişmələrini hesablamaq üçün ilk növbədə xətti əmsal tətbiq edilir:

$$S_{d_1-d_0} = \frac{\sum_i |d_1 - d_0|}{n}.$$

Burada d_0 və d_1 külliyyatdan götürülmüş ayrı-ayrı vahidlərin və ya elementlərin cari və baza zaman periodunda xüsusi çəkiləridir. n külliyyatdakı elementlərin sayıdır. "mənfi" və "müsbat" işarəli elementlərin struktur dəyişmələrinin qiymətləndirilməsində yaratdıqları problemləri neytrallaşdırmaq üçün bəzi hallarda modul əvəzinə kvadrata yüksəltmə əməliyyatından da istifadə olunur. Bu qayda ilə mütləq struktur dəyişmələrin kvadratik əmsali formalaşır:

$$S_\sigma = \sqrt{\frac{\sum_i (d_1 - d_0)^2}{n}}.$$

Xətti və kvadratik əmsallar konkret zaman periodunda müqayisə olunan xüsusi çəkilərin orta olaraq bir-birindən neçə faiz fərqləndiyini göstərir. Strukturda dəyişmələr olmadıqda hər iki əmsal "0"-ra bərabər olur. Bu əmsallara görə alınan nəticələrin yuxarı sərhəddi yoxdur. Struktur dəyişmələri nə qədər çox olarsa, əmsallar bir o qədər yüksək qiymət alır. Sosial-iqtisadi tədqiqatlarda struktur dəyişmələrinin qiymətləndirilməsində daha çox kvadratik əmsallara üstünlük verilir, çünki, bu əmsal strukturdakı böyük dəyi-

şmələrə qarşı daha həssas olur. Hər iki əmsal, yəni mütləq struktur dəyişmələrinin həm xətti, həm də kvadratik əmsali ümumi külliyyatın ayrı-ayrı hissələrinin xüsusi çəkiləri əsasında bütün külliyyatı xarakterizə edən ümumi yekun qiymət alınması üçün istifadə olunur.

Strukturdakı dəyişmələrin qiymətləndirilməsi üçün istifadə olunan daha sadə ümumiləşmiş göstərici fərqlər indeksidir. Əvvəlki əmsallardan fərqli olaraq bu indeks həm aşağı, həm də yuxarı sərhəddə malik olur:

$$I_{d_1-d_0} = \frac{1}{2} \sum_i |d_1 - d_0|.$$

Fərqlər indeksinin hesablanması da xətti və kvadratik əmsallardan fərqlənir. Belə ki, hesablamalarda strukturu qiymətləndirilən külliyyatın elementlərinin xüsusi çəkilərdən deyil, mütləq şəkildə ifadələrindən istifadə olunur. Bunun üçün faizlə ifadə olunmuş struktur göstəricilərini 100-ə bölgərək mütləq hala gətirirlər. Nəzəri olaraq fərqlər indeksi vahidə bərabər olan yuxarı sərhəddə malik ola bilər. Lakin real olaraq bu göstərici həmişə vahiddən aşağı qiymət alır. Əgər heç bir dəyişmə baş vermirse, fərqlər indeksi sıfıra bərabər olur: $0 \leq I_{d_1-d_0} < 1$.

Nisbi struktur dəyişmələrinin kvadratik əmsali xüsusi çəkilərin dəyişmə intensivliyinin ümumiləşmiş xarakteristikasını almaq üçün tətbiq olunur:

$$S_{\frac{d_1}{d_0}} = \sqrt{\sum_{i=1}^n \frac{(d_1 - d_0)^2}{d_0}} \cdot 100.$$

Bu əmsal baxılan periodda (konkret zaman periodu)

xüsusi çəkilərin orta nisbi dəyişməsini səciyyələndirir.

Nümunə. Mülkiyyət növləri üzrə müəssisə, idarə, təşkilatlarda işləyən və fərdi qaydada iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhalinin bölgüsündə baş verən struktur dəyişmələrinin ümumiləşmiş göstəricilərini cədvəl 4.3.1-də faktiki və hesablanmış göstəricilərdən istifadə edərək müəyyən edin.

1-ci(2009-2010-cu illər) və 2-ci (2010-2011-ci illər) periodlar üçün mütləq struktur dəyişmələrin xətti əmsalını müəyyən etmək üçün cədvəl 4.3.1-də 4-cü və 7-ci sütünlərəki göstəricilərdən istifadə olunacaq:

$$S_{|d_1 - d_0|}^I = \frac{\sum_{i=1}^n |d_{i1} - d_{i0}|}{n} = \frac{9,2}{6} = 13,7,$$

$$S_{|d_1 - d_0|}^{II} = \frac{\sum_{i=1}^n |d_{i2} - d_{i1}|}{n} = \frac{3,2}{6} = 0,5.$$

I və II periodlar üçün mütləq struktur dəyişmələrin kvadratik əmsalını müəyyən etmək üçün cədvəldə 5-ci və 8-ci sütünlərəki nəticələrdən istifadə edəcəyik.

$$S_{\sigma}^I = \sqrt{\frac{\sum_{i=1}^n (d_{i1} - d_{i0})^2}{n}} = \sqrt{\frac{44,9}{6}} = 2,7\%,$$

$$S_{\sigma}^{II} = \sqrt{\frac{\sum_{i=1}^n (d_{i2} - d_{i1})^2}{n}} = \sqrt{\frac{3,8}{6}} = 0,8\%.$$

Mülkiyyət növləri üzrə müəssisə, idarə, təşkilatlarda iş-layən və fərdi qaydada iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhalinin bölgüsü (faizlə)

Cədvəl 4.3.1.

| Mülkiyyətdə məşğul olanlar bölgüsü | Nəticəyə görə xüsusi çəkiklər, faizlə | | | Hesablanmış qraflar | | | | | | | |
|-------------------------------------------------|------------------------------------------|------------------|------------------|---------------------|-----------------------|--------------------------------------|---------------------|-----------------------|--------------------------------------|---------------------|--|
| | 2009 d_{10} | 2010 d_{11} | 2011 d_{12} | $ d_{11} - d_{10} $ | $(d_{11} - d_{10})^2$ | $\frac{(d_{11} - d_{10})^2}{d_{10}}$ | $ d_{12} - d_{11} $ | $(d_{12} - d_{11})^2$ | $\frac{(d_{12} - d_{11})^2}{d_{11}}$ | $ d_{12} - d_{10} $ | |
| | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | |
| Dövlət | 26,9 | 26,4 | 26,1 | 0,5 | 0,25 | 0,009 | 0,3 | 0,09 | 0,003 | 0,8 | |
| Xüsusi | 54,1 | 50,2 | 48,9 | 3,9 | 15,2 | 0,3 | 1,3 | 1,69 | 0,03 | 5,2 | |
| Bələdiyyə | 0,3 | 0,2 | 0,2 | 0,1 | 0,01 | 0,03 | 0 | 0 | 0 | 0,1 | |
| Xarici investisiyah, birləşmə müəssisələr | 1,5 | 1,4 | 1,6 | 0,1 | 0,01 | 0,006 | 0,2 | 0,04 | 0,02 | 0,1 | |
| Dinə xidmət edən şəxslər | 0,7 | 0,7 | 0,7 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | |
| Sərbəst məşğul əhali | 16,5 | 21,1 | 22,5 | 4,6 | 21,2 | 1,3 | 1,4 | 1,96 | 0,09 | 6 | |
| Cəmi | 100 | 100 | 100 | 9,2 | 44,9 | 1,6 | 3,2 | 3,8 | 0,14 | 12,2 | |

*Mənbə: 2009, 2010, 2011-ci illər üçün statistik məlumatlar
www.azstat.org saytından əldə olunmuşdur.*

Hər iki period üçün nisbi struktur dəyişmələrin nisbi əmsalları aşağıdakı qaydada müəyyən olunur:

$$S'_{\frac{d_1}{d_0}} = \sqrt{\sum_{i=1}^n \frac{(d_{i1} - d_{i0})^2}{d_{i0}}} \cdot 100 = \sqrt{1,6 \cdot 100} = 12,6\%,$$

$$S''_{\frac{d_1}{d_0}} = \sqrt{\sum_{i=1}^n \frac{(d_{i2} - d_{i1})^2}{d_{i1}}} \cdot 100 = \sqrt{0,14 \cdot 100} = 3,7\%.$$

Nəticələrdən göründüyü kimi hər 3 əmsala görə struktur dəyişmələri I periodda II perioda nəzərən daha çox baş vermişdir.

Bəzən statistik müşahidələr nəticəsində toplanılan informasiya konkret zaman periodunu deyil, bir neçə gün, həftə, ay, kvartal və il şəklində zaman intervallarını ifadə edir. Bu hallarda orta yekun nəticəyə gəlmək üçün ən çox tətbiq olunan k period üçün mütləq struktur dəyişmələrinin xətti əmsalıdır:

$$S^k_{d_1-d_0} = \frac{\sum_{i=1}^n |d_{in} - d_{i0}|}{n(k-1)},$$

burada n strukturda elementlərin (hissələrin) sayı, k zaman göstəricisidir, yəni zaman periodlarının sayıdır.

Cədvəlin sonuncu sütun göstəricilərindən istifadə edərək k period üçün mütləq struktur dəyişmələrin xətti əmsalını müəyyən edək:

$$S^k_{d_1-d_0} = \frac{\sum_{i=1}^n |d_{in} - d_{i0}|}{n(k-1)} = \frac{12,2}{6(3-1)} = 1,01.$$

4.4. Konsentrasiya və mərkəzləşdirmə göstəriciləri

Strukturun tədqiqi zamanı maraq kəsb edən məsələlərdən biri qeyri-bərabər paylanması qiyamətləndirilməsi və ya külliyyatın vahidlərinə görə öyrənilən əlamətin konsentrasiya dərəcəsinin müəyyən olunmasıdır. Qeyri-bərabər paylanması bir çox sosial-iqtisadi məsələlərdə müşahidə oluna bilər.

Konsentrasiya dərəcəsinin müəyyən olunması üçün konsentrasiya əyrisindən və onun əsas xarakteristikalarından istifadə olunur. Konsentrasiya əyrisinə Lorens əyrisi də deyilir. Qeyd edək ki, Lorens əyrisi əhalinin gəlir və xərclərinin qeyri-bərabər paylanması xarakterizə edir. Bu əyrinin qurulması üçün öyrənilən əlamətin və vahidlərin paylanması tezlikləri məlum olmalıdır.

Aşağıdakı nümunə üzrə bu göstəriciləri müəyyənləşdirək.

Nümunə. Tutaq ki, aşağıdakı cədvəldə 2005-ci il üçün hər hansı bir subyekt üzrə adambaşına düşən gəlirlərə görə əhalinin paylanması verilmişdir (şərti göstəricilər).

Adambaşına düşən gəlirlərə görə əhalinin paylanması
Cədvəl 4.4.1

| Aylıq adambaşına gəlir, (ş.v.) | 2005-ci il | Yığılmış tezliklər (cumF) |
|----------------------------------------|-------------------|----------------------------------|
| Araşdırılanların sayı: | 100.0 | |
| O cümlədən: 400-ə qədər | 5.4 | 5.4 |
| 400.1-600.0 | 11.7 | 17.7 |
| 600.1-800.0 | 14.3 | 31.4 |
| 800.1-1000.0 | 13.7 | 45.1 |
| 1000.1-1200.0 | 11.7 | 56.8 |
| 1200.1-1600.0 | 17.0 | 73.8 |
| 1600.1-2000.0 | 10.3 | 84.1 |
| 2000.0-dən çox | 15.9 | 100.0 |

Desil paylanması $10\%-la$ 10 bərabər hissəyə bölən struktur dəyişəndir. Desil – doqquz, desil qrupları – on sayda olur. Gəlirlərin differensasiyasının desil əmsali paylanmasıın kənar desillərinin nisbətinə bərabərdir: $D_1 : D_9$.

Ümumi şəkildə desillər növbəti düsturu ilə hesablanır:

$$Dk = X_o + Ld((K \cdot F - cumFd - 1) / Fd),$$

burada Dk k -ci sıranın desili, X_o k -ci desildə intervalın aşağı sərhəddi, Ld k -ci desilin yerləşdiyi intervalın həcmi, K desilin kumulyativ hissəsi (birinci üçün $K = 0,1$; doqquzuncu üçün $K = 0,9$), $cumFd - 1$ k -ci desilin yerləşdiyi intervaldan əvvəlki intervalda yiğilmiş tezliklər, Fd k -ci desilin yerləşdiyi intervalda tezlikdir.

Desilin tapılması üçün onun yerləşdiyi intervalı müəyyən etmək lazımdır. Bu məqsədlə yiğilmiş tezliklər hesablanmalıdır. Yiğilmiş tezliklərə görə birinci desil **400.1-600.0** intervalında, doqquzuncu desil sonuncu intervalda (**2000.0-dən çox**) yerləşir.

Aşağı gəlirli **10%** əhalinin maksimal gəliri:

$$D_1 = 400.1 + 200((0.1 \cdot 100 - 5.4) / 11.7) = 479 \text{ s.v.}$$

Yüksək gəlirli **10%** əhalinin minimal gəliri:

$$D_9 = 2000.1 + 400((0.9 \cdot 100 - 84.1) / 15.9) = 2148 \text{ s.v.}$$

Differensasiyanın desil əmsali:

$$Kd = D_9 / D_1 = 2148 / 479 = 4.5 .$$

Beləliklə, yüksək gəlirli **10%** əhalinin minimal gəliri aşağı gəlirli **10%** əhalinin maksimal gəlirindən **4.5**. dəfə çoxdur.

Gəlirlərin paylanması üzrə hesablama cədvəli

Cədvəl 4.4.2.

| Adambaşına aylıq gəlir, manat | Fp | $cumFp$ | X_i | $X_i \cdot F = D$ | Fd | $cumFd$ | $Fp \cdot Fd$ | $Fp \cdot cumFd$ |
|----------------------------------|-------|---------|-------|-------------------|-------|---------|---------------|------------------|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| Araşdırılanların sayı | 1.0 | - | - | 1200.0 | 1.000 | - | 0.1409 | 0.4308 |
| O cümlədən: | | | | | | | | |
| 400-a qədər | 0.054 | 0.054 | 300 | 16.2 | 0.014 | 0.014 | 0.0007 | 0.0007 |
| 400.1-600.0 | 0.117 | 0.171 | 500 | 58.5 | 0.049 | 0.063 | 0.0057 | 0.0074 |
| 600.1-800.0 | 0.143 | 0.314 | 700 | 100.1 | 0.083 | 0.146 | 0.0119 | 0.0209 |
| 800.1-1000.0 | 0.137 | 0.451 | 900 | 123.3 | 0.103 | 0.249 | 0.0141 | 0.0341 |
| 1000.1-1200.0 | 0.117 | 0.586 | 1100 | 128.7 | 0.107 | 0.356 | 0.0125 | 0.0416 |
| 1200.1-1600.0 | 0.170 | 0.738 | 1400 | 238.0 | 0.198 | 0.554 | 0.0337 | 0.0942 |
| 1600.1-2000.0 | 0.103 | 0.841 | 1800 | 185.4 | 0.154 | 0.708 | 0.0159 | 0.0729 |
| 2000.0-dən çox | 0.159 | 1.000 | 2200 | 349.8 | 0.292 | 1.000 | 0.0464 | 0.1590 |
| Adambaşına aylıq gəlir, manat | Fp | $cumFp$ | X_i | $X_i \cdot F = D$ | Fd | $cumFd$ | $Fp \cdot Fd$ | $Fp \cdot cumFd$ |

Differensasiyanı daha dəqiq ifadə edən fond əmsalıdır. Bu əmsal 10% yüksək gəlirli əhalinin orta gəlirinin 10% az gəlirli əhalinin orta gəlirinə nisbəti kimi hesablanır:

$$K_f = \frac{\bar{y}_{10}}{\bar{y}_1}$$

Hər iki əmsal əhalinin göstəricilərinin kənar qrupları üzrə müəyyənləşir. Bütün əhalinin gəlirlərinin paylanmasına əsaslanan differensasiya göstəriciləri daha korrekt hesab olunur. Bu göstəricilər Lorens əyrisi, Lorens və Cini əmsallarıdır.


Cədvəl 4.4.2 - dəki hesablamalar əsasında Lorens əmsali aşağıdakı düstur üzrə hesablanır:

$$L = \sum |Fd - Fp| / 2 = (|0.014 - 0.054| + |0.049 - 0.117| + |0.083 - 0.143| + \dots + |0.292 - 0.159|) = 0.212.$$

$0 \leq L \leq 1$ Lorens əmsali vahidə yaxın olduqca əhalinin differensasiyası yüksək olur. 0-ra yaxın olduqda deməli, əhalinin gəlirlərinə görə paylanması bərabər şəkildədir.

$$G = 1 - 2 \sum Fp \cdot cumFd + \sum Fp \cdot Fd = 1 - 2 \cdot 0.4308 + 0.1409 = 0.2793$$

Əhalinin gəlirlərinə görə paylanmasıın bərabər şəkilli olmasına, həmçinin Lorens əyrisi də xarakterizə edir.



Şəkil 4.2.1. Lorens əyrisi

Və nəhayət, aliciliq qabiliyyətinə görə əhalinin yenidən qruplaşması aşağıdakı qaydada aparılır:

$$cumF = (\Pi M - X_o) \cdot Fpm / Lpm + cumFpm - 1,$$

burada ΠM – yaşayış minimumunun həcmi, X_o – yaşayış minimumunun yerləşdiyi intervalın aşağı sərhəddi, Fpm – yaşayış minimumunun yerləşdiyi intervalda tezlik, Lpm – yaşayış minimumunun yerləşdiyi intervalın həcmi, $(cumFpm - 1)$ – yaşayış minimumunun yerləşdiyi intervaldan əvvəlki intervalda yiğilmiş tezlikdir.

Yaşayış minimumunu 980 manat qəbul etsək, onda:

$$cumF = (980 - 800) \cdot 0.137 / 200 + 0.314 = 0.4373$$

olar. Beləliklə, regionun 43.7% əhalisi gəliri yaşayış minimumundan aşağıdır.

Lorens əyrişi vasitəsilə konsentrasiya dərəcəsini qiymətləndirərkən konkret qrupun və ya hissənin ümumi külliyyatda həcmi və həmin qrupun əlamətə görə həcmi göstəricilərindən istifadə olunur. Qrupun ümumi külliyyatda həcmini d_{xi} , qrupun əlamətə görə həcmini d_{yi} işarə etsək düstur aşağıdakı kimi formalaşır:

$$L = \frac{\sum_{i=1}^n |d_{xi} - d_{yi}|}{2}.$$

Cini əmsali vasitəsilə əhalinin sosial təbəqələşməsini və ya diferensasiyasını izah edirlər:

$$C = 1 - 2 \sum_{i=1}^n d_{xi} d_{yi}^* + \sum_{i=1}^n d_{xi} d_{yi},$$

burada d_{xi} i -ci qrupun ümumi külliyyatdakı hissənin, d_{yi} i -ci qrupun əlamətin ümumi həcmindəki hissəsi, d_{yi}^s i -ci qrupun ümumi külliyyatın həcminə görə kumulyativ hissəsidir (yığılmış hissəsi).

Hissələr həm nisbi, həm də mütləq şəkildə verilə bilər.

Konsentrasiya əmsali külliyyatda qeyri-bərabərliyi xarakterizə edirəsə, mərkəzləşmə ayrı-ayrı vahidlərə görə əlamətin həcminin toplanmasını nəzərdə tutur. Ümumiləşmiş mərkəzləşmə əmsalı aşağıdakı kimi təqdim olunur:

$$M = \sum_{i=1}^n \left(\frac{p_i}{P} \right)^2,$$

burada p_i əlamətin külliyyatın bir vahidinə düşən həcmi, P əlamətin külliyyata görə ümumi həcmidir.

Mövzuya aid yoxlama testləri

- Struktur dəyişmələrini ümumiləşmiş şəkildə qiymətləndirmək üçün hansı əmsallardan istifadə olunur?**
 - Kvadratik və dərəcəli əmsallar;
 - Mütləq struktur dəyişmələrin xətti və kvadratik əmsalları;
 - Xətti və qeyri xətti əmsallar;
 - Xətti və dərəcəli əmsallar;
 - Mütləq struktur dəyişmələrin xətti, kvadratik əmsalları, fərqlər indeksi və nisbi struktur dəyişmələrin kvadratik əmsalı.
- Fərqlər indeksi hansı aralıqda qiymət ahr?**
 - $0 \leq I_f \leq 1$;
 - $0 \geq I_f \geq 1$;
 - $0 \leq I_f \leq 10$;
 - $0 \geq I_f \geq 10$;
 - $0 < I_f < 1$;

3. Struktur nədir?

- a) Ayri-ayri elementlərdən və ya qruplardan təşkil olunmuş külliyyatın, çoxluğun quruluşu, təşkil olunma forması strukturu izah edir;
- b) Ayri-ayri elementlərdən və ya qruplardan təşkil olunmuş külliyyatın qrafik təsvir olunma forması strukturu izah edir;
- c) Statistik xarakteristikaların hesablanmasıdır;
- d) Modelin adekvatlığının yoxlanılmasında istifadə olunan xarakteristika;
- e) Əhəmiyyətliliyin yoxlanılmasını təmin edən xarakteristika.

4. Hadisərin strukturunu öyrənmək üçün istiqamətlər hansılardır?

- 1) İki və daha artıq zaman periodlarına görə külliyyatın ayri-ayri hissələrinin struktur dəyişmələrinin tədqiqi;
 - 2) Külliyyatın tam şəkildə struktur dəyişmələrinin ümumiləşmiş xarakteristikalarının tədqiqi;
 - 3) Konsentrasiya və mərkəzləşmə dərəcələrinin qiymətləndirilməsi.
- a) 1; 2;
 - b) 1; 2; 3;
 - c) 2;3;
 - d) 1;
 - e) 1;3.

5. Struktur dəyişmələrinin xüsusi göstəriciləri hansılardır?

- a) Artım tempi, nisbi sürətlənmə;
- b) Mütləq dəyişmə, mütləq sürətlənmə;
- c) Mütləq sürətlənmə; nisbi sürətlənmə;
- d) Mütləq dəyişmənin artım tempi;
- e) Mütləq dəyişmə, artım tempi.

6. Ümumiləşmiş mərkəzləşmə əmsali hansı düstur ilə təqdim olunur?

a) $M = \sum_{i=1}^n \left(\frac{p_i}{P} \right)^2;$

b) $M = \sum_{i=1}^n \left(\frac{p_i}{P} \right);$

c) $M = \sum_{i=1}^n \frac{p_i}{P};$

d) $M = \frac{p_i}{P};$

e) $M = \sum_{i=1}^n \left(\frac{P}{p_i} \right)^2.$

MÖVZU 5. ORTA GÖSTƏRİCİLƏR

5.1. Orta göstəricilər

5.1. Orta göstəricilər

Sosial-iqtisadi hadisə və prosesləri tədqiq edərək qanunayğunluq və tendensiyaların analizi üçün ümumiləşdirici göstəricilərdən geniş istifadə olunur. Orta göstəricilər hadisələri ümumiləşdirərək tədqiqat prosesini daha rahat edir.

Orta göstərici - konkret zaman və məkan şəraitində statistik məcmuda, çoxluqda əlamətə görə kəmiyyət xarakteristikalarının ümumiləşdirilmiş göstəriciləridir.

Statistik tədqiqatlarda orta göstəricilər böyük əhəmiyyət kəsb edir. Ümumi külliyyatdakı vahidlərin sayı çox olduqca, bircins olduqca orta göstəricilər bir o qədər etibarlı sayılır. Bu, statistikanın “Ən böyük ədədlər” qanunu ilə izah olunur.

Orta göstəricilər hesablanması qaydasından asılı olaraq sadə və çəkili formalarda olur.

Sadə orta göstəricilər ədədi orta əsasında hesablanır:

$$\bar{x} = \frac{\sum x_i}{n},$$

burada x_i külliyyatdakı vahidlər, yəni əsas əlamət; n külliyyatdakı vahidlərin sayıdır.

Çəkili orta göstəricilər çəki əlaməti əsasında aşağıdakı kimi hesablanır:

$$\bar{x} = \frac{\sum_{i=1}^n x_i y_i}{\sum_{i=1}^n y_i},$$

burada y_i çəki əlamətləridir.

Nümunə. Qənd istehsal olunan fabrikdə beş dəzgah üzrə 1 saat ərzində qablaşdırılan qənd qutularının və 1 ay ərzində iş saatlarının həcmi (şərti göstəricilər) cədvəldə verilmişdir.

Cədvəl 5.1.1.

| Dəzgahın N-si | 1 saat ərzində qablaşdırılan qutuların sayı | 1 ay ərzində iş saatlarının həcmi |
|---------------|---------------------------------------------|-----------------------------------|
| 1 | 30 | 150 |
| 2 | 25 | 126 |
| 3 | 28 | 134 |
| 4 | 33 | 140 |
| 5 | 36 | 146 |
| Cəmi | 152 | 696 |

Sadə və çəkili orta göstəricilər müşahidənin nəticələri əsasında hesablanır:

$$\bar{x} = \frac{30 + 25 + 28 + 33 + 36}{5} = 30,4 \text{ q/saat};$$

$$\begin{aligned}\bar{x} &= \frac{30 \cdot 150 + 25 \cdot 126 + 28 \cdot 134 + 33 \cdot 140 + 36 \cdot 146}{696} = \\ &= \frac{21278}{696} = 30,6 \text{ q/saat}.\end{aligned}$$

Nümunə. Müəssisədə əmək haqqının həcminə görə işçi-lərin paylanması (şərti göstəricilər) cədvəldə verilmişdir:

Cədvəl 5.1.2.

| Aylıq əmək haqqının miqdarı, manatla | Müəssisədə çalışan işçilərin sayı |
|-----------------------------------------|--------------------------------------|
| 150 | 35 |
| 200 | 22 |
| 250 | 23 |
| 300 | 25 |
| 350 | 28 |
| 400 | 18 |
| 450 | 15 |
| 500 | 9 |
| Cəmi | 175 |

Sadə və çəkili şəkildə orta aylıq əmək haqqı cədvəldəki verilənlər əsasında aşağıdakı kimi hesablanır:

$$\bar{x} = \frac{150 + 200 + 250 + 300 + 350 + 400 + 450 + 500}{8} = 325 \text{ manat.}$$

İşçilərin sayı çəki əlaməti kimi qəbul edisə, onda çəkili orta:

$$\bar{x} = \frac{35 \cdot 150 + 22 \cdot 200 + 23 \cdot 250 + 25 \cdot 300 + 28 \cdot 350 + 175 + 18 \cdot 400 + 15 \cdot 450 + 9 \cdot 500}{175} = \frac{51150}{175} = 292,3 \text{ manat.} \bullet$$

Hər iki nümunədən göründüyü kimi sadə və çəkili orta göstəricilər arasında fərqlər müşahidə olunur. Bu nəticələr çəki əlamətləri arasında fərq böyük olduqca, çəki əlamətləri ilə əsas əlamətlər arasında asılılıq güclü və sıx olduqca daha da nəzərə çarpan olur.

Ümumi halda orta göstəricilər *dərəcəli* və *struktur orta göstəricilərə* bölünür.

Statistik hesablamalarda istifadə olunan bütün orta göstəricilər dərəcəli orta göstəricilərdir. Ümumi forması aşağıdakı şəkildə olan dərəcəli orta göstəricilər dərəcə dəyişdikcə formasını dəyişir:

$$\bar{x}_k = \sqrt[k]{\frac{\sum_{i=1}^n x_i^k}{n}}.$$

$$k=1 \text{ olduqda } \bar{x}_1 = \frac{\sum_{i=1}^n x_i}{n} \text{ - sadə;}$$

$$k=2 \text{ olduqda } \bar{x}_2 = \sqrt{\frac{\sum_{i=1}^n x_i^2}{n}} \text{ - kvadratik;}$$

$$k=3 \text{ olduqda } \bar{x}_3 = \sqrt[3]{\frac{\sum_{i=1}^n x_i^3}{n}} \text{ - kubik;}$$

$$k=0 \text{ olduqda } \bar{x}_0 = \sqrt[n]{x_1 \cdot x_2 \cdot \dots \cdot x_n} \text{ - həndəsi;}$$

$$k=-1 \text{ olduqda } \bar{x}_{-1} = \frac{n}{\sum_{i=1}^n \frac{1}{x_i}} \text{ - harmonik.}$$

Eyni ilkin göstəricilər əsasında hesablamalar apardıqda orta göstəricilərin hər bir növü üzrə fərqli nəticələr alınır. Nəticələrə əsasən dərəcəli orta göstəriciləri azalan qaydada ranqlaşdırıldıqda

$$\bar{x}_2 > \bar{x}_1 > \bar{x}_0 > \bar{x}_{-1}$$

alınır. Bu bərabərsizlik orta göstəricilərin *majorantlıq xassəsi* adlanır.

Orta göstəricilər aşağıdakı xassələrə malikdir:

$$1. \sum_i (x_i - \bar{x}) = 0 \text{ və ya } \frac{\sum_i (x_i - \bar{x}) f_i}{\sum_i f_i} = 0 \text{ olarsa, orta göstəricilər verilənlərin paylanması mərkəzi hesab edilir.}$$

$$2. \sum_i (x_i - \bar{x})^2 < \sum_i (x_i - A)^2 \quad \text{və} \quad \text{ya}$$

$$\frac{\sum_i (x_i - \bar{x})^2 f_i}{\sum_i f_i} < \frac{\sum_i (x_i - A)^2 f_i}{\sum_i f_i} \quad \text{ixtiyari seçilmiş } A \text{ ədədi üçün}$$

kənarlaşmaların kvadratları cəmi, orta göstəriciyə görə kənarlaşmaların kvadratları cəmindən böyük olur.

$$3. (x_i \pm A) = \bar{x} \pm A \text{ və ya } \frac{\sum_i (x_i \pm A) f_i}{\sum_i f_i} = \frac{\sum_i (\bar{x} \pm A) f_i}{\sum_i f_i},$$

yəni əgər hər bir x_i variantını ixtiyari seçilmiş A ədədi qədər artırıqda və ya azaltdıqda, orta göstərici də A qədər artır və ya azalır.

$$4. (x_i / A) = \bar{x} / A \text{ və ya } \frac{\sum_i (x_i / A) f_i}{\sum_i f_i} = \frac{\sum_i (\bar{x} / A) f_i}{\sum_i f_i}, \text{ yəni}$$

əgər hər bir x_i variantını ixtiyari seçilmiş A dəfə azaltıqda, orta göstərici də A dəfə azalır.

$$5. (x_i \cdot A) = \bar{x} \cdot A \text{ və ya } \frac{\sum_i (x_i \cdot A) f_i}{\sum_i f_i} = \frac{\sum_i (\bar{x} \cdot A) f_i}{\sum_i f_i}, \text{ yəni}$$

əgər hər bir x_i variantını ixtiyari seçilmiş A dəfə artırıqda,

orta göstərici də A dəfə artır.

6. $\overline{(x_i + y_i + z_i)} = \bar{x} + \bar{y} + \bar{z}$. Çoxhədlinin orta göstəricisi, orta göstəricilərdən ibarət çoxhədliyə bərabər olur.

$$7. \frac{\sum_i x_i f_i}{\sum_i f_i} = \frac{\sum_i x_i f_i c}{\sum_i f_i c} = \frac{\sum_i x_i \frac{f_i}{c}}{\sum_i \frac{f_i}{c}}$$

Çəkili orta göstəricilərdə

çəki əlamətini c dəfə artırıqda və ya azaltdıqda çəkili orta göstərici dəyişmir.

Dərəcəli orta göstəricilərin formaları xüsusi məqsədlər üçün istifadə olunur. Məsələn, kvadratik orta düsturu orta kvadratik kənarlaşmaların hesablanması istifadə olunur. Orta kvadratik kənarlaşma variasiya analizində əsas xarakteristik göstəricilərdəndir. Həndəsi orta dinamik sıralarda artım tempinin orta qiymətinin hesablanması tətbiq olunur. Bu halda $x_1, x_2, x_3, \dots, x_n$ sırası $\frac{y_2}{y_1}, \frac{y_3}{y_2}, \dots, \frac{y_n}{y_{n-1}}$ ardıcıl münasibətlərini ifadə edir və bu ardıcıl münasibətlər üçün orta göstərici onların həndəsi ortası kimi təpdir.

Real statistik göstəricilər əsasında hesablandığına görə orta göstəricilər real həcm kimi qəbul olunur. Lakin, eyni zamanda, orta göstəricilər hesablamalar nəticəsində alındığına görə abstrakt həcm də hesab olunur. Həmçinin, tam ədədlər əsasında hesablansa da çox hallarda kəsr ədədlərlə ifadə olunması orta göstəricilərin abstraklığı ilə izah olunur. Məsələn, bir ailədə uçaqların orta statistik sayı - 2,1 uşaq; imtahan nəticəsində qrup üzrə hesablanmış orta qiymət - 4,2. Külliyyat üzrə alınmış orta qiymət külliyyatda rast gəlinməyən göstərici ilə ifadə oluna bilər. Məsələn,

qrupda tələbələrin yarısı “3”, digər yarısı “5” qiyməti aldığı halda qrup üzrə orta qiymət “4” olur.

Struktur orta göstəricilər paylanma sıralarının daxili strukturu və quruluşunun öyrənilməsi üçün tətbiq olunur. Əsas struktur orta göstəricilərə moda, median, kvartil, kventil, desil, persintil və s. aid olunur. Struktur orta göstəricilər “Variansiyalarda struktur xarakteristikaları” mövzusunda daha ətraflı təhlil olunacaq.

Mövzuya aid test tapşırıqları

- 1. Orta göstəricilərin ümumi şəkildə hansı növləri var?**
 - a) Sade , çəkili;
 - b) Sade , mürəkkəb;
 - c) Dərəcəli , mürəkkəb , cəbri;
 - d) Sade , cəbri , dərəcəli;
 - e) Yoxdur.
- 2. Dərəcəli orta göstəricilər hansı şəkillərdə ola bilər?**
 - a) Sade , kvadratik , həndəsi , harmonik , kubik;
 - b) Sade , həndəsi , kvadratik;
 - c) Kvadratik , həndəsi , cəbri , harmonik , statistik;
 - d) Sade , mürəkkəb;
 - e) Sade , kvadratik , harmonik.
- 3. Orta göstəricilərin majoritarlığı xassesi hansı bənddə ifadə olunur?**
 - a) $x_2 > x_1 > x_o > x_{-1}$;
 - b) $x_2 < x_1 < x_o < x_{-1}$;
 - c) $x_1 > x_2 > x_o > x_{-1}$;
 - d) $x_2 > x_{-1} > x_o > x_1$;
 - e) $x_2 < x_1 > x_o < x_{-1}$.

4. $\sum_i (x_i - \bar{x})$ ifadəsi hansı halda orta qiymətin küliyyata görə paylanmanın mərkəzi hesab edilir?

- a) $\sum_i (x_i - \bar{x}) = 1;$
- b) $\sum_i (x_i - \bar{x}) = 0;$
- c) $\sum_i (x_i - \bar{x}) = x_i;$
- d) $\sum_i (x_i - \bar{x}) = \sum_i x_i;$
- e) $\sum_i (x_i - \bar{x}) = n.$

5. İxtiyari seçilmiş A ədədi üçün kənarlaşmaların kvadratları cəmi və orta göstəriciyə görə kənarlaşmaların kvadratları cəmi arasında münasibət hansı halda doğrudur?

- a) $\sum_i (x_i - \bar{x})^2 < \sum_i (x_i - A)^2;$
- b) $\sum_i (x_i - \bar{x})^2 = \sum_i (x_i - A)^2;$
- c) $\sum_i (x_i - \bar{x})^2 > \sum_i (x_i - A)^2;$
- d) $\sum_i (x_i - \bar{x})^2 \leq \sum_i (x_i - A)^2;$
- e) $\sum_i (x_i - \bar{x})^2 \neq \sum_i (x_i - A)^2.$

MÖVZU 6. VARİASIYA ANALİZİ

- 4.1. Variasiyanın statistik öyrənilməsi
- 4.2. Variasiya sıralarında qrafik təsvir vasitələri
- 4.3. Variasiyalarda paylanmanın mərkəzi göstəriciləri
- 4.4. Paylanmanın struktur xarakteristikaları
- 4.5. Variasiyaların ölçü və intensivlik göstəriciləri
- 4.6. Dispersiyaların cəmlənməsi qaydası
- 4.7. Dispersiya analizi
- 4.8. Variasiyalarda paylanma formaları. Asimmetriya
- 4.9. Ekses
- 6.10. Empirik göstəricilərə görə normal paylanmanın qurulması

6.1. Variasiyanın statistik öyrənilməsi

Statistikada sosial-iqtisadi hadisə və proseslər öyrənilərkən əlamətin müxtəlisf variasiyalara rast gəlinir. Başqa sözlə desək, istənilən statistik külliyyat hər hansı əlamətə görə göstəriciləri variasiya edən vahidlərdən ibarət olur. Ümumi külliyyatda ayrı-ayrı vahidlərin əlamətə görə göstəricilərinin dəyişməsi, çoxnövlülüyü *variasiya* adlanır.

Əlamət göstəriciləri statistikada faktor adlanan müxtəlisf səbəb və şərtlərin təsiri ilə dəyişir, yəni variasiya edir. Təsir edən bütün faktorlara görə formalanmış variasiya ümumi, daha əhəmiyyət kəsb edən faktorlara görə yaranan variasiya sistematik adlanır. Ümumi variasiya sistematik və təsadüfi variasiyaların birləşməsindən formalanır.

Statistik tədqiqatlarda variasiyalara görə analiz əhəmiyyətli olub, statistik analizin əsas tərkib elementlərdən biri hesab edilir. Belə ki, variasiyaların tədqiqi, öyrənilən əlamətin göstəricilərinin dəyişməsini, başqa əlamətlərlə

qarşılıqlı münasibətlərinin qiymətləndirilməsi imkanını yaradır. Variasiyanı xarakterizə edən göstəricilər külliyyata görə hesablanmış orta göstəricilərin tipikliyini müəyyən edən meyar kimi qəbul olunur. Seçimi müşahidələrdə xətalərin təyin olunması zamanı istifadə olunur.

Tədqiq olunan əlamətin müxtəlif göstəriciləri variantlar, onlara görə vahidlərin sayı *tezliklər* adlanır.

Tədqiqat əlamətinin göstəriciləri ilə vahidlərin sayı əlamətin paylanması formalaşdırır və *variasiya sırası* kimi təqdim olunur.

Variantlarla tezliklərin münasibəti paylanma qanuna uyğunluqlarını üzə çıxarıır və xüsusi tezlik, yıgilmış tezlik, mütləq və nisbi paylanma sıxlıqları, mərkəzi paylanma göstəriciləri, paylanma formaları, ölçü göstəriciləri kimi statistik göstəricilərlə təsvir olunur.

Beləliklə, variasiya eyni zaman anı və ya zaman periyodunda ümumi külliyyatın ayrı-ayrı əlamətləri arasındakı fərqlərdir.

Variasiyaların statistik analizi aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

- 1) Variasiya sırasının qurulması;
- 2) Variasiya sırasının qrafik təsviri;
- 3) Variasiya sırasının mərkəzi paylanma göstəricilərinin və struktur xarakteristikalarının hesablanması;
- 4) Variasiyanın ölçü və intensivlik göstəricilərinin müəyyən olunması;
- 5) Variasiya sırasının paylanma formalarının qiymətləndirilməsi.

Variasiya sırasının qurulması ümumi külliyyatın göstəricilərinin hər hansı əlamətə görə artan və azalan qayda-

da paylanması nəzərdə tutur. Variasiya sıralarında paylanma kəmiyyət əlamətinə görə aparılır. Variasiya sıraları diskret və interval sıralara bölünür. *Diskret variasiya sıralarında* qruplaşma diskret dəyişən əlamətə görə baş verir. *Interval variasiya sıralarında* qruplar müəyyən aralıqlarla aldiqları qiymətlərə görə qurulur.

İstənilən variasiya sırasının tərkibində əsas üç element iştirak edir: varianlar, tezliklər, yiğilmiş tezliklər.

Variantlar - külliyyat üzrə tədqiq olunan əlamətin ayrı-ayrı şəkildə bütün mümkün göstəriciləridir.

Tezliklər - bu və ya digər variantın ümumi külliyyatda neçə dəfə təkrarlanmasını mütləq qiymətlə ifadə edir. Bəzən təkrarlanma tezliyi adlandırılır. *f*-lə işarə olunur. Tezliklərin cəmi külliyyatın ümumi həcmini və ya külliyyatda vahidlərin ümumi sayını göstərir və mütləq şəkildə ifadə olunur.

Xüsusi tezliklər - tədqiq olunan əlamətin ayrı-ayrı variantlarının nisbi ifadəsidir, yəni variantın tezlikləri nəticəyə görə nisbi şəkildə verilir, başqa sözlə desək xüsusi çəkiləridir. *ω* ilə işarə olunur. Müvafiq olaraq xüsusi tezliklərin cəmi 100%-ə bərabər olur.

Yiğilmiş tezliklər (kumulyativ tezliklər) - tədqiq olunan əlamətin ayrı-ayrı variantları üzrə əvvəlki variantların tezliklərinin və ya xüsusi tezliklərinin cəmini müvafiq olaraq mütləq və nisbi çəkildə ifadə edir. *s*-lə işarə olunur. Yiğilmiş tezliklər külliyyatda baxılan variantdan aşağı variantlara görə vahidlərin ümumi həcmini xarakterizə edir.

Nümunə. Variasiya analizini Azərbaycanda 2011-ci ildə iqtisadi qeyri-fəal kişilərin yaş qrupları üzrə bölgüsü əsasında aparaq. İlk növbədə statistik göstəricilər əsasında variasiya sırasını qururuq.

**Azərbaycanda 2011-ci ildə iqtisadi qeyri-fəal kişilərin yaş
grupları üzrə bölgüsü əsasında variasiya sırası**

Cədvəl 6.1.1.

| İqtisadi q/fəal kişilərin yaş grupları | İqtisadi q/fəal kişilə- rin sayı | | Yığılmış tezlik | Yığılmış tezlik (%-lə) | Intervalın ortası |
|----------------------------------------------|-------------------------------------|------------------|--------------------|------------------------------|----------------------|
| | Tezlik | Xüsusi tezlik | | | |
| 15-19 | 212,787 | 21,3 | 212,787 | 21,3 | 17 |
| 20-24 | 139,86 | 14,0 | 352,647 | 35,3 | 22 |
| 25-29 | 44,955 | 4,5 | 397,602 | 39,8 | 27 |
| 30-34 | 29,97 | 3,0 | 427,572 | 42,8 | 32 |
| 35-39 | 38,961 | 3,9 | 466,533 | 46,7 | 37 |
| 40-44 | 34,965 | 3,5 | 501,498 | 50,2 | 42 |
| 45-49 | 42,957 | 4,3 | 544,455 | 54,5 | 47 |
| 50-54 | 41,958 | 4,2 | 586,413 | 58,7 | 52 |
| 55-59 | 37,962 | 3,8 | 624,375 | 62,5 | 57 |
| 60-64 | 59,49 | 5,1 | 683,865 | 67,6 | 62 |
| 65+ | 323,676 | 32,4 | 1007,541 | 100 | 67 |
| Cəmi | 1007,541 | 100 | - | - | - |

Mənbə: www.stat.gov.az


Baxdigimiz variasiya sırası interval variasiya sırasıdır. Cədveldə variasiya sırasının əsas elementləri hesab edilən variant, tezlik, xüsusi tezlik, yığılmış tezlik (həm mütləq, həm də nisbi şəkildə), intervalın orta nöqtəsi kimi parametrləri müəyyən olunmuşdur.

6.2. Variasiya sıralarında qrafik təsvir vasitələri

Variasiya sıralarının qrafik təsviri onların analiz olunmasını asanlaşdırır, paylanması şəkli haqqında fikir yürütməyə imkan verir. Variasiya sıralarının qrafik təsviri üçün histogram, poligon və kumulyatordan istifadə olunur.

Histogram – interval variasiya sıraları üçün qurulur. Histogram sütunvari diaqramdır. Diaqramı qurmaq üçün

absis oxunda variantlar, yəni sıranın intervallarının ölçüsünə uyğun qeydlər edilir və onların üzərində ordinat oxunda qeyd olunmuş hər varianta uyğun olan müvafiq tezliklər və ya xüsusi tezliklərə qədər sütunlar qaldırılır.




Şəkil 6.2.1. Qrafik təsvir vasitəsi – histoqram

Poliqon – diskret variasiya sıraları üçün qurulur. Bunun üçün absis oxunda diskret şəkildə variantlar, ordinat oxunda isə tezliklər və ya xüsusi tezliklər qeyd olunur, kəsişmə nöqtələri parçalarla birləşdirilir. Alınmış qrafikin kənar nöqtələri absis oxu ilə birləşdirilir. Birləşmə nöqtələri variantların minimum və maksimum qiymətlərindən absis oxundakı bölmələrin yarısı həcmində aşağı və yuxarı olan qiymətlərlə üst-üstə düşməlidir. Poliqon, həmçinin, interval variasiya sıraları üçün də qurula bilər. Bu halda intervalların orta nöqtələri variant kimi qəbul olunur.


Histoqramdan asanlıqla poliqona keçid etmək olar. Bunun üçün sütunların üst oturacaqlarının orta nöqtələrini

birləşdirmək və alınmış qrafikin kənar nöqtələrini yuxarıda qeyd etdiyimiz qaydada absis oxuna birləşdirmək kifayətdir.



Səkil 6.2.2. Qrafik təsvir vasitəsi - poligon


Kumulyat – paylanması kumulyatı həm interval, həm də diskret variasiya sırası üçün qurulur. Kumulyat ordinat oxunda yiğilmiş tezliklərə və ya yiğilmiş xüsusi tezliklərə, absis oxunda variantlara görə qurulur. Qruplara görə yiğilmiş tezliklər və ya xüsusi tezliklər müvafiq göstəricilərin ardıcıl toplanması ilə təyin olunur. Əgər yiğilmiş tezlikləri absis, variantları ordinat oxunda qeyd etsək, onda alınan qrafik *oqiva* adlanacaq. Mütləq tezliklərlə ifadə olunmuş kumulyatanın başlangıç nöqtəsi “0”-a, son nöqtəsi tezliklərin cəminə, xüsusi tezliklərlə ifadə olunmuş kumulyatanın başlangıç nöqtəsi “0”-a, son nöqtəsi 100%-ə uyğun gəlməlidir.





Şəkil 6.2.3. Qrafik təsvir vasitəsi – kumulyat

Qeyd edək ki, bütün qrafik təsvir vasitələrinin qurulmasında daha çox xüsusi tezliklərdən (kumulyatın qurulmasında yiqlımlı xüsusi tezliklərdən) istifadə olunur.

Nümunə. Mövzu üzrə nəzərdən keçirdiyimiz məsələyə görə paylanması xarakterizə edən grafik təsvir vasitələri aşağıdakı kimi olacaq:



a) *Histogram*



c) *Kumulyat*

Şəkil 6.2.4. 2011-ci ildə iqtisadi qeyri-fəal kişilərin yaş qrupları üzrə bölgüsünü xarakterizə edən qrafik təsvirlər

6.3. Variasiyalarda paylanmanın mərkəz göstəriciləri

Variasiya sıralarında paylanmanın mərkəz göstəriciləri ümumilikdə sıranın strukturu haqda təsəvvür yaradır və orta göstəriciləri xarakterizə etmək üçün tətbiq edilir. Bu göstəricilərə orta səviyyə, moda və median aid olunur.

Variasiya sıralarında əlamətin orta həcmini qiymətləndirmək üçün çökili orta göstərici üçün düsturdan istifadə olunur:

$$\bar{x} = \frac{\sum_{i=1}^n x_i f_i}{\sum_{i=1}^n f_i},$$

burada x_i əlamətin variantları, f_i tezliklər və ya xüsusi tezliklərdir.

Əgər orta həcm interval variasiya sıralarında hesablanırsa variant kimi intervalların orta nöqtəsi götürülür. Açıq intervallarda intervalın orta nöqtəsini müəyyən etmək üçün bu intervalları əvvəlcədən şərti olaraq “bağlamaq” lazımdır. Bu halda birinci intervalın həcmini növbəti intervala, sonuncu intervalın həcmini isə əvvəlki intervala bərabər götürmək qəbul olunmuşdur. Baxdığımız məsələdə birinci intervalda orta nöqtə 17, sonuncu intervalda orta nöqtə 67 olacaq. Onda orta səviyyə aşağıdakı kimi müəyyən olunacaq:

$$\bar{x} = \frac{\sum_{i=1}^n x_i f_i}{\sum_{i=1}^n f_i} = \frac{17 \cdot 212,787 + 22 \cdot 139,86 + 27 \cdot 44,955 + 32 \cdot 29,97 + \\ 37 \cdot 38,961 + 42 \cdot 34,965 + 47 \cdot 42,957 + 52 \cdot 41,958 + 57 \cdot 37,962 + \\ + 62 \cdot 59,49 + 67 \cdot 323,676}{1007,541} = 43 \text{ yaş.}$$

Əgər xüsusi tezliklərdən istifadə edərək orta səviyyəni hesablaşsaq nəticə dəyişməyəcək:

$$\bar{x} = \frac{\sum_{i=1}^n x_i \omega_i}{\sum_{i=1}^n \omega_i} = \frac{17 \cdot 21,3 + 22 \cdot 14,0 + 27 \cdot 4,5 + 32 \cdot 3,0 + \\ + 37 \cdot 3,9 + 42 \cdot 3,5 + 47 \cdot 4,3 + 52 \cdot 4,2 + 57 \cdot 3,8 + 62 \cdot 5,1 + 67 \cdot 32,4}{100} = \\ = 43 \text{ yaş.}$$

Moda - öyrənilən külliyyatda əlamətin daha çox təkrarlanan göstəricisidir, yeni variantıdır. Diskret variasiya sırasında moda ən yüksək tezlikli və ya xüsusi tezlikli variantdır. İnterval variasiya sırasında moda aşağıdakı düstur ilə hesablanır:

$$Mo = x_{mo} + i_{mo} \frac{f_{mo} - f_{mo-1}}{(f_{mo} - f_{mo-1}) + (f_{mo} - f_{mo+1})},$$

burada x_{mo} modal intervalın aşağı sərhəddi; i_{mo} modal intervalın həcmi; $f_{mo}, f_{mo-1}, f_{mo+1}$ müvafiq olaraq modal intervala, modal intervaldan əvvəlki və sonrakı tezlik və ya xüsusi tezliklərdir.

Modal interval ən yüksək tezlikli intervaldır. Baxdıǵımız nümunədə modal interval sonuncu intervaldır, yəni (65-69). Nümunəmiz üçün modanı hesablayaq:

$$Mo = 65 + 4 \frac{323,676 - 59,49}{(323,676 - 59,49) + (323,676 - 0)} \approx 67 \text{ yaşı}$$

və ya $Mo = 65 + 4 \frac{32,4 - 5,1}{(32,4 - 5,1) + (32,4 - 0)} \approx 67 \text{ yaşı}$

Qeyd edək ki, modanı qrafik olaraq da təqribi təyin etmək olar. Bunun üçün histoqramın ən hündür sütununun yuxarı sol küncündən növbəti sütunun yuxarı sol küncünə və yuxarı sağ küncündən əvvəlki sütunun yuxarı sağ küncünə düz xətlər çəkirik. Kəsişmə nöqtəsinin absisi moda olacaq.

Median variasiya sırasının mərkəzi hissəsində yerləşir və onu iki hissəyə elə şəkildə bölür ki, birinci hissəyə mediana görə aşağı, ikinci hissəyə isə mediandan yuxarı qiymətli göstəricilər düşür. Diskret variasiya sıralarında medianı müəyyən etmək üçün ilk növbədə medianın nömrəsi aşağıdakı kimi müəyyən olunur:

$$N = \frac{n+1}{2},$$

burada n ümumi külliyyatdakı vahidlərin sayıdır. Bundan

sonra yiğilmiş tezlik və ya yiğilmiş xüsusi tezliklərdən istifadə olunur, yeni mütləq və ya nisbi şəkildə 50% və ya 50%-dən yuxarı ilk yiğilmiş tezliyə uyğun variant median hesab olunur.

Moda kimi median da variantların kənar göstəricilərindən asılı olmur. Ona görə də qeyri-müəyyən sərhədli paylanma sıralarında da hesablana bilir. İnterval variasiya sırasında median növbəti düstur əsasında müəyyən edilir:

$$Me = x_{me} + i_{me} \frac{\frac{1}{2}(\sum f + 1) - s_{me-1}}{f_{me}},$$

burada x_{me} median intervalın aşağı sərhəddi; i_{me} median intervalın həcmi; $\sum f$ tezlik və ya xüsusi tezliklərin cəmi; f_{me} median intervala uyğun tezlik və ya xüsusi tezlikdir; s_{me-1} median intervala uyğun yiğilmiş tezlikdən əvvəlki yiğilmiş tezlikdir.

Median interval 50% və ya 50%-i keçən ilk yiğilmiş tezliyə uyğun intervaldır. Baxdigimiz nümunədə median interval müvafiq yiğilmiş tezlik 50,2 (40-44) olacaq.

$$Me = 40 + 4 \frac{\frac{1}{2}(1007,541 + 1) - 466,533}{34,965} \approx 44 \text{ yaş}$$

$$\text{və ya } Me = 40 + 4 \frac{\frac{1}{2}(100+1) - 46,7}{3,5} \approx 44 \text{ yaş} •$$

Qrafik olaraq medianı kumulyatdan təqribi təyin etmək olar. Bunun üçün ordinat oxunda 50% -ə uyğun nöqtədən absis oxuna paralel şəkildə xətt çəkilir. Kumulyat ilə kəsişmə nöqtəsinin absisi median olacaq.

İntervalları bərabər olmayan variasiya sıralarında mədə və medianı analoji olaraq yuxarıda göstərilən düsturların köməyi ilə hesablayırlar. Lakin, tezlik və ya xüsusi tezliklərin yerinə paylanması mütləq və nisbi sıxlığı göstəricilərindən istifadə olunur. Bu göstəricilər tezliklərin intervalın həcmində nisbəti kimi müəyyən olunur.

mütləq paylanması sıxlığı: $f' = \frac{f}{i}$,

nisbi paylanması sıxlığı: $\omega' = \frac{\omega}{i}$,

burada i intervalın ölçüsüdür.

Mərkəzi paylanması xarakteristikalarına, yəni orta səviyyə, moda və mediana görə sıranın simmetriyi haqda fikir söyləmək olar. Əgər paylanması mərkəzindən eyni məsafədə yerləşən iki variantın tezlikləri bərabərdirsə, bu paylanması simmetrikdir. Simmetrik paylanması orta səviyyə, moda və median bərabər olur: $\bar{x} = Me = Mo$.

Əgər $\bar{x} > Me > Mo$ olarsa, sağtərəfli asimetriya baş verir, yəni külliyyatdakı vahidlərin böyük hissəsi Mo -dan

qiymətcə böyükdür və $Mo-$ dan sağda yerləşirlər. $\bar{x} < Me < Mo$ olarsa, soltərəfli asimmetriya müşahidə edilir, yəni külliyyatda vahidlərin böyük hissəsi $Mo-$ dan solda yerləşir və $Mo-$ dan kiçik qiymət alırlar. Variasiya analizini apardığımız məsələyə görə $43 < 44 < 67$ olur, yəni soltərəfli asimmetriya müşahidə olunur. Bu hali qrafik olaraq da histogram və poliqondan görmək olur.

Yuxarıda baxdığımız paylanmanın mərkəz göstəriciləri tezliklərin ardıcıl dəyişmə xarakteristikalarını aça bilmirlər. Ona görə də statistik tədqiqatlarda baş verən qanuna-uyğunluqları analiz edərkən müxtəlif struktur xarakteristikalarından istifadə olunur.

Moda və median variasiya sıralarında kəmiyyət xarakteristikalarını ifadə etdiklərinə görə struktur orta göstəricilər və ya struktur xarakteristikalar kimi də qəbul olunur. Desil, kvartil, kvintil, persintil kimi göstəricilər də variasiyaların struktur xarakteristikalarını verirlər.

6.4. Paylanmanın struktur xarakteristikaları

Sosial-iqtisadi proseslərin analizində daha geniş istifadə olunan struktur göstəricisi desildir.

Desillər – sıranı həcmində görə on bərabər hissəyə bölən variantlardır. Yığılmış tezliklərə görə desillərin sıra nömrələrinə uyğun intervalları müəyyən olunur. Median eyni zamanda beşinci desil olduğuna görə paylanma sırasında doqquz desil qeyd olunur və aşağıdakı qaydada hesablanır:

$$D_1 = x_{D_1} + i_{D_1} \frac{\frac{1}{10} \sum f - s_{D_1-1}}{f_{D_1}};$$

$$D_2 = x_{D_2} + i_{D_2} \frac{\frac{2}{10} \sum f - s_{D_2-1}}{f_{D_2}};$$

⋮

$$D_l = x_{D_l} + i_{D_l} \frac{\frac{1}{10} \sum f - s_{D_l-1}}{f_{D_l}},$$

burada $x_{D_1}, x_{D_2}, \dots, x_{D_9}$ müvafiq olaraq desillərə uyğun olan intervalların aşağı sərhədləridir; $i_{D_1}, i_{D_2}, \dots, i_{D_9}$ müvafiq intervalların həcmidir; $\sum f$ külliyyat üzrə tezliklərin və ya xüsusi tezliklərin cəmidir; $s_{D_1-1}, s_{D_2-1}, \dots, s_{D_9-1}$ müvafiq desillərə uyğun yiğilmiş tezliklərdən əvvəlki yiğilmiş tezliklərdir; $f_{D_1}, f_{D_2}, \dots, f_{D_9}$ müvafiq tezliklərə uyğun tezliklər və ya xüsusi tezliklərdir.

Yuxarıda nəzərdən keçirdiyimiz nümunənin verilənləri əsasında 1-ci və 9-cu desilləri müəyyən edək:

$$D_1 = 15 + 4 \frac{0,1 \cdot 100 - 0}{21,3} = 16,9 \text{ yaş}$$

və ya

$$D_1 = 15 + 4 \frac{0,1 \cdot 1007,541 - 0}{212,787} = 16,9 \text{ yaşı ,}$$

$$D_9 = 65 + 4 \frac{0,9 \times 1007,541 - 683,865}{323,676} = 67,7 \text{ yaşı}$$

və ya

$$D_9 = 65 + 4 \frac{0,9 \times 100 - 67,6}{32,4} = 67,7 \text{ yaşı.}$$

Alınan nəticələr göstərir ki, yaş həddinə görə 10%-li minimal yaş qrupları üzrə ən maksimal yaş 16,9, maksimal yaş həddinə görə 10%-li qruplar üzrə ən minimal yaş həddi isə 67,7 -dir •

Sosial statistikada desillərə görə əhalinin gəlirlərinin differensasiyasını qiymətləndirmək üçün desil əmsalından istifadə olunur:

$$K_D = \frac{D_9}{D_1}$$

Bu əmsal 10%-li ən çox təmin olunmuş əhalinin gəlirlərinin 10% ən az təmin olunmuş əhalinin gəlirlərindən neçə dəfə yüksək olduğunu ifadə edir.

Kvartil – tədqiq olunan əlamətin göstəricilərini, yəni variantları dörd bərabər hissəyə bölmək. Müvafiq olaraq üç kvartil alınır. Orta kvartil medianla üst-üstə düşdürünenə görə 1-ci (aşağı) və 3-cü (yuxarı) kvartillər aşağıdakı qaydada müəyyən olunur:

$$Q_1 = x_{Q1} + i_{Q1} \frac{\frac{1}{4} \sum f - S_{Q1-1}}{f_{Q1}},$$

$$Q_3 = x_{Q3} + i_{Q3} \frac{\frac{3}{4} \sum f - S_{Q3-1}}{f_{Q3}}.$$

Xüsusi tezliklər əsasında kvartilləri qiymətləndirək:

$$Q_1 = 14 + 4 \frac{0,25 \times 100 - 21,3}{14} = 15 \text{ yaşı},$$

$$Q_3 = 65 + 4 \frac{0,75 \times 100 - 67,6}{32,4} = 65,9 \text{ yaşı}.$$

Kvintil və persintil – Bu xarakteristikalar da desil və kvartil kimi yiğilmiş tezliklərə görə müəyyən olunur. Müvafiq olaraq kvintillər variantları beş, persintil isə yüz bərabər hissəyə bölür və eyni qaydada hesablanır.

Qeyd edək ki, struktur xarakteristikalar interval variasiya sıraları üçün müəyyən olunur.

6.5. Variasiyaların ölçü və intensivlik göstəriciləri

Əlamət göstəriciləri variasiya edən istənilən statistik külliyyatda vahidləri xarakterizə etmək, ölçü və bircinsliliyi qiymətləndirmək üçün aparılan analizə variasiya göstəricilərinin hesablanması tətbiq olunur. Praktik analizdə əlamətin göstəricilərinin hansı şəkildə səpələnməsi paylanmanın

mərkəz göstəriciləri kimi böyük əhəmiyyət kəsb edir.

Bu göstəricilər mütləq və nisbi şəkildə olur. Ölçü və intensivlik göstəricilərinin müəyyən olunması variasiya sıralarının öyrənilməsində əsas mərhələdir. Variasiyanın ölçüsünü müəyyən etmək üçün statistikada variasiyanın mütləq göstəricilərindən istifadə olunur: variasiyanın genişlənməsi (dərinliyi, boyu); orta xətti kənarlaşma; orta kvadratik kənarlaşma; dispersiya.

Variasiyanın genişliyi - Əlamətin maksimum qiymətin-dən minimum qiymətini çıxmaq yolu ilə hesablanır və aşağıdakı qaydada müəyyən olunur:

$$R = x_{\max} - x_{\min},$$

burada x_{\max} və x_{\min} külliyyatın ən böyük və ən kiçik göstəriciləridir.

Variasiyanın ölçü göstəricilərindən ən sadəsi variasiya genişliyidir. Birinci və sonuncu intervalları açıq olan qruplaşmalarda bu fərq hesablanmır, çünki variasiyanın minimal və maksimal qiymətləri məlum olmur. Variasiyanın genişliyi əlamətin yalnız kənar göstəricilərindən asılıdır. Ona görə də külliyyatda bütün göstəricilərin kənarlaşmalarını nəzərə alan göstəricilər variasiyanı daha yaxşı xarakterizə edir.

Bu göstəricilərə *orta xətti* və *orta kvadratik kənarlaşmalar* aid olunur:

$$d = \frac{\sum_i |x_i - \bar{x}| f_i}{\sum_i f_i},$$

$$\sigma = \sqrt{\frac{\sum_i (x_i - \bar{x})^2 f_i}{\sum_i f_i}},$$

burada x_i variantlar, yəni əlamətin göstəriciləri, \bar{x} əlamətin orta həcmi, f_i tezlik və ya xüsusi tezliklərdir.

Orta qiymətlərin xassəsi kimi $\sum_{i=1}^n (x_i - \bar{x}) = 0$ olduğu məlumdur. Ona görə də hesablamalarda $|x_i - \bar{x}|$ şəklində modullar tətbiq olunur, yəni orta xətti kənarlaşma əlamətin individual göstəricilərinin orta qiymətindən kənarlaşmaları modullarının orta göstəricisi kimi müəyyən olunur. Əgər göstəricilər qruplaşdırılmışsa, onda orta xətti kənarlaşma sadə, qruplaşdırılmışsa çəkili formada hesablanır. Həm orta xətti, həm də orta kvadratik kənarlaşmalar hər bir variantın külliyyat üzrə orta göstəricidən nə qədər fərqləndiyini ifadə edir.

Dispersiya yalnız ölçü göstəricisi kimi deyil, həmçinin, qarşılıqlı asılılıqların ölçülməsində, yəni korrelyasiya analizində statistik hipotezlərin yoxlanılmasında geniş istifadə olunur. Orta kvadratik kənarlaşmanın kvadratı dispersiya adlanır:

$$\sigma^2 = \frac{\sum_i (x_i - \bar{x})^2 f_i}{\sum_i f_i}.$$

Dispersiya aşağıdakı kimi də hesablanır bilər:

$$\sigma^2 = \bar{x}^2 - \bar{\bar{x}}^2,$$

burada azalan \bar{x}^2 -lara görə, yəni külliyyatın hər vahidinin kvadratına görə orta qiymət, çıxılan isə orta səviyyənin kvadratıdır.

Variasiyanın genişliyi, orta xətti və orta kvadratik kənarlaşmalar tədqiq olunan əlamətin vahidini qəbul edirlər. Dispersiyanın vahidi olmur. Bu göstəriciləri variasiya analizini apardığımız məsələyə görə qiymətləndirək:

$$d = \frac{19,592}{100} = 19,522 \approx 19,5 \text{ yaşı},$$

$$\sigma = \sqrt{\frac{43318,8}{100}} = \sqrt{433,188} \approx 20,8 \text{ yaşı},$$

$$\sigma^2 = 433,188.$$

Orta xətti və orta kvadratik kənarlaşmalar iqtisadi qeyri-fəal kişilərin orta olaraq yaş qrupları üzrə yaş həddinin külliyyata görə orta yaş həddindən nə qədər fərqləndiyini göstərir. Bu fərq orta xətti kənarlaşmaya görə $\pm 19,5$ yaşı, orta kvadratik kənarlaşmaya görə $\pm 20,8$ yaşı təşkil edir. Orta kvadratik kənarlaşma həcmində görə həmişə orta xətti kənarlaşmadan böyük olur. $\sigma : d$ nisbəti külliyyatda kəskin fərqlənən göstəricilər, yəni kəskin kənarlaşmaldan asılıdır. Bu nisbət külliyyatda qeyri-tipik, seçilən vahidlərin *indikatoru* hesab olunur. Normal paylanma üçün bu nisbət 1.25 qəbul olunur. Baxduğumuz variasiya sırasında bu nisbət 1.1-ə bərabərdir.

Əgər kənar göstəricilər külliyyat üçün tipik deyilsə, yəni kəskin fərqlənirlərsə və ya anomal hesab olunarlarsa, onda variasiyanın kvartil və desil xarakteristikalarından istifadə oluna bilər:

$$R_Q = Q_3 - Q_1; \quad R_D = D_9 - D_1.$$

Variasiya sıralarında intensivliyi qiymətləndirmək, onun ölçüsünün digər külliyyatlarda eyni əlamətlərə görə müqayisə olunması, eyni külliyyatda müxtəlif əlamətlər arasında müqayisəli təhlil aparmaq üçün nisbi ölçü göstəricilərindən istifadə olunur. Nisbi ölçü göstəriciləri ümumi şəkildə mütləq ölçü göstəricilərinin əlamətin orta səviyyəsinə nisbetinin faizə ifadəsidir. Variasiyanın nisbi göstəriciləri müqayisəli təhlilin bazası kimi dəyərləndirilir, faizə ifadə olunur. Bu göstəricilər variasiyanın nisbi genişliyi, nisbi orta xətti və nisbi orta kvadratik kənarlaşmalardır.

Variasiyanın nisbi genişliyi və ya ossilyasiya əmsali:

$$R_{nisbi} = \frac{R}{\bar{x}} \cdot 100\%.$$

Nisbi orta xətti kənarlaşma və ya xətti əmsal:

$$d_{nisbi} = \frac{d}{\bar{x}} \cdot 100\%.$$

Praktikada daha çox variasiya əmsalından, yəni nisbi orta kvadratik kənarlaşma əmsalından istifadə olunur:

$$\sigma_{nisbi} = \frac{\sigma}{\bar{x}} \cdot 100\%.$$

Variasiya əmsalının həcmində əsasən variasiyanın intensivliyini dəyərləndirmək olar, yəni öyrənilən külliyyatın bircinsliliyini müəyyən etmək olar. Variasiya əmsalı nə qədər böyük olarsa, deməli əlamətin göstəriciləri orta səviyyə ətrafında daha uzaq səpələnib və onda variasiya qeyri-bircinsdir. Bircinslilik dərəcəsini qiymətləndirmək üçün şkala mövcuddur. Variasiya əmsalının qiymətindən asılı olaraq bircinslilik aşağıdakı kimi müəyyən olunur:

Bircinslilik şkalası

| Variasiya əmsalı(%) | Bircinslilik dərəcəsi |
|---------------------|------------------------------------------|
| 30-a qədər | külliyyat bircinsdir |
| 30-60 arası | külliyyat bircinslilik orta səviyyədədir |
| 60-dan yuxarı | külliyyat qeyri – bircinsdir |

Qeyd edək ki, bu şkala şərtidir. Ümumi halda, şkalasız əmsalların 33%-dən aşağı olması bircinsliliyi xarakterizə edir. Variasiyanın intensivlik dərəcəsi hər bir əlamət üçün individual şəkildə müəyyən olunmalıdır, yəni öyrənilən variasiyanın hər hansı əlaməti üzrə intensivliyi norma kimi qəbul olunan intensivlik hələ ilə müqayisə olunmalıdır.

Nümunəmiz üçün $\sigma_{nisbi} = \frac{20,8}{43} 100\% = 48,3\%$. Deməli bircinslilik orta səviyyə-dədir.

Əgər variasiya analizində paylanmanın mərkəz göstəricisi kimi median təqdim olunursa, onda variasiya əmsalı kvartil və desillərlə ifadə oluna bilər. Qeyd edək ki, variasiya əmsalını və kimi işaret etmək qəbul olunmuşdur. Kvartil və desil üzrə variasiya variasiya əmsalları aşağıdakı şəkildə

hesablanır:

$$\nu_Q = \frac{Q_3 - Q_1}{2Me}; \quad \nu_D = \frac{D_9}{D_1}.$$

Bu əmsallarda da 33% - in aşılmaması bircinsliliyi izah edir.

Aparduğumuz variasiya analizi üçün nisbi ölçü göstəriciləri aşağıdakı kimi qiymətlər alır:

$$R_{nisbi} = \frac{29,4}{43} 100\% \approx 68,3\%; \quad d_{nisbi} = \frac{19,5}{43} 100\% \approx 45,3\%.$$

Bəzi hallarda alternativ əlamətin ölçülməsi təlabatı yaranır. *Alternativ əlamət* dedikdə elə əlamət başa düşülür ki, o bütün vahidlərə aid olunmur, yəni bəzi vahidlərin malik olduğu, bəzi vahidlərin isə malik olmadıqları əlamətlər alternativ əlamətlər adlanır. Alternativ əlamətlər, adətən, keyfiyyət xarakterli olur. Alternativ əlamətlər kəmiyyətcə də ifadə oluna bilər. Bu əlamətə malik olan elementlər "1", malik olmayanlar "0"-la işaret olunur. Variantların bu əlamətə malik olan hissəsi p , malik olmayan hissəsi q ilə qeyd olunur.

Alternativ əlamətin kəmiyyətcə ifadəsi üçün iki göstəricidən istifadə olunur:

- 1) Alternativ əlamətin orta göstəricisi;
- 2) Alternativ əlamətin dispersiyası.

Alternativ əlamətə malik hissə $p = \frac{m}{n}$ kimi təyin olunur. Burada n göstəricilərin ümumi sayı, m əlamətə malik

olan göstəricilərin sayıdır.

Orta göstərici aşağıdakı kimi təyin olunur:

$$p+q=1 \text{ və } 0 \cdot q=0 \text{ olduğundan } \bar{x} = \frac{(1 \cdot p + 0 \cdot q)}{p+q} = p$$

olur.

Alternativ əlamətin dispersiyası aşağıdakı kimi hesablanır:

$$\sigma_p^2 = \frac{(1-p)^2 p + (0-q)^2 q}{p+q} = q^2 p + p^2 q = pq(p+q) = pq.$$

Alternativ əlamətin dispersiyası $(0;0,25]$ intervalında qiymət alır.

Nümunə. 2012-ci ildə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4688,4 min nəfər, onlardan 2395,3 min nəfəri kişi olmuşdur. Kişi lənətə variasiya ölçüsünü müəyyən etmək tələb olunur.

Iqtisadi fəal əhalinin ümumi həcmində kişilərin tutduğu hissə:

$$p = \frac{m}{n} = \frac{2395,3}{4688,4} = 0,51 \text{ olacaq.}$$

Onda qadınların tutduğu hissə $q = (1 - p) = (1 - 0,51) = 0,48$ olur.

Müvafiq olaraq alternativ əlamətin dispersiyası:

$$\sigma_p^2 = pq = 0,51 \cdot 0,49 = 0,25 \text{ olacaq.}$$

Dispersiyanın bir sıra riyazi xassələri onun hesablanması

texnikasını sadələşdirir:

1) Sabitin dispersiyası “0”-ra bərabərdir:

$$\sigma_c^2 = 0 \text{ və ya } D(c) = 0$$

2) k ədədi və X təsadüfi kəmiyyəti üçün aşağıdakı ifadə doğrudur:

$$\sigma_{kX}^2 = k^2 \cdot \sigma_X^2 \text{ və ya } D(kX) = k^2 D(X).$$

3) İki X və Y təsadüfi kəmiyyətləri üçün

$$\sigma_{X \pm Y}^2 = \sigma_X^2 \pm \sigma_Y^2 \quad \text{və ya} \quad D(X \pm Y) = D(X) \pm D(Y)$$

doğrudur.

$$4) \sigma_X^2 = \bar{x}^2 - \bar{x}^2 \text{ və ya } D(X) = M(X^2) - (M(X))^2.$$

5) Əgər əlamətin bütün variantlarından istənilən A sabit ədədi çıxılırsa, onda kənarlaşmaların orta kvadratı, yəni dispersiyası dəyişmir:

$$\sigma_{X-A}^2 = \sigma_X^2 \text{ və ya } D(X - A) = D(X).$$

6) Əgər bütün variantlar $\forall A$ sabit ədədinə bölünərsə, kənarlaşmaların orta kvadratları A^2 dəfə, orta kvadratik kənarlaşma isə A dəfə azalacaq:

$$\sigma_{(X/A)}^2 = \sigma_X^2 : A^2 \text{ və ya } D(X/A) = D(X) / A^2$$

$$\text{və ya} \quad S(X/A) = S(X) / A.$$

7) \bar{x} -dan bu və ya digər dərəcədə fərqlənən $\forall A$ ədədi üçün dispersiya \bar{x} üçün dispersiyadan həmişə böyük olacaq:

$$\sigma_A^2 > \sigma_{\bar{x}}^2.$$

8) 7-ci xassədən dispersiyanın minimallığı xassəsi alınır: orta qiymət üçün hesablanmış dispersiya istənilən digər göstəricilər üçün hesablanmış dispersiyalardan həmişə kiçik olur.

Əlamətin variasiyası müxtəlif faktorların təsirinə məruz qalır. Bu faktorların təsirini müəyyən etmək üçün variasiyanı qruplara böllürələr. Bu bölgü variasiyanın ümumi şəkildə, hər qrup daxilində və qruplararası dispersiyaların hesablanması imkanını yaradır.

6.6. Dispersiyaların cəmlənməsi qaydası

Əlamətin variasiyası müxtəlif faktorlarla izah olunur. Statistik külliyyatı qruplara böldükdə bəzi faktorların təsirini müəyyən etmək olar. Qruplara bölmə əlamətin variasiyasını bütün külliyyata görə, hər qrupa görə və qruplar arasında öyrənməyə imkan verir.

Qruplaşdırılmış, yəni i sayda qruplara bölünmiş statistik külliyyatda üç qaydada dispersiya hesablanıbilər.

$$\text{Ümumi dispersiya: } \sigma^2 = \frac{\sum_i \sum_j (x_{ij} - \bar{x})^2 f_{ij}}{\sum f_{ij}},$$

burada x_{ij} i -ci qrupda j -ci vahidin göstəricisi; \bar{x} — ümumi külliyyata görə orta qiyməti; f_{ij} i -ci qrupda vahidlərin sayıdır.

Hər i -ci qrupda kənarlaşmaları qiymətləndirmək üçün *qrupdaxili dispersiya* hesablanır: $\sigma_{x_i}^2 = \frac{\sum_i (x_{ii} - \bar{x}_i)^2 f_i}{\sum_i f_i}$,

burada \bar{x}_i i -ci qrupda orta göstəricidir.

$$Qruplararası dispersiya: \quad \delta^2 = \frac{\sum_i (\bar{x}_i - \bar{x})^2 f_i}{\sum_i f_i}.$$

Bu göstəricilər arasında dispersiyaların cəmlənməsi qaydası adlanan aşağıdakı münasibət mövcuddur: *ümumi dispersiya orta qrupdaxili dispersiyalar ilə qruplararası dispersiyanın cəminə bərabərdir*:

$$\sigma^2 = \delta^2 + \overline{\sigma_{x_i}^2}.$$

Bu qaydaya dispersiya analizinin əsas ideyası da adlanır.

Nümunə. Azərbaycanda 2012-ci ildə əsas fondlar üzrə (ilin sonuna, cari qiymətlərlə, mln.manatla) iqtisadi fəaliyyət növləri iki qrupa bölünmiş və alınmış nəticələr aşağıdakı cədvəldə eks olunmuşdur:

Azərbaycanda 2012-ci ildə əsas fondlar üzrə iqtisadi fəaliyyət növlərinə görə qruplar

Cədvəl 6.6.1.

| Qrupda əsas fondların sayı | İqtisadi fəaliyyət növləri üzrə qruplarda maliyyə nəticələri, mln.manatla |
|----------------------------|-------------------------------------------------------------------------------------------|
| 7 | 5611,9; 34617,8; 5449,9; 5962,5; 1108,6; 3311,8; 1086,1 |
| 12 | 8155,8; 375,7; 2098,9; 2241,4; 4690,6; 800,6; 184,0; 3515,1; 1453,3; 2654,9; 755,4; 188,1 |

Mənbə: www.stat.gov.az

Qrupdaxili dispersiyaları, külliyyat üzrə orta qrupdaxili dispersiyani, qruplararası dispersiyani və dispersiyaların cəmlənmə qaydasına görə ümumi dispersiyani qiymətlən-

dirmək tələb olunur.

İlk növbədə hər qrup üçün və ümumi orta qiymətləri müəyyən edək:

$$\bar{x}_1 = \sum_i x_i / n = 57148,6 / 7 = 8164,$$

$$\bar{x}_2 = 27113,8 / 12 = 2259,5,$$

$$\bar{x}_{\text{ümumi}} = (57148,6 + 27113,3) / 19 = 4434,8.$$

Qrupdaxili dispersiyaları qiymətləndirək:

$$\begin{aligned}\sigma_{x_1}^2 &= \frac{\sum_i (x_i - \bar{x}_i)^2 f_i}{\sum_i f_i} = \frac{(5611,9 - 8164)^2 \cdot 1 + (34617,8 - 8164)^2 + \\ &\quad + (5449,9 - 8164)^2 + (5962,5 - 8164)^2 + (1108,6 - 8164)^2 + \\ &\quad + (3311,1 - 8164)^2 + (1086,1 - 8164)^2}{7} = 120279380,8, \\ \sigma_{x_2}^2 &= 4968613,2.\end{aligned}$$

Qrupdaxili dispersiyalara görə orta:

$$\begin{aligned}\overline{\sigma_{x_i}^2} &= \sum \sigma_{q_i}^2 f / \sum f = (120279380,8 \cdot 7 + 4968613,2 \cdot 12) / 19 = \\ &= 901579024 / 19 = 47451527,5\end{aligned}$$

olacaq. Qruplararası dispersiya:

$$\delta^2 = \frac{\sum_i (\bar{x}_i - \bar{x})^2 f_i}{\sum_i f_i} = [(8164 - 4434,8)^2 \cdot 7 + (2259,5 - 4434,8)^2 \cdot 12]/19 = \\ = [97348528,48 + 56783161,08]/19 = 154131689,56/19 = 8112194,1.$$

Dispersiyaların cəmlənmə qaydasına görə ümumi dispersiya:

$$\sigma^2 = \delta^2 + \overline{\sigma_{x_i}^2} = 8112194,1 + 47451527,5 = 55563721,6$$

olacaq •

Əlamətlər arasında asılılıqların sıxlığını qiymətləndirmək üçün dispersiyanın müxtəlif göstəricilərindən istifadə olunur. Dispersiyaların cəmlənməsi qaydası əsasında qrup və nəticə əlamətləri arasında asılılığın sıxlığını empirik korrelyasiya münasibəti və empirik determinasiya əmsali ilə qiymətləndirmək olar.

Empirik korrelyasiya münasibəti qruplaşmanın formalaşdırılan əlamət kimi xarakterizə olunur, η kimi işarə olunur:

$$\eta = \sqrt{\frac{\delta_2}{\sigma^2}}.$$

Əgər $\eta = 0$ olarsa, onda qrup əlaməti nəticə faktoruna təsir etmir. $\eta = 1$ olarsa, onda nəticə əlaməti yalnız qruplaşmanın formalaşdırılan əlamətin təsirinə məruz qalır və ondan asılı oaraq dəyişir. Digər faktor əlamətlərinin təsiri bu halda 0-ra bərabər olur.

Empirik korrelyasiya münasibəti $[0;1]$ aralığında qiymət alır və yalnız müsbət qiymət ala bilər. Asılılığın sıxlığı üçün

keyfiyyət interpretasiyası Çeddok şkalası vasitəsilə həyata keçirilir: 0,1 - 0,3 aralığında yerləşirse, asılılıq zəif; 0,3 - 0,5 nisbi zəif; 0,5 - 0,7 hiss olunan dərəcədə; 0,7 - 0,9 sıx; 0,9 - 0,99 çox sıx olur.

Empirik determinasiya əmsali – Öyrənilən əlamətin qrup əlamətinə görə ümumi variasiyanın xüsusi çəkisini göstərir və aşağıdakı şəkildə təyin olunur:

$$\eta^2 = \frac{\delta^2}{\sigma^2} 100\%.$$

Bu əmsal 0 - dan 100 - e qədər qiymət ala bilər.

Nümunə. Əvvəlki məsələnin verilənlərinə görə empirik korrelyasiya münasibətini və empirik determinasiya əmsalını qiymətləndirmək tələb olunur.

1. Empirik korrelyasiya münasibəti:

$$\eta = \sqrt{\delta_2 : \sigma^2} = \sqrt{8112194,1 : 55563721,6} = 0,382 \text{ olacaq.}$$

Deməli, əsas fondlarda iqtisadi fəaliyyət ilə gəlirlərin həcmi arasında asılılıq nisbi zəifdir.

2. Empirik determinasiya əmsali:

$$\eta^2 = \frac{\delta^2}{\sigma^2} 100\% = \frac{8112194,1}{55563721,6} 100\% = 14,6\%.$$

Deməli, gəlirlərin həcmi əsas fondların iqtisadi fəaliyyətindən 14,6% asılıdır, başqa faktorların təsirindən isə 85,4% asılıdır •

Əlamətin ayrı-ayrı göstəricilərinin orta göstərici ətrafında variasiya etməsi kimi hissəyə görə orta qiymət ətrafında ayrı-ayrı əlamət hissələrinin variasiyası da müşahidə oluna bilər. Bu cür variasiyaların tədqiqi aşağıdakı disperziyaların hesablanması və analizi vasitəsilə həyata keçirilir.

Hissəyə görə ümumi dispersiya: $\sigma_p^2 = \bar{p}(1 - \bar{p})$.

Hissəyə görə qrupdaxılı dispersiya: $\sigma_{p_i}^2 = p_i(1 - p_i)$.

Qrupdaxılı dispersiyalardan orta göstərici:

$$\bar{\sigma}_{p_i}^2 = p_i(1 - p_i) = \frac{\sum p_i(1 - p_i)n_i}{\sum n_i}.$$

Hissə üçün qruplararası dispersiya:

$$\delta_p^2 = \frac{\sum (p_i - \bar{p})n_i}{n_i}.$$

Bu düsturlarda n_i ayrı-ayrı qruplarda vahidlərin sayı; p_i — i -ci qrupdakı əlamət göstəriciləri; \bar{p} ümumi külliyyata görə öyrənilən əlamətin hissəsi və aşağıdakı kimi müəyyən olunur: $\bar{p} = \frac{\sum p_i n_i}{\sum n_i}$.

Onda hissə üçün dispersiyaların cəmlənməsi qaydası hər üç dispersiyaya əsasən aşağıdakı kimi formalaşır:

$$\sigma_p^2 = \bar{\sigma}_{p_i}^2 + \delta_p^2.$$

6.7. Dispersiya analizi

Hal-hazırda müxtəlif faktorların eksperimentin nəticəsinə təsirinin qiymətləndirilməsi və növbəti anoloji eksperimentlərin planlaşdırılması üçün dispersiya analizindən istifadə olunur.

Statistik metod kimi dispersiya analizi ilk dəfə ingilis alimi R.Fisher tərəfindən kənd təsərrüfatı məhsullarından

maksimal bəhər əldə etmək məqsədilə təcrübələr zamanı 1918-ci ildə tətbiq olunmuşdur.

Faktorların sayından asılı olaraq dispersiya analizi bir-fakrorlu və çoxfaktorlu olur.

Birfaktorlu dispersiya analizi aşağıdakı şəkildə aparılır:

$$x_{ij} = \mu + F_i + \varepsilon_{ij},$$

burada x_{ij} faktorun i -ci səviyyə, j -ci sıra nömrəsinə uyğun tədqiq olunan dəyişən; F_i faktorun i -ci səviyyəsinin təsiri ilə yaranan effekt; ε_{ij} nəzarət olunmayan faktorların təsiri ilə yaranan təsadüfi komponentdir.

Faktorun səviyyəsi dedikdə onun hər hansı ölçü, həcm və ya vəziyyətini xarakterizə edən göstəricilər başa düşülür. Məsələn, istifadə olunan gübrələrin miqdarı; tədris olunan fənlərin sayı; tədris metodlarının növləri və s.

Dispersiya analizində aşağıdakı momentlər əhəmiyyət kəsb edir:

- 1) $M(\varepsilon_{ij}) = 0$;
- 2) ε_{ij} -lər bir-birindən asılı deyillər;
- 3) İstənilən i, j -lər üçün ε_{ij} -nin və ya x_{ij} dəyişənlərinin dispersiyası sabitdir: $D(\varepsilon_{ij}) = \sigma^2$;
- 4) ε_{ij} və ya x_{ij} dəyişəni normal paylanmaya malikdir: $N(0; \sigma^2)$

İki faktorlu dispersiya modeli: tutaq ki, l sayda dəzgahlarda məhsul m sayda partiyalarla hazırlanır. Partiyalar A faktoru, dəzgahlar B faktoru olsa, məhsulun keyfiyyətinin bu faktorlardan asılı olaraq necə dəyişməsini

müəyyən etmək üçün iki faktorlu dispersiya modelinə müraciət olunur:

$$x_{ijk} = \mu + F_i + G_j + I_{ij} + \varepsilon_{ijk},$$

burada x_{ijk} k nömrəli faktorun ij -ci xanasında müşhidənin nəticəsi; μ ümumi orta göstərici; F_i A faktorun i -ci səviyyəsinin təsiri ilə yaranan effekt; G_j B faktorun j -ci səviyyəsinin təsiri ilə yaranan effekt; I_{ij} iki faktorun təsiri ilə yaranan effekt (yəni modeldə ilk üç göstəricinin ij xanasında orta göstəricidən kənarlaşmaları cəmi); ε_{ijk} dəyişənin variasiyasından yaranan təsadüfi komponentdir.

6.8. Variasiyalarda paylanması formaları. Asimetriya

Asimetriya və ekses variasiya sıralarında paylanması formalarının əhəmiyyətli xarakteristikaları hesab olunur.

Mərkəzi paylanması göstəricilərini tədqiq edərkən variasiyada olan simmetriklili müəyyən etmişdik. Qeyd etdiyimiz kimi, külliyyatın çox hissəsi mərkəzi paylanması göstəricilərindən solda yerləşirsa asimetriya soltərəfli, sağ tərəfdə yerləşirsa sağtərəfli asimetriya müşahidə olunur.

Lakin variasiya analizinin bu mərhələsində paylanması sadəcə simmetrik və ya asimetrik olması deyil, həm də asimetriklisin həcmi, istiqaməti və nə dərəcədə əhəmiyyətli olması müəyyən edilir.

Asimetriyanın qiymətləndirilməsi moment və struktur asimetriya əmsalları vasitəsilə aparılır.

Asimetriyanın moment əmsali – Praktiki işlərdə daha

çox tətbiq edilir və aşağıdakı düstur əsasında hesablanır:

$$As = \frac{M_3}{\sigma^3},$$

burada M_3 3-cü dərəcəli mərkəzi moment əmsalıdır, σ^3 orta kvadratik kənarlaşmanın kubudur.

3-cü dərəcəli mərkəzi moment əmsalı:

$$M_3 = \frac{\sum_i (x_i - \bar{x})^3 f_i}{\sum_i f_i} \quad \text{düsturu ilə qiymətləndirilir.}$$

Asimetriyanın istiqamətini moment əmsalinin işarəsi ilə müyyəyen edirlər. Əgər $As < 0$ olarsa, onda asimetriya soltarəfli və ya mənfi, əgər $As > 0$ olarsa sağtarəfli və ya müsbət olur. $As < 0$ olduqda paylanması sırasında \bar{x} –dan kiçik olan variantlar daha çox müşahidə olunur, çoxluq təşkil edir. $As = 0$ olduqda isə paylanması simmetrik olur, belə ki, variantlar \bar{x} –dan eyni məsafədə yerləşir və eyni tezliklərə malik olur. Ona görə də $M_3 = 0$ olur. Variasiya analizini apardığımız məsələyə görə: $M_3 = \frac{-2278983,5}{100} \approx -22789,8$;

$$As = \frac{M_3}{\sigma^3} = -\frac{22789,8}{8998,9} \approx -2,53 \text{ olur.}$$

$As \approx -2,53 < 0$ olduğdan asimetriya soltarəflidir.

Mövcud asimetriyanın əhəmiyyətlilik dərəcəsini qiymətləndirmək üçün külliyyatın həcmindən asılı olan və aşağıdakı kimi hesablanan orta kvadratik kənarlaşmanın asimetriya əmsalından istifadə edirlər:

$$\sigma_{As} = \sqrt{\frac{6(n-1)}{(n+1)(n+3)}},$$

burada n külliyatın həcmi, yəni variasiya göstəricilərinin sayıdır. Əgər $\frac{|As|}{\sigma_{As}} > 3$ olarsa, onda asimmetriya əhəmiyyətli dərəcədədir. Əgər $\frac{|As|}{\sigma_{As}} < 3$ olarsa, onda asimmetriya təsadüfi faktorların təsiri ilə yaranır və əhəmiyyətsiz olduğuna görə nəzərə alınmır.

Baxdığımız variasiya sırasında $n=1007,541$ olduğunu nəzərə alsaq $\sigma_{As} = \sqrt{\frac{6(n-1)}{(n+1)(n+3)}} = \sqrt{\frac{6039,246}{1019172,03}} \approx 0,076$ olacaq, onda $\frac{2,53}{0,076} \approx 33,3 > 3$ olduğundan variasiya sırasındaki asimmetriya əhəmiyyətli dərəcədədir.

Moment əmsalının əsas çatışmayan cəhəti, onun həcminin külliyyatda kəskin seçilən göstəricilərin varlığından asılı olmasıdır. Belə külliyyatlar üçün asimmetriyanın moment əmsalı yararlı olmur. Belə olan halda ya seçilən göstəriciləri külliyyatdan xaric etmək, ya da asimetriyanın struktur əmsalından istifadə etmək məsləhət görülür.

Asimetriyanın struktur əmsalları asimetrikliyi paylanması mərkəzi hissəsində xarakterizə edirlər, yəni külliyyatın əsas kütləsinə görə xarakteristika verirlər və

moment əmsalından fərqli olaraq əlamətin kənar göstəricilərindən asılı olmurlar.

Daha çox ingilis statistiki K.Pirsonun təklif etdiyi struktur əmsali tətbiq olunur:

$$As = \frac{\bar{x} - Mo}{\sigma}.$$

$(\bar{x} - Mo)$ kənarlaşması nə qədər böyük qiymət alarsa, asimmetriya bir o qədər nəzərə çarpan olar. Əgər mərkəzi paylanma göstəriciləri arasında məsafənin $|\bar{x} - Me| = |\bar{x} - Mo| : 3$ bərabərliyi ilə xarakterizə olunduğunu nəzərə alsaq, onda Pirson əmsalı növbəti şəkildə də ifadə oluna bilər:

$$As = \frac{3(\bar{x} - Me)}{\sigma}.$$

Pirson əmsalını qiymətləndirək: $As = \frac{43 - 67}{20,8} \approx -1,15$.

Pirsona görə asimmetriya əmsalı $As = 0$ olduqda paylanma simmetrik, yəni $\bar{x} = Mo$ olur. $As > 0$ olduqda asimetriya sağtərəfli olur, yəni $\bar{x} > Mo$ hələ müşahidə olunur, $As < 0$ olduqda asimetriya soltərəfli olur, yəni $\bar{x} < Mo$ hələ baş verir.

Başqa bir struktur əmsalını isveç riyaziyyatçısı Lindberq təklif etmişdir:

$$As = F - 50,$$

burada F əlamətin orta səviyyəsini keçən vahidlərin ümumi külliyyatda xüsusi çəkisidir.

6.9. Ekses

Paylanma sıralarının başqa bir xarakteristikası eks-

sesdir.

Eksses – Variasiyada baxılan paylanması normal paylanmasımeye nəzərən iti və ya hamar təpəli olmasını xarakterizə edir. Qeyd edək ki, eksses simmetrik və zəif asimetrik paylanmasıarda təyin olunur:

$$Ex = \frac{M_4}{\sigma^4} - 3,$$

burada M_4 4-cü dərəcəli mərkəzi moment əmsalı; σ orta kvadratik kənarlaşmadır.

4-cü dərəcəli mərkəzi moment əmsalı:

$$M_4 = \frac{\sum_i (x_i - \bar{x})^4 f_i}{\sum_i f_i}.$$

Əgər $Ex > 0$ olarsa, onda paylanması normal paylanmasımeye nəzərən ititəpəli olur, $Ex < 0$ olduqda paylanmasıda hamartəpəlilik müşahidə olunur. $Ex = 0$ olduqda paylanması simmetrik hesab olunur. Normal paylanması üçün $M_4 : \sigma^4 = 3$ olur. Eksses müsbətdirsə tədqiq olunan əlamət üzrə zəif variasiya edən “nüvə” vardır, hamartəpəli paylanmasıda isə belə “nüvə” yoxdur və göstəricilər bərabər ölçülü şəkildə paylaşırlar. Nümunənin verilənləri əsasında

$$M_4 = \frac{\sum_i (x_i - \bar{x})^4 f_i}{\sum_i f_i} = \frac{88895803,4}{100} = 888958,03,$$

$$Ex = \frac{M_4}{\sigma^4} - 3 = \frac{888958,03}{187177,4} - 3 = 4,75 - 3 = 1,75.$$

Deməli, $Ex > 0$ olduğuna görə paylanmada ititəpəlilik müşahidə olunur.

Eksesin əhəmiyyətliliyini yoxlamaq üçün ümumi külliyyatın həcmindən aslı olan orta kvadratik kənarlaşmanın ekses əmsalı hesablanır:

$$\sigma_{Ex} = \sqrt{\frac{24n(n-2)(n-3)}{(n-1)^2(n+3)(n+5)}},$$

burada n külliyyatın həcmi, yəni variasiyada göstəricilərin sayıdır.

Baxdığımız variasiya sırasında $\sigma_{Ex} \approx 0,153$ olduğunu nəzərə alsaq $\frac{|Ex|}{\sigma_{Ex}} = \frac{1,75}{0,153} \approx 11,4$ olduğunu, yəni eksesin əhəmiyyətli dərəcədə olduğunu müəyyən etmiş oluruq.

6.10. Empirik göstəricilərə görə normal paylanmanın qurulması

Asimmetriya və eksesin əhəmiyyətliliyini yoxlayaraq baxılan empirik paylanmanın normal paylanmaya aid olub olunmayacağı haqqında nəticə çıxarılır.

Empirik paylanmani tədqiq edərək bu paylanmaya müvafiq gələn, xarakterik olan müəyyən nəzəri əyri haqqında fikir irəli sürmək olar. Bu və ya digər paylanma forması haqqında fikir, hipotez verərək hər hansı nəzəri paylanma qanununu ifadə edən riyazi model vasitəsi ilə empirik sıranı xarakterizə etmək olar.

Bir çox paylanma əyrləri içərisində (binomial, puasson, həndəsi, hiper həndəsi, müntəzəm, üstlü və s.) normal paylanma qanunu mühüm yer tutur. Onların bəzilərini nəzərdən keçirək.

Binomial qanun hər birində eyni p ehtimalla baş verən n sayda asılı olmayan müşahidələrdə m dəfə A hadisəsinin baş verməsini izah edir və Bernulli düsturu əsasında hesablanır:

$$P_m = C_n^m p^m q^{n-m},$$

$$C_n^m = \frac{n!}{m!(n-m)!},$$

$$0 < p < 1, \quad q = 1 - p \Rightarrow q + p = 1.$$

Binomial qanuna görə paylandıqda X təsadüfi kəmiyyətinin riyazi gözləməsi və dispersiyası aşağıdakı kimi olacaq:

$$M(x) = np, \quad D(X) = npq.$$

Puasson paylanması. Diskret X təsadüfi kəmiyyəti sonlu $0, 1, 2, \dots, m, \dots$ sayda göstəricilərə malik olub

$$P_m = \frac{\lambda^m e^{-\lambda}}{m!}, \quad \lambda > 0,$$

ehtimallarına görə paylanırsa, onda paylanma $\lambda > 0$ parametrlı Puasson paylanması adlanır. Uyğun olaraq

$$M(x) = \lambda, \quad D(X) = \lambda \text{ olacaq.}$$

Bu paylanma korrekt hesab olunur, çünkü paylanmanın

əsas xassəsi ödənilir: $\sum_{i=1}^{\infty} p_i = 1$. Binomial paylanmada n və m -lərin sayı çox böyük olduqda hesablamalar çətinləşir. Bu halda hesablamalar Puasson paylanmasına görə aparılır. Puasson paylanması Binomial paylanmaya ən yaxın hesab olunur və son həddi kimi qəbul olunur.

Həndəsi paylanması. Diskret təsadüfi kəmiyyət $0,1,2,\dots,m,\dots$ qiymətlərini

$$P_m = pq^{m-1}$$

ehtimalları ilə alırsa, onda həndəsi paylanması malikdir. Bu paylanması ilə paylanmış təsadüfi kəmiyyətlər

$$M(x) = \frac{1}{p}, \quad D(X) = \frac{q}{p_2}$$

xarakteristikalarına malik olurlar. Həndəsi paylanması da Bernulli sxemi əsasında hər m sınaqda müvəffəqiyyət və müsbət nəticə alınana qədər aparılan hadisələri xarakterizə edir.

Hiper həndəsi paylanması. n, M, N parametrləri $0,1,2,\dots,m(N,M)$ qiymətlərini

$$P_m = \frac{C_M^n C_{N-M}^{n-m}}{C_N^n}, \quad M \leq N, \quad n \leq N \quad (m, N, M \text{ natural ədəd})$$

lərdir) ehtimalları ilə alırsa X diskret təsadüfi kəmiyyət hiper həndəsi paylanması və

$$M(x) = n \frac{M}{N}. \quad D(X) = n \frac{M}{N-1} \left(1 - \frac{M}{N}\right) \left(1 - \frac{n}{N}\right)$$

xarakteristikalarına malikdir.

Müntəzəm paylanma. $[a, b]$ parçasında X kəsilməz təsadüfi kəmiyyətinin paylanma sıxlığı $f(x)$ sabitdirse, onda X kəsilməz təsadüfi kəmiyyəti müntəzəm qanunla paylanır:

$$f(x) = \begin{cases} \frac{1}{b-a}, & a \leq x \leq b \\ 0, & x < a, x > b \end{cases},$$

$$M(x) = \frac{a+b}{2}, \quad D(X) = \frac{(b-a)^2}{12}.$$

Eksponensial paylanma. X kəsilməz təsadüfi kəmiyyəti $\lambda > 0$ parametri və

$$f(x) = \begin{cases} \lambda e^{-\lambda x}, & x \geq 0 \\ 0, & x < 0 \end{cases}$$

paylanma sıxlığı ilə verilirsə bu eksponensial paylanma adlanır.

$$M(x) = \frac{1}{\lambda}, \quad D(X) = \frac{1}{\lambda^2}.$$

Normal paylanma. a və σ^2 parametrləri və

$$f(x) = \frac{1}{\sigma\sqrt{2\pi}} e^{-\frac{(x-a)^2}{2\sigma^2}}$$

paylanma sıxlığı ilə paylanmışsa, onda X kəsilməz təsadüfi kəmiyyəti normal qanuna tabedir:

$$M(x) = a, \quad D(X) = \sigma^2.$$

Normal paylanma qanunu praktikada daha çox rast

gəlinən paylanması qanunudur. Onun özəlliyi ondadır ki, digər tipik şərtlərdə digər paylanması qanunları ona yaxınlaşır və ona görə də normal qanun son hədd qanun hesab olunur.

X təsadüfi kəmiyyəti aşağıdakı paylanması sıxlığı ilə ifadə olunursa, onda $N(\bar{x}, \sigma)$ və ya $N(a, \sigma^2)$ kəsilməz təsadüfi kəmiyyətin normal paylanması adlanır:

$$f(x) = \varphi_{(x, \bar{x}, \sigma^2)} = \frac{1}{\sigma\sqrt{2\pi}} e^{-\frac{(x_i - \bar{x})^2}{2\sigma^2}} \quad \text{və ya}$$

$$\varphi_{(t)} = \frac{1}{\sqrt{2\pi}} e^{-\frac{t^2}{2}},$$

burada x tədqiq olunan əlamətin göstəricisi; $t = \frac{x_i - \bar{x}}{\sigma}$

normallaşdırılmış kənarlaşma; σ tədqiq olunan əlamətin orta kvadratik kənarlaşması; \bar{x} paylanması sırasının orta səviyyəsi; σ^2 tədqiq olunan əlamətin dispersiyası; π sabit adəd (3,14); e 2,7182-yə bərabər olan natural loqarifmin əsasıdır.

Normal qanunla paylanması təsadüfi kəmiyyətlər \bar{x} və σ^2 parametrlərinin qiymətlərinə görə fərqlənirlər. Ona görə də bu parametrlərin normal əyrinin görüntüsünə necə təsir etməsinin müəyyən olunması əhəmiyyət kəsb edir. Bu qiymətlərdən asılı olaraq əyri yiğilmiş və ya uzadılmış ola bilər. Yəni qruplaşmanın mərkəzi müxtəlif ola bilər.

Nümunə. N şəhərində əsgərliyə çağırılanların boyu haqqında (cədvəl 6.10.1-ə bax) empirik verilənlər (şərti göstəricilər) əsasında paylanması sırasının nəzəri tezliklərini hesablayaq.

Hesablamalar cədvəli

Cədvəl 6.10.1.

| Əsgərliyə çağırılanlarin boyuna görə gruplar, sm | Əsgərliyə çağırılanların sayı f_i | İntervalın orta nöqtəsi x_i | $(x_i - \bar{x})$ | $\frac{x_i - \bar{x}}{\sigma}$ | $\varphi_{(t)}$ | Nəzəri tezliklər f'_i |
|--------------------------------------------------|-------------------------------------|-------------------------------|-------------------|--------------------------------|-----------------|-------------------------|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 143-146 | 1 | 144,5 | -21 | 3,47 | 0,0010 | 1 |
| 146-149 | 2 | 147,5 | -18 | 2,98 | 0,0047 | 2 |
| 149-152 | 8 | 150,5 | -15 | 2,48 | 0,0184 | 9 |
| 152-155 | 26 | 153,5 | -12 | 1,98 | 0,0562 | 28 |
| 155-158 | 65 | 156,5 | -9 | 1,49 | 0,1315 | 65 |
| 158-161 | 120 | 159,5 | -6 | 0,99 | 0,2444 | 121 |
| 161-164 | 181 | 162,5 | -3 | 0,50 | 0,3525 | 175 |
| 164-167 | 201 | 165,5 | 0 | 0,00 | 0,3989 | 198 |
| 167-170 | 170 | 168,5 | 3 | 0,50 | 0,3525 | 175 |
| 170-173 | 120 | 171,5 | 6 | 0,99 | 0,2444 | 121 |
| 173-176 | 64 | 174,5 | 9 | 1,49 | 0,1315 | 65 |
| 176-179 | 28 | 177,5 | 12 | 1,98 | 0,0562 | 28 |
| 179-182 | 10 | 180,5 | 15 | 2,48 | 0,0184 | 9 |
| 182-185 | 3 | 183,5 | 18 | 2,98 | 0,0047 | 2 |
| 185-188 | 1 | 186,5 | 21 | 3,47 | 0,0010 | 1 |
| Cəmi | 1000 | - | 0,0 | - | - | 1000 |

İlk növbədə əsgərliyə çağırılanların boyunun orta qiymətini müəyyən edək:

Orta qiymət: $\bar{x} = 165,53 \text{ sm}$;

Orta kvadratik kənarlaşma: $\sigma = 6,05 \text{ sm}$;

Hər variant üçün t normalaşdırılmış kənarlaşmanın nəticələri $t = \frac{x_i - \bar{x}}{\sigma}$ düsturu əsasında hesablanır. Nəticələr cədvəldə 6.10.1-də 5-ci qrafada yerləşdirilmişdir.


$\varphi_{(t)}$ funksiyasının paylanması cədvəli əsasında (bax: əlavə 1) onun qiymətləri müəyyən edilir. Nəticələr cədvəl 6.10.1-də 6-cı qrafada yerləşdirilmişdir.

Nəzəri f' tezlikləri aşağıdakı düsturla hesablanacaq:

$$f' = \frac{k \sum f}{\sigma} \varphi(t),$$

burada k intervalların həcmidir. Variasiya sırası bərabər intervallıdırsa, onda $\frac{k \sum f}{\sigma} = \text{cons}$ olacaq. Məsələyə görə bu göstərici $\frac{3 \cdot 1000}{6,05} = 495,868 \approx 496$ olacaq. Sonra bu göstəricini (*const*) $\varphi(t)$ həcmində vursaq axtarılan nəzəri tezlikləri müəyyən edəcəyik. Nəticələr 6-cı qrafada yerləşdirilmişdir.

Qrafik quraraq empirik f' tezlikləri ilə nəzəri f'_i tezliklərini müqayisə etmək olar (şəkil 6.10.1-ə bax).



-əlamətin nəzəri qiymətləri -əlamətin faktiki qiymətləri
Şəkil 6.10.1. Əsgərliyə çağırılanların boyuna görə paylanması •

Mövzuya aid test tapşırıqları

- 1. Variasiya sıralarının statistik analizi neçə mərhələdə həyata keçirilir?**
 - a) 6;
 - b) 4;
 - c) 5;
 - d) 1;
 - e) 3.
- 2. Verilən analiz metodlarından hansıları variasiyaların tədqiqində istifadə olunur?:**
 - 1) Qrafik təsvir;
 - 2) İntensivlik və ölçü göstəricilərinin təyin edilməsi;
 - 3) Mütləq artımın müəyyən edilməsi;
 - 4) Struktur dəyişmələrin xətti əmsalının hesablanması;
 - 5) Paylanması mərkəzlərinin və struktur xarakteristikalarının müəyyən edilməsi.
 - a) 1;2;5;
 - b) 1;4;5;
 - c) 1;3;5;
 - d) 2;3;5;
 - e) 1;2;3.
- 3. Variasiya sıralarının əsas elementləri hansılardır?**
 - a) Variantlar, tezliklər, xüsusi tezliklər;
 - b) Variantlar, tezliklər, xüsusi tezliklər, yiğilmiş tezliklər;
 - c) Tezliklər, xüsusi tezliklər, yiğilmiş tezliklər;
 - d) Variantlar, tezliklər, intervalların mərkəzi nöqtələri;
 - e) Tezliklər, xüsusi tezliklər, intervalların mərkəzi nöqtələri.
- 4. Variasiya sıralarında hansı xarakteristikalar nisbi ifadə oluna bilər?**
 - a) Tezlik, xüsusi tezlik;
 - b) Xüsusi tezlik, yiğilmiş tezlik;
 - c) Tezlik, yiğilmiş tezlik;
 - d) İntervalların mərkəzi nöqtələri, tezlik;
 - e) Heç bir göstərici.
- 5. Variasiya sıralarında hansı göstərici mütləq şəkildə ifadə olunur?**

- a) Tezlik;
 - b) Yiğilmiş tezlik;
 - c) Xüsusi tezlik;
 - d) Artım tempi;
 - e) Mütləq artım.
- 6. Variasiya sıralarında qrafik təsvir üçün hansı qrafik növlərin-dən istifadə olunur?**
- a) Histoqram, kumulyata, xəritə dioqramlar;
 - b) Poligon, kumulyata, xəritə dioqram;
 - c) Histoqram, poligon, xəritə dioqramlar;
 - d) Fiqurlu dioqramlar, xəritə dioqramlar, poligon;
 - e) Histoqram, poligon, kumulyata.
- 7. Kumulyatın əsas xüsusiyyəti hansı bənddə ifadə olunmuşdur?**
- a) Yüksələn(artan) olması;
 - b) Sabit xətlə ifadə olunması;
 - c) Artan və azalan olması ;
 - d) Azalan olması ;
 - e) Bir göstəricidən asılı olması.
- 8. Histoqramın qurulması üçün hansı göstəricilərdən istifadə olunur?**
- a) Tezliklər və ya xüsusi tezliklər; variantlar(interval şəkilli);
 - b) Tezliklər və ya xüsusi tezliklər; yiğilmiş tezliklər ;
 - c) Variantlar; yiğilmiş tezliklər;
 - d) İnterval mərkəzləri; yiğilmiş tezliklər;
 - e) İnterval mərkəzləri; tezlik və ya xüsusi tezliklər.
- 9. Poligonu qurmaq üçün hansı göstəricilərdən istifadə olun**
- a) İnterval variantlar; yiğilmiş tezliklər;
 - b) İnterval variantlar; diskret variantlar;
 - c) Diskret variantlar; tezliklər və ya xüsusi tezliklər;
 - d) İnterval variantlar və ya interval mərkəzləri; tezliklər və ya xüsusi tezliklər;
 - e) Variantlar; yiğilmiş tezliklər.
- 10. Kumulyatı qurmaq üçün hansı göstəricilərdən istifadə olunur?**
- a) Diskret variantlar və ya interval variantların mərkəzləri; yiğilmiş tezliklər;
 - b) Xüsusi tezliklər; yiğilmiş tezliklər;
 - c) Tezliklər; yiğilmiş tezliklər;

- d) Diskret variantlar və ya interval variantların mərkəzləri; tezliklər və xüsusi tezliklər;
e) Interval variantlar; yiğilmiş tezliklər.

11. Variasiya sıralarında variantlar hansı formalarda olur?

- a) İnterval və diskret variantlar;
b) İnterval və pilləli variantlar;
c) Mütləq və nisbi variantlar;
d) Sabit və dinamik variantlar;
e) Sade və mürəkkəb variantlar.

12. Variasiya sıralarında mərkəzi paylanması göstəriciləri hansı bənddə verilir?

- a) Moda, median;
b) Əlamətin orta göstəricisi, moda, median;
c) Moda, mediana, paylanması sıxlığı;
d) Moda, mediana, nisbi paylanması sıxlığı;
e) Moda, mediana, mütləq paylanması sıxlığı.

13. Mütləq və nisbi paylanması sıxlıqları hansı düsturla hesablanır?

- a) $f' = \frac{\sum f}{x}; \omega' = \frac{\sum \omega}{x};$
b) $f' = \frac{f}{n}; \omega' = \frac{\omega}{n};$
c) $f'' = \frac{f}{i}; \omega'' = \frac{\omega}{i};$
d) $f' = \frac{\sum f}{n}; \omega' = \frac{\sum \omega}{n};$
e) $f' = \frac{f}{i}; \omega' = \frac{\omega}{i}.$

14. Mərkəzi paylanması göstəricisi olan moda interval variasiya sırasında hansı düsturla hesablanır?

- a) $Mo = x_{mo} + i_{mo} \frac{(f_{mo} - f_{mo-1})}{(f_{mo} - f_{mo-1})(f_{mo} - f_{mo+1})};$
b) $Mo = x_{mo} + i_{mo} \frac{(f_{mo} - f_{mo-1})}{(f_{mo} - f_{mo-1}) - (f_{mo} - f_{mo+1})};$

- c) $Mo = x_{mo} + i_{mo} \frac{(f_{mo} - f_{mo-1})}{(f_{mo} - f_{mo-1}) + (f_{mo} + f_{mo+1})};$
- d) $Mo = x_{mo} - i_{mo} \frac{(f_{mo} - f_{mo-1})}{(f_{mo} - f_{mo-1}) + (f_{mo} - f_{mo+1})};$
- e) $Mo = x_{mo} + i_{mo} \frac{(f_{mo} - f_{mo-1})}{(f_{mo} - f_{mo-1}) + (f_{mo} - f_{mo+1})}.$

15. Median interval variasiya sıralarında hansı düsturla hesaplanır?

- a) $Me = x_{me} + i_{me} \frac{\frac{1}{2} \left(\sum_i f_i + 1 \right) - S_{me-1}}{f_{me}};$
- b) $Me = x_{me} - i_{me} \frac{\frac{1}{2} \left(\sum_i f_i - 1 \right) + S_{me+1}}{f_{me}};$
- c) $Me = x_{me} + i_{me} \frac{\frac{1}{2} \left(\sum_i f_i - 1 \right) + S_{me-1}}{f_i};$
- d) $Me = x_{me} - i_{me} \frac{\frac{1}{2} \left(\sum_i f_i + 1 \right) + S_{me-1}}{S_{me}};$
- e) $Me = x_{me} + i_{me} \frac{\frac{1}{2} \left(\sum_i f_{me} \right) + S_{me-1}}{f_{me}}.$

16. Mərkəzi paylanma göstəricisi olan əlamətin orta göstəricisi hansı düsturla hesablanır?

a) $\bar{x} = \frac{\sum_i x_i f_i}{n};$

b) $\bar{x} = \frac{\sum_i x_i f_i}{\sum_i f_i};$

c) $\bar{x} = \frac{\sum_i x_i}{\sum_i f_i};$

d) $\bar{x} = \frac{\sum_i x_i}{n};$

e) $\bar{x} = \frac{\sum_i x_i n}{\sum_i f_i}.$

17. Diskret varyasiya sıralarında moda necə müəyyən olunur?

- a) Ən yüksək tezlikli və ya xüsusi tezlikli variant modadır;
- b) Ən yüksək yiğilmiş tezlikli variant modadır;
- c) Ən aşağı tezlikli və ya xüsusi tezlikli variant modadır;
- d) Ən aşağı yiğilmiş tezlikli variant modadır;
- e) Müəyyən olunmur.

18. Diskret varyasiya sıralarında median necə müəyyən olunur?

- a) 50%-li göstəricini keçən ilk yiğilmiş tezliyin aid olduğu variant mediandır;
- b) 50%-li göstəricini keçən yiğilmiş tezlik mediandır;
- c) 50%-li göstəricini keçən yiğilmiş tezliyə uyğun xüsusi tezlik mediandır;
- d) 50%-li göstəricini keçən yiğilmiş tezliyə uyğun tezlik mediandır;
- e) 50%-li göstəricini keçən yiğilmiş tezliyə uyğun interval mərkəzi mediandır.

19. Modal interval necə müəyyən olunur?

- a) 50%-ə uyğun xüsusi tezliyin uyğun olduğu interval modal intervaldır;
- b) 50% yiğilmiş tezliyə uyğun interval modal intervaldır;
- c) Ən aşağı tezlikli və ya xüsusi tezliyə uyğun olduğu interval modal intervaldır;
- d) Ən yüksək tezlikli və ya xüsusi tezliyə uyğun yiğilmiş tezlik modal intervaldır;
- e) Ən yüksək tezlik və ya xüsusi tezlik uyğun olduğu interval modal intervaldır.

20. Median interval neçə müəyyən olunur?

- a) 50%-li göstəricini keçən ilk yiğilmiş tezlik göstəricisinin uyğun olduğu interval median intervaldır;
- b) 50%-li göstəricinin uyğun olduğu yiğilmiş tezliyin aid olduğu interval median intervaldır;
- c) Ən aşağı tezlikli və ya xüsusi tezlikli interval median intervaldır;
- d) Ən yüksək tezlikli və ya xüsusi tezlikli interval median intervaldır;
- e) Ən yüksək yiğilmiş tezlikli interval median intervaldır.

21. Asimetriyanı qiymətləndirmək üçün hansı növ əmsallardan istifadə olunur?

- a) Moment, dispersiya;
- b) Moment, struktur;
- c) Orta xətti kənarlaşma, orta kvadratik kənarlaşma;
- d) Orta kvadratik kənarlaşma, dispersiya;
- e) Struktur əmsali, dispersiya.

22. Asimetriyanın moment əmsali hansı bənddə verilmişdir

- a) $As = \frac{M_3}{\sigma^3};$
- b) $As = \frac{\sigma_3}{M^3};$
- c) $As = \frac{M_3}{\bar{x}};$
- d) $As = \frac{M_3}{\sigma^3} - \bar{x};$
- e) $As = \frac{\sigma^3}{\bar{x}}.$

23. Asimetriyanın sol və ya sağ tərəfli olması necə müəyyən edilir?

- a) Orta xətti kənarlaşmanı təyin etməklə;
- b) Orta kvadratik kənarlaşmanı təyin etməklə;
- c) Asimetriyanın əhəmiyyətlilik dərəcəsini təyin etməklə;
- d) Asimetriyanın işaretini vasitəsilə, yəni müsbət və ya mənfi olması ilə;
- e) 3-cü dərəcəli mərkəzi momentin qiymətini müəyyən etməklə.

24. Asimetriyanın moment əmsalının mənfi cəhəti hansı bənddə verilir?

- a) Moment əmsali asimetriyanı kəskin fərqlənən, yəni maksimum və minimum elementləri nəzərə almaqla müəyyən edir;
- b) Moment əmsali asimetriyanı orta kvadratik kənarlaşmaya görə hesablayır;
- c) Moment əmsali asimetriyanı orta xətti kənarlaşmaya görə hesablayır;
- d) Moment əmsali asimetriyanı 3-cü dərəcəli mərkəzi momentə görə hesablayır;
- e) Moment əmsali asimetriyanı 3-cü dərəcəli mərkəzi momen-tin orta kvadratik kənarlaşmaya nisbətinə görə hesablayır.

25. Asimetriyanın struktur əmsalının xüsusiyyətləri hansı bənddə verilmişdir?:

- 1) Asimetriya əsas kütlə üçün, yəni mərkəzdə cəmlənən göstəricilər üçün hesablanır;
 - 2) Kənar göstəricilər (maksimum və minimum) nəzərə alınır;
 - 3) Ya maksimum, ya da minimum göstəricilər nəzərə alınır;
 - 4) Həm maksimum, həm də minimum göstəricilər nəzərə alınır.
- a) 1; 2; 3;
 - b) 1; 2;
 - c) 3; 4;
 - d) 1; 3;
 - e) 2; 4.

26. Pirsonun struktur əmsalı hansı düsturla hesablanır?

a) $As_p = \frac{\bar{x} - Mo}{\sigma};$

b) $As_p = \frac{\bar{x} - Mo}{n};$

c) $As_p = \frac{\bar{x} - Mo}{\sigma^2};$

d) $As_p = \frac{\bar{x} + Mo}{\sigma};$

e) $As_p = \frac{Mo - \bar{x}}{\sigma}.$

27. Ekses hansı düsturla hesablanır?

- a) $Ex = \frac{M_4}{\sigma^4} - 3$;
- b) $Ex = \frac{M_4}{\sigma} - 3$;
- c) $Ex = \frac{M_4}{\sigma^4} + 3$;
- d) $Ex = \frac{M_4}{\sigma^3} - 3$;
- e) $Ex = \frac{M_4}{\sigma^4} - 4$.

28. Ekssesin mənfi və ya müsbət olması nəyə işarə edir?

- a) Variasiyanın sol və ya sağtərəfli olmasına;
- b) Paylanmanın iti və ya daha hamar təpeli olmasına;
- c) Heç bir mənə kəsb etmir;
- d) Paylanmanın variasiyanın mərkəzində olub-olmamasını xarakterizə edir;
- e) Əhəmiyyətlilik dərəcəsini müəyyən edir.

29. Külliyyatda bütün vahidlərin kənarlaşmalarını nəzərə alan göstəricilər hansılardır?

- a) Orta xətti kənarlaşma; variasiya əmsali;
- b) Asimetriyanın struktur əmsali; dispersiya;
- c) Variasiya əmsali; ossilyasiya əmsali;
- d) Dispersiya; variasiyanın genişlənməsi;
- e) Orta xətti kənarlaşma; orta kvadratik kənarlaşma; dispersiya.

30. Dispersiyaların cəmlənməsi qaydası hansı bənddə verilir?

- a) $\sigma_p^2 = \bar{\sigma}_{p_i}^2 + \delta_p^2$;
- b) $\sigma_p = \bar{\sigma}_{p_i} + \delta_p$;
- c) $\sigma_p^2 = \bar{\sigma}_{p_i}^2 - \delta_p^2$;
- d) $\sigma_p = \bar{\sigma}_{p_i}^2 + \delta_p^2$;
- e) $\sigma_p^2 = \bar{\sigma}_{p_i} + \delta_p$.

MÖVZU 7. SEÇİMİ MÜŞAHİDƏLƏR

- 7.1. Seçimi müşahidələr**
- 7.2. Seçimi müşahidələrdə xətalar**
- 7.3. Kiçik seçimlər və onların xüsusiyyətləri**

7.1. Seçimi müşahidələr

Seçimi müşahidə elə statistik müşahidə növüdür ki, bu zaman tədqiqat bütün külliyyat üzrə deyil, müəyyən qayda ilə seçilmiş vahidlər üzrə aparılır. Bu halda bütün külliyyat baş (general), üzərində müşahidə aparılan vahidlər külliyyatı isə seçimi külliyyat adlanır.

Seçimi müşahidələr tam və tam olmayan şəkildə təşkil oluna bilər. Tam müşahidə külliyyatın bütün vahidlərinin tədqiq olunmasını, tam olmayan müşahidə isə vahidlərin yalnız müəyyən hissəsinin öyrənilməsini nəzərdə tutur. Seçimi müşahidələr dedikdə tam olmayan müşahidələr başa düşülür.

Seçimi müşahidələrin əsas məqsədi seçilmiş hissənin xarakteristikalarına əsasən bütün külliyyatın xarakteristikalarının təqdim olunmasıdır.

Tam və tam olmayan müşahidələr arasında müqayisələr apardıqda çox hallarda tam olmayan müşahidələrə üstünlük verilir. Bunun əsas səbəbləri aşağıdakılardır:

- 1) Daha peşəkar işçilərin fəaliyyəti hesabına qeydə alınma prosesində xətaların sayının azalmasına əsaslanaraq tədqiqatların nəticələrinin daha böyük dəqiqliklə alınması;
- 2) İşin ümumi həcminin azaldılması nəticəsində zama-

na, pul vəsaitlərinə və əməyə qənaət edilməsi;

3) Müşahidə programının genişlənməsi hesabına seçimi külliyyatın hər bir vahidinin detallı şəkildə tədqiq olunması imkanı;

4) Külliyyatın öyrənilən vahidlərinin yararsız hala gəti-rilməsinin və müşahidədən kənarlaşdırılmasının minimuma yaxınlaşdırılması;

5) Tam müşahidələrin nəticələrinin ləğv olunması.

Tam olmayan müşahidələrin tam müşahidələrə nəzərən üstünlükleri bu müşahidələrin elmi prinsiplərinə müvafiq olaraq ciddi şəkildə təşkil olunmasında və keçirilməsində əldə olunur. Bunun üçün aşağıdakılar təmin olunmalıdır:

- vahidlərin təsadüfi qaydada seçilməsi (öyrənilən külliyyatın hər vahidinin seçilməsində seçimi külliyyata düşmə imkanı eyni dərəcədə təmin olunur);

- seçilmiş vahidlərin kifayət qədər olması

Bu prinsiplərə əməl olunması tədqiqatçını maraqlandıran əlamətlərə görə bütün külliyyatı təmin edə biləcək vahidlər külliyyatının seçilmiş olması imkanını yaratır. Belə külliyyat *reprezentativ* adlanır.

Seçimi müşahidələrin məqsədi seçimi külliyyatın seçimi parametrləri əsasında baş külliyyatın parametrlərinin təyin edilməsidir. Baş və seçimi külliyyatların parametrləri arasındakı fərq seçim səhvləri və ya xətaları adlanır. Seçimi səhvlərin təyin olunması üçün düsturlar ehtimal nəzəriyyəsi və riyazi statistika elmi istiqamətləri əsasında biliklərdən formalasır və seçimin növündən asılı olaraq fərqlənirlər.

Seçimin iki növü olur: təkrarlanan və təkrarlanmayan.

Təkrarlanan seçim üzrə baş külliyyatdan bir dəfə seçilmiş vahid baş külliyyata qaytarılır və buna görə də yenə

seçilmiş ola bilər. Bütün seçim müddəti üzrə hər bir vahidin seçilmə ehtimalı daimi olur.

Təkrarlanmayan seçimdə vahid bir dəfə seçildikdən sonra baş külliyyata qayıtmır. Ona görə də baş külliyyatda qalan digər vahidlərin seçimi külliyyata düşməsi ehtimalı hər addımdan sonra daha da artır.

Təkrarlanan seçim və təkrarlanmayan seçim riyazi statistikada qəbul olunan hallardır. Lakin sosial-iqtisadi xarakətli tədqiqatlarda təkrarlanan seçim tətbiq olunmur.

Seçimi müşahidələrdə seçimin təkrarlanan və təkrarlanmayan olması ilə yanaşı həm də üç qayda ilə baş verməsi müşahidə edilir: təsadüfi; sxem üzrə; I və II hallara uyğun qarışq forma (mexaniki, təsadüfi, tipik, çoxpilləli, çoxfazalı və s.). Təkrarlanan və təkrarlanmayan seçimi metodlarından başqa seçimi müşahidələrdə aşağıdakı seçim növlərinə də müraciət olunur: fərdi; qrup; kombinə olunmuş. Individual seçimdə baş külliyyatdan olan ayrı-ayrı vahidlər seçimi külliyyat üçün seçilir. Qrup seçimdə seçimi külliyyata keyfiyyətcə bircins qruplar seçilir. Kombinə olunmuş seçimdə fərdi və qrup seçim növlərindən istifadə olunur.

Təsadüfi seçim – elə seçimdir ki, bu halda baş külliyyatdan təsadüfi qaydada seçilən külliyyat müşahidəyə məruz qalır. Yəni vahidlər ümumi şəkildə qruplara, altqruplara, seriyalara bölünmədən seçilir. Seçim vahidlərin düzülmə ardıcılığından, əlamətin göstəricilərindən asılı olmayaraq təsadüfi olaraq aparılır. Təsadüfi seçim təkrarlanan və təkrarlanmayan metodlarla aparılır.

Mexaniki seçim – baş külliyyatda hər hansı bir sıralama qaydası mövcuddursa, yəni vahidlərin düzülüşündə ardıcılıq varsa tətbiq olunur. Mexaniki seçimdə baş külliyyatda

vahidlərin siyahısından seçim bərabər ölçülü intervallarla aparılır. Vahidlər arasında məsafə h ilə işaret olunur və seçimin addımı adlanır: $h = \frac{N}{n}$. Birinci seçilən vahidin nömrəsi isə seçimin başlangıcı adlanır. Təşkil olunmasına görə mexaniki seçim daha asandır. Həmçinin, seçimini külliyyatın vahidlərinin baş külliyyatda bərabər ölçülü paylanması ola bilməsi bu seçimin üstün tərəfidir. Mexaniki seçim təkrarlanmayan metodla aparılır.

Tipik seçim – baş külliyyatda vahidlər bir neçə iri həcmli, keyfiyyətcə bircins tipik qruplara bölündükdə bu seçim üsuluna müraciət olunur. Seçimi külliyyatın vahidləri bu qrupların daxilində onların külliyyat həcmində müvafiq olaraq təsadüfi və ya mexaniki üsullarla formalasır. Bu tipik qruplardan onların həcmində proporsional olan və proporsional olmayan sayıda vahidlər seçmək olar. Bu vəziyyətə əsasən proporsional və proporsional olmayan tipik seçim üsulları mövcuddur. Tipik seçimlər təkrarlanan və təkrarlanmayan seçimlərə aid oluna bilərlər.

Külliyyatın tipik qruplara bölünməsi qruplar arasındaki variasiyaların seçimin dəqiqliyinə təsirindən uzaqlaşmaq imkanı yaradır. Çünkü, seçimini külliyyata bütün qruplardan vahidlər daxil edilməlidir və tipik seçimdə orta və ya standart xətalar qrupdaxili dispersiyaların orta qiymətindən, yəni $\overline{\sigma_i^2}$ və ya hissə üçün $\overline{\omega(1-\omega)}$ – dan asılı olur.

Seriyalarla seçim – bu seçim zamanı tədqiq olunacaq vahidlər deyil, vahidlər qrupu (seriyası, yuvası) təsadüfi üsulla seçilir. Seçilmiş seriyaların daxilində vahidlər hamısı tədqiq olunur, yəni tam müşahidə aparılır. Bu seçimlərdə

orta xətalar qruplararası dispersiyalar əsasında hesablanır. Müvafiq olaraq δ_x^2 və ya δ_ω^2 seriyalı seçim təkrarlanan və təkrarlanmayan olur.

Seçimdə hissə dedikdə seçimi külliyyatda vahidlərin sayının baş külliyyatda vahidlərin sayına nisbəti başa düşülür:

$$k = \frac{n}{N},$$

burada n seçimi külliyyatın həcmi, yəni vahidlərin sayı; N baş külliyyatda vahidlərin sayıdır.

Seçimi müşahidələrdə istifadə olunan əsas xarakteristikaları nəzərdən keçirək.

Baş külliyyatda orta qiymət – bütün külliyyatda əlamətin orta qiyməti:

$$\bar{x} = \frac{\sum x_i}{N}.$$

Seçimi külliyyatda orta qiymət – seçimi müşahidə zamanı seçilməyə məruz qalan vahidlər üzrə əlamətin orta qiymətidir:

$$\tilde{x} = \frac{\sum x_i}{n}.$$

Baş külliyyatda hissə – bütün külliyyatda bu və ya digər əlamətə malik olan vahidlərin hissəsidir:

$$p = \frac{M}{N},$$

burada M baş külliyyatda müəyyən əlamətə malik vahidlə-

rin sayıdır.

Seçimi hissə - seçimi külliyyatda bu və ya digər əlamətə malik vahidlərin hissəsidir:

$$\omega = \frac{m}{n},$$

burada m müəyyən əlamətə malik seçimi külliyyatdakı vahidlərin sayıdır.

Baş külliyyatda kəmiyyət əlaməti üzrə dispersiya – baş külliyyatda \bar{x} – ya nəzərən kənarlaşmaların kvadratları cəminin vahidlərin ümumi sayına nisbəti kimi təyin olunur:

$$\sigma_{\bar{x}}^2 = \frac{\sum_i (x_i - \bar{x})^2}{N}.$$

Seçimi külliyyatda kəmiyyət əlaməti üzrə dispersiya – seçimi külliyyatda \tilde{x} – ya nəzərən kənarlaşmaların kvadratları cəminin seçimdəki vahidlərin sayına nisbəti kimi təyin olunur:

$$\sigma_{\tilde{x}}^2 = \frac{\sum_i (x_i - \tilde{x})^2}{n}.$$

Baş külliyyatda müəyyən əlamətə malik hissənin dispersiyası üçün:

$$\sigma_{his,\vartheta}^2 = p(1-p)$$

doğrudur. Burada p müəyyən bir xüsusiyyət üzrə baş külliyyatda vahidlərə aid hissədir.

Baş külliyyatda hissə dispersiyası, adətən, məlum olmadıqdan seçim külliyyatda hissə dispersiyasından istifadə olunur:

$$S_{\text{hissə}}^2 = \omega(1 - \omega),$$

burada ω seçimi külliyyatda hər hansı bir xüsusiyyət üzrə vahidlər hissəsidir.

Seçimi müşahidələrin həcminin təyin olunması məsələsinin həlli zamanı etibarlılıq ehtimalları və deməli, müəyyən mənada son hədd xətalar tədqiqatçı tərəfindən müəyyən olunur. Baş külliyyatda dispersiyanın həcmi, adətən, məlum olmadığından onu qiymətləndirmək üçün aşağıdakı əvəzləmələri aparmaq olar:

- 1) Aparılmış tədqiqatların göstəriciləri üzrə seçimi dispersiyalara görə;
- 2) Orta kvadratik kənarlaşmaya görə:

$$\sigma = \frac{1}{3} \bar{x};$$

- 3) Paylanmanın asimetriyini xarakterizə edən göstəriciyə görə:

$$\sigma = \frac{1}{5} (x_{\max} - x_{\min});$$

- 4) Normal paylanmayı xarakterizə edən göstəriciyə görə:

$$\sigma = \frac{1}{6} (x_{\max} - x_{\min}),$$

burada x_{\max} , x_{\min} seçimi külliyyatın müvafiq olaraq maksimal və minimal qiymətləridir.

7.2. Seçimi müşahidələrdə xətalar

Seçimi müşahidələr nəticəsində nəzəri olsa belə dəqiq qiymətlərin alınması mümkün deyil. Bu da tədqiqatın bütün

külliyyatı deyil, yalnız müəyyən hissəsini əhatə etməsi faktı ilə edilir. Bununla əlaqədar olaraq müşahidələrdə müəyyən xətaların baş verməsi qəçilməzdir. Seçimi müşahidələrə məxsus xətalar *reprezentativlik xətaları* adlanır.

Baş və seçimi külliyyatların xarakteristikaları arasındaki fərqi ifadə edir. Reprezentativlik xətaları iki formada baş verir:

- 1) Sistematik xətalar ;
- 2) Təsadüfi xətalar.

Sistematik xətalar külliyyatdan vahidlərin seçiminin elmi prinsiplərinin pozulması nəticəsində yaranır. Öz növbəsində sistematik xətalar məqsədli və məqsədsiz olur.

Təsadüfi xətalar isə müşahidələrin tam olmaması xarakterinə görə yaranır.

Təsadüfi xətalara orta, son hədd və nisbi xətalar aid olunur.

Seçimi xətalar metodoloji nöqtəyi-nəzərdən nə qədər düzgün təşkil olunsa da, həmişə kiçik və ölçülə bilən olsa da müəyyən səhv'lərlə bağlıdır. Seçimin təsadüfi yaranan səhv'ləri seçimin xarakteristikalarının qiymətləndirilməsində sistemlilik elementlərini özündə cəmləyən təsadüfi faktorların təsiri ilə izah olunur. Bütün qaydalara və prinsiplərə ciddi əməl olunsa da, baş və seçimi külliyyatların parametrləri fərqli olur. Ona görə də alınan təsadüfi səhv'lər statistik qiymətləndirilməlidir və seçimi müşahidənin baş külliyyata tətbiqində nəzərə alınmalıdır. Səhv'lərin və ya xətaların qiymətləndirilməsi seçimi müşahidələrin əsas məsələsinə aid olunur. Seçimi müşahidələrdə təsadüfi xətaların baş verməsini ehtimal nəzəriyyəsi ilə (böyük ədələr qanunu, mərkəzi limit teoremləri) əsaslandırılır. Bu teoremlərin mahiyyətinə

görə kütləvi hadisələrdə, yəni tam seçimi müşahidələrdə qanunauyğunluqların və ya ümumiləşdirici xarakteristikaların formallaşmasına müxtəlif təsadüfi səbəblərin təsiri çox cüzi olur və ya praktiki olaraq tamamilə olmur.

Seçimin təsadüfi xətaları baş və seçimi külliyyatların ölçülərində olan fərqə görə yarandığından, iri həcmli seçimi külliyyatda xətalalar çox cüzi olacaq. Bu nəticəyə xətalalar görə seçimi müşahidələrin xarakteristikalarını kifayət qədər yaxşı təmsil edə bilər.

Orta və ya standart xəta – baş və seçimi külliyyatların orta qiymətləri arasında elə fərqlidir ki, $\pm \sigma$ - ni aşmasın. Seçimin orta xətası seçimin həcmindən (seçimi külliyyatın həcmi, yəni vahidlərinin sayı nə qədər çox olarsa, orta xətanın həcmi bir o qədər aşağı olar) və əlamətlərin variasiya dərəcəsindən (əlamətin variasiyası nə qədər az olarsa deməli, dispersiyası da, orta xətaları da bir o qədər kiçik olar) asılıdır.

Seçimi müşahidələrdə seçim təsadüfi üsulla aparıllarsa, orta xətanın həcmi kəmiyyət əlaməti üçün müvafiq olaraq təkrarlanan və təkrarlanmayan seçim metodlarına görə aşağıdakı kimi hesablanır:

$$\mu_{\bar{x}} = \sqrt{\frac{\sigma^2}{n}} - \text{təkrarlanan halda,}$$

$$\mu_{\bar{x}} = \sqrt{\frac{\sigma^2}{n} \left(1 - \frac{n}{N}\right)} - \text{təkrarlanmayan halda,}$$

burada σ^2 baş külliyyatda dispersiya; n seçimi külliyyatda vahidlərin sayı; N baş külliyyatda vahidlərin sayıdır.

$(1 - \frac{n}{N})$ ifadəsi həmişə vahiddən kiçik olduğu üçün təkrarlanmayan seçim daha kiçik həcmidə səhv baş verməsini təmin edir.

Praktikada baş külliyyatda dispersiyanın həcmi adətən məlum olmur, buna görə onu seçimi külliyyatın dispersiyası ilə əvəz edirlər. Aşağıdakı münasibət doğru olduğundan bu əvəzləməni aparmaq olar:

$$\sigma^2 = S^2 \frac{n}{n-1}.$$

Seçimi külliyyatda vahidlərin sayı çox olduqda $(\frac{n}{n-1})$ nisbəti vahidə yaxınlaşdırıldından onu nəzərə almamaq da olar.

Seçimi müşahidələrdə hissə üçün alternativ əlamətə təkrarlanan və təkrarlanmayan seçim üçün orta xəta aşağıdakı kimi qiymətləndirilir:

$$\mu_\omega = \sqrt{\frac{\omega(1-\omega)}{n}} - \text{təkrarlanan halda,}$$

$$\mu_\omega = \sqrt{\frac{\omega(1-\omega)}{n}(1 - \frac{n}{N})} - \text{təkrarlanmayan halda.}$$

Əgər seçim mexaniki üsul ilə aparılırsa, onda orta xəta təsadüfi seçimdə təkrarlanmayan hal üçün tətbiq olunan düsturlar əsasında hesablanır.

Tipik seçim üsulu tətbiq olunduqda kəmiyyət əlamətinə görə orta xəta:

$$\mu_{\bar{x}} = \sqrt{\frac{\sigma_i^2}{n}} - \text{təkrarlanan halda,}$$

$$\mu_{\bar{x}} = \sqrt{\frac{\sigma_i^2}{n} \left(1 - \frac{n}{N}\right)} - \text{təkrarlanmayan halda.}$$

Alternativ əlamətə görə orta xəta:

$$\mu_{\omega} = \sqrt{\frac{\omega(1-\omega)}{n}} - \text{təkrarlanan halda,}$$

$$\mu_{\omega} = \sqrt{\frac{\omega(1-\omega)}{n} \left(1 - \frac{n}{N}\right)} - \text{təkrarlanmayan halda.}$$

Seriyalı seçim üsulu ilə kəmiyyət əlamətinə görə orta xəta növbəti qaydada hesablanır:

$$\mu_{\bar{x}} = \sqrt{\frac{\delta_{\bar{x}}^2}{r}} - \text{təkrarlanan halda,}$$

$$\mu_{\bar{x}} = \sqrt{\frac{\delta_{\bar{x}}^2}{r} \left(1 - \frac{r}{R}\right)} - \text{təkrarlanmayan halda,}$$

burada R seriyaların ümumi sayı; r seçilmiş seriyaların sayıdır.

Alternativ əlamət üçün orta xəta aşağıdakı düsturlar vasitəsilə hesablanır:

$$\mu_{\omega} = \sqrt{\frac{\delta_{\omega}^2}{r}} - \text{təkrarlanan halda,}$$

$$\mu_{\omega} = \sqrt{\frac{\delta_{\omega}^2}{r} \left(1 - \frac{r}{R}\right)} \text{ - təkrarlanmayan halda.}$$

Son hədd xətalar – seçimi və baş külliyyatların orta qiymətləri arasındakı fərqliqin ($\tilde{x} - \bar{x}$) mümkün olan maksimal qiymətini, yəni verilmiş ehtimal ilə xətanın maksimum qiymətini ifadə edir.

Seçimin son hədd səhvi:

$$\Delta = t \cdot \mu$$

düsturu əsasında qiymətləndirilir. Burada t etibarlılıq əmsalını ifadə edir, Laplas integral funksiyası göstəriciləri cədvəlindən etibarlılıq ehtimalına görə müəyyən olunur. Etibarlılıq ehtimalı tədqiqatçı tərəfindən təyin edilir. Daha çox üstünlük verilən etibarlılıq ehtimalı və ona uyğun etibarlılıq əmsalları aşağıdakı cədvəldə təqdim olunur.

Cədvəl 7.2.1.

| $P(t)$ | 0,683 | 0,95 | 0,954 | 0,99 | 0,997 |
|--------|-------|------|-------|------|-------|
| t | 1 | 1,96 | 2 | 2,58 | 3 |

Etibarlılıq ehtimalları və onlara uyğun etibarlılıq əmsalları tam şəkildə kitabın sonunda əlavə 2-də də təqdim olunur.

Son hədd xəta kəmiyyət əlaməti üçün

$$\Delta_{\tilde{x}} = t \cdot \mu_{\tilde{x}},$$

alternativ əlamət üçün

$$\Delta_{\omega} = t \cdot \mu_{\omega}$$

kimi təyin olunur.

Xəta baş verən hədlər nə qədər böyük olarsa, bir o qədər böyük ehtimal ilə xətanın həcmini təyin etmək olar. Seçimi müşahidələrdə son hədd xətalar verilən ehtimal ilə baş külliyyatın xarakteristikalarının (parametrlərinin) son hədlərini müəyyən etmək və onlar üçün etibarlılıq interval-larını qurmaq imkanını yaradır.

Bəzi hallarda seçimin son hədd xətası mütləq şəkildə deyil, nisbi şəkildə verilir, son hədd xətanın əlamətin orta həcmində nisbəti kimi. Seçimi müşahidələrdə bu xətalar *nisbi xətalar* adlanır:

$$\Delta_{\text{nisbi}} = \frac{\Delta}{\bar{x}} 100\%.$$

Kəmiyyət əlaməti üçün

$$\Delta_{\tilde{x}}^{\text{nisbi}} = \frac{\Delta_{\tilde{x}}}{\tilde{x}} 100\%.$$

Keyfiyyət əlaməti üçün

$$\Delta_{\omega}^{\text{nisbi}} = \frac{\Delta_{\omega}}{\omega} 100\%.$$

Seçimi müşahidələrin layihələşdirilməsində baş külliyyatın parametrlərinin qiymətləndirilməsi üçün lazımi dəqiqliyələr verə biləcək seçimini müşahidələrin həcmində müəyyən olunması əsas məsələlərdəndir. Seçimi müşahidələrin prinsiplərindən birinə əsasən seçimini külliyyatın həcmi reprezentativ seçimini təmin olunması üçün kifayət qədər olmalıdır.

Seçimi müşahidələrdə reprezentativ seçimini həcmində təyin etmək üçün etibarlılıq əmsali dispersiya və son hədd xətalardan istifadə olunur. Seçim üsullarından asılı olaraq aşağıdakı düsturlar tətbiq edilir.

Təsadüfi seçimdə seçimi külliyyatın həcmi kəmiyyət əlaməti üçün aşağıdakı kimi təyin olunur:

$$n = \frac{t^2 \sigma_{\bar{x}}^2}{\Delta_{\bar{x}}^2} - \text{təkrarlanan halda,}$$

$$n = \frac{t^2 \sigma_{\bar{x}}^2 N}{t^2 \sigma_{\bar{x}}^2 + \Delta_{\bar{x}}^2 N} - \text{təkrarlanmayan halda.}$$

Nümunə. Şəhər üzrə mağazalarda qoz ləpəsinin 1 kiloqramının orta qiymətini müəyyən etmək üçün növbəti verilənlər əsasında təsadüfi təkrarlanan seçimi müşahidənin həcmini təyin edin. Məlumdur ki, qoz ləpəsinin 1 kiloqramının qiyməti 8-18 manat arasında dəyişir. Seçimi müşahidədə xətanın 2 manatı keçməməsi şərti ilə və 0,954 ehtimalı ilə neçə mağazanın seçimi müşahidəyə cəlb olunmasını müəyyənləşdiririn.

İlk növbədə xüsusi cədvəldən 0,954 ehtimalına uyğun etibarlılıq əmsalinin $t = 2$ olduğu müəyyən edilir. Qoz ləpəsinin 1 kiloqramının 8-18 manat aralığında dəyişdiyini və qiymətlər üçün paylanması normal olduğunu fərz etsək orta kvadratik kənarlaşma:

$$\sigma = \frac{1}{6} (x_{\max} - x_{\min}) = (18 - 8) / 6 \approx 1,7 \text{ manat}$$

olacaq.

Onda qoz ləpəsinin 1 kiloqramının orta qiymətini müəyyən etmək üçün təkrarlanan seçimi müşahidəyə cəlb olunacaq mağazaların sayı aşağıdakı kimi təyin olunur:

$$n = \frac{2^2 \cdot 1,7^2}{2^2} \approx 3$$

olacaq •

Nümunə. Şəhərdə uşaq bağçaları üzrə uşaqların orta boyunun sərhədlərini müəyyən etmək üçün təsadüfi təkrarlanmayan seçimi müşahidəyə neçə uşağın cəlb olunmasının müəyyən edilməsi tələb olunur. Məlumdur ki, şəhərdə uşaq bağçaları üzrə uşaqların ümumi sayı 4700 nəfərdir. Son hədd xətanın 2 sm olduğunu və başqa bir şəhərdə müvafiq tədqiqatın nəticələrinə görə dispersiyanın 32 olduğunu nəzərə alaraq 0,997 ehtimalı ilə seçimi müşahidənin həcmiini müəyyən edin.

Xüsusi cədvəldən 0,997 ehtimalına uyğun etibarlılıq əmsalinin $t = 3$ olduğunu müəyyən etdikdən sonra təkrarlanmayan seçimi müşahidənin həcmi aşağıdakı şəkildə təyin edilir:

$$n = \frac{3^2 \cdot 32 \cdot 4700}{3^2 \cdot 32 + 2^2 \cdot 4700} = 70,9 \approx 71.$$

Deməli, şəhərdə uşaq bağçaları üzrə uşaqların orta boyunun sərhədlərini müəyyən etmək üçün təsadüfi təkrarlanmayan seçimi müşahidəyə 71 uşaq cəlb olunmalıdır •

Alternativ əlamət üçün həcm növbəti düsturlara əsasən hesablanır:

$$n = \frac{t^2 \omega(1-\omega)}{\Delta_\omega^2} - \text{təkrarlanan halda,}$$

$$n = \frac{t^2 \omega(1-\omega)N}{t^2 \omega(1-\omega) + \Delta_\omega^2 N} - \text{təkrarlanmayan halda.}$$

Mexaniki seçim baş verdikdə təsadüfi seçim üçün təkrarlanmayan metodla kəmiyyət və alternativ əlamətlərə görə

təklif olunan düsturlardan istifadə olunur.

Tipik seçimdə kəmiyyət əlaməti üçün istifadə olunan düsturlar aşağıdakılardır:

$$n = \frac{t^2 \overline{\sigma_i^2}}{\Delta_{\bar{x}}^2} - \text{təkrarlanan halda,}$$

$$n = \frac{t^2 \overline{\sigma_i^2} N}{t^2 \overline{\sigma_i^2} + \Delta_{\bar{x}}^2 N} - \text{təkrarlanmayan halda.}$$

Müvafiq düsturlar keyfiyyət əlaməti üçün aşağıdakı kimidir:

$$n = \frac{t^2 \overline{\omega(1-\omega)}}{\Delta_{\omega}^2} - \text{təkrarlanan halda,}$$

$$n = \frac{t^2 \overline{\omega(1-\omega)} N}{t^2 \overline{\omega(1-\omega)} + \Delta_{\omega}^2 N} - \text{təkrarlanmayan halda.}$$

Seriyalı seçimdə seçimi külliyyatın ölçüsü kəmiyyət əlamətinə görə bu qaydada təyin olunur:

$$r = \frac{t^2 \overline{\delta_{\bar{x}}^2}}{\Delta_{\bar{x}}^2} - \text{təkrarlanan halda,}$$

$$r = \frac{t^2 \overline{\delta_{\bar{x}}^2 R}}{t^2 \overline{\delta_{\bar{x}}^2} + \Delta_{\bar{x}}^2 R} - \text{təkrarlanmayan halda.}$$

Alternativ əlamət üçün:

$$r = \frac{t^2 \delta_{\omega}^2}{\Delta_{\omega}^2} - \text{təkrarlanan halda,}$$

$$r = \frac{t^2 \delta_{\omega}^2 R}{t^2 \delta_{\omega}^2 + \Delta_{\omega}^2 R} - \text{təkrarlanmayan halda.}$$

Qeyd edək ki, qruplararası dispersiya kəmiyyət əlaməti üçün (seriyalararası dispersiya) aşağıdakı kimi təyin olunur:

$$\delta_{\tilde{x}}^2 = \frac{\sum (\tilde{x}_i - \tilde{x})^2}{r},$$

burada \tilde{x}_i i -ci seriya üçün orta qiymət; \tilde{x} bütün seçimi külliyyatda orta qiymət; r seçilmiş seriyaların sayıdır.

Keyfiyyət əlaməti üçün qruplararası dispersiya bu düsturla hesablanır:

$$\delta_{\omega}^2 = \frac{\sum (\omega_i - \bar{\omega})^2}{r},$$

burada ω_i i -ci seriyada əlamətə malik hissə; $\bar{\omega}$ bütün seçimi külliyyatda əlamətə malik ümumi hissədir.

Beləliklə, seçimi külliyyatda metod və üsullardan asılı olaraq son hədd xətalar və orta qiymətlər müəyyən olunduqdan sonra baş külliyyatın xarakteristikaları üçün qiymətləndirmə aparmaq olar.

Verilən ehtimal ilə baş külliyyatın orta qiyməti üçün interval qiymətləndirmə kəmiyyət əlaməti üçün aşağıdakı kimi olacaq:

$$\tilde{x} - \Delta_{\tilde{x}} \leq \bar{x} \leq \tilde{x} + \Delta_{\tilde{x}}.$$

Keyfiyyət əlaməti üçün inamlı interval isə növbəti qaydada qurulur:

$$\omega - \Delta_\sigma \leq p \leq \omega + \Delta_\omega.$$

Interval qiymətləndirmə apardıqdan sonra baş külliyyat üçün orta qiymətin $(\bar{x} - \Delta_{\bar{x}})$ - dan $(\bar{x} + \Delta_{\bar{x}})$ - ya qədər intervalda yerləşdiyini iddia etmək olar. Eyni qayda ilə bu mülahizəni müəyyən əlamətə malik hissə üçün, yəni keyfiyyət əlaməti üçün də söyləmək olar.

Nümunə. Tutaq ki, müəssisədə ingilis dilini bilən mütəxəssislər üzrə təkrarlanan seçimi müşahidə aparılmış (şərti verilənlər) və cədvəldəki nəticələr alınmışdır:

Cədvəl 7.2.2.

| | | | | | | | |
|----------------------|------------|-------|-------|-------|-------|-------|-------|
| Mütəxəssislərin yaşı | 25-ə qədər | 25-30 | 30-35 | 35-40 | 40-45 | 45-50 | 50-55 |
| Mütəxəssislərin sayı | 30 | 32 | 27 | 22 | 18 | 6 | 2 |

Qeyd olunur ki, 30 yaşa qədər mütəxəssislər həmçinin, alman dilini də bilirlər. İngilis dilini bilən mütəxəssislərin orta yaş həddi üçün və müəssisədə alman dilini bilən mütəxəssislərin xüsusi çəkisi (hissəsi) üçün inamlı interval qurun.

İlk növbədə seçimi külliyyatda orta səviyyəni (çəkili) və dispersiyani (çəkili) müəyyən etmək lazımdır:

$$\bar{x} = \frac{5087,5}{137} \approx 37,1,$$

$$\sigma^2 = \frac{155918,75}{137} \approx 1138.$$

Orta və ya standart xəta:

$$\mu_{\bar{x}} = \sqrt{\frac{1138}{137}} \approx 2,9 \text{ yaşı}$$

olacaq. 0,954 ehtimalı ilə etibarlılıq əmsalının $t = 2$ olduğunu müəyyən etdikdən sonra son hədd xəta qiymətləndirilir:

$$\Delta_{\bar{x}} = 2 \cdot 2,9 = 5,8 \text{ yaşı.}$$

Onda baş külliyyatın orta qiyməti üçün inamlı interval qiymətləndirmə aşağıdakı kimidir:

$$37,1 - 5,8 \leq \bar{x} \leq 37,1 + 5,8 \quad \text{və ya} \quad 31,3 \leq \bar{x} \leq 42,9.$$

Deməli, müəssisədə ingilis dilini bilən mütəxəssislərin orta yaş həddi 31 yaşdan 43 yaşa qədər dəyişir.

İndi isə alman dilini bilən mütəxəssislərin xüsusi çəkisi üçün inamlı intervalı quraq. Bunun üçün alman dilini bilən mütəxəssislərin xüsusi çəkisi və dispersiyası təyin edilir:

$$\omega = \frac{62}{137} \approx 0,45,$$

$$S_{\omega}^2 = 0,45(1 - 0,45) = 0,2475.$$

Hissə üçün orta xəta:

$$\mu_{\omega} = \sqrt{\frac{0,2475}{137}} \approx 0,042.$$

Hissə üçün son hədd xəta: $\Delta_{\omega} = 2 \cdot 0,042 = 0,085$.

Baş külliyyatda hissə üçün, yəni alman dilini bilən mütəxəssislərin xüsusi çəkisi üçün inamlı interval:

$$0,45 - 0,085 \leq p \leq 0,45 + 0,085 \quad \text{və ya} \quad 0,365 \leq p \leq 0,535$$

Deməli, alman dilini bilən mütəxəssislərin xüsusi çəkisi 36,5%-dən 53,5%-ə qədər dəyişir •

Seçimi müşahidələrin nəticələrinin baş külliyyata tətbiq olunması iki qaydada həyata keçirilir: birbaşa hesablamalar və düzəliş əmsalları ilə.

Birbaşa hesablamalar metodu seçimi külliyyatın vahidlərinin sayı əsasında baş külliyyatın həcminin müəyyən olunması halında tətbiq olunur.

Nümunə. Kitabların çapolunma keyfiyyətini müəyyən etmək üçün 10000 kitabdan 300 kitab yoxlanılmışdır, yəni seçimi müşahidə baş külliyyatın 3%-ni təşkil etmişdir. 0,954 ehtimalı ilə seçimi külliyyatda keyfiyyətsiz şəkildə çap olunmuş kitabların orta xüsusi çəkisi 4%, mümkün kənarlaşmaların $\pm 0,8$ olduğu müəyyən olunmuşdur.

Birbaşa hesablamalar metodu ilə keyfiyyətsiz çap olunmuş kitabların baş külliyyatda həcmini qiymətləndirmək tələb olunur.

Keyfiyyətsiz kitabların sayı=

= $(\text{kitabların sayı} \times \text{keyfiyyətsiz kitabların xüsusi çəkisi}) : 100$

Baş külliyyatın orta göstəricisi:

$$4 - 0,8 \leq \bar{x} \leq 4 + 0,8 \quad \text{və ya} \quad 3,2 \leq \bar{x} \leq 4,8$$

aralığında yerləşəcək.

Keyfiyyətsiz kitabların sayı baş külliyyatda:

$$(10000 \times 3,2) : 100 \leq \text{keyfiyyətsiz kitabları} \text{ sayı} \leq (10000 \times 4,8) : 100$$

$$\text{və ya} \quad 320 \leq \text{keyfiyyətsiz kitabları} \text{ sayı} \leq 480 \bullet$$

Düzəliş əmsalları metodu seçimi müşahidələrin məqsədi tam müşahidələrin nəticələrinin dəqiqləşdirilməsi olan həllarda tətbiq olunur.

Nümunə. Baş külliyyata görə kitabxanada tam qeydiyyatdan 10000 kitab keçirilmişdir. Nəzarət məqsədi ilə aparılmış yoxlamanın nəticəsində müəyyən olunmuşdur ki,

tam qeydiyyat göstəricilərinə görə seçimi külliyyata düşən kitabların sayı 300-dürsə, seçimi külliyyatın göstəricilərinə görə bu rəqəm 304-ə bərabərdir.

$$[(304 - 300) : 300] \times 100 = 1,33 (\%) .$$

Kitabların sayını bu əmsala vurmaq lazımdır:

$$10000 \times 0,0133 = 133(kitab) .$$

Deməli, 133 kitab tam qeydiyyat zamanı nəzərə alınmayıb •

7.3. Kiçik seçimlər və onların xüsusiyyətləri

Kiçik seçimlər – vahidlərin sayının 30-u keçməyən tam olmayan statistik müşahidələrdir. Müəyyən üsul ilə vahidlərin seçimində standart xətaların həcmi baş külliyyatda tədqiq olunan əlamətin kənarlaşma, yayınma dərəcəsindən və seçimin həcmindən asılıdır. Seçimin həcmi nə qədər kiçik olarsa, standart xətanın bir o qədər böyük olması gözlənilir. Bu hal isə baş külliyyatda parametrlərin qiymətləndirilməsində dəqiqliyi aşağı salır.

Kiçik seçimlərdə standart xətaların mümkün olan həddə qiymətləndirilməsi üçün Styudent nisbəti tətbiq olunur:

$$t = \frac{(\tilde{x} - \bar{x})}{\mu_{k.s.}},$$

burada $\mu_{k.s.}$ kiçik seçimlərdə standart xətaların həcmidir və aşağıdakı kimi təyin olunur:

$$\mu_{k.s.} = \sqrt{\frac{\sigma^2}{n-1}} = \frac{\sigma}{\sqrt{n-1}} .$$

σ orta kvadratik kənarlaşma seçimi müşahidənin göstəriciləri əsasında hesablanır:

$$\sigma = \sqrt{\frac{\sum_i (x_i - \bar{x})^2}{n}}.$$

Beləliklə, Styudent meyari üçün nəzəri paylanma seçimin göstəriciləri ilə müəyyən olan xarakteristikalarından asılıdır.

t və n -nin ayrı-ayrı qiymətləri üçün kiçik seçimin etibarlılıq ehtimalı xüsusi Styudent cədvəlindən təyin olunur. Bu cədvəl dərsliyin sonunda əlavə 5-də verilir.

Kiçik seçimlərdə son hədd xətalar aşağıdakı düstur ilə hesablanır:

$$\Delta_{k.s.} = t \cdot \mu_{k.s.}$$

Hesablama qaydası böyük seçimlərdə olduğu kimiidir.

Mövzuya aid test tapşırıqları

1. Nisbi xətalar hansı düstur vasitəsilə hesablanır?

- a) $\Delta_{nisbi} = \frac{\Delta}{\bar{x}} 100\%;$
- b) $\Delta_{nisbi} = \frac{\Delta}{f_i} 100\%;$
- c) $\Delta_{nisbi} = \frac{\Delta}{\sigma} 100\%;$
- d) $\Delta_{nisbi} = \frac{\Delta}{\bar{x}};$
- e) $\Delta_{nisbi} = \frac{n}{\bar{x}} 100\%.$

2. Seçimi müşahidələrin həcmi təkrarlanan halda necə müəyyən olunur?

- a) $n = \frac{t^2 \sigma^2}{\Delta};$

b) $n = \frac{t^2 \sigma^2}{\Delta^2};$

c) $n = \frac{t \sigma}{\Delta^2};$

d) $n = \frac{t^2}{\Delta^2};$

e) $n = \frac{\sigma^2}{\Delta^2}.$

3. Seçimi müşahidələrin həcmi nisbi xəta baş verdikdə təkrarlanmayan halda necə müəyyən olunur?

a) $n = \frac{t^2 v^2}{t^2 v^2 + \Delta_{nisbi}^2};$

b) $n = \frac{t^2 v^2 N}{t^2 v^2 + \Delta_{nisbi}^2 N};$

c) $n = \frac{t v N}{t v - \Delta_{nisbi} N};$

d) $n = \frac{t^2 v^2 N}{t^2 v};$

e) $n = \frac{t^2 \sigma^2 N}{t^2 \sigma^2 - \Delta_{nisbi}^2 N}.$

4. $\Delta = t \sigma_{\bar{x}}$ düsturu ilə nə hesablanır?

- a) Son hədd xətalar;
- b) Standart xətalar;
- c) Nisbi xətalar;
- d) Mütləq atrım;
- e) Ehtimal.

5. $\tilde{x} - \Delta \leq \bar{x} \leq \tilde{x} + \Delta$ bərabərsizliyi nəyi ifadə edir?

- a) Kovariasiya əmsali;
- b) Korrelyasiya əmsali;
- c) Baş külliyyatın orta göstəricisi üçün inamlı interval;
- d) Son hədd xəta;
- e) Standart xəta.

6. $w - \Delta \leq p \leq w + \Delta$ bərabərsizliyində p nəyi ifadə edir?

- a) Baş külliyyatda hissə üçün orta qiymət;
- b) Baş külliyyatda orta qiymət;
- c) Seçimi külliyyatda hissə üçün orta qiymət;
- d) Seçimi külliyyatda orta qiymət;
- e) Heç nəyi.

7. $w - \Delta \leq p \leq w + \Delta$ bərabərsizliyində w nəyi ifadə edir?

- a) Seçimi külliyyatda orta qiymət;
- b) Baş külliyyatda orta qiymət;
- c) Baş külliyyatda hissə üçün orta qiymət;
- d) Seçimi külliyyatda hissə üçün orta qiymət;
- e) Heç nə.

8. Baş və seçimi külliyyatdakı parametrlər arasında fərqlər nəyi xarakterizə edir?

- a) Parametrlər arasında təkrarlanmanı;
- b) Parametrlər arasında asılılığı;
- c) Parametrlər arasında səhv'ləri;
- d) Parametrlər arasında oxşarlığı;
- e) Parametrlər arasında kollinearlığı.

9. Sosial-iqtisadi tədqiqatlarda hansı seçimdən istifadə olunur?

- a) Həm təkrarlanan və həm də təkrarlanmayan seçimlər;
- b) Təkrarlanmayan seçimlər;
- c) Qiymətli və qiymətsiz seçimlər;
- d) Sadə və çəkili seçimlər;
- e) Artan və azalan seçimlər.

10. Riyazi statistika ilə bağlı tədqiqatlarda hansı seçimdən istifadə olunur?

- a) Sadə və çəkili seçimlər;
- b) Qiymətli və qiymətsiz seçimlər;
- c) Həm təkrarlanan və həm də təkrarlanmayan seçimlər;
- d) Artan və azalan seçimlər;
- e) Sonlu və sonsuz seçimlər.

11. $\mu_x = \sqrt{\frac{\sigma^2}{n}}$ düsturu ilə hansı xəta hesablanır?

- a) Təkrarlanan seçim üçün orta xəta;
- b) Təkrarlanmayan seçim üçün orta xəta;

- c) Son hədd xəta;
- d) Nisbi xəta;
- e) Heç biri.

12. $\mu_x = \sqrt{\frac{\sigma^2}{n} \left(1 - \frac{n}{N}\right)}$ düsturu ilə hansı xəta hesablanır?

- a) Təkrarlanan seçim üçün orta xəta;
- b) Təkrarlanmayan seçim üçün orta xəta;
- c) Son hədd xəta;
- d) Nisbi xəta;
- e) Heç biri.

13. $\left(1 - \frac{n}{N}\right)$ ifadəsinin həmişə 1-dən kiçik olması seçimi müşahidələrdə nəyi təmin edir?

- a) Təkrarlanmayan seçimdə səhvlərin daha az baş verməsini;
- b) Təkrarlanmayan seçimdə səhvlərin daha çox baş verməsini;
- c) Parametrlər arasında asılılığın güclənməsini;
- d) Parametrlər arasında asılılığın zəifləməsini;
- e) Heç nəyi.

14. $\sigma^2 = S^2 \frac{n}{n-1}$ nəyi ifadə edir?

- a) Baş və seçimi külliyyatın dispersiyaları arasında münasibəti;
- b) Empirik korrelyasiya münasibətini;
- c) Orta kvadratik kənarlaşmanı;
- d) Orta xətti kənarlaşmanı;
- e) Rəgressiya əmsalını.

15. Seçimi müşahidədə baş və seçimi külliyyatın dispersiyaları arasındakı $\sigma^2 = S^2$ münasibətin nə üçün doğru qəbul olunur?

- a) $(n-1)$ ifadəsi 0-a yaxınlaşlığı üçün;
- b) $(n/n-1)$ ifadəsi 1-ə yaxınlaşlığı üçün;
- c) $(n-1)$ ifadəsi 1-ə yaxınlaşlığı üçün;
- d) $(n/n-1)$ ifadəsi 0-a yaxınlaşlığı üçün;
- e) Belə hal qəbul edilmir.

- 16. \tilde{x} seçimi külliyyatda orta göstərici, ω seçimi külliyyatda hissənin həcmi və Δ son hədd xətanın köməyi ilə...**
- a) standart xəta müəyyən olunur;
 - b) etibarlılıq ehtimalı müəyyən olunur;
 - c) seçimi müşahidənin həcmi müəyyən olunur;
 - d) inamlı invervallar müəyyən olunur;
 - e) nisbi xəta müəyyən olunur.
- 17. t etibarlılıq əmsali və μ orta xəta hansı halda istifadə olunur?**
- a) Son hədd xətanın hesablanması üçün;
 - b) Korrelyasiyanın qiymətləndirilməsi üçün;
 - c) Əlamətin orta həcminin hesablanması üçün;
 - d) Seçimi müşahidələrin həcminin hesablanması üçün;
 - e) Δ_{nisbi} nisbi xətanı hesablanması üçün.
- 18. Seçimi müşahidələrdə tədqiqatçının seçimindən asılı olaraq nə müəyyən olunur?**
- a) Son hədd xəta;
 - b) Etibarlılıq ehtimalı;
 - c) Standart xəta;
 - d) Nisbi xəta;
 - e) Dispersiya.

MÖVZU 8.
SOSİAL – İQTİSADI HADİSƏLƏRDƏ
ASİLİLIQLARIN STATİSTİK ÖYRƏNİLMƏSİ

- 8.1. Statistik və korrelyasiya asılılıqları*
- 8.2. Qeyri - parametrik metodlar. Kəmiyyət əlamətləri arasında asılılığın ölçülülməsi metodları. Paralel sıralar metodu*
- 8.3. Keyfiyyət əlamətləri arasında asılılığın qiymətləndirilməsi*
- 8.4. Qrafik metodu*
- 8.5. Cədvəl metodu*

8.1. Statistik və korrelyasiya asılılıqları

İctimai həyatda baş verən hadisələr çoxlu sayda, müxtəlif, bir-birilə qarşılıqlı əlaqəli olan faktorların təsiri ilə formallaşan mürəkkəb proseslərdir. Ətrafdakı əlamətlərlə münasibətlərini, asılılıqlarını tədqiq edərək müəyyən hadisə və prosesləri başa düşmək və öyrənmək mümkündür.

Hadisələr arasında obyektiv şəkildə baş verən münasibətlərin, asılılıqların öyrənilməsi statistika nəzəriyyəsinin əsas məsələsidir.

Həyatda baş verən hadisələr bir-biri ilə qarşılıqlı əlaqəlidir. İqtisadiyyatda və sosial sferada baş verən hadisələrin xüsusi cəhəti ondan ibarətdir ki, onları xarakterizə edən qanunauyğun xüsusiyətlər kütləvi şəkildə baş verdiğdə üzə çıxır. Məlumdur ki, reklama çəkilən xərclər məhsulun satışına təsir edərək satışdan gələn gəlirin artımına gətirir. Lakin bu qanunauyğunluq ayrı götürülmüş bir məhsula və ya satıcının fəaliyyətinə aid olmaya da bilər. Bu tip asılılıqlar statistik asılılıqlar adlanır və faktorun qiymətinin dəyişməsi nəticəsində əlamətin nəticəsinin paylanması-

nin dəyişməsi halında üzə çıxır. Bu zaman nəticənin şərti orta göstəriciləri də dəyişir. Sxematik olaraq deyilənləri aşağıdakı şəkildə təqdim etmək olar:

Statistik və korrelyasiya asılılıqları

Cədvəl 8.1.1.

| Faktorlar | Qrupda vahidlərin sayı | Nəticə göstəricilərinin paylanması | Nəticələrin orta göstəriciləri |
|-----------|------------------------|------------------------------------|--------------------------------|
| x_1 | k | $y_{11}, y_{12}, \dots, y_{1k}$ | \bar{y}_1 |
| x_2 | m | $y_{21}, y_{22}, \dots, y_{2m}$ | \bar{y}_2 |
| x_3 | p | $y_{31}, y_{32}, \dots, y_{3p}$ | \bar{y}_3 |

Statistik asılılıqlarda bir dəyişənin müxtəlif göstəricilərinə digər dəyişənə görə nəticənin müxtəlif paylanmaları uyğun gəlir.

Sosial-iqtisadi hadisələr bir sıra səbəblərin eyni zamanda təsirinin nəticəsi kimi qəbul olunur. Bu hadisələri analiz edərkən əsas səbəblərin (ikinci dərəcəli səbəblərdən ayrı şəkildə) üzə çıxarılması vacibdir. Asılılıqların statistik öyrənilməsi zamanı *1-ci mərhələ* hadisələrin keyfiyyət analizi ilə əlaqəlidir. Bu halda hadisələrin tədqiqi iqtisadi nəzəriyyə, sosiologiya və s. ilə bağlı metodlarla aparılır.

İkinci mərhələdə - mövcud asılılıqlar üçün model qurulur. Bu mərhələdə istifadə olunan metodlar statistikanın qruplaşma, orta göstəricilər, cədvəllər və s. metodları ilə aparılır.

Üçüncü mərhələ - öyrənilən hadisənin yenə də keyfiyyət tərəfləri, xüsusiyyətləri ilə bağlı olub, nəticələrin interpratasiyası mərhələsidir. Statistika, bir elm kimi asılılıqların öyrənilməsi üçün 1 sıra metodlar təqdim edir. Təqdim olu-

nan metodlardan hansı birinin seçilməsi tədqiqatın məqsədindən asılı olaraq baş verir. Hadisələr və əlamətlər arasında asılılıqlar müxtəlif və çoxsaylı olduğuna görə siniflərə bölünür.

Əlamətlər mahiyyətinə görə 2 sinfə bölünür: faktor və nəticə. Digər əlamətlərə təsir edən, onların dəyişməsini izah edən əlamətlər *faktor əlamətlər* və ya sadəcə *faktorlar* adlanır. Faktorların təsiri ilə dəyişən əlamətlər isə *nəticə əlamətləri* və ya *nəticə* adlanır.

Hadisələr və onların əlamətləri arasında asılılıqlar sıxlıq dərəcəsi, istiqaməti və analitik ifadəsinə görə fərqlənirlər. İlk növbədə statistikada 2 asılılıq növü fərqləndirilir. Hər asılılıq növünün özünəməxsus xüsusiyyətləri var.

Funksional asılılıq müəyyən faktor əlamətinə nəticə əlamətinin yalnız 1 və ya dəqiq müəyyən olunmuş bir neçə göstəricisi uyğun gəldikdə müşahidə olunur. Funksional asılılığa aşağıdakılardan aid olunur:

- Hər bir faktor əlamətinə yalnız bir və ya bir neçə dəqiq təyin olunmuş nəticə faktorunun göstəriciləri uyğun gəlir;

- Bu asılılıq çox zaman düsturlarla ifadə olunur ki, bu da riyaziyyat, fizika və s. kimi elmlərə xasdır;

- Funksional asılılıq külliyyatın bütün vahidləri üçün eyni dərəcədə baş verir;

- Bu asılılıq tam və dəqiq olur, belə ki, adətən nəticəyə təsir edən faktor əlamətlərin hamısı və onların təsir mexanizmi məlum olur.

Əgər asılılığın səbəbi ayrı hadisələrdə deyil, çoxsaylı müşahidələrdə ümumi olaraq orta şəkildə üzə çıxırsa, onda belə asılılıq *stoxastik* adlanır.

Korrelyasiya asılılığı stoxastik asılılığın xüsusi halıdır. Bu halda faktor əlamətlərinin dəyişməsi nəticə əlamətinin orta qiymətlərinin dəyişməsini izah edir. Korrelyasiya asılılığına aşağıdakılard aid olunur:

- Nəticə əlamətinin orta qiyməti 1 sırada faktor əlamətlərinin təsiri altında dəyişir. Qeyd üçün: bu faktor əlamətlərinin bir hissəsi naməlum ola bilər;
- Faktor əlamətlərinin müxtəlifliyi, onlar arasında asılılıq və uyğunsuzluq nəticə əlamətinin geniş variasiyası adlanır;
- Korrelyasiya asılılığı ayrı götürülmüş hadisələrdə deyil, kütləvi müşahidələrdə müəyyən olunur.

- Faktor əlamətləri və nəticə əlamətləri arasında asılılıq tam deyil, yalnız ümumi şəkildə, orta qiymətlə ifadə olunur.

Asılılıqların sıxlıq dərəcəsi kəmiyyət meyarları ilə qiymətləndirilir. Şərti olaraq asılılığın sıxlığını ümumi şəkildə aşağıdakı şkalaya uyğun qiymətləndirmək olar:

Asılılığın sıxlığının qiymətləndirilməsi üçün kəmiyyət meyarları

Cədvəl 8.1.2.

| Korrelyasiya əmsalının həcmi | Asılılığın xarakteri |
|-------------------------------------|-----------------------------|
| $\pm 0,3 - \pm 0,4$ | çox zəif |
| $\pm 0,3 - \pm 0,5$ | zəif |
| $\pm 0,5 - \pm 0,7$ | orta |
| $\pm 0,5 - \pm 1,0$ | güclü |

İstiqamətinə görə asılılıqlar düz və tərs olur. Düz asılılıqda faktor əlamətinin artması və ya azalması ilə nəticə faktoru da artır və ya azalır. Tərs asılılıqda isə nəticə əlaməti

faktor əlamətinə tərs mütənasib dəyişir.

Analitik ifadələrinə görə asılılıqlar xətti və qeyri-xətti olurlar. Əgər hadisələr və ya əlamətlər arasında statistik asılılıq təqribi düz xətt tənliyi ilə ifadə olunubsa, onda belə asılılıq xətti, əgər hər hansı bir əyrinin tənliyi ilə (parabola, hiperbola: dərəcəli, üstlü, eksponensial və s.) ifadə olunubsa, qeyri-xətti asılılıq adlanır.

Korrelasiya asılılığını, onun xarakterini, istiqamətini üzə çıxarmaq üçün

- paralel verilənlər sırası;
- analitik qruplaşma;
- qrafik (korrelasiya sahəsi);
- cədvəl (korrelasiya cədvəli);
- korrelasiya və regressiya analizi;
- atributiv əlamətlər arasında asılılığı öyrənmək üçün qarşı-liqliq qoşmaliq metodlarından istifadə olunur.

Funksional asılılığı ifadə etmək üçün balans metodlarından istifadə olunur. Balans metodları iqtisadiyyatda asılılıqların və mütənasibliyin analizi üçün geniş istifadə olunur. Statistik balans mütləq göstəricilərin cəmi şəklində bir-birinə bərabər olan göstəricilər sistemidir:

$$A + C = D + E.$$

Resursların dinamikasını ifadə edən mütləq göstəriciləri balansların köməyi ilə vahid sistem şəklinə gətirirlər. Hər hansı bir təşkilatın əmək resurslarının və əsas vəsaitlərinin balanslarını nümunə kimi göstərmək olar. İlin əvvəlinə resursların ölçüsü (həcmi), daxilolmaları və ayırmaları, ilin sonuna resursların həcmini xarakterizə edən göstəricilərin cəmi sistemi formalaşdırır.

8.2. Qeyri - parametrik metodlar. Kəmiyyət əlamətləri arasında asılılığın ölçülməsi metodları. Paralel sıralar metodu

Sosial – iqtisadi hadisələrin araşdırılması prosesində tez-tez ranqların köməyi ilə müxtəlif qaydada şərti qiymətləndirmədən, əlamətlər arasında qarşılıqlı asılılığın ölçülməsi üçün isə asılılığın qeyri-parametrik əmsallarından istifadə olunur. Ranq metodları, adətən, kəmiyyət əlamətlərinə o hallarda tətbiq olunur ki, müşahidələrin sayı çox olmasın.

Paralel sıralar metodunun əsas mahiyyəti faktor və nəticə əlamətlərinin müqayisə olunmasındadır. Bunun üçün faktor əlamətlərinin göstəriciləri artan və ya azalan ardıcılıqla düzülməlidir. Paralel olaraq nəticə əlamətlərinin göstəriciləri qeyd olunur. Bu qayda ilə düzülmüş göstəricilər sırasında faktor və nəticə əlamətləri arasında müqayisə edərək asılılığı və onun istiqamətini üzə çıxarırlar.

Tədqiqat obyektlərinin sıra ilə düzülməsi proseduru, yəni *ranglaşdırma* tətqiqatçının seçimi əsasında baş verir.

Rang – artan və ya azalan istiqamətdə düzülmüş əlamət göstəricilərinin sıra nömrəsidir. Əgər ayrı-ayrı əlamət göstəriciləri kəmiyyətcə eyni qiymətə malikdirse, onda bu göstəricilərin ranqi onların müvafiq yer nömrələrinin ədədi ortasına bərabər olur. Belə ranqlar əlaqəli (bağlı) adlanır.

Paralel sıraların müqayisəsi əsasında asılılığın sıxlığını və istiqamətini xarakterizə edən aşağıdakı göstəricilərdən istifadə oluna bilər:

- Spirmen əmsalı (ranqların korrelyasiya əmsalı);
- Kendal əmsalı (ranqların korrelyasiya əmsalı);
- Fexner əmsali;

- Konkordasiya əmsalı (ranqların çoxsaylı korrelyasiya əmsalı)

Ranqlaşdırılmış korrelyasiya əmsalları içərisində ən geniş tətbiq olunanları bu asılılıq ölçülərini işləyib hazırlayan ingilis alimlərinin soyadları ilə adlandırılan Spirmen və Kendal əmsallarıdır. Hər iki əmsal həm kəmiyyət, həm də keyfiyyət əlamətləri arasında asılılığın sıxlığını müəyyən etmək üçün yararlıdır. Bu əmsallardan istifadə etmənin əsas şərti əlamət göstəricilərinin ranqlaşdırılmış olması, ya artan, ya da azalan dərəcədə ardıcılla düzülməsidir.

Spirmen əmsali – cüt korrelyasiya əmsalı düsturuna əsaslanır:

$$r_{p_x p_y} = \frac{\sum_i (P_{x_i} - \bar{P}_x)(P_{y_i} - \hat{P}_y)}{\sqrt{\sum_i (P_{x_i} - \bar{P}_x)^2 \sum_i (P_{y_i} - \hat{P}_y)^2}},$$

burada P_{x_i} x -ə görə külliyyatın i -ci vahidinin ranğı; \bar{P}_x x dəyişəninə görə orta ranq; P_{y_i} y -ə görə külliyyatın i -ci vahidinin ranğı; \hat{P}_y y -ə görə orta ranqdır.

Göründüyü kimi ranq korrelyasiya əmsali cüt korrelyasiya əmsalı kimi “-1”-dən “1”-ə qədər intervalda qiymət ala bilər (mütləq qiymətcə $[0;1]$).

Müəyyən əvəzləmələr apardıqdan sonra Ç.Spirmen həzirdə tədqiqatlarda daha çox istifadə olunan düsturu təklif etdi:

$$r_{p_x p_y} = 1 - \frac{6 \sum_i d_i^2}{n(n^2 - 1)},$$

burada d_i külliyatın i -ci vahidinin x və y dəyişənlərinə görə ranqlarının fərqi; n müşahidələrin və ya ranqlaşdırılmış vahidlərin sayıdır.

Spirmen əmsalı “+1”-ə bərabər olduqda ranqların tam korrelyasiyası baş verir və bu halda $\sum_i d_i = 0$ olur. “-1”-ə bərabər olduqda ranqların tam tərs korrelyasiyası alınır və

$$6 \sum d_i^2$$

$\frac{i}{n(n^2 - 1)} = 2$ olur. $r_{p_x p_y} = 0$ olduqda ranqların korrelyasiyası müşahidə olunmur. Bu $\frac{i}{n(n^2 - 1)} = 1$ olduqda baş verir.

Spirmen əmsalını ρ ilə də işarə edirlər.

Əmsal t – student meyarı ilə aşağıdakı şəkildə yoxlanılır:

$$t = r_{p_x p_y} \sqrt{\frac{n-2}{1-r_{p_x p_y}^2}}.$$

α və $k = n-2$ giriş parametrləri ilə əlavə 8-dən tapılmış t_{ced} faktiki hesabladığımız t -dən kiçik olarsa, onda əmsal statistik əhəmiyyətlidir:

$$t > t_{ced(\alpha, k=n-2)}.$$

Nümunə. Bakının 11 rayonunda 2008-ci il üzrə əhalinin ilin sonuna sayı və doğulanların sayı aşağıdakı cədvəl 8.2.1-də verilir.

2008-ci il üzrə əhalinin ilin sonuna sayı

Cədvəl 8.2.1.

| İqtisadi və inzibati rayonlar | Əhalinin sayı, min nəfər | Doğulanların sayı, nəfər |
|-------------------------------|-----------------------------|-----------------------------|
| Binəqədi rayonu | 226,1 | 3287 |
| Əzizbəyov rayonu | 126,8 | 2439 |
| Xətai rayonu | 239,6 | 3915 |
| Qaradağ rayonu | 106,2 | 2313 |
| Nərimanov rayonu | 158,6 | 2550 |
| Nəsimi rayonu | 205,3 | 2686 |
| Nizami rayonu | 175,1 | 2440 |
| Sabunçu rayonu | 203,7 | 3438 |
| Səbail rayonu | 82,2 | 1472 |
| Suraxanı rayonu | 182,5 | 3400 |
| Yasamal rayonu | 234,4 | 3905 |
| Cəmi | 1941 | 31845 |

Mənbə:www.stat.gov.az

İlkin verilənlər əsasında ranqlaşdırma apararaq Spirmen əmsalı ilə əhalinin sayı və doğulanların sayı əlamətləri arasında asılılıq qiymətləndirək. Ranqlaşdırmanın nəticələri və ranqlara görə fərqlərin kvadratları növbəti cədvəldə yerləşdirilmişdir.

2008-ci ildə əhalinin ilin sonuna sayına görə ranqlar

Cədvəl 8.2.2.

| İqtisadi və inzibati rayonlar | Əhalinin sayına görə ranq | Doğulanların sayına görə ranq | $\sum (x - y)^2$ |
|-------------------------------|---------------------------------|----------------------------------|------------------|
| Binəqədi rayonu | 9 | 7 | 4 |
| Əzizbəyov rayonu | 3 | 3 | 0 |
| Xətai rayonu | 11 | 11 | 0 |
| Qaradağ rayonu | 2 | 2 | 0 |
| Nərimanov rayonu | 4 | 5 | 1 |

| | | | |
|-----------------|----|----|---|
| Nəsimi rayonu | 8 | 6 | 4 |
| Nizami rayonu | 5 | 4 | 1 |
| Sabunçu rayonu | 7 | 9 | 4 |
| Səbail rayonu | 1 | 1 | 0 |
| Suraxanı rayonu | 6 | 8 | 4 |
| Yasamal rayonu | 10 | 10 | 0 |

$\sum_i d_i^2 = 18$. Spirmen əmsalını qiymətləndirək:

$$r_{p_x p_y} = 1 - \frac{\sum_i d_i^2}{n(n^2 - 1)} = 1 - \frac{6 \cdot 18}{11(121 - 1)} = 0,919.$$

Əmsal baxılan əlamətlər arasında asılılığın güclü olduğunu izah edir •

Bəzi hallarda əlaqəli ranqlar müşahidə olunur ki, bu halda Spirmen əmsalının hesablanması aşağıdakı şəkildə aparıla bilər:

Nümunə. Tutaq ki, şərti olaraq 11 müəssisədə tələb və təklifin qiymətləri arasında asılılığı qiymətləndirmək lazımdır.

2004-cü ildə Rusyanın şəhərlərindən birində 11 iri müəssisə üzrə tələb və təklifin qiymətləri arasında Spirmen əmsalını qiymətləndirmək üçün hesablama cədvəli

Cədvəl 8.2.3.

| Müəssi- sənin N-si | Orta qiymət, mln.ABS dolları | | Ranqlar | | Ranqların fərqi $d = R_x - R_y$ | d_i^2 |
|--------------------------|---------------------------------|-------------|---------|-------|---------------------------------------|---------|
| | tələb, x | təklif, y | R_x | R_y | | |
| 1 | 83,6 | 60,6 | 10,5 | 11 | -0,5 | 0,25 |
| 2 | 83,6 | 40,7 | 10,5 | 10 | 0,5 | 0,25 |
| 3 | 30,3 | 33,8 | 9 | 7 | 2 | 4 |

| | | | | | | |
|----|------|------|-----|-----|------|------|
| 4 | 13,5 | 22,1 | 1,5 | 4 | -2,5 | 6,25 |
| 5 | 13,9 | 33,8 | 3 | 7 | -4 | 16 |
| 6 | 26,5 | 33,8 | 7 | 7 | 0 | 0 |
| 7 | 18,1 | 20,9 | 4 | 1,5 | 2,5 | 6,25 |
| 8 | 28,7 | 35,9 | 8 | 9 | -1 | 1 |
| 9 | 19,0 | 21,7 | 5,5 | 3 | 2,5 | 6,25 |
| 10 | 19,0 | 24,5 | 5,5 | 5 | 0,5 | 0,25 |
| 11 | 13,5 | 20,9 | 1,5 | 1,5 | 0 | 0 |

Nümunəyə əlaqəli ranqlar xas olduğu üçün hesablama-lar aşağıdakı kimi aparılacaq:

$$T_{x/y} = \frac{1}{12} \sum_{j=1}^k (t_j^3 - t_j)$$

burada t_j əlaqəli ranqların sayını ifadə edir. x -ə görə təkrar ranqların sayı 10,5 üçün 2; 1,5 üçün 2; 5,5 üçün 2 olduğundan

$$T_x = \frac{1}{12} [(2^3 - 2) + (2^3 - 2) + (2^3 - 2)] = 1,5 \text{ olacaq.}$$

Eyni qayda ilə, y -ə görə təkrar ranqların sayı 1,5 üçün 2; 7 üçün 3 olduğunu nəzərə alsaq

$$T_y = \frac{1}{12} [(2^3 - 2) + (3^3 - 2)] = 2,5 \text{ olacaq.}$$

$$\sum d_i^2 = 40,5 \text{ olduğundan}$$

$$r_{x/y} = \frac{\frac{1}{6}(n^3 - n) - \sum_{i=1}^n d_i^2 - T_x - T_y}{\sqrt{\left[\frac{1}{6}(n^3 - n) - 2T_x \right] \cdot \left[\frac{1}{6}(n^3 - n) - 2T_y \right]}} =$$

$$\frac{\frac{1}{6}(11^3 - 11) - 40,5 - 1,5 - 2,5}{\sqrt{\left[\frac{1}{6}(11^3 - 11) - 2 \cdot 1,5 \right] \cdot \left[\frac{1}{6}(11^3 - 11) - 2 \cdot 2,5 \right]}} = 0,813 \text{ alınır.}$$

Beləliklə, tələb və təklifin qiymətləri arasında asılılıq güclüdür •

Kendal əmsali bircins obyektləri xarakterizə edən və 1 prinsipə görə ranqlaşdırılmış kəmiyyət və keyfiyyət əlamətləri arasında asılılıqları ölçmək üçün istifadə edilir. Kendalin ranq əmsalı növbəti düsturu ilə hesablanır:

$$\tau = \frac{1 - 4Q}{n(n-1)},$$

burada $Q = \sum_i q_i$ elə halların cəmidir ki, cari ranq aşağı mövqedə dayanan ranqdan böyük olsun. 2-ci ranqa görə artma ardıcılılığı pozulduqda cari ranqa 1 mənimsədilir: $q = 1; n$ müşahidələrin və ya ranqlaşdırılmış vahidlərin sayıdır.

Kendal əmsalı $[-1;1]$ aralığında qiymət alır. $n < 10$ olduqda əmsalın əhəmiyyətliliyi α əhəmiyyətlilik dərəcəsi ilə τ xüsusi cədvəldən müəyyən olunur. $n \geq 10$ olduqda Kendal əmsalının əhəmiyyətliliyini N meyarına görə yoxlamaq olar:

$$N = \tau \sqrt{\frac{9n(n-1)}{2(2n+5)}}.$$

$|N_{fak}| > N_{kritik}$ olarsa, Kendal əmsalı əhəmiyyətli sayıılır.

N_{kritik} cədvəlin köməyi ilə müəyyən olunan ikitərəfli kritik sahənin sərhədlərini ifadə edir.

Spirmen və Kendal əmsalları 0,5-dən yuxarı qiymət alıqda əlamətlər arasında asılılıq əhəmiyyətli hesab edilir.

Fexner əmsali faktor və nəticə əlamətlərinin individual göstəricilərinin müvafiq orta göstəricilərdən kənarlaşmalarının istiqamətlərinin uyğunluq dərəcəsi əsasında hesablanır. Bunun üçün faktor və nəticə əlamətlərinin sadə ədədi ortası hesablanır və bir-birilə asılı olan əlamət cütlərinin qiymətləri üçün kənarlaşma işarələri qoyulur. Əgər əlamətin faktiki qiyməti orta qiymətdən böyükdürsə “+”, kiçikdirsə “-“ işarəsi qoyulur.

Fexner əmsali üçün düstur aşağıdakı kimidir:

$$K_F = (H - Z) : (H + Z),$$

burada H uyğun işaretli vəziyyətlərin sayı; Z müvafiq olmayan işaretli vəziyyətlərin sayıdır.

Fexner əmsali $[-1;1]$ aralığında istənilən qiyməti ala bilər. $K_F = 1$ bütün kənarlaşma işaretlərinin eyni olmasını, $K_F = 0$ isə müxtəlif olmasını göstərir. $K_F = -1$ asılılığın tərs olmasını ifadə edir.

Bu əmsal variasiyanın istiqamətini müəyyən etsə də, onun dəqiq həcmini nəzərə ala bilmir.

Nümunə. 2012-ci ildə MDB dövlətləri üzrə orta aylıq

nominal əmək haqqı və məşğul əhalinin sayı haqqında məlumatlar cədvəldə verilir.

MDB dövlətləri üzrə əmək haqqı və məşğul əhalinin sayı haqqında məlumatlar

Cədvəl 8.2.4.

| Dövlət | İllkin verilənlər | | Hesablamalar | |
|-------------|-------------------------------------------------|-----------------------------------------|--------------|---------|
| | Orta aylıq əmək haqqı (X), milli pul vahidi | Məşğul əhalinin sayı (Y), min nəfər | (X) | (Y) |
| Azərbaycan | 398,4 | 4445,3 | - | - |
| Belarus | 3676083 | 4577,1 | + | - |
| Qazaxıstan | 101263 | 8507,1 | - | - |
| Qırğızıstan | 10891,0 | 2300,0 | - | - |
| Ermənistan | 121342 | 1172,8 | - | - |
| Moldova | 3477,7 | 1146,8 | - | - |
| Rusiya | 26628,9 | 71545,0 | - | + |
| Tacikistan | 555,29 | 2268,0 | - | - |
| Ukrayna | 3026 | 20354,3 | - | + |

Mənbə: www.stat.gov.az

Orta aylıq nominal əmək haqqı və məşğul əhalinin sayı arasında asılılığın sıxlığını Fexner əmsalı əsasında müəyyən edin.

Əlamətlərə görə orta qiymətləri təyin edək:

$$\bar{X} = \frac{394366,3}{9} = 438185,03;$$

$$\bar{Y} = \frac{116316,4}{9} = 12924,04.$$

Faktiki göstəricilərlə orta qiyməti müqayisə edək. Orta göstəricidən böyük olan faktiki göstəricilər üçün “+”, kiçik olanlar üçün “-” işarələrini qəbul olunur (işarələr cədvəldə hesablamalar sütununda yerləşdirilmişdir).

Nəticədə 6 halda işarələr üst-üstə düşür, 3 halda isə üst-üstə düşmür. Onda

$$K_F = (6 - 3) : (6 + 3) = 0,333$$

qiymətini alacaq.

Deməli, əlamətlər arasında asılılıq düz olsa da zəifdir •

Konkordasiya əmsali 3 və daha artıq əlamətlər arasında asılılıqların sıxlığını ölçmək üçün tətbiq edilir. Ranqların çoxsaylı korrelyasiya əmsali üçün düstur aşağıdakı kimidir:

$$K_W = \frac{12S}{m^2(n^3 - n)},$$

burada m aralarında asılılıq öyrənilən faktorların sayı; n ranqlaşdırılmış vahidlərin sayı; S ranqların kənarlaşmalarının kvadratları cəmi.

$S - in$ qiymətləndirilməsi aşağıdakı kimi aparılır:

$$S = \sum_i^n \left(\sum_j^m r_{ij} \right)^2 - \frac{\left(\sum_i^n \sum_j^m r_{ij} \right)^2}{n},$$

burada r_{ij} j -ci vahidin i -ci faktorunun ranqıdır.

Konkordasiya əmsali 0-dan 1-ə qədər qiymət ala bilər. Əmsal 0,5-i keçərsə, əlamətlərin variasiyaları arasında sıx asılılıq haqqında danışmaq olar.

Konkordasiya əmsalinin əhəmiyyətliliyi Pirsonun χ^2 meyari ilə yoxlanılır:

$$\chi^2 = \frac{12S}{m(n^2 - n)}.$$

Əgər χ^2 -nın hesablanmış qiyməti α əhəmiyyətlilik dərəcəsi və $v = \eta - 1$ sərbəstlilik həddi ilə cədvəl qiymətindən böyük olarsa, yəni $\chi_{fak}^2 > \chi_{ced}^2$ halında konkordasiya əmsali əhəmiyyətli hesab olunur.

8.3.Keyfiyyət (atributiv) əlamətlər arasında asılılığın qiymətləndirilməsi

Sosial hadisələrin statistik qiymətləndirilmə metodikasının hazırlanması statistikanın mühüm məsələlərdən hesab olunur. Bir çox sosial hadisə və proseslər kəmiyyətcə ölçülə bilmədiyinə görə proses mürəkkəbləşir.

Korrelyasiya və regressiya analizi metodları kəmiyyət dəyişənləri və ya interval şkalasında ölçülən dəyişənlər üçün nəzərdə tutulur. Praktik məsələlərdə isə çox zaman qeyri-kəmiyyət, yəni keyfiyyət dəyişənlərinin asılılığının qiymətləndirilməsi tələb olunur və nominal şkala ilə tətqiq edilir. Bu rəqəmsal olmayan informasiya ilə zəngin olan sosial proseslərin öyrənilməsinə artan maraq ilə izah olunur. Bu həm də "kommersiya sırrı" anlayışının aktuallaşması ilə də bağlıdır. Belə ki, firmaların menecerləri ilə sorğularda respondentlər hesablamaların həcmi, debitor və kreditor borcları arasında münasibət və s. haqqında dəqiq məlumat deyil, yalnız vəziyyətin necə dəyişməsi haqda məlumat verməyi daha üstün tuturlar. Məsələn: vəziyyət yaxşı və ya pisdir, dəyişiklik yoxdur; artma və ya enmə müşahidə olunur, əvvəlki səviyyə qalır və s.

Atributiv əlamətlər arasında asılılığın öyrənilməsi statistikada *qarşılıqlı qoşmaliq* və ya *qeyri-parametrik metodlar* ilə həyata keçirilir.

Qarşılıqlı qoşmaliq metodları ilə kəmiyyət qiymətləndirilməsi aşağıdakı bir sıra əmsalların köməyi ilə baş verir:

- assosiasiya əmsalı;
- kontingensiya əmsalı;
- korrelyasiyanın bisserial əmsalı;
- A.A.Çuprovnun qarşılıqlı qoşmaliq əmsalı;
- Pirsonun qarşılıqlı qoşmaliq əmsalı

Assosiasiya və kontingensiya əmsalları hər bir əlamət yalnız 2 göstəriciyə malik olduqda, yəni yalnız 2 qrupdan ibarət olduqda keyfiyyət (atributiv) əlamətləri arasında asılılığın öyrənilməsi üçün tətbiq olunur. Bu əmsalların hesablanması üçün 2 hadisə arasında asılılığı, münasibəti göstərən cədvəl qurulur. Hadisələrin hər biri alternativ olmalıdır, yəni keyfiyyətcə bir-birindən fərqlənən 2 əlamət göstəricisinə malik olmalıdır. Məsələn: yaxşı, pis.

Assosiasiya və kontingensiya əmsallarının hesablanması üçün cədvəl

| <i>A</i> | <i>B</i> | <i>a+b</i> |
|------------|------------|----------------|
| <i>C</i> | <i>D</i> | <i>c+d</i> |
| <i>a+c</i> | <i>b+d</i> | <i>a+b+c+d</i> |

Assosiasiya əmsalı aşağıdakı düsturla hesablanır:

$$K_A = \frac{ad - bc}{ad + bc},$$

burada *a, b, c, d*- “dörd sahə cədvəli”ndə tezliklərdir.

Assosiasiya əmsalı keyfiyyət əlamətləri arasında asılılığı

hər əlamət yalnız iki göstəriciyə malik olduğu halda öyrənmək üçün tətbiq olunur, yəni alternativ əlamətlər arasında asılılığı qiymətləndirir.

Assosiasiya əmsali “-1”- dən “+1”- ə qədər qiymətlər ala bilər. Alınmış qiymətin aralığın sərhədlərinə yaxın olması asılığın sıx olmasına xəbər verir. $K_A > 0,5$ olduqda əlamətlər arasında asılılıq təsdiqlənir.

Kontingensiya əmsalinin hesablanması üçün aşağıdakı düstur istifadə olunur:

$$K_K = \frac{ad - bc}{\sqrt{(a+b)(a+c)(d+b)(d+c)}}.$$

Bu əmsal göstəricilərdən biri olmadığı halda da tətbiq olunur. Mütləq qiymətcə kontingensiya əmsali həmişə assosiasiya əmsalından kiçik olur. Bu əmsal “dörd sahə cədvəli”ndə tezliklərdən 1-i olmayan halda tətbiq edilir. Nəticə $[-1;1]$ aralığında dəyişir. Alınan qiymətin “-1”-ə və ya “+1”-ə yaxınlığı əlamətlər arasında asılığın güclü olmasını göstərir. $K_K > 0,3$ olduqda asılılıq qəbul olunur.

Mütləq qiymətcə kontingensiya əmsali assosiasiya əmsalından kiçik qiymət alır: $|K_K| < K_A$.

Nümunə. Tutaq ki, kitabxanaya üzv olan tədqiqatçıların ailə vəziyyətdən asılı olaraq sosial-demoqrafiq xarakteristikası tədqiq olunur (şərti göstəricilər). Tədqiqatın nəticələri aşağıdakı cədvəldə verilir:

Assosiasiya və kontingensiya əmsallarını hesablayın.

$$K_A = \frac{ad - bc}{ad + bc} = \frac{30 \cdot 19,5 - 32,5 \cdot 17,5}{30 \cdot 19,5 + 32,5 \cdot 17,5} = 0,014,$$

Kitabxanaya üzv olan tədqiqatçılar haqqında məlumatlar
Cədvəl 8.3.1.

| Kitabxana üzvlərinin qrupları | Ailə vəziyyəti | | Cəmi |
|-------------------------------|----------------|-------|------|
| | Evli | Subay | |
| Elmlər namizədi | 30,0 | 32,5 | 62,5 |
| Elmlər doktoru | 17,5 | 19,5 | 37,0 |
| Cəmi | 47,5 | 52,0 | 99,5 |

$$K_k = \frac{ad - bc}{\sqrt{(a+b)(a+c)(d+b)(d+c)}} = \\ = \frac{30 \cdot 19,5 - 32,5 \cdot 17,5}{\sqrt{(30+32,5)(30+17,5)(19,5+32,5)(19,5+17,5)}} = 0,007.$$

$K_A < 0,5$ və $K_k < 0,3$ olduğuna görə tədqiqatçıların kitabxanaya üzv olmaları onların ailə vəziyyətindən asılı deyil •

Korrelyasiyanın bisserial əmsalı keyfiyyət və kəmiyyətə variasiya edən əlamətlər arasında asılılığı tədqiq etmək imkanı yaradır və aşağıdakı şəkildə hesablanır:

$$r = \frac{|\bar{Y}_2 - \bar{Y}_1|}{\sigma_Y} \cdot \frac{pq}{Z},$$

burada \bar{Y}_1 və \bar{Y}_2 qruplarda əlamətlərin orta qiymətləri; σ_Y əlamətin faktiki göstəricilərinin orta səviyyədən orta kvadratik kənarlaşması; p külliyatda 1-ci qrupa aid hissə; q külliyatda 2-ci qrupa aid hissə; Z p -dən asılı olaraq Z paylanmasıının cədvəl qiyməti.

Korrelyasiyanın bisserial əmsalı $[0;1]$ aralığında dəyişir.

Nümunə. Tutaq ki, idmançıların əldə etdikləri nəticələr

ilə yaş həddi arasında asılılıq öyrənilir (şərti göstəricilər). Bu asılılığın korrelyasiyanın bisserial əmsalı ilə qiymətləndirilməsi tələb olunur.

Cədvəl 8.3.2.

| Nəticələrə görə qruplar | Yaş həddi | | | | Cəmi |
|-------------------------|---------------|-------|-------|-------|------|
| | 20 yaşa qədər | 20-25 | 25-30 | 30-35 | |
| | 17,5 | 22,5 | 27,5 | 32,5 | |
| Respublika çempionları | 17 | 22 | 20 | 11 | 70 |
| Dünya çempionları | 7 | 18 | 17 | 8 | 50 |
| Cəmi | 24 | 40 | 37 | 19 | 120 |

$$\bar{Y}_1 = \frac{17,5 \cdot 17 + 22,5 \cdot 22 + 27,5 \cdot 20 + 32,5 \cdot 11}{70} = 24,3,$$

$$\bar{Y}_2 = \frac{17,5 \cdot 7 + 22,5 \cdot 18 + 27,5 \cdot 17 + 32,5 \cdot 8}{50} = 25,1,$$

$$\bar{Y}_{\text{ümməti}} = \frac{17,5 \cdot 24 + 22,5 \cdot 40 + 27,5 \cdot 37 + 32,5 \cdot 19}{120} = 24,6,$$

$$\sigma_Y = \sqrt{\frac{(17,5 - 24,6)^2 \cdot 24 + (22,5 - 24,6)^2 \cdot 40 + (27,5 - 24,6)^2 \cdot 37 + (32,5 - 24,6)^2 \cdot 19}{120}} \approx 4,9,$$

$$p = \frac{70}{120} = 0,58; \quad q = \frac{50}{120} = 0,42; \quad Z = 0,3977$$

olduğunu qəbul etsək

$$r = \frac{|\bar{Y}_2 - \bar{Y}_1|}{\sigma_Y} \cdot \frac{pq}{Z} = \frac{|25,1 - 24,3|}{4,9} \cdot \frac{0,58 \cdot 0,42}{0,3977} = 0,01$$

alırıq. Deməli, idmançıların əldə etdikləri nəticələrlə, yəni

dünya və ya respublika çempionu olmaları ilə onların yaş həddi arasında asılılıq çox zəifdir •

A.A. Çuprovnun qarşılıqlı qoşmaliq əmsalı variasiya edən iki atributiv əlamətin 2 -dən artıq qruplara malik olduğu halda (3 və daha çox qrup) onlar arasında asılılığının sıxlığını ölçmək üçün tətbiq olunur:

$$K_C = \sqrt{\frac{\chi^2}{n\sqrt{(m_1-1)(m_2-1)}}} \quad \text{və ya} \quad K_C = \sqrt{\frac{\chi^2}{\sqrt{(m_1-1)(m_2-1)}}},$$

burada χ^2 (xi kvadrat): $\chi^2 = \sum_{ij} \frac{f_{ij}^2}{f_i f_j} - 1$ düsturu ilə təyin

olunur ki, burada f_i və f_j i -ci sətir və j -ci sütunda empi-rik tezliklər; m hər əlamətə görə qrupların sayı; n müşahidələrin sayıdır.

Çuprovnun əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Bu əmsal 0,3-ü keçdikdən sonra keyfiyyət əlamətlərinin variasiyaları arasında sıx asılılıq haqqında müəyyən fikir söyləmək, da-nışmaq olar. Çuprovnun əmsalı üçün 2-ci düstur müşahidələrin sayı az olduqda tətbiq edilir.

Nümunə.

Çempionlar haqqında məlumatlar

Cədvəl 8.3.3.

| Nəticələrə görə qruplar | Yaş həddi | | | | Cəmi |
|-------------------------|---------------|-------|-------|-------|------|
| | 20 yaşa qədər | 20-25 | 25-30 | 30-35 | |
| | 17,5 | 22,5 | 27,5 | 32,5 | |
| Respublika çempionları | 17 | 22 | 20 | 11 | 70 |
| Avropa çempionları | 10 | 20 | 17 | 10 | 57 |
| Dünya çempionları | 7 | 18 | 17 | 8 | 50 |
| Cəmi | 34 | 60 | 54 | 29 | 177 |

Əvvəlki nümunənin ilkin verilənlərinə 3-cü qrup göstəricilərini əlavə edək və əlamətlər arasında asılılığı A.A. Çuprovin qarşılıqlı qoşmaliq əmsalı əsasında qiymətləndirək.

Əvvəlcə, χ^2 -ni təyin etmək lazımdır:

$$\begin{aligned} \chi^2 = \sum_y \frac{f_y^2}{f_i f_j} - 1 &= \left(\frac{17^2}{34 \cdot 70} + \frac{22^2}{60 \cdot 70} + \frac{20^2}{54 \cdot 70} + \frac{11^2}{29 \cdot 70} + \right. \\ &+ \frac{10^2}{34 \cdot 57} + \frac{20^2}{60 \cdot 57} + \frac{17^2}{54 \cdot 57} + \frac{10^2}{29 \cdot 57} + \\ &\left. + \frac{7^2}{34 \cdot 50} + \frac{18^2}{60 \cdot 50} + \frac{17^2}{54 \cdot 50} + \frac{8^2}{29 \cdot 50} - 1 \right) = 0,007 \text{ olacaq.} \end{aligned}$$

Onda, Çuprov əmsalı

$$K_c = \sqrt{\frac{\chi^2}{\sqrt{(m_1-1)(m_2-1)}}} = \sqrt{0,007 / \sqrt{(3-1)(4-1)}} \approx 0,05 \text{ olacaq.}$$

Deməli, əlamətlər arasında asılılıq çox zəifdir və təsadüfi xarakter daşıyır.

Pirsonun qarşılıqlı qoşmaliq əmsalı üçün aşağıdakı düstur istifadə olunur:

$$K_p = \sqrt{\frac{\chi^2}{n + \chi^2}},$$

burada n müşahidələrin sayıdır.

Əmsal $[0;1]$ aralığında qiymət alır və $1-\alpha$ yaxın olduqda attributiv əlamətlər arasında güclü asılılıq haqqında fikir söyləmək olar.

Çuprov əmsalında olduğu kimi burada da 2-ci düstur statistikada olan modifikasiyadır. Bu əmsallar paylanmala-

rin növü haqqında statistik hipotezlərin yoxlanılması üçün istifadə olunan χ^2 meyari ilə ifadə olunmuşdur.

Nümunə. Nəzərdən keçirdiyimiz nümunənin nəticələrindən istifadə edərək asılılığı Pirson əmsalı əsasında qiymətləndirək. χ^2 -nın 0,007 olduğu nəzərə alsaq

$$K_P = \sqrt{\frac{\chi^2}{n + \chi^2}} = \sqrt{\frac{0,007}{177 + 0,007}} = 0,006 \text{ olacaq} •$$

Hər iki əmsal qoşmaliq cədvəlinin ölçüsü ilə müşahidələrin sayı arasında asılılığı azaltmağa yönəldilir. Pirson əmsalına görə Çuprov əmsalı daha təkmil hesab edilir. Qoşmaliq cədvəli kvadrat olmadıqda Çuprov əmsalı 1-ə çatmir. Çuprov əmsalının daha bir modifikasiyası Q.Kramer əmsalıdır.

Kramerin qarşılıqlı qoşmaliq əmsalı aşağıdakı kimidir:

$$K_K = \sqrt{\frac{\chi^2 / n}{\min(m-1, n-1)}},$$

yəni məxrəcdə ya vahidsız sətirlərin sayı, ya da vahidsız sütunların sayından minimal qiymət alan həcm götürülür.

Kvadrat cədvəllərdə $K_C = K_K$ olur.

Nominal dəyişənləri arasında asılılığın öyrənilməsində qoşmaliq cədvəlləri əsas yer tutur. Bu cədvəllərdə əlamətlər arasında asılılığın olub-olmaması haqda informasiya x və y əlamətlərinin tezliklərində verilir. Külliyatın vahidlərinin x və y dəyişənlərinə görə 2 ölçülü paylanması üçün qoşmaliq cədvəli aşağıdakı kimidir:

Qoşmaliq cədvəli

Cədvəl 8.3.4.

| <i>x</i> dəyişəni | <i>y</i> dəyişəni | | | | | Yekun |
|------------------------------|-------------------------------|-------------------------------|-------------------------------|-----|--------------------------------------|------------------------------|
| <i>x</i> | <i>y</i> ₁ | <i>y</i> ₂ | <i>y</i> ₃ | ... | <i>y</i> _{<i>i</i>} | |
| <i>x</i> ₁ | <i>f</i> ₁₁ | <i>f</i> ₁₂ | <i>f</i> ₁₃ | ... | <i>f</i> _{1<i>i</i>} | <i>f</i> ₁ |
| <i>x</i> ₂ | <i>x</i> ₂₁ | <i>x</i> ₂₂ | <i>x</i> ₂₃ | ... | <i>x</i> _{2<i>i</i>} | <i>f</i> ₂ |
| <i>x</i> ₃ | <i>x</i> ₃₁ | <i>x</i> ₃₂ | <i>x</i> ₃₃ | ... | <i>x</i> _{3<i>i</i>} | <i>f</i> ₃ |
| ... | ... | ... | ... | ... | ... | ... |
| <i>x</i> _{<i>j</i>} | <i>x</i> _{<i>j</i>1} | <i>x</i> _{<i>j</i>2} | <i>x</i> _{<i>j</i>3} | ... | <i>x</i> _{<i>j</i><i>i</i>} | <i>f</i> _{<i>j</i>} |
| Yekun | <i>f</i> ₁ | <i>f</i> ₂ | <i>f</i> ₃ | ... | <i>f</i> _{<i>i</i>} | <i>f</i> |

Cədvəl 8.3.4-ün xanalarında yerləşən tezliklər xana tezlikləri adlanır. Məhz xana tezliklərinin göstəricilərinə görə asılılığın sıxlığını müəyyən edirlər. Əgər külliyatın vahidləri dioqanal xanalarda konsentrə olunursa, yəni cəmlənir və ya toplanırsa, onda atributiv əlamətlər arasında asılılıq mövcuddur və danıla bilməz. Əgər belə bir konsentrasiya yoxdursa, onda asılılıq olmaya bilər. Asılılığın mövcudluğu faktı χ^2 meyarı ilə müəyyən olunur:

$$\chi^2 = \sum_i \sum_j \frac{(f_{ij} - \hat{f}_{ij})^2}{\hat{f}_{ij}},$$

burada f_{ij} faktiki xana tezliyi, yəni x əlamətinin i -ci qiymətinə və y əlamətinin j -ci qiymətinə uyğun vahidlərin sayı; \hat{f}_{ij} nəzəri xana tezliyi, yəni x və y arasında asılılığın olmaması fərziyyəsinə cavab verən tezlik göstəricisidir.

Məlumdur ki, 2 asılı olmayan x və y hadisələri üçün

ehtimal onların ehtimalları hasilinə bərabərdir:

$$p(x; y) = p(x) \cdot p(y) = \frac{f_i}{f} \cdot \frac{f_j}{f} .$$

Ehtimallardan (xüsusi tezliklərdən) tezliklərə keçmək üçün ehtimalı f -ə vurmaq lazımdır. Onda nəzəri xana tezliyi üstürunu alırıq:

$$\hat{f}_{ij} = \frac{f_i}{f} \cdot \frac{f_j}{f} \cdot f = \frac{f_i f_j}{f},$$

yəni sətir üzrə nəticəni sütun üzrə nəticəyə vurub, vahidlərin ümumi sayına bölmək lazımdır.

Bütün xanalarda nəzəri tezliklərin cəmi müşahidələrin ümumi sayına, yəni f -ə bərabərdir. Sətir və sütunlar üzrə nəzəri tezliklərin cəmi müvafiq olaraq f_i və f_j – yə bərabərdir. Bu qayda ilə nəzəri tezliklər x və y arasında asılılığın olmaması fərziyyəsinə uyğun ilkin verilənlərin yenidən paylanmasıdır.

χ^2 faktiki tezliklərlə x və y – *in* asılı olmadığı haldakı tezlikləri arasında olan kənarlaşmanın nə qədər olduğunu ifadə edir. Bu cür kənarlaşmalar həmisiə olduğundan χ^2 üçün göstəricilər cədvəli mövcuddur (əlavə 3). Cədvəldə dəyişənlərin asılı olmaması hipotezini rədd edən χ^2 üçün mümkün qiymətlər verilir.

χ^2 paylanması α əhəmiyyətlilik dərəcəsindən və sərbəst hədlərin sayından asılı olur. Sərbəst hədlərin sayı aşağıdakı kimi təyin olunur:

$$d.f. = mp - m - p + 1 = (m-1)(p-1),$$

burada m x dəyişəninin kateqoriyalarının sayı və ya qoşmaliq cədvəlində sətirlərin sayıdır; p y dəyişəninin kateqoriyalarının sayı və ya qoşmaliq cədvəlində sütunların sayıdır; mp qoşmaliq cədvəlində xanaların sayıdır.

Əhəmiyyətlilik səviyyəsi dəyişənlərin asılı olmaması hipotezinin düz olduğu halda rədd olunması ehtimalıdır. Adətən α ilə işarə olunan əhəmiyyətlilik səviyyəsi $0,05$ və ya $0,01$ (yəni 5% və ya 1%) qəbul olunur.

Düsturu ilə hesablanmış χ^2_{fak} α və $d.f.$ giriş parametrləri ilə cədvəldən tapılmış χ^2_{ced} ilə müqayisə olunur. Əgər $\chi^2_{fak} > \chi^2_{ced}$ olarsa, onda dəyişənlər arasında asılılığın varlığı nəticəsi alınır, yəni hipotez rədd olunur. Əks halda, yəni $\chi^2_{fak} \leq \chi^2_{\alpha;d.f.}$ olarsa hipotez qəbul olunur, yəni x və y asılı deyillər.

8.4. Qrafik və cədvəl metodları


Əlamətlər arasında asılılığı əyani olaraq daha aydın şəkildə görmək, anlamaq üçün qrafik metoddan istifadə olunur. Bunun üçün absis oxunda faktor əlamətinin göstəriciləri, ordinat oxunda nəticə əlamətinin qiymətləri qeyd edilir. Faktor göstəricilərini X , nəticə göstəricilərini Y -lə işarə etsək (X, Y) cütlüklerinə görə korrelyasiya sahəsini qurmaq olar. Kəsişmə nöqtələrinin yerləşməsinə görə əlamətlər arasında asılılığın istiqaməti və sıxlığı haqqında qənaətə gəlmək olar. Əgər nöqtələr korrelyasiya sahəsində qaydasız şəkildə hər tərəfə səpələnibse, onda bu əlamətlər arasında asılılığın olmamasından xəbər verir. Əgər nöqtələr

ox ətrafında konsentrasiya olunaraq, aşağı sol küncdən yuxarı sağ küncə qədər yerləşirsa faktor və nəticə əlamətləri arasında düz asılılıq, yuxarı sol küncdən aşağı sağ küncə qədər cəmlənirsə tərs asılılıq müşahidə olunur.

Nümunə. Spirmen əmsalının qiymətləndirilməsi üzrə nümunənin 10 müşahidə verilənləri əsasında (bax: cədvəl 8.2.3.) korrelyasiya sahəsini quraq.

Şəkil 8.4.1-dən göründüyü kimi korrelyasiya sahəsində nöqtələr eyni işaretli hissələrdə cəmlənmişdir ki, bu da tələb və təklif arasında asılığın bir istiqaməthi və güclü olmasına xəbər verir.

Qrafik metod xətti korrelyasiya mövzusunda daha ətraflı izah olunur.



Şəkil 8.4.1. Korrelyasiya sahəsi •

8.5. Cədvəl metodu

Cədvəl metodu bir faktor əlaməti göstəricisinə çoxlu sayda nəticə əlaməti göstəriciləri müvafiq gəldikdə tətbiq olunur. Bu metoda görə qurulan korrelyasiya cədvəl üçün ilk olaraq külliyatın faktor və nəticə əlamətləri üçün kombinə olunmuş (mürəkkəb) qruplaşma aparılır. Sonra cədvəlin sütunlarında faktor əlamətinə, sətirlərində nəticə əlamətlərinə görə qruplar yerləşdirilir. Sətir və sütunların kəsişməsindəki rəqəmlər X və Y-in göstəriciləri üçün uyğunluq vəziyyətinin təkrarlanması tezliyini ifadə edir.

Korrelyasiya cədvəlində tezliklərin yerləşməsi istiqaməti asılılığın olub-olmaması, düz və ya tərs olması haqqında nəticəyə gəlmək imkanı verir. Əgər tezliklər dioqanal üzrə cədvəlin yuxarı sol küncündən aşağı sağ küncünə qədər yerləşirsə, yəni faktor göstəricilərinin artmasına uyğun nəticə göstəriciləri də artırsa, əlamətlər arasında düz, birtərəfli asılılığın olmasını zənn etmək olar. Əgər tezliklər o biri dioqanala uyğun yerləşirsə, onda tərs asılılıq müşahidə olunur. Tezliklər dioqanallara nə qədər yaxın yerləşirsə, asılılıq bir o qədər sıxıdır. Əgər tezliklərin yerləşməsində müəyyən bir sistemlilik müşahidə olunmursa, onda hal asılılığın olmamasından xəbər verir.

Nümunə. Tutaq ki, 18 sigorta şirkəti üzrə sigorta mükaflatları(mln.manat) və sigorta ödənişləri (mln.manat) göstəriciləri arasında asılılığı xarakterizə etmək lazımdır. Müvafiq statistik göstəricilər aşağıdakı cədvəldə təqdim olunur. Bunun üçün korrelyasiya cədvəlini qurmaq tələb olunur. İlk növbədə faktor və nəticə əlamətləri üzrə qruplaşma aparmaq daha məqsədə uyğundur.

**Sığorta şirkətləri üzrə sığorta mükafatları
və sığorta ödənişləri**

Cədvəl 8.5.1.

| Nº | Sığorta mükafatları (mln. man.) <i>x faktor əlaməti</i> | Sığorta ödənişləri (mln. man.) <i>y nəticə əlaməti</i> |
|------|---------------------------------------------------------------|--------------------------------------------------------------|
| 1 | 1,7 | 0,5 |
| 2 | 2,8 | 0,3 |
| 3 | 3,4 | 0,9 |
| 4 | 5,3 | 1,1 |
| 5 | 5,6 | 2,4 |
| 6 | 7,8 | 1,6 |
| 7 | 8,4 | 1,5 |
| 8 | 10,6 | 2,6 |
| 9 | 12,5 | 2,2 |
| 10 | 13,9 | 6 |
| 11 | 14,7 | 0,3 |
| 12 | 14,8 | 6,4 |
| 13 | 15,7 | 3,7 |
| 14 | 17,6 | 5,9 |
| 15 | 21,3 | 5,3 |
| 16 | 37,8 | 9,4 |
| 17 | 39,7 | 3,6 |
| 18 | 46,6 | 22,9 |
| Cəmi | 280,2 | 76,6 |

Mənbə: www.sigorta.maliyyə.gov.az

Qruplaşma mövzusunda sığorta mükafatları əsasında apardığımız qruplaşmanın nəticələrindən istifadə edək.

$$R = x_{\max} - x_{\min} = 46,6 - 1,7 = 44,9;$$

$$n=5; \quad h = \frac{R}{n} = \frac{44,9}{5} = 8,98.$$

Onda faktor əlaməti üzrə qruplar aşağıdakı kimi formalaşır.

1-ci qrup: $1,7 + 8,98 = 10,68$; yəni $1,7-10,68$;

2-ci qrup: $10,68+8,98=19,66$; $10,68-19,66$;

3-cü qrup: $19,66+8,98=28,64$; $19,66 - 28,64$;

4-cü qrup: $28,64+8,98=37,62$; $28,64 - 37,62$;

5-ci qrup: $37,62+8,98=46,6$; $37,62 - 46,6$.

Eyni qayda ilə nəticə əlaməti üçün də qruplaşdırma aparaq:

$$R=22,9-0,3=22,6;$$

$$n=5; h=22,6:5=4,52;$$

$$1\text{-ci qrup}: 0,3+4,52=4,82; \quad 0,3-4,82;$$

$$2\text{-ci qrup}: 4,82+4,52=9,34; \quad 4,82-9,34;$$

$$3\text{-cü qrup}: 9,34+4,52=13,86; \quad 9,34-13,86;$$

$$4\text{-cü qrup}: 13,86+4,52=18,38; \quad 13,86-18,38;$$

$$5\text{-ci qrup}: 18,38+4,52=22,9; \quad 18,38-22,9.$$

Qruplaşmalara uyğun korrelyasiya cədvəli aşağıdakı kimi olacaq.

Korrelyasiya cədvəli

Cədvəl 8.5.2.

| | 1,7-10,68 | 10,68-19,66 | 19,66 - 28,64 | 28,64 - 37,62 | 37,62 - 46,6 | $\sum f_y$ |
|-------------|-----------|-------------|---------------|---------------|--------------|------------|
| 0,3-4,82 | 9 | 2 | | 1 | | 12 |
| 4,82-9,34 | | 4 | | | | 4 |
| 9,34-13,86 | | | 1 | | | 1 |
| 13,86-18,38 | | | | | | |
| 18,38-22,9 | | | | | 1 | 1 |
| $\sum f_x$ | 9 | 6 | 1 | 1 | 1 | 18 |

Cədveldən göründüyü kimi tezliklər əsasən yuxarı sol küncdən aşağı sağ küçə qədər diaqonal üzrə yerləşir. Faktor əlamətinin qiymətləri artıraqca, nəticə əlamətinin qiymətləri də artır. Deməli, faktor və nəticə əlamətləri arasında asılılıq düz və bir istiqamətlidir •

Bəzi hallarda korrelyasiya cədvəli tam dolmuş olur ki, bu da asılılığın olmaması faktını təsdiq etmir. Belə olan halda hadisələrin əsas kütləsinin cədvəldə necə yerləşməsini müəyyən etmək lazımlı gəlir. Bunun üçün müvafiq faktor göstəricisinə uyğun nəticə əlaməti üçün orta qiymətlər hər sütunda hesablanır. Orta qiymətlər çekili orta düsturu ilə hesablanır. Nəticə əlamətinin ölçüsünün dəyişməsinə görə asılılığın forma və istiqaməti haqqında məlumat verilir.

Mövzuya aid test tapşırıqları

1. Ranq nədir?

- a) Ranq – artan və ya azalan istiqamətdə düzülmüş əlamət göstəricilərinin sıra nömrəsidir;
- b) Ranq əlamətlər arasında asılılığın istiqamətini ifadə edir;
- c) Ranq orta qiymətə görə kənarlaşmaları xarakterizə edir;
- d) Ranq əlamətlər arasında asılılığı qiymətləndirmək üçün istifadə olunur.

2. Sadalanan əmsallardan hansı qeyri-parametrik asılılığı ifadə etmir?

- 1) Spirmen əmsalı;
 - 2) Kendal əmsalı;
 - 3) Fexner əmsalı;
 - 4) Konkordasiya əmsalı;
 - 5) Determinasiya əmsalı.
- a) Konkordasiya əmsalı;
 - b) Determinasiya əmsalı;
 - c) Fexner əmsalı;
 - d) Kendal əmsalı.

3. Spirmen əmsalını göstərin.

- a) $r_{p_1 p_2} = \frac{6 \sum_i d_i^2}{n-1} - 1;$
- b) $r_{p_1 p_2} = \frac{6 \sum_i d_i^2}{n^2 - 1} - 2;$
- c) $r_{p_1 p_2} = \frac{6 \sum_i d_i^2}{n(n^2 - 1)};$
- d) $r_{p_1 p_2} = 1 - \frac{6 \sum_i d_i^2}{n(n^2 - 1)}.$

4. Spirmen əmsalının əhəmiyyətliliyi hansı meyarla yoxlanılır?

- a) $t = r_{p_1 p_2} \sqrt{\frac{n-2}{1 - r_{p_1 p_2}^2}};$
- b) $t = \sqrt{\frac{n-2}{1 - r_{p_1 p_2}^2}};$
- c) $t = r_{p_1 p_2} \sqrt{\frac{n-2}{n}};$
- d) $r_{p_1 p_2} = 1 - \frac{6 \sum_i d_i^2}{n(n^2 - 1)}.$

5. Kendal əmsali hansı düsturla hesablanır?

- a) $\tau = \frac{4Q}{n(n-1)};$
- b) $\tau = \frac{1-4Q}{n(n-1)};$
- c) $r_{p_1 p_2} = 1 - \frac{6 \sum_i d_i^2}{n(n^2 - 1)};$
- d) $t = r_{p_1 p_2} \sqrt{\frac{n-2}{1 - r_{p_1 p_2}^2}}.$

6. Kendal əmsalının yoxlanılması hansı düsturla yoxlanılır?

- a) $N = \tau \sqrt{\frac{9n(n-1)}{2(2n+5)}};$
- b) $N = \tau \sqrt{\frac{(n-1)}{(2n+5)}};$

c) $\tau = \frac{1-4Q}{n(n-1)}$;

d) $N = \sqrt{\frac{9n(n-1)}{2(2n+5)}}$.

7. Pirsonun qarşılıqlı qoşmalyq əmsalını göstərin.

a) $K = \sqrt{\frac{\chi^2}{n+\chi^2}}$;

b) $N = \tau \sqrt{\frac{9n(n-1)}{2(2n+5)}}$;

c) $\tau = \frac{1-4Q}{n(n-1)}$;

d) $r = 1 - \frac{6 \sum_i d_i^2}{n(n^2-1)}$.

8. Fexner əmsalı üçün hansı düstur tətbiq edilir?

a) $K_F = (H-Z):(H+Z)$;

b) $K_F = H-Z$;

c) $K_F = H+Z$;

d) $K_F = (H-Z) \cdot (H+Z)$.

9. Assosiasiya əmsalı hansı düsturla hesablanır?

a) $K = 1 - \frac{6 \sum_i d_i^2}{n(n^2-1)}$.

b) $K = (H-Z):(H+Z)$;

c) $K = \frac{ad-bc}{ad+bc}$;

d) $K = \frac{1-4Q}{n(n-1)}$.

10. Kontingensiya əmsalı hansı düsturla hesablanır?

a) $K = (H-Z):(H+Z)$;

b) $K = \frac{ad-bc}{ad+bc}$;

c) $K = \frac{1-4Q}{n(n-1)}$;

d) $K = \frac{ad - bc}{\sqrt{(a+b)(a+c)(d+b)(d+c)}}$.

11. Korrelyasiyanın bisserial əmsalı hansıdır?

a) $r = \frac{|\bar{Y}_2 - \bar{Y}_1|}{\sigma_Y} \cdot \frac{pq}{Z}$;

b) $K = \frac{ad - bc}{\sqrt{(a+b)(a+c)(d+b)(d+c)}}$;

c) $K = \frac{ad - bc}{ad + bc}$;

d) $r = \frac{pq}{Z}$.

12. Hansı düstur A.A.Çuprovin qarşılıqlı qoşmalıq əmsalına aiddir?

a) $K = \frac{ad - bc}{ad + bc}$;

b) $K = \sqrt{\frac{\chi^2}{n\sqrt{(m_1-1)(m_2-1)}}}$;

c) $K = \frac{ad - bc}{\sqrt{(a+b)(a+c)(d+b)(d+c)}}$;

d) $r = \frac{pq}{Z}$.

13. Korrelyasiya cədvəli nəyə xidmət edir?

- a) Əlamətlər arasında asılılığın olub-olmaması, düz və ya tərs olması haqqında nəticəyə gəlmək imkanı verir;
b) Tezliklərin yerləşdirilməsini təmin edir;
c) Əlamətin əhəmiyyətliliyini qiymətləndirir;
d) Orta qiymətlərin bərabərliyi haqda hipotezi yoxlamağa xidmət edir.

MÖVZU 9. KORRELYASIYA ANALİZİ

9.1. Korrelyasiya analizi

- 9.2. Cüt xətti korrelyasiya əmsali. Korrelyasiya sahəsi**
- 9.3. Determinasiya əmsali**
- 9.4. Empirik korrelyasiya münasibəti**
- 9.5. Xüsusi korrelyasiya əmsali**
- 9.6. Çoxölçülü korrelyasiya əmsali**

9.1. Korrelyasiya analizi

Korrelyasiya asılılığı statistik asılılıqların xüsusi halıdır. Bu halda bir dəyişənin müxtəlif göstəricilərinə digər dəyişənin müxtəlif orta göstəriciləri uyğun gəlir.

Korrelyasiya asılılığında tədqiq olunan dəyişənlər kəmiyyət xarakteristikalı olurlar, yəni kəmiyyətcə ifadə olunurlar. Statistik asılılıqlar daha geniş anlayışdır və dəyişənlərin ölçülülmə səviyyəsinə məhdudiyyət qoymur. Bu halda tədqiq olunan dəyişənlər həm kəmiyyət, həm də keyfiyyət xarakteristikalı ola bilər.

Əgər iki əlamət arasında asılılıq öyrənilirsə cüt korrelyasiya, çoxlu sayda əlamətlər arasında asılılıq araşdırılırsa coxsayılı və ya çoxölçülü korrelyasiya halına baxılır.

Sosial-iqtisadi proseslərdə asılılıqların tədqiq olunması və kəmiyyətcə ölçülməsinin əsas məsəlesi asılılığın istiqamətinin və sıxlığının ölçülməsi və qiymətləndirilməsidir.

Hadisələr arasında asılılığın sıxlığını müəyyən etmək üçün korrelyasiya göstəricilərindən istifadə olunur. Bu göstəricilər formasına görə bir-birindən fərqlənirlər.

Praktikada aşağıdakı əmsallardan istifadə olunur:

- 1) Xətti cüt korrelyasiya əmsalı;
- 2) Determinasiya əmsalı;
- 3) Empirik korrelyasiya münasibəti;
- 4) Korrelyasiya indeksi;
- 5) Xüsusi korrelyasiya əmsalları;
- 6) Çoxölülü korrelyasiya əmsalı


9.2. Cüt xətti korrelyasiya əmsalı. Korrelyasiya sahəsi

Cüt xətti korrelyasiya əmsali. İki dəyişən arasında asılılığın hansı şəkildə olmasını müəyyən etmək üçün ilk növbədə qrafik qurmaq, yəni korrelyasiya sahəsini qurmaq lazımdır.

Korrelyasiya sahəsi elə nöqtələr sahəsidir ki, burada hər bir nöqtə külliyyatın bir vahidinə uyğundur, onu xarakterizə edir. Nöqtələrin koordinatları x və y əlamətlərinin göstəriciləri ilə müəyyən olunur.

Korrelyasiya sahəsində nöqtələrin yerləşməsinə görə asılılığın olub-olmaması, xarakteri haqda fikir söylemək olar. Asılılığın xətti, qeyri xətti olması və olmadığı hallar ola bilər. Əgər asılılıq xəttidirsə, onda düz və tərs ola bilər. Şərti olaraq bu hallar şəkil 9.2.1-də təsvir olunmuşdur.

İki dəyişən arasında asılılığın şəklini daha dəqiq müəyyən etmək üçün korrelyasiya sahəsini \bar{x} və \bar{y} -ya görə dörd hissəyə bölmək lazımdır. Hissələri müvafiq olaraq “-+”, “++”, “--” və “+-” işarə edirik. Nöqtələrin böyük çoxluğunun hansı hissəyə düşməsindən asılı olaraq asılılığı qiymətləndirmək olar.



- a) xətti, düz asılılıq; b) xətti, tərs asılılıq;
c) asılılıq yoxdur; d) qeyri-xətti asılılıq.

Şəkil 9.2.1. Korrelyasiya asılılıqları

Nöqtələr eyni işaretli hissələrdə cəmləmirsə, xətti asılılıq düz, əks halda tərs olur. Bu prosesi nümunə üzərində izah edək.


Nümunə. Tutaq ki, 8 mətbəə üzrə çap olunmuş eyni kitabın qiyməti və müvafiq olaraq sifarişlərin həcmi (şərti göstəricilər) arasında asılılığı müəyyən etmək və qiymətləndirmək lazımdır. Cədvəl 9.2.1-də ilkin göstəricilər təqdim olunmuşdur.

Mətbəələr üzrə kitabın qiyməti və sifarişlərin həcmi

Cədvəl 9.2.1.

| Mətbəənin N-si | Kitabın qiyməti | Sifarişlərin həcmi |
|-----------------------|-----------------|--------------------|
| 1 | 3 | 120 |
| 2 | 3,2 | 75 |
| 3 | 2,9 | 130 |
| 4 | 3,1 | 80 |
| 5 | 3,15 | 75 |
| 6 | 2,95 | 110 |
| 7 | 3,3 | 50 |
| 8 | 3,25 | 65 |
| Orta göstərici | 3,1 | 88,1 |

İki əlamətə görə korrelyasiya sahəsini quraq. Müvafiq nöqtələri koordinat sistemində yerləşdirək və orta qiymətlərə görə sahəni dörd hissəyə bölək.



Şəkil 9.2.2. Mətbəə üzrə çap olunmuş eyni kitabın qiyməti və müvafiq olaraq sifarişlərin həcmi (şərti göstəricilər) arasında korrelyasiya sahəsi

Burada kitabın qiyməti və sifarişlərin həcmi arasında tərs asılılıq müşahidə olunur. 8 nöqtədən 7-si eks işarəli hissələrə, 1-i orta qiymətlə üst-üstə düşür. Yəni $(x_i - \bar{x})$ və $(y_i - \bar{y})$ kənarlaşmaları üçün bütün hallarda işarələr müxtəlif olur. Nöqtələrin eks işarəli hissələrə düşməsi kitabın qiyməti və sifarişlərin həcmi arasında asılılığın xətti tərs olmasını göstərir.

Cüt xətti asılılıq halında korrelyasiya asılılığının qiymətləndirilməsi üçün korrelyasiya əmsalından istifadə olunur:

$$r_{xy} = -\frac{\sum_{i=1}^n (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_{i=1}^n (x_i - \bar{x})^2 \sum_{i=1}^n (y_i - \bar{y})^2}}.$$

Əgər $r_{xy} > 0$ olarsa, orta göstəricidən kənarlaşmaların

işarələri eyni olur və asılılıq düz sayıılır. Əgər işaretər üstü üstə düşmürsə, onda asılılıq tərsdir və $r_{xy} < 0$ olur.

Cüt xətti korrelyasiya əmsalı “-1”-dən “+1”-ə qədər qiymətlər ala bilər. Tam tərs asılılıq halında $r_{xy} = -1$, tam düz asılılıq halında isə $r_{xy} = 1$ olur. Mütləq qiymətcə $0 \leq |r_{xy}| \leq 1$ doğrudur. r_{xy} nə qədər “+1”-ə yaxınlaşırsa, asılılıq bir o qədər güclü və sıx, nə qədər “0”-ra yaxınlaşırsa bir o qədər zəif və təsadüfi olur. $r_{xy} = 0$ olduğu halda əlamətlər arasında asılılıq müşahidə olunmur.

Asılılığı daha dərin xarakterizə etmək üçün aşağıdakı şkaladan istifadə olunur:

Korrelyasiya asılılığı üçün skala

| Korrelyasiya əmsalının aldığı qiymət | Asılılığın dərəcəsi |
|--------------------------------------|---------------------|
| $ r_{xy} \leq 0,3$ | Zəif |
| $ r_{xy} (0,3 - 0,7)$ | Orta |
| $ r_{xy} \geq 0,7$ | Güclü |

Korrelyasiya əmsalı simmetrik asılılıq ölçüsü olduğu üçün $r_{xy} = r_{yx}$ münasibəti doğrudur. Baxdığımız nüümuməyə görə

$$r_{xy} = \frac{(3 - 3,1)(120 - 88,1) + (3,2 - 3,1)(75 - 88,1) + (2,9 - 3,1)(130 - 88,1) +}{\sqrt{((3 - 3,1)^2 + (3,2 - 3,1)^2 + (2,9 - 3,1)^2 + (3,1 - 3,1)^2 + (3,15 - 3,1)^2 +}}$$

$$\begin{aligned}
& + (3,1 - 3,1)(80 - 88,1) + (3,15 - 3,1)(75 - 88,1) + (2,95 - 3,1)(110 - 88,1) + \\
& \sqrt{+ (2,95 - 3,1)^2 + (3,3 - 3,1)^2 + (3,25 - 3,1)^2} ((120 - 88,1)^2 + (75 - 88,1)^2 + \\
& + (3,3 - 3,1)(50 - 88,1) + (3,25 - 3,1)(65 - 88,1)) \\
& \sqrt{+ (130 - 88,1)^2 + (80 - 88,1)^2 + (75 - 88,1)^2 + (110 - 88,1)^2} + \\
& \sqrt{+ (50 - 88,1)^2 + (65 - 88,1)^2} = \frac{-8,15}{28,9} = -0,282 .
\end{aligned}$$

Korrelyasiya əmsalının aldığı nəticəyə görə korrelyasiya sahəsində alınan cavaba anoloji olaraq kitabıñ qiyməti ilə sifarişlərin həcmi arasında asılılığın zəif və tərs olduğunu görürük.

Beləliklə, faktorlar arasında asılılıq xətti olduqda asılılığın sıxlığı korrelyasiyanın xətti əmsalının köməyi ilə ölçülür.

Statistika nəzəriyyəsində və praktikada bu əmsalın hesablanması düsturunun müxtəlif modifikasiyalarına müraciət olunur:

$$r_{xy} = \frac{\bar{xy} - \bar{x}\bar{y}}{\sigma_x \sigma_y} .$$

Korrelyasiya əmsali üçün təqdim olunan ilk düsturu n -ə böldükdə orta kvadratik kənarlaşmalara görə aşağıdakı düsturu alarıq:

$$r_{xy} = \frac{\sum_{i=1}^n (x_i - \bar{x})(y_i - \bar{y})}{n \sigma_x \sigma_y} .$$

Kovariasiyanın $\text{cov}(x, y) = \frac{\sum_{i=1}^n (x_i - \bar{x})(y_i - \bar{y})}{n}$ olduğunu
nəzərə alsaq, onda $r_{xy} = \frac{\text{cov}(x, y)}{\sigma_x \sigma_y}$ olacaq.

İlkin verilənlərin yekun nəticələrinə görə xətti korrelyasiya əmsalı növbəti düsturla hesablanı bilər:

$$r_{xy} = \frac{n \sum_i x_i y_i - \sum_i x_i \sum_i y_i}{\sqrt{(n \sum_i x_i^2 - (\sum_i x_i)^2)(n \sum_i y_i^2 - (\sum_i y_i)^2)}}.$$

Xətti korrelyasiya əmsali, həmçinin, dispersiyalarla da ifadə oluna bilər:

$$r_{xy} = \frac{\sigma_x^2 + \sigma_y^2 - \sigma_{x-y}^2}{2\sigma_x \sigma_y}.$$

Qeyd edək ki, xətti korrelyasiya əmsah ilə xətti reqressiya əmsalları arasında müəyyən asılılıq mövcuddur ki, riyazi olaraq bu munasibəti aşağıdakı kimi ifadə etmək olar:

$$r_{xy} = a_i \frac{\sigma_{x_i}}{\sigma_y}.$$

Yuxarıda təqdim olunan düsturlarda $\bar{x}, \bar{y}, \bar{xy}$ müvafiq olaraq faktor, nəticə və faktorla nəticənin hasili üçün orta qiymətlər; σ_x və σ_y müvafiq olaraq x və y əlamətlərinə görə orta kvadratik kənarlaşmalar; $\sigma_x^2, \sigma_y^2, \sigma_{x-y}^2$ müvafiq olaraq

x əlaməti, y əlaməti və onların fərqi üçün dispersiyalar; a_i regressiya əmsalı; σ_x , əlamətin i -ci faktorunun orta kvadratik kənarlaşması; σ_y əlamətin nəticəsi üçün orta kvadratik kənarlaşmasıdır.

Korrelyasiya əmsalından istifadə qaydası, interpritasiya olunması külliyyatın həcmindən əhəmiyyətli dərəcədə asılı olur. Seçimi külliyyatın həcmindən asılı olaraq korrelyasiya əmsali üçün kritik qiymətlər cədvəli mövcuddur. Seçimi külliyyatın həcmi dedikdə müşahidələrin sayı başa düşülür. Müşahidələrin sayı az olduqda yalnız korrelyasiya əmsalının çox yüksək qiymət alması halında asılılıqdan danışmaq olar. Məsələn, əgər müşahidələrin sayı 3-dürsə, onda $r_{xy} \geq 0,997$ olduğu halda korrelyasiya asılılığı haqqında fikir yürüdülə bilər. Lakin müşahidələrin sayının çox olması analizin aparılması üçün tam zəmin yaradır. Məsələn, müşahidələrin sayı 100-dürsə, $r_{xy} \geq 0,19$ olduğu halda da korrelyasiya asılılığı nəzərdən keçirilə bilər. Qeyd edək ki, bu cədvəldə müşahidələrin müxtəlif həcmli hallarına görə korrelyasiya əmsalları üçün kritik qiymətlər verilir. Bu məqsədlə əlavə 4-dən ($n-m$ şərti ilə) istifadə olunur.

9.3. Determinasiya əmsali

Determinasiya əmsali. Korrelyasiya əmsalının kvadratı determinasiya əmsali adlanır və r^2 kimi işarə olunur. Determinasiya əmsalı cüt korrelyasiya halında faktor əlamətinin və çoxönlülü halda faktor əlamətlərinin dəyişməsinə görə nəticə əlamətinin hansı hissəsinin dəyişməsini izah edir.

Əlamətlər arasında asılılığı xarakterizə etmək üçün daha çox determinasiya əmsalına müraciət olunur. Çünkü, bu əmsal həm xətti, həm də qeyri xətti asılılıqların qiymətləndirilməsi üçün yararlıdır. Mütləq və nisbi şəkildə ifadə oluna bilər. Determinasiya əmsalı mütləq ifadə olunursa $[0;1]$ intervalında, nisbi ifadə olunursa 0-dan 100-ə qədər qiymət alır. Əmsal vahidə nə qədər yaxın olarsa, asılılıq bir o qədər sıx, sifra yaxınlaşarsa zəif qəbul edilir. Məsələn, baxduğumuz nümunəyə görə $r_{xy} = -0,282$ olduğu üçün $r_{xy}^2 = 0,079$ olacaq. Yəni y x -də baş verən dəyişmələrin yalnız 7,9% -ni izah edir.

Xətti korrelyasiya əmsalının əhəmiyyətliliyi t -Styudent meyarı ilə ölçülür:

$$t = \sqrt{\frac{r_{xy}^2}{1-r_{xy}^2} (n-2)} = \frac{|r_{xy}|}{\sqrt{1-r_{xy}^2}} \sqrt{n-2}.$$

Giriş parametrləri: α əhəmiyyətlilik səviyyəsi və $k = n - 2$ sərbəstlik həddi.

Külliyyatın həcmi 100-dən böyük olarsa, onda

$$t = \frac{|r_{xy}|}{\sqrt{1-r_{xy}^2}} \sqrt{n} \text{ olacaq.}$$

Əgər $t_{\text{tablan}} > t_{\text{cədvəl}}$ olarsa, korrelyasiya əmsalı əhəmiyyətlidir, əks halda əhəmiyyətsizdir (bax: əlavə 5).

Nümunə. 2005-2012-ci illərdə Azərbaycanda ölkə üzrə gəlirlər (aylıq adambaşına gəlir, cəmi-manatla) və xəstəxana müəssisə-lərinin sayı(ilin əvvəline, ədədlə) arasında asılılığın olub-olmaması araşdırılır. Statistik rəqəmlər cədvəl 9.3.1-də

təqdim olunur.

Əvvəlcə orta göstəriciləri hesablayaq:

$$\bar{x} = 961/8 = 120,1; \quad \bar{y} = 5482/8 = 685,3;$$

$$\bar{xy} = \frac{47140,8 + 54237,6 + 63960,6 + 81457,2 + 94000 + 109015,2 +}{8}$$

$$+ \frac{85656 + 99370}{8} = \frac{634837,4}{8} = 79354,7;$$

$$\bar{x} \cdot \bar{y} = 82304,5;$$

$$\bar{x}^2 = 14424,01; \quad \bar{y}^2 = 469636,09;$$

$$\bar{x^2} = \frac{4147,4 + 5535,4 + 7761,6 + 11859,2 + 15625 + 20793,6 +}{8}$$

$$+ \frac{27556 + 36100}{8} = \frac{129378,2}{8} = 16172,3;$$

$$\bar{y^2} = \frac{535824 + 531441 + 527076 + 559504 + 565504 + 571536 +}{8}$$

$$+ \frac{266256 + 273529}{8} = \frac{3830670}{8} = 478833,8.$$

2005-2012-ci illərdə Azərbaycanda ölkə üzrə gəlirlər və xəstəxana müəssisələrinin sayı

Cədvəl 9.3.1

| İllər | Ölkə üzrə gəlirlər manatla, x | Xəstəxana müəssisələrinin sayı, ədədlə, y |
|-------------|------------------------------------|------------------------------------------------|
| 2005 | 64,4 | 732 |
| 2006 | 74,4 | 729 |
| 2007 | 88,1 | 726 |
| 2008 | 108,9 | 748 |
| 2009 | 125,0 | 752 |
| 2010 | 144,2 | 756 |
| 2011 | 166,0 | 516 |
| 2012 | 190,0 | 523 |
| Cəmi | 961 | 685,3 |

Mənbə: www.stat.gov.az

Orta kvadratik kənarlaşmaları orta göstəricilər əsasında müəyyən edək:

$$\sigma_x = \sqrt{x^2 - \bar{x}^2} = \sqrt{16172,3 - 14424,01} = \sqrt{1748,3} \approx 41,8;$$

$$\sigma_y = \sqrt{y^2 - \bar{y}^2} = \sqrt{478833,8 - 469636,09} = \sqrt{9197,71} \approx 95,9;$$

$$\sigma_x \sigma_y = 4008,6.$$

Beləliklə, korrelyasiya əmsali:

$$r_{xy} = \frac{\bar{xy} - \bar{x} \bar{y}}{\sigma_x \sigma_y} = \frac{79354,7 - 82304,5}{4008,6} = \frac{-2949,9}{4008,6} = -0,74.$$

Deməli, Azərbaycanda ölkə üzrə gəlirlər və xəstəxana müəssisələrinin sayı arasında asılılıq güclü tərs asılılıq kimi xarakterizə oluna bilər.

Korrelyasiya əmsalının əhəmiyyətliliyini yoxlayaq.

$\alpha = 0,05$ əhəmiyyətlilik səviyyəsi və $k = n - 2 = 8 - 2 = 6$ sərbəstlik həddi ilə əlavə 5-dən $t_{cadval} = 2,447$ tapırıq.

$$t = \frac{0,74}{\sqrt{1 - 0,74^2}} \sqrt{8 - 2} = \frac{0,74}{0,67} 2,45 = 2,705$$

olduğunu müəyyən edib müqayisə aparırıq: $t_{hesablanmas} > t_{cadval}$ olduğu üçün korrelyasiya əmsali əhəmiyyətli hesab edilir •

9.4. Empirik korrelyasiya münasibəti

Empirik korrelyasiya münasibəti əlamətlər arasında qeyri-xətti asılılıq halında verilənlərə görə qruplaşmalar əsasında hesablanır:

$$\eta = \sqrt{\frac{\delta^2}{\sigma^2}},$$

burada δ^2 qruplararası dispersiya; σ^2 külliyyata görə ümumi dispersiyadır.

Bu əmsal $[0;1]$ aralığında qiymət alır:

- 1) Əgər η $(0,1-0,3)$ -da olarsa asılılıq zəif;
- 2) Əgər η $(0,3-0,5)$ -da olarsa, nisbi zəif;
- 3) Əgər η $(0,5-0,7)$ -da olarsa, hiss olunan;
- 4) Əgər η $(0,7-0,9)$ -da olarsa sıx;
- 5) Əgər η $(0,9-0,99)$ -da olarsa çox sıx olur.

Nümunə. Tutaq ki, neft sənayesi üzrə X müəssisəsində gəlirinin həcmində görə qruplaşmalar aparılmış və aşağıdakı cədvəl 9.4.1-dəki hesablamalar (şərti göstəricilərlə) yerinə yetirilmişdir.

Müəssisədə qruplaşma verilənlərinə görə hesablama cədvəli
Cədvəl 9.4.1.

| Gəlir, mln.manat, <i>Y</i> | <i>x'</i> | İstehsal məhsulunun həcmi, mln.manat, <i>x</i> | | | | | | |
|----------------------------------|-----------|------------------------------------------------|---------|---------|---------|---------|----------------------|-----------------------|
| | | 300-400 | 400-500 | 500-600 | 600-700 | 700-800 | <i>f_y</i> | <i>yf_y</i> |
| | | 350 | 450 | 550 | 650 | 750 | | |
| 10-20 | 15 | | | | | | 2 | 30 |
| 20-30 | 25 | | | | | | 5 | 125 |
| 30-40 | 35 | | | | | | 11 | 385 |
| 40-50 | 45 | | | | | | 13 | 585 |
| 50-60 | 55 | | | | | | 9 | 495 |
| <i>f_x</i> | - | 8 | 9 | 14 | 6 | 73 | 40 | 1620 |
| <i>xf_x</i> | - | 450 | 1500 | 3500 | 3600 | 3850 | - | - |
| <i>ȳ_i</i> | - | 25 | 37,2 | 42,6 | 51,7 | 55 | - | - |

Cədvəldəki göstəricilərə görə $\bar{y} = \frac{\sum y f_y}{\sum f_y} = 1620 / 40 = 40,5$ və

$\sigma_y^2 = \bar{y}^2 - \bar{y}^2 = \frac{\sum y^2 f_y}{\sum f_y} - \left(\frac{\sum y f_y}{\sum f_y} \right)^2 = 124,8$ olduğunu təyin edirik.

Empirik korrelyasiya münasibətini hesablamaq üçün köməkçi cədvəl tərtib edək.

**Empirik korrelyasiya münasibəti üçün
hesablama cədvəli**

Cədvəl 9.4.2.

| <i>y_i</i> | <i>y_i - ȳ</i> | <i>(y_i - ȳ)²</i> | <i>f_x</i> | <i>(y_i - ȳ)²</i> |
|----------------------|--------------------------|----------------------------------------|----------------------|----------------------------------------|
| 25 | -15,5 | 240,25 | 8 | 1922 |
| 37,2 | -3,3 | 10,89 | 9 | 98,01 |
| 42,6 | 2,1 | 4,41 | 14 | 61,74 |
| 51,7 | 11,2 | 125,44 | 6 | 752,64 |
| 55 | 14,5 | 210,25 | 3 | 630,75 |
| Yekun | - | - | 40 | 3465,14 |

$$\text{Onda } \delta^2 = \frac{3465,14}{40} = 86,6 \text{ olacaq.}$$

Beləliklə, empirik korrelyasiya münasibəti

$$\eta = \sqrt{\frac{\delta^2}{\sigma^2}} = \sqrt{\frac{86,6}{124,8}} = 0,83$$

qiymətini alır ki, bu da qruplar arasında güclü asılılıqdan xəbər verir.

Korrelyasiya indeksi (Nəzəri korrelyasiya münasibəti) istənilən asılılıq halında tətbiq oluna bilər:

$$R = \sqrt{\frac{(\sigma_y^2 - \sigma_{y-y_x}^2)}{\sigma_y^2}},$$

burada σ_y^2 faktiki göstəricilərin dispersiyası; $\sigma_{y-y_x}^2$ ($y - y_x$) kənarlaşmalarına görə dispersiya: $\sigma_{y-y_x}^2 = \frac{\sum (y - y_x)^2}{n}$.

Korrelyasiya indeksi $[0;1]$ aralığında qiymət ala bilər. Əgər $R = 0$ olarsa, əlamətlər arasında asılılıq yoxdur. Əmsal nə qədər 1-ə yaxın olarsa asılılıq bir o qədər sıx sayılır.

9.5. Xüsusi korrelyasiya əmsali

Xüsusi korrelyasiya əmsali digər faktor əlamətlərinin fiksə olunmuş qiymətlərində iki faktor əlaməti arasında asılılığı qiymətləndurmək üçün tətbiq olunur və aşağıdakı düstur əsasında qiymətləndirilir:

$$r_{1,2,3,\dots,n} = \frac{r_{1,2,3,\dots,n-1} - r_{1,n,3,\dots,n-1} \cdot r_{2,n,3,\dots,n-1}}{\sqrt{(1 - r_{1,n,3,\dots,n-1}^2)(1 - r_{2,n,3,\dots,n-1}^2)}}.$$

Nümunə. Tutaq ki, iki faktor əlaməti və nəticə əlaməti üzrə aşağıdakı şərti qiymətlər verilmişdir.

x_1 və x_2 faktor əlamətləri arasında korrelyasiya asılılığını qiymətləndirmək üçün xüsusi korrelyasiya əmsalını hesablamaq tələb olunur.

Xüsusi korrelyasiya əmsali üçün hesablama cədvəli

Cədvəl 9.5.1.

| y | x_1 | x_2 | yx_1 | x_1^2 | y^2 | x_1x_2 | x_2^2 | yx_2 |
|-----|-------|-------|--------|---------|-------|----------|---------|--------|
| 150 | 120 | 56 | 18000 | 14400 | 22500 | 6720 | 3136 | 8400 |
| 133 | 110 | 55 | 14630 | 12100 | 17689 | 6050 | 3025 | 7315 |
| 129 | 79 | 47 | 10191 | 6241 | 16641 | 3713 | 2209 | 6063 |
| 92 | 100 | 42 | 9200 | 10000 | 8464 | 4200 | 1764 | 3864 |
| 90 | 113 | 45 | 10170 | 12769 | 8100 | 5085 | 2025 | 4050 |
| 78 | 68 | 23 | 5304 | 4624 | 6084 | 1564 | 529 | 1794 |
| 672 | 590 | 268 | 67495 | 59734 | 79478 | 27332 | 12688 | 31486 |

Bu halda xüsusi korrelyasiya əmsalı iki əlamət üçün ayri-ayrı şəkildə aşağıdakı kimi hesablanır:

$$r_{yx_1/x_2} = \frac{r_{yx_1} - r_{yx_2} r_{x_1x_2}}{\sqrt{(1 - r_{yx_2}^2)(1 - r_{x_1x_2}^2)}},$$

$$r_{yx_2/x_1} = \frac{r_{yx_2} - r_{yx_1} r_{x_1x_2}}{\sqrt{(1 - r_{yx_1}^2)(1 - r_{x_1x_2}^2)}}.$$

Əvvəlcə hesablama cədvəlindəki nəticələrə görə orta qiymətləri təyin edək:

$$\bar{x}_1 = 98,8; \quad \bar{x_1^2} = 99855,6; \quad \bar{x}_2 = 44,6; \quad \bar{x_2^2} = 2114,6;$$

$$\bar{y} = 112; \quad \bar{y^2} = 13246; \quad \bar{x_1 x_2} = 4555,3; \quad \bar{yx_1} = 11249,1; \\ \bar{yx_2} = 5247,6;$$

$r_{x_1 x_2}$, r_{yx_1} və r_{yx_2} xətti korrelyasiya əmsallarını hesablayaq:

$$r_{x_1 x_2} = \frac{\bar{x_1 x_2} - \bar{x}_1 \bar{x}_2}{\bar{x}_1^2 - \bar{x}_1^2} = \frac{4555,3 - 98,3 \cdot 44,6}{9955,6 - 98,3} = \frac{171,12}{292,7} = 0,58;$$

$$r_{yx_1} = \frac{\bar{yx_1} - \bar{y} \bar{x}_1}{\bar{y^2} - \bar{y}^2} = \frac{11249,1 - 112 \cdot 98,3}{13246 - 112^2} = \frac{239,5}{702} = 0,3411;$$

$$r_{yx_2} = \frac{\bar{yx_2} - \bar{y} \bar{x}_2}{\bar{y^2} - \bar{y}^2} = \frac{5247,6 - 112 \cdot 44,6}{13246 - 112^2} = \frac{252,4}{702} = 0,36.$$

İndi x_1 və x_2 əlamətlərinə görə xüsusi korrelyasiya əmsallarını qiymətləndirək:

$$r_{yx_1/x_2} = \frac{0,34 - 0,36 \cdot 0,58}{\sqrt{(1 - 0,36^2)(1 - 0,58^2)}} = \frac{0,34 - 0,2088}{\sqrt{0,8704 \cdot 0,6636}} = \frac{0,13}{0,76} = 0,17;$$

$$r_{yx_1/x_2} = \frac{0,34 - 0,36 \cdot 0,58}{\sqrt{(1 - 0,36^2)(1 - 0,58^2)}} = \frac{0,36 - 0,1972}{\sqrt{0,8844 \cdot 0,6636}} = \frac{0,163}{0,766} = 0,21.$$

Alınan nəticələrə görə asılılıq zəifdir •

9.6. Çoxölçülü korrelyasiya əmsali

Çoxölçülü korrelyasiya əmsali xətti asılılıq halında nəticə və bir neçə faktor əlamətləri arasında, həmçinin nəticə və faktorların hər cütü arasında asılılığı müəyyən edir. Çoxölçülü korrelyasiya əmsalı aşağıdakı kimi təyin olunur:

$$R_{y/x_1x_2\dots x_n} = \sqrt{\frac{\sigma_{nəzəri}^2}{\sigma^2}} = \sqrt{\frac{1 - \sigma_{qalıq}^2}{\sigma^2}}$$

burada $\sigma_{nəzəri}^2$ çoxölçülü regressiya tənliyi əsasında hesablanmış nəticə əlamətini nəzəri qiymətlərinin dispersiyası $\sigma_{qalıq}^2$ qalıq dispersiya; σ^2 isə nəticə əlamətinin ümumi dispersiyasıdır.

$$\sigma^2 = \bar{y^2} - \bar{y}^2; \quad \sigma_{nəzəri}^2 = \sigma^2 - \sigma_{qalıq}^2$$

Çoxölçülü korrelyasiya əmsalı nəticə əlaməti ilə iki faktor əlaməti arasında asılılığı aşağıdakı düstur əsasında qiymətləndirə bilər:

$$R_{y/x_1x_2} = \sqrt{\frac{r_{yx_1}^2 + r_{yx_2}^2 - 2r_{yx_1}r_{yx_2}r_{x_1x_2}}{1 - r_{x_1x_2}^2}},$$

burada $r_{yx_1}, r_{yx_2}, r_{x_1x_2}$ cüt xətti korrelyasiya əmsallarıdır. $0 \leq R \leq 1$ aralığında yerləşir. Əmsal vahidə yaxınlaşdıqca asılılıq daha güclü və sıx olur.

Çoxölçülü korrelyasiya əmsalının əhəmiyyətliliyi F -Fişer meyarı ilə yoxlanılır:

$$F = \frac{\frac{1}{2} R_{y/x_1x_2}}{\frac{1}{n-3}(1 - R_{y/x_1x_2}^2)}.$$

Giriş parametrləri: α əhəmiyyətlilik səviyyəsi, $k_1 = 2$ və $k_2 = n - 3$ sərbəstlik hədləri (bax: əlavə 6* və 6**).

Əgər $F_{hesablanması} > F_{cadval}$ olarsa, korrelyasiya əmsalı əhə-

miyyətlidir, eks halda əhəmiyyətsizdir.

Nümunə. Əvvəlki nümunənin verilənləri əsasında hesabladığımız nəticələrdən istifadə edərək çoxölçülü korrelyasiya əmsalını qiymətləndirək:

$$R_{y/x_1x_2} = \sqrt{\frac{r_{yx_1}^2 + r_{yx_2}^2 - 2r_{yx_1}r_{yx_2}r_{x_1x_2}}{1 - r_{x_1x_2}^2}} = \sqrt{\frac{0,34^2 + 0,36^2 - 2 \cdot 0,34 \cdot 0,36 \cdot 0,58}{1 - 0,58^2}} = \\ = \sqrt{\frac{0,12 + 0,13 - 0,14}{0,664}} \approx 0,4.$$

İndi çoxölçülü korrelyasiya əmsalının əhəmiyyətliliyini yoxlayaq.

$$F = \frac{\frac{1}{2} R_{y/x_1x_2}}{\frac{1}{n-3} (1 - R_{y/x_1x_2}^2)} = \frac{0,4/2}{0,84/3} = 0,7.$$

Giriş parametrləri: $\alpha = 0,05$, $k_1 = 2$ və $k_2 = 3$. Əlavə 6* və 6**-dan müvafiq olaraq $F_{\text{cədvəl}} = 9,55$ olduğunu müəyyən edib, müqayisə aparırıq: $F_{\text{hesablanmış}} < F_{\text{cədvəl}}$ olduğu üçün korrelyasiya əmsali əhəmiyyətsiz hesab edilir •

Mövzuya aid test tapşırıqları

- Korrelyasiya asılılıqlarında öyrənilən dəyişənlər hansı xarakteristi-kalara malik olurlar?
 - Keyfiyyət xarakteriskaları;
 - Kəmiyyət xarakteriskaları;
 - Heç bir xarakteristikaya malik olmurlar;
 - Həm kəmiyyət, həm də keyfiyyət xarakteristikaları;
 - Struktur xarakteriskaları.

2. Cüt korrelyasiya nədir?

- a) Cüt korrelyasiya mərkəzi paylanması göstəricilərini təyin edir;
- b) Cüt korrelyasiya çoxlu sayıda dəyişənlər arasında asılılığı öyrənir;
- c) Cüt korrelyasiya struktur dəyişmələrini öyrənir;
- d) Cüt korrelyasiya iki dəyişən arasında asılılığı oyrənir;
- e) Cüt korrelyasiya variasiya sıralarında paylanması izah edir.

3. Cüt korrelyasiya asılılığı qrafik olaraq hansı şəkildə müəyyən edə bilər?

1. Qeyri-xətti; 2. Xətti, düz; 3. Xətti, tərs; 4. Asılılıq yoxdur;

- a) 1,2,3,4;
- b) 1,4;
- c) 2,3;
- d) 2,3,4;
- e) 1,2,3.

4. Cüt xətti korrelyasiya əmsalı necə təyin olunur?

a) $r_{xy} = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x})^2 + \sum_i (y_i - \bar{y})^2}};$

b) $r_{xy} = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x})^2 \sum_i (y_i - \bar{y})^2}};$

c) $r_{xy} = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x}) \sum_i (y_i - \bar{y})}};$

d) $r_{xy} = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x}) \sum_i (y_i - \bar{y})^2}};$

e) $r_{xy} = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x})^2 \sum_i (y_i - \bar{y})}}.$

5. Cüt xətti korrelyasiya asılılığı qrafik olaraq necə müəyyən olunur?

- a) Korrelyasiya sahəsi ilə;
- b) Histoqram ilə;
- c) Poligon ilə;
- d) Parabola ilə;

e) Hiperbola ilə.

6. Çoxölçülü korrelyasiya əmsalının əhəmiyyətliliyi hansı meyar ilə yoxlanılır?

a) $R = \sqrt{\frac{(\sigma_y^2 - \sigma_{y-x_1}^2)}{\sigma_y^2}};$

b) $F = \frac{\frac{1}{2}R_{y/x_1x_2}}{\frac{1}{n-3}(1-R_{y/x_1x_2}^2)};$

c) $R = \sqrt{\frac{r_{yx_1}^2 + r_{yx_2}^2 - 2r_{yx_1}r_{yx_2}r_{x_1x_2}}{1-r_{x_1x_2}^2}};$

d) $r = \frac{r_{1,2,3,\dots,n-1} - r_{1,n,3,\dots,n-1} \cdot r_{2,n,3,\dots,n-1}}{\sqrt{(1-r_{1,n,3,\dots,n-1}^2)(1-r_{2,n,3,\dots,n-1}^2)}};$

e) $r = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x})^2 \sum_i (y_i - \bar{y})^2}}.$

7. Çoxölçülü korrelyasiya əmsalını göstərin.

a) $R = \sqrt{\frac{r_{yx_1}^2 + r_{yx_2}^2 - 2r_{yx_1}r_{yx_2}r_{x_1x_2}}{1-r_{x_1x_2}^2}};$

b) $F = \frac{\frac{1}{2}R_{y/x_1x_2}}{\frac{1}{n-3}(1-R_{y/x_1x_2}^2)};$

c) $r = \frac{r_{1,2,3,\dots,n-1} - r_{1,n,3,\dots,n-1} \cdot r_{2,n,3,\dots,n-1}}{\sqrt{(1-r_{1,n,3,\dots,n-1}^2)(1-r_{2,n,3,\dots,n-1}^2)}};$

d) $R = \sqrt{\frac{(\sigma_y^2 - \sigma_{y-x_1}^2)}{\sigma_y^2}};$

e) $r = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x})^2 \sum_i (y_i - \bar{y})^2}}.$

8. Hansı xarakteristika nəticə əlaməti ilə iki faktor əlaməti arasında asılılığı ölçmək üçün tətbiq olunur?

- a) Cüt xətti korrelyasiya əmsali;
- b) Çoxölçülü korrelyasiya əmsali;
- c) Xüsusi korrelyasiya əmsali;

- d) Korrelyasiya indeksi;
e) Cüt regressiya əmsali.

9. Xüsusi korrelyasiya əmsali üçün hansı düstur istifadə olunur?

a) $r = \frac{r_{1,2,3,\dots,n-1} - r_{1,n,3,\dots,n-1} \cdot r_{2,n,3,\dots,n-1}}{\sqrt{(1 - r_{1,n,3,\dots,n-1}^2)(1 - r_{2,n,3,\dots,n-1}^2)}},$

b) $F = \frac{\frac{1}{2} R_{y/x_1x_2}}{\frac{1}{n-3}(1 - R_{y/x_1x_2}^2)},$

c) $R = \sqrt{\frac{r_{yx_1}^2 + r_{yx_2}^2 - 2r_{yx_1}r_{yx_2}r_{x_1x_2}}{1 - r_{x_1x_2}^2}},$

d) $R = \sqrt{\frac{(\sigma_y^2 - \sigma_{y-y_t}^2)}{\sigma_y^2}},$

e) $r = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x})^2 \sum_i (y_i - \bar{y})^2}}.$

10. $R = \sqrt{\frac{(\sigma_y^2 - \sigma_{y-y_t}^2)}{\sigma_y^2}}$ düsturu hansı əmsala aiddir?

- a) Korrelyasiya indeksi;
b) Çoxölçülü korrelyasiya əmsali;
c) Xüsusi korrelyasiya əmsali;
d) Cüt xətti korrelyasiya əmsali;
e) Cüt regressiya əmsali.

11. Empirik korrelyasiya münasibəti hansı düsturla qiymətləndirilir?

a) $r = \frac{r_{1,2,3,\dots,n-1} - r_{1,n,3,\dots,n-1} \cdot r_{2,n,3,\dots,n-1}}{\sqrt{(1 - r_{1,n,3,\dots,n-1}^2)(1 - r_{2,n,3,\dots,n-1}^2)}},$

b) $F = \frac{\frac{1}{2} R_{y/x_1x_2}}{\frac{1}{n-3}(1 - R_{y/x_1x_2}^2)},$

c) $\eta = \sqrt{\frac{\delta^2}{\sigma^2}},$

d) $R = \sqrt{\frac{(\sigma_y^2 - \sigma_{y-y_t}^2)}{\sigma_y^2}},$

$$e) r = \frac{\sum_i (x_i - \bar{x})(y_i - \bar{y})}{\sqrt{\sum_i (x_i - \bar{x})^2} \sqrt{\sum_i (y_i - \bar{y})^2}}.$$

12. Xətti korrelyasiya əmsalının əhəmiyyətliliyi hansı meyar ilə ölçülür?

$$a) t = \frac{|r_{xy}|}{\sqrt{1 - r_{xy}^2}} \sqrt{n - 2};$$

$$b) r = \frac{r_{1,2,3,\dots,n-1} - r_{1,n,3,\dots,n-1} \cdot r_{2,n,3,\dots,n-1}}{\sqrt{(1 - r_{1,n,3,\dots,n-1}^2)(1 - r_{2,n,3,\dots,n-1}^2)}};$$

$$c) \eta = \sqrt{\frac{\delta^2}{\sigma^2}};$$

$$d) R = \sqrt{\frac{(\sigma_y^2 - \sigma_{y-y_s}^2)}{\sigma_y^2}},$$

$$e) t = \frac{|r_{xy}|}{\sqrt{1 - r_{xy}^2}}.$$

13. Xətti korrelyasiya əmsalının əhəmiyyətliliyi müşahidələrin sayı 100-dən çox olduqda hansı meyar ilə ölçülür?

$$a) t = \frac{|r_{xy}|}{\sqrt{1 - r_{xy}^2}} \sqrt{n - 2};$$

$$b) t = \frac{|r_{xy}|}{\sqrt{1 - r_{xy}^2}} \sqrt{n};$$

$$c) \eta = \sqrt{\frac{\delta^2}{\sigma^2}};$$

$$d) R = \sqrt{\frac{(\sigma_y^2 - \sigma_{y-y_s}^2)}{\sigma_y^2}},$$

$$e) F = \frac{\frac{1}{2} R_{y/x_1x_2}}{\frac{1}{n-3} (1 - R_{y/x_1x_2}^2)}$$

MÖVZU 10. REQRESSİYA ANALİZİ

- 10.1. Cüt reqressiya**
- 10.2. Çoxölçülü reqressiya**
- 10.3. Reqressiya analizində modellərin adekvatlığının yoxlanılması**
- 10.4. Trend tənliklərdə seçim məsələləri. Qalıqların avtokorrelasiyası**
- 10.5. Reqressiya sosial-iqtisadi tədqiqatlarda**

10.1. Cüt reqressiya

Əgər iki dəyişən arasında asılılıq öyrənilirsə və onları faktor və nəticə əlamətləri kimi qəbul etmək olarsa, onda bu asılılığı riyazi şəkildə ifadə etmək daha məqsədə uyğun olar. Bu məqsədlə ilkin verilənlərə uyğun olan $y = f(x) + \varepsilon$ funksiyası seçilir. Burada y nəticə faktoru, cüt halda x , çoxsaylı halda x_1, \dots, x_n faktor əlamətlərindən asılı olan funksiya, ε təsadüfi komponentdir. Təəsadüfi komponent modelə daxil edilməyən, yəni nəticəyə təsiri nəzərə alınmayan faktorları ifadə edir. Funksiyanın tipi müəyyən edilərkən korrelyasiya sahəsindəki nöqtələrin yerləşməsinə fikir verilir.

Orta şəkildə nəticə əlamətinin faktor əlamətindən asılı olaraq dəyişməsinin riyazi olaraq təsviri cüt reqressiya tənliyi adlanır.

Tədqiqatlarda daha çox xətti cüt reqressiya tənliyindən istifadə olunur:

$$\hat{y}_x = a \pm bx,$$

burada $\hat{y}_x x$ faktor əlamətinə uyğun nəticə əlamətinin orta qiyməti; a regressiya tənliyinin sərbəst həddi; b x faktor əlamətinə uyğun regressiya əmsalıdır.

Regressiya əmsali aid olduğu faktor əlamətinin bir vahid dəyişməsi ilə nəticə əlamətinin neçə vahid dəyişməsini ifadə edir. Regressiya əmsalının işarəsi asılılığın istiqamətini xarakterizə edir. Əgər $b > 0$ olarsa, onda asılıq düz, $b < 0$ olarsa, tərs olur. x -in ilkin verilənləri arasında "0" qiyməti olan halda a sərbəst həddi y -in orta qiymətini ifadə edir. Digər bütün hallarda $\bar{y} = a + b\bar{x}$ ödənilir. a -nın qiyməti interpretasiya olunmur. Sərbəst həddin işarəsi x və y dəyişənlərinin variasiya etməsinin intensivlikləri arasındaki münasibətdən asılı olur. Yəni əgər y -ə görə variasiya əmsali x -ə görə variasiya əmsalından böyük olarsa, sərbəst hədd mənfi, eks halda müsbət olur.

Cüt regressiya tənliyini qeyri xətti asılılığa uyğun qurmaq lazımlı gəldikdə aşağıdakı tənliklərdən istifadə oluna bilər:

$$\hat{y} = a + bx \text{ - xətti;}$$

$$\hat{y} = a + bx + cx^2 \text{ - parabolik;}$$

$$\hat{y} = a + \frac{b}{x} \text{ - hiperbolik;}$$

$$\hat{y} = ab^x \text{ - üstlü;}$$

$$\hat{y} = ax^b \text{ - dərəcəli.}$$

Seçilən funksiya qeyri-xətti şəkildədirse, regressiya tənliyi loqarifləmə və ya parametrlərin əvəz olunması ilə

xətti formaya gətirilir.

Xətti cüt regressiya tənliyinin parametrləri ən kiçik kvadratlar üsulu ilə təyin olunur. Bu metodun ilkin şərti aşağıdakı kimidir:

$$S = f(a, b) = \sum_{i=1}^n (y_i - \hat{y}_i)^2 = \sum_{i=1}^n (y_i - (a + bx_i))^2 \rightarrow \min ,$$

yəni nəticə əlamətinin faktiki qiymətləri ilə nəzəri qiymətlərinə görə kənarlaşmaların kvadratları cəmi üçün minimum qiymət təmin edilməlidir. Bu ifadə a və b -dən asılıdır, yəni iki dəyişənə görə funksiya standart nöqtədə ən kiçik qiyməti alır. Bunun üçün aşağıdakı şərtlər yerinə yetirilir: a və b parametrlərini təyin etmək üçün xüsusi törəmələr alınır, sıfır bərabər edilir: $\begin{cases} S'_a = 0 \\ S'_b = 0 \end{cases}$. Əvvəzləmələr apardıqdan sonra normal tənliklər sistemi alınır:

$$\begin{aligned} S'_a &= 2 \sum_{i=1}^n (y_i - a - bx_i) = 2 \left(\sum_{i=1}^n y_i - an - b \sum_{i=1}^n x_i \right); \\ S'_b &= 2 \sum_{i=1}^n (y_i - a - bx_i) \cdot x_i = 2 \left(\sum_{i=1}^n y_i \cdot x_i - a \sum_{i=1}^n x_i - b \sum_{i=1}^n x_i^2 \right); \end{aligned}$$

$$\begin{cases} \sum_{i=1}^n y_i - an - b \sum_{i=1}^n x_i = 0 & (-1) \\ \sum_{i=1}^n y_i \cdot x_i - a \sum_{i=1}^n x_i - b \sum_{i=1}^n x_i^2 = 0 & (-1) \end{cases} \Rightarrow$$

$$\begin{cases} b \sum_{i=1}^n x_i + an = \sum_{i=1}^n y_i \\ b \sum_{i=1}^n x_i^2 + a \sum_{i=1}^n x_i = \sum_{i=1}^n x_i y_i \end{cases} \Rightarrow \begin{cases} an + b \sum_{i=1}^n x_i = \sum_{i=1}^n y_i \\ a \sum_{i=1}^n x_i + b \sum_{i=1}^n x_i^2 = \sum_{i=1}^n x_i y_i \end{cases}$$

Buradan $a = \frac{\Delta_a}{\Delta}$; $b = \frac{\Delta_b}{\Delta}$ olduğunu alırıq. Δ – sistemin təyinedicisi, Δ_a və Δ_b - xüsusi təyinedicilərdir.

$$\Delta = n \sum_{i=1}^n x_i^2 - \sum_{i=1}^n x_i \sum_{i=1}^n y_i \text{ doğrudur.}$$

Onda

$$a = \frac{\sum_{i=1}^n y_i \sum_{i=1}^n x_i^2 - \sum_{i=1}^n x_i y_i \sum_{i=1}^n x_i}{n \sum_{i=1}^n x_i^2 - (\sum_{i=1}^n x_i)^2} \text{ və}$$

$$b = \frac{n \sum_{i=1}^n x_i y_i - \sum_{i=1}^n x_i \sum_{i=1}^n y_i}{n \sum_{i=1}^n x_i^2 - (\sum_{i=1}^n x_i)^2} \text{ olacaq.}$$

Tənliklər sistemində 1-ci tənliyi n -ə böldükdə də a parametрini tapmaq olar:

$$a + b\bar{x} = \bar{y} \Rightarrow a = \bar{y} - b\bar{x}.$$

Sistemin 2-ci tənliyini n -ə böldükdə və a -nın ifadəsindən istifadə etdikdə b parametri aşağıdakı kimi təyin olunacaq:

$$b = \frac{\bar{xy} - \bar{x}\bar{y}}{\bar{x}^2 - \bar{x}^2}.$$

Məxrəcdəki ifadənin $x - \sigma$ görə dispersiya olduğunu nəzərə alsaq b parametrini növbəti şəkildə yaza bilərik:

$$b = \frac{\bar{xy} - \bar{x}\bar{y}}{\sigma_x^2}.$$

Nümunə. Emal olunması üçün 6 tomat konservləşdirmə zavoduna istehsalçıdan pomidor daşınır. Pomidorun 1 kilogramının qiyməti (qəpik) və daşınma yolunun uzunluğu (kilometr) arasında asılılıq öyrənilir (bax: cədvəl 10.1.1.). Faktorlar arasında asılılığı xarakterizə edən cüt regressiya tənliyini quraq. Daşınma yolunun uzunluğunu x faktor əlaməti, pomidorun 1 kilogramının qiymətini y nəticə əlaməti qəbul edək (şərti göstəricilər).

6 müəssisə üzrə pomidorun qiyməti və daşınma yolunun uzunluğu haqqında məlumat

Cədvəl 10.1.1.

| Zavodun № | Daşınma yolunun uzunluğu (km), x_i | Pomidорun 1 kq-nın qiyməti, y_i | $x_i y_i$ | x_i^2 |
|-------------|--------------------------------------|-----------------------------------|-------------|-------------|
| 1 | 5 | 35 | 490 | 25 |
| 2 | 12 | 45 | 540 | 144 |
| 3 | 10 | 52 | 520 | 100 |
| 4 | 20 | 65 | 1300 | 400 |
| 5 | 18 | 58 | 1044 | 324 |
| 6 | 19 | 60 | 1140 | 361 |
| <i>Cəmi</i> | 84 | 315 | 4719 | 1354 |

Regressiya tənliyinin parametrlərini təyin etmək üçün

ilk növbədə əlamətlərin hasilləri və faktor əlamətinin kvadratları 6 zavod üçün hesablanmalıdır. Müvafiq hesablamalar aparılmış və cədvəl 10.1.1-də yerləşdirilmişdir.

İndi isə a parametrini hesablayaq:

$$a = \frac{\sum_{i=1}^n y_i \sum_{i=1}^n x_i^2 - \sum_{i=1}^n x_i y_i \sum_{i=1}^n x_i}{n \sum_{i=1}^n x_i^2 - (\sum_{i=1}^n x_i)^2} = \frac{315 \cdot 1354 - 4719 \cdot 84}{6 \cdot 1354 - 84^2} = \\ = \frac{426510 - 396396}{8124 - 7056} = \frac{30114}{1068} = 28,1;$$

$$b = \frac{n \sum_{i=1}^n x_i y_i - \sum_{i=1}^n x_i \sum_{i=1}^n y_i}{n \sum_{i=1}^n x_i^2 - (\sum_{i=1}^n x_i)^2} = \frac{6 \cdot 4719 - 84 \cdot 315}{6 \cdot 1354 - 84^2} = \\ = \frac{28314 - 26460}{8124 - 7056} = \frac{1854}{1068} = 1,735.$$

a parametrini \bar{x} və \bar{y} əsasında da təyin edə bilərik:

$$a = \bar{y} - b\bar{x} = 52,5 - 1,735 \cdot 14 = 28,1.$$

Daşınma yolunun uzunluğu ilə pomidorun 1 kq-nın qiyməti arasında asılılığı xarakterizə etmək üçün cüt regressiya tənliyi:

$$\hat{y}_x = 28,1 + 1,735x$$

olacaq. Tənlikdəki regressiya əmsalına görə daşınma yolu-

nun uzunluğunun 1 km artımı ilə pomidorun 1 kq-nın qiyməti 1,7 qəpik artır •

Korrelyasiya əmsalının $r_{xy} = \frac{\overline{xy} - \bar{x}\bar{y}}{\sigma_x \sigma_y}$ düsturunu nəzərə

alaraq cüt regressiya əmsalını $b = \frac{\overline{xy} - \bar{x}\bar{y}}{\sigma_x^2}$ aşağıdakı kimi

ifadə edə bilərik:

$$b = r_{xy} \frac{\sigma_y}{\sigma_x}.$$

Nümunə. Baxdığımız nümunə üzrə regressiya əmsahını xətti cüt korrelyasiya əmsali əsasında qiymətləndirək. Verilənlərə görə r_{xy} , σ_x və σ_y təyin edilməlidir. $\bar{x} = 14$ və $\bar{y} = 52,5$ olduğunu nəzərə alaraq

$$\sigma_x = \sqrt{\frac{\sum_i (x_i - \bar{x})^2}{n}} = \sqrt{29,66} = 5,44;$$

$$\sigma_y = \sqrt{\frac{\sum_i (y_i - \bar{y})^2}{n}} = \sqrt{100,91} = 10,04;$$

$$r_{xy} = \frac{309}{\sqrt{178 \cdot 605,5}} = \frac{309}{\sqrt{328,297}} = 0,941.$$

$$\text{Buradan } b = 0,941 \cdot \frac{10,04}{5,44} = 1,735 •$$

Cüt korrelyasiya əmsali simmetrik göstərici, yəni

$r_{xy} = r_{yx}$ olduğundan $\sigma_x = \sigma_y$ doğrudur. Lakin korrelyasiya əmsalından fərqli olaraq cüt regressiya əmsali asimetrik xarakteristikadır. Bu göstərici sadəcə iki dəyişən arasında asılılığı deyil, x -dən asılı olaraq y -in necə dəyişməsini və əksinə halları izah edir. Ona görə də $b_{xy} \neq b_{yx}$.

Aldığımız regressiya tənliyinə görə nəticə faktorunun nəzəri qiymətlərini (\hat{y}_x) hesablayaq və aşağıdakı cədvəl 10.1.2-də 2-ci sütunda yerləşdirək.


Hesablamalar cədvəli

Cədvəl 10.1.2.

| Nö | $\hat{y}_x = 28,1 + 1,735x$ | $(y_i - \hat{y}_i)$ | $(y_i - \hat{y}_i)^2$ | $(\hat{y}_i - \bar{y})^2$ | $(y_i - \bar{y})^2$ |
|-------------|-----------------------------|---------------------|-----------------------|---------------------------|---------------------|
| 1 | 36,78 | -1,78 | 3,1684 | 247,1184 | 306,25 |
| 2 | 48,92 | -3,92 | 15,3664 | 12,8164 | 56,25 |
| 3 | 45,45 | 6,55 | 42,9025 | 49,7025 | 0,25 |
| 4 | 62,8 | 2,2 | 4,84 | 106,09 | 156,25 |
| 5 | 59,33 | -1,33 | 1,7689 | 46,6489 | 30,25 |
| 6 | 61,07 | -1,07 | 1,1449 | 73,4449 | 56,25 |
| Cəmi | 315 | - | 69,1911 | 535,8211 | 605,5 |

Qurduğumuz cüt regressiya tənliyi üçün empirik və nəzəri qiymətlərə görə qrafik aşağıdakı şəkil 10.1.1 -də təqdim olunur.

Göründüyü kimi \hat{y}_x -in qiymətləri alınmış tənliyin ilkin verilənləri (y_i) üçün ən yaxşı approksimasiyasıdır: Hesablanan qiymətlərin real qiymətlərdən fərqi çox cuzidir.



Səkil 10.1.1. Regressiyanın empirik və nəzəri xətləri

Approksimasiyanın orta səhvi aşağıdakı kimi müəyyən edilir:

$$\bar{\varepsilon} = \frac{\sum_i |y_i - \hat{y}_i|}{\sum_i y_i}$$

Nümunə. Yuxarıda nəzərdən keçirdiyimiz nümunənin verilənlərinə görə approksimasiyanın orta səhvi:

$$\bar{\varepsilon} = \frac{16,85}{315} = 0,05349 \text{ təşkil edəcək, yəni } 5,35\% •$$

Regressiya analizində y faktorunun ümumi dəyişməsi, yəni sapması $\sum_i (y_i - \hat{y}_i)^2$ cəmi ilə aşağıdakı şəkildə ifadə olunur:

$$\sum_i (y_i - \bar{y})^2 = \sum_i (y_i - \hat{y}_i)^2 + \sum_i (\hat{y}_i - \bar{y})^2,$$

burada $\sum_i (y_i - \bar{y})^2$ ümumi sapma və ya kənarlaşma; $\sum_i (y_i - \hat{y}_i)^2$ qalıq sapma; $\sum_i (\hat{y}_i - \bar{y})^2$ y -in regressiya tənliyi ilə izah olunan sapmasıdır.

Alinan regressiya tənliyinin keyfiyyətinin qiymətləndirilməsində asılı dəyişənin (y) yuxarıdakı kimi bölünməsi əsas yer tutur. y faktorunun regressiya tənliyi ilə izah olunan sapması nə qədər böyük olarsa, regressiya tənliyi bir o qədər keyfiyyətli hesab olunur, yəni asılı olmayan x dəyişəni düzgün müəyyən olunmuş (seçilmiş) $y = f(x)$ asılılığı üçün funksiyanın tipi düzgün seçilmişdir.

İzah olunan və ümumi sapmaların nisbəti tənliyin determinasiya dərəcəsini izah edir. Determinasiya əmsalı:

$$r^2 = \frac{\sum_i (\hat{y}_i - \bar{y})^2}{\sum_i (y_i - \bar{y})^2}.$$

Nümunə. Sonuncu nümunənin verilənləri əsasında determinasiya əmsalının təyin olunması üçün lazımlı olan ilkin hesablamalar aparılmış və əvvəlki cədvəldə göstərilir. Onlardan istifadə edərək determinasiya əmsalını hesablayaq:

$$r^2 = \frac{535,8211}{605,5} = 0,884 \text{ və ya } 88,4\% \bullet$$

10.2. Çoxölçülü regressiya

3 və daha artıq bir-birindən asılı olan əlamətlər arasında münasibətlərin öyrənilməsi çoxsaylı və ya çoxfaktorlu

reqressiya adlanır və ümumi şəkildə aşağıdakı kimi ifadə olunur:

$$\bar{y} = f(x_1, x_2, \dots, x_k).$$

Çoxfaktorlu reqressiya modeli qurularkən asılılıq formasının seçilməsi, əlamət faktorlarının müəyyən olunması və daha dəqiqliq, düzgün nəticələrin alınması üçün tədqiq olunan külliyatın lazımi həcminin təmin olunması əhəmiyyət kəsb edən məsələlərdəndir.

Regressiya tənliyi ilk növbədə tədqiq olunan faktorlar arasında qarşılıqlı münasibətləri yaxşı əks etdirməli, bu asılılıqların kəmiyyətə ifadələrini verməli və izah etməlidir.

Sosial-iqtisadi hadisələr arasında real asılılıqları təsvir etmək üçün çoxfaktorlu asılılıq modelləri aşağıdakı tiplərdə ola bilər:

- 1) xətti: $\hat{y} = a_0 + a_1 x_1 + a_2 x_2 + \dots + a_k x_k ;$
- 2) parabolik: $\hat{y} = a_0 + a_1 x_1^2 + a_2 x_2^2 + \dots + a_k x_k^2 ;$
- 3) hiperbolik: $\hat{y} = a_0 + \frac{a_1}{x_1} + \frac{a_2}{x_2} + \dots + \frac{a_k}{x_k} ;$
- 4) üstlü: $\hat{y} = e^{a_0 + a_1 x_1 + a_2 x_2 + \dots + a_k x_k} ;$
- 5) dərəcəli: $\hat{y} = a_0 x_1^{a_1} \cdot x_2^{a_2} \cdot \dots \cdot x_k^{a_k} .$

Iqtisadi interpretasiyasına görə xətti modellər daha sadə və məntiqli xətti modellər hesab olunur. Qeyri-xətti asılılıq formasına görə qurulan modellər xəttiləşdirilir.

Modelin tipi seçildikdən sonra növbəti mərhələdə faktor əlamətləri seçilir. Bu məsələ intiutiv-məntiqi və ya çoxöl-

çülü statistik analiz metodları ilə həll oluna bilər. Daha çox tətbiq olunan üsul “addım regressiya analizi”dır. Bu üsulun məhiyyəti regressiya tənliyinə ardıcıl şəkildə və əhəmiyyətliyi yoxlanılaraq faktorların daxil edilməsi ilə bağlıdır. Növbəti şəkildə modelə daxil olunan faktorların əhəmiyyətliliyi yoxlanılarən qalıqların kvadratları cəminin nə qədər azalması və çoxölçülü korrelyasiya əmsalının nə qədər artması əhəmiyyət kəsb edir.

t - Styudent meyarı ilə hər bir faktorun əhəmiyyətliliyi ayrı şəkildə yoxlanılır və əhəmiyyətsiz faktorlar modeldən kənar edilir.

Model qurularkən multikollinearlıq problemi ilə də rastlaşmaq olur. Multikollinearlıq dedikdə modelə daxil olan faktor əlamətləri arasında sıx asılılıq nəzərdə tutulur. Faktorlar arasında bu şəkildə asılılıq nəticələrin yanlış formalaşmasına gətirir. Multikollinearlığın bir indikatoru cüt korrelyasiya əmsalının 0,8 – dən yuxarı olmasınadır. Faktorlar arasında multikollinearlığın aradan qaldırılması modeldən bir və ya bir neçə xətti asılı olan faktor əlamətlərinin kənar edilməsi və ya əvvəlki faktor əlamətlərinin yeniləri ilə əvəz olunması yolu ilə baş verir.

Regressiya modelinin interpretasiyası tədqiq olunan hadisənin aid olduğu sahə ilə bağlı biliklər əsasındaki metodlarla həyata keçirilir. Bununla belə istənilən interpretasiya regressiya tənliyinin bütovlukdə və modelə daxil olan faktorların ayrı-ayrı nəticəyə təsirinin statistik qiymətləndirilməsi ilə başlanır. Regressiya əmsalı nə qədər böyükdürse, aid olduğu faktor əlamətinin nəticə əlamətinə təsiri bir o qədər yüksəkdir.

İqtisadi analizin imkanlarını genişləndirmək məqsədi ilə

standartlaşdırılmış əmsallardan istifadə olunur. Aşağıda təqdim olunan α və β əmsalları ayrı-ayrı faktor əlamətlərinin nəticəyə təsirini ifadə etmək üçün istifadə olunur.

α əmsali və ya elastiklik əmsali digər faktorların qiymətlərinin fiksə olunması şərti ilə x_i faktor əlamətinin 1% dəyişməsi ilə nəticə əlamətinin orta olaraq neçə faiz dəyişməsini ifadə edir.

$$\alpha_i = b_i \frac{\bar{x}_i}{\bar{y}}$$

düsturu ilə təyin edilir. Burada b_i i -ci faktorun rəqəsi;
siya əmsali; \bar{x}_i i -ci faktor əlamətinə görə orta qiymət; \bar{y}
nəticə əlamətinə görə orta qiymətdir.

β əmsali – faktor əlamətinin orta kvadratik kənarlaşmasının dəyişməsi nəticəsində nəticə faktorunun orta kvadratik kənarlaşmasının hansı hissəsinin dəyişməsini xarakterizə edir.

$$\beta_i = b_i \frac{\sigma_{x_i}}{\sigma_y}$$

düsturu əsasında təyin edilir. σ_{x_i} və σ_y müvafiq olaraq i -ci faktor əlamətinin və nəticə əlamətinin orta kvadatik kənarlaşmalarıdır.

$$\bar{x} = 14; \bar{y} = 52,5; b = 1,735; \sigma_x = 5,44; \sigma_y = 10,04;$$

$$\alpha_i = b_i \frac{\bar{x}_i}{\bar{y}} = 1,735 \frac{14}{52,5} = \frac{24,29}{52,5} = 0,462 \text{ və ya } 46,2\%;$$

$$\beta_i = b_i \frac{\sigma_{x_i}}{\sigma_y} = 1,735 \frac{5,44}{10,04} = 0,940 \text{ və ya } 94\%.$$

Faktor əlamətlərinin nəticə əlamətinə təsirinin ayrı-ayrı şəkildə daha dəqiq qiymətləndirilməsi üçün Q əmsallar da tətbiq olunur:

$$Q_i = \alpha_i \cdot v_i,$$

burada v_i i -ci faktor əlamətinin variasiya əmsalıdır.

10.3. Regressiya analizində modellərin adekvatlığının yoxlanılması

Regressiya analizində modellərin adekvatlığının yoxlanılması ayrı-ayrı şəkildə hər bir regressiya əmsallarının əhəmiyyətliliyinin qiymətləndirilməsi ilə başlanır. Regressiya əmsallarının əhəmiyyətliliyini yoxlamaq üçün tətbiq olunan t -stydent meyarı aşağıdakı şəkildədir:

$$t = \frac{|a_i|}{\sqrt{\sigma_{a_i}^2}},$$

burada $\sigma_{a_i}^2$ a_i regressiya əmsalının dispersiyasıdır. Əgər α və $v = n - k - 1$ giriş parametrləri ilə t-statistikası üçün kritik nöqtələr cədvəlindən tapılmış $t_{cədvəl}$ hesablanmış t -dən kiçik olarsa a_i faktoru əhəmiyyətli sayılır: $t_{hesablanmış} > t_{cədvəl}$.

$t_{cədvəl}$ α əhəmiyyətlilik dərəcəsi və ya ehtimalı və v sərbəstlik həddi əsasında cədvəldən müəyyən olunur. v sərbəstlik həddi n müşahidələrin sayı və k faktorların sayı ilə müəyyən olunur.

a_i - yə görə dispersiya üçün növbəti düstur istifadə olunur:

$$\sigma_{a_i}^2 = \frac{\sigma_y^2}{k},$$

burada σ_y^2 nəticə əlamətinin dispersiyası; k faktor əlamətlərinin sayıdır.

Dispersiyanın daha dəqiq qiymətləndirilməsini

$$\sigma_{a_i} = \frac{\sigma_y \sqrt{1 - R^2}}{\sigma_{x_i} \sqrt{n} \sqrt{1 - R_i}}$$

şəklində aparmaq olar. R_i x_i faktorunun digər faktorlara görə çoxsaylı korrelyasiya əmsalıdır.

Modelin tam şəkildə adekvatlığının yoxlanılması üçün F - Fişer meyari tətbiq edilir:

$$F = \frac{R^2}{1 - R^2} \cdot \frac{n - k - 1}{k},$$

burada R^2 determinasiya əmsalıdır.

Giriş parametrləri α , $v_1 = k + 1$ və $v_2 = n - k - 1$ olacaq.

$F_{hesablanmış} > F_{cədvəl}$ olarsa, qurulan model etibarlı sayılır.

Regressiya modelinin ümumi keyfiyyətini yoxlamaq üçün mövcud vasitələrdən biri də artıq bize məlum olan determinasiya əmsalıdır. Cüt regressiya hələndə olduğu kimi (cüt determinasiya əmsali cüt korrelyasiya əmsalının kvad-

ratına bərabərdir), çoxfaktorlu regressiyada da determinasiya əmsalı çoxfaktorlu korrelyasiya əmsalının kvadratı ki-mi təyin olunur və nəticə faktorunun variasiyasının hansı hissəsinin modelə daxil olan faktor əlamətlərinin təsiri ilə baş verdiyini izah edir. Başqa sözlə y nəticə əlamətinin dispersiyasının hansı hissəsi analizə daxil olan faktor əlamətlərinin təsiri ilə izah olunması çoxfaktorlu determinasiya əmsalının mahiyyətini təşkil edir. $[0,1]$ intervalında dəyişən bu əmsal aşağıdakı şəkildədir:

$$R^2 = \frac{\sigma_{\hat{y}}^2}{\sigma_y^2},$$

burada $\sigma_{\hat{y}}^2$ analizə daxil olan faktor əlamətləri ilə izah olunan y əlamətinin dispersiyası; σ_y^2 y əlamətinin ümumi dispersiyasıdır.

Determinasiyanın xüsusi əmsali çoxfaktorlu determinasiya əmsalları əsasında hesablanır:

$$R_{yx_m x_1 x_2 \dots x_{m-1} x_{m+1} \dots x_k}^2 = \frac{R_{yx_1 \dots x_k}^2 - R_{yx_1 x_2 \dots x_m x_{m-1} \dots x_k}^2}{1 - R_{yx_1 x_2 \dots x_{m-1} x_{m+1} \dots x_k}^2},$$

burada $R_{yx_1 \dots x_m x_{m-1} \dots x_k}^2$ x_m daxil olmaqla bütün faktorları nə-zərə alan y -in çoxfaktorlu determinasiya əmsalıdır; $R_{yx_1 x_2 \dots x_{m-1} x_{m+1} \dots x_k}^2$ x_m -i nəzərə almadan y -in çoxfaktorlu determinasiya əmsalıdır.

Xüsusi determinasiya əmsalının hesablanmasında əsas məqsəd regressiya tənliyinə əlavə izahedici faktor əlamətlərinin daxil edilməsinə ehtiyacın olub olmamasını müəyyən etməkdir.

Çoxfaktorlu determinasiya əmsalı və ya çoxfaktorlu korrelyasiya əmsalının təyin olunması çoxfaktorlu regresiya modelinin keyfiyyətini müəyyən etmək imkanı yaradır. Bu əmsalların vahidə yaxın olması alınan nəticələrin etibarlı olmasını və proqnozların düzgün verilməsinə əminlik yaratdır.

Qeyd edək ki, çoxfaktorlu determinasiya əmsalı β əmsalı əsasında da hər bir faktor üçün ayrı şəkildə də qiymətləndirilə bilər:

$$r_{x_i}^2 = r_{yx_i} \cdot \beta_{x_i},$$

burada r_{yx_i} i -ci faktor əlaməti və y nəticəsi arasında cüt korrelyasiya əmsalı; β_{x_i} çoxfaktorlu regressiya tənliyinin standartlaşdırılmış miqyasda müvafiq β əmsalıdır.

10.4. Trend tənliklərdə seçim məsələləri. Qalıqların avtokorrelyasiyası

Bir çox tətbiqi program paketləri elə tərtib olunub ki, trendin hər bir tənliyi üçün determinasiya əmsalı, Fişer və Darbin – Vatson meyarı verilir. R^2 nə qədər yüksək qiymət alarsa, dinamik sıranın səviyyələrinin variasiya etməsinin trendin bu tənliyi ilə xarakterizə olunması ehtimalı daha yüksək olur. Təsadüfi faktorun təsiri $(1 - R^2)$ kimi qəbul edilir. F – meyarı nə qədər böyük qiymət alarsa, baxılan trend tənliyinə bir o qədər üstünlük verirlər.

Darbin – Vatson meyarı qalıqların avtokorrelyasiyasını qiymətləndirir. Əgər $(y - \hat{y})$ qalıqlarında avtokorrelyasiya

müşahidə edilmirsə, onda seçilən trend tənliyi proqnoz üçün yararlı hesab edilir.

Trend tənlikləri qurularkən $e_t = y_t - \hat{y}_t$ qalıqları təsadüfi, asılı olmayan və orta qiymətləri “0”-ra bərabər olan ($\bar{e} = 0$) dəyişən kimi fərz edilir. Lakin bu fərziyyə yalnız funksiyanın növü düzgün seçildikdə doğru olur. Əks halda qalıqlar arasında avtokorrelasiya baş verir. *Qalıqların avtokorrelasiyası* cari (e_t) və əvvəlki zaman periodları (e_{t-1}) və ya momentləri arasında korrelasiya asılılığının baş verməsidir. Qalıqların avtokorrelasiyasını qiymətləndirmək üçün M.Ezekiel və K.Foks tərəfindən təklif olunmuş avtokorrelasiya əmsali tətbiq oluna bilər:

$$r_a = \frac{\sum e_t e_{t-1}}{\sum e_t^2}.$$

Avtokorrelasiya əmsali $[-1,1]$ aralığında qiymət alır. r_a nə qədər kiçik qiymət alarsa, baxılan trend tənliyi bir o qədər proqnoz üçün yararlı olur.

Avtokorrelasiya əmsalinin dəyərləndirilməsi üçün Darbin – Uatson meyari aşağıdakı kimidir:

$$DW = \frac{\sum (e_t - e_{t-1})^2}{\sum e_t^2}.$$

Avtokorrelasiya əmsali və Darbin – Uatson meyari arasında aşağıdakı şəkildə münasibət doğrudur:

$$DW \approx 2(1 - r_a).$$

Münasibətdən göründüyü kimi tam müsbət ($r_a = 1$) avtokorrelasiya halında $DW = 0$, qalıqların tam mənfi avtokorrelasiyası ($r_a = -1$) halında $DW = 4$, avtokorrelasiya olmadıqda isə ($r_a = 0$) $DW = 2$ olur.

Darbin və Uatson qalıqların avtokorrelasiyasının olmaması haqda hipotezlərin qəbulu və ya inkarı üçün kritik sərhədlər müəyyən etmişlər. 5%-li əhəmiyyətlilik səviyyəsi üçün yuxarı sərhəd DW_2 , aşağı sərhəd DW_1 kimi işarə olunur (bax:əlavə 7).

N sayda müşahidələrlə (yəni dinamik sıradə səviyyələrin sayı) tənlikdəki m sayda parametrlərlə (faktorların) DW -nin faktiki qiymətini kritik qiymətlərlə müqayisə etdikdə qalıqların avtokorrelasiyası haqda mühakimə irəli sürmək mümkündür:

$DW < DW_1$ olduqda avtokorrelasiya var, $DW > DW_2$ olduqda avtokorrelasiya yoxdur. $DW_1 \leq DW \leq DW_2$ olduqda tədqiqat davam etdirilməlidir. Məsələn, müşahidələrin sayı artırılmalıdır və ya başqa trend növləri tədqiq olunmalıdır. Avtokorrelasiya əmsalı mənfi qiymət alıqda müqayisələr DW ilə deyil ($4 - DW$) ilə aparılır.

Trend tənliklərini seçərkən approksimasiyanın orta səhvi xarakteristikasıından da istifadə oluna bilər. Bu xarak-teristika *MAPE* kimi işarə olunur:

$$MAPE = \frac{1}{n} \sum \left| \frac{y_t - \hat{y}_t}{y_t} \right| 100.$$

Alınan nəticə trend tənliyinin düzgün seçilip seçil-

məməsindən xəbər verir. Ümumiyyətlə, approksimasiyanın orta səhvi 5-7%-i keçmirsə hesab olunur ki, tənlik dinamik sıranın tendensiyasını düzgün əks etdirir.

Nümunə. Dövlət Statistika Komitəsinin məlumatlarına görə Azərbaycanda 2003-2012-ci illərdə iqtisadiyyata uzun müddətli kredit qoyuluşları göstəricilərindən istifadə edək (*mənbə: www.stat.gov.az*). Kredit qoyuluşlarını nəticə əlaməti (mln.manat, ilin sonuna), faktor əlamətini isə zaman faktoru $t = \{1,2,3,4,5,6,7,8,9,10\}$ (10 ili əhatə etdiyinə görə) kimi qəbul edək.

Əvvəlcə xətti regressiya tənliyinin parametrlərini təyin edək:

$$\bar{y} = 3852,62; \bar{t} = 5,5; \bar{yt} = 29727,82; \bar{y} \cdot \bar{t} = 21189,41; \\ \bar{y^2} = 24078880,7; \bar{y^2} = 14842680,86; \bar{t^2} = 38,5; \bar{t^2} = 30,25.$$

Tənliklər sistemini quraq:

$$\begin{cases} 10a + 55b = 38526,2 \\ 55a + 385b = 297278,2 \end{cases}$$

Buradan

$$b = \frac{\bar{yt} - \bar{y}\bar{t}}{\bar{t^2} - \bar{t}^2} = \frac{29727,82 - 21189,41}{38,5 - 30,25} = \frac{8538,41}{8,25} = 1034,96 \text{ və}$$

$$a = \bar{y} - b\bar{t} = 3852,62 - 1034,96 \cdot 5,5 = 3852,62 - 5692,28 = -1839,66.$$

Xətti trendin parametrlərinin hesablanması üçün cədvəl

Cədvəl 10.4.1.

| İllər | y | t | t^2 | y^2 | $y \cdot t$ | \hat{y}_t | $\left \frac{y_t - \hat{y}_t}{y_t} \right $ |
|--------|---------|-----|-------|-------------|-------------|-------------|----------------------------------------------|
| 2003 | 183,2 | 1 | 1 | 33562,24 | 183,2 | -804,7 | 5,392467 |
| 2004 | 288,7 | 2 | 4 | 83347,69 | 577,4 | 230,26 | 0,202425 |
| 2005 | 527,7 | 3 | 9 | 278467,29 | 1583,1 | 1265,22 | 1,397612 |
| 2006 | 1220,7 | 4 | 16 | 1490108,49 | 4882,8 | 2300,18 | 0,884312 |
| 2007 | 3032,3 | 5 | 25 | 9194843,29 | 15161,5 | 3335,14 | 0,099871 |
| 2008 | 4895,4 | 6 | 36 | 23964941,16 | 29372,4 | 4370,1 | 0,107305 |
| 2009 | 6047,5 | 7 | 49 | 36572256,25 | 42332,5 | 5405,06 | 0,106232 |
| 2010 | 6596,3 | 8 | 64 | 43511173,69 | 52770,4 | 6440,02 | 0,023692 |
| 2011 | 6899,1 | 9 | 81 | 47597580,81 | 62091,9 | 7474,98 | 0,083472 |
| 2012 | 8835,3 | 10 | 100 | 78062526,09 | 88353 | 8509,94 | 0,036825 |
| \sum | 38526,2 | 55 | 385 | 240788807 | 297278,2 | 38526,2 | 8,334213 |

İlk məlumatlar üçün mənbə: www.stat.gov.az

Cüt xətti reqressiya tənliyi $\hat{y} = -1839,66 + 1034,96t$ şəklində olacaq.

Avtokorrelasiyanın qiymətləndirilməsi üçün tələb olunan hesablamaları apardıqdan sonra aşağıdakı cədvəl 10.4.2-də yerləşdirmişik.

Cədvəldəki nəticələr əsasında

$$DW = \frac{\sum (e_t - e_{t-1})^2}{\sum e_t^2} = \frac{4502824,54}{3936408,2} = 1,143$$

olduğunu müəyyən etmiş oluruq.

**Avtokorrelyasiyanın qiymətləndirilməsi üçün
hesablamalar cədvəli**

Cədvəl 10.4.2.

| İllər | y_t | \hat{y}_t | $e_t = y_t - \hat{y}_t$ | e_{t-1} | e_t^2 | $(e_t - e_{t-1})^2$ |
|--------|---------|-------------|-------------------------|-----------|------------|---------------------|
| 2003 | 183,2 | -804,7 | 987,9 | - | 975946,4 | - |
| 2004 | 288,7 | 230,26 | 58,44 | 987,9 | 3415,2 | 863895,89 |
| 2005 | 527,7 | 1265,22 | -737,52 | 58,44 | 543935,75 | 633552,32 |
| 2006 | 1220,7 | 2300,18 | -1079,48 | -737,52 | 1165277,07 | 116936,64 |
| 2007 | 3032,3 | 3335,14 | -311,84 | -1079,48 | 97244,18 | 589271,17 |
| 2008 | 4895,4 | 4370,1 | 525,3 | -311,84 | 275940,09 | 700803,38 |
| 2009 | 6047,5 | 5405,06 | 642,44 | 525,3 | 412729,15 | 13721,78 |
| 2010 | 6596,3 | 6440,02 | 156,28 | 642,44 | 24423,44 | 236351,55 |
| 2011 | 6899,1 | 7474,98 | -575,88 | 156,28 | 331637,77 | 536058,27 |
| 2012 | 8835,3 | 8509,94 | 325,36 | -575,88 | 105859,13 | 812233,54 |
| \sum | 38526,2 | 38526,2 | -9 | -334,36 | 3936408,2 | 4502824,54 |

$n=10$ müşahidələrin sayı və $m=1$ faktor əlamətlərin sayına görə Darbin-Uatson paylanması üçün 5%-li əhəmiyyətlilik səviyyəsində xüsusi cədvəldən, yəni əlavə 7-dən kritik nöqtələr tapılır: $DW_1 = 0,879$, $DW_2 = 1,320$.

Müqayisə aparılır: $DW_1 \leq DW \leq DW_2$, yəni faktiki qiymət kritik nöqtələr aralığına düşdürüyünə görə tədqiqatı davam etdirmək daha məqsədə uyğun sayılır.

Qurulan regressiya tənliyi əsasında perspektiv dövr üçün “nöqtə proqnozlaşdırma” aparmaq olar. Bunun üçün regressiya tənliyində t parametrinin yerinə proqnozu tələb olunan qabaqlama periodunun göstəricisini qeyd etmək və qiymətləndirmə aparmaq lazımdır. Məsələn, 2013-cü il üçün proqnoz qiymətini hesablamaq tələb olunursa, $t=11$ olacaq və proqnoz qiyməti xətti trendə görə $\hat{y}=9544,9$ təşkil

edəcək. Proqnoz qiyməti ilə faktiki qiymət arasındaki fərq proqnozun xətası və ya səhvi adlanır. Proqnoz səhvi nə qədər kiçik qiymət alarsa, trend bir o qədər adekvat hesab olunar.

$$MAPE = \frac{1}{n} \sum \left| \frac{y_t - \hat{y}_t}{y_t} \right| 100 = \frac{1}{10} 8,33 \cdot 100 = 83,3\%.$$

Approksimasiyanın orta səhvi çox yüksək olduğundan hesab olunur ki, seçilmiş xətti trend tənliyi zaman sırasındakı tendensiyani o qədər də yaxşı əks etdirmir. Əlamətlər arasında asılılığı əks etdirən trend üçün qeyri-xətti asılıqlar halına da baxmaq tövsiyyə olunur.

Qurdumuz trendə görə determinasiya əmsalını tapmaq üçün orta kvadratik kənarlaşmalar əsasında hesablanan korrelyasiya əmsalından istifadə edək.

$\sigma_y = 3039,172$ və $\sigma_t = 2,872$ olduğunu nəzərə alsaq, on-

$$\text{da } r_{yt} = \frac{8538,41}{3039,172 \cdot 2,872} = \frac{8538,41}{8728,5} = 0,978 \text{ və müvafiq olaraq}$$

$$R^2 = 0,957 \text{ olacaq.}$$

Fişer meyarı determinasiya əmsalından asılı olduğu üçün

$$F = \frac{R^2}{1-R^2} \cdot \frac{n-m-1}{m} = \frac{0,957}{1-0,957} \cdot \frac{10-1-1}{1} = \frac{0,957}{0,043} \cdot 8 = 178,04.$$

Xətti trend üçün müəyyən olunmuş F - meyarının qiyməti qurulacaq digər trendlərə görə F - meyarları ilə müqayisə edilir və daha yüksək F -meyarlı trendin zaman sırasındakı tendensiyani daha yaxşı əks etdirməsi qəbul edilir •

10.5. Rqressiya sosial-iqtisadi tədqiqatlarda

Rqressiya analizində rqressiya tənliyinin hesablanan qiymətləri faktiki göstəricilərlə müqayisə olunması faktor əlamətlərinin nəticə əlamətinin formalaşmasındakı əhəmiyyəti haqda müəyyən nəticələrə gəlmək imkanı yaradır.

Rqressiya tənliyi faktor əlamətlərinin analizi və nəticə əlamətinin gözlənilən qiymətlərinin proqnozlaşdırılmasında geniş istifadə olunur. Y nəticə əlamətinin proqnozlaşdırılan qiyməti rqressiya tənliyində x faktor əlamətinin gözlənilən qiymətini yerinə qoymuşda alınmış olur.

Rqressiya tənliyinin hesablanmış qiymətləri baxılan zaman periodunda x faktor əlamətinin $(x_{\max} - x_{\min})$ intervalindəki istənilən qiymətlərində y nəticə əlamətinin bütün mümkün qiymətlərini müəyyən etməyə imkan verir. Əgər x -in real ölçülərindən kənara çıxmaq tələb olunursa, onda bir məhdudiyyət şərti kimi yadda saxlamaq lazımdır ki, parametrləri müəyyən olunmuş rqressiya tənliyinə x , üçün elə qiymətlər qoymaq olar ki, onların həcmi tənliyin formalaşmasında iştirak edən faktor əlamətlərin həcmindən çox fərqlənən olmasın. Faktor əlamətinin gözlənilən (proqnoz) qiymətini seçərkən tədqiqatda iştirak edən faktor əlamətlərin ilkin göstəriciləri üçün variasiyanın genişlənməsinin, yəni $(x_{\max} - x_{\min})$ -nin $\frac{1}{3}$ -i qədər həcmindən (həm minimal, həm maksimal göstəricilərdən) kənarlaşmamaq məsləhət görülür.

Bələ proqnozun verilməsi “nöqtə proqnoz” adlanır. Bu tip proqnozlar qeyd etdiyimiz kimi faktor (izahedici) əlamətlərin proqnoz qiymətləri faktorların faktiki qiymətləri intervalindadırısa, özünü doğruldur. Əks halda nəticə fakt-

toru üçün gözlənilən qiymətinin intervalda verilməsi daha doğru qərardır. Çünkü y dəyişənlərinin faktiki və proqnozlaşdırılan göstəricilərinin tam bərabərliyi halının baş verməsi ehtimalı çox kiçikdir. Trend tənliyinin forması uğurlu seçilsə belə, hadisələrin faktiki realizasiyası proqnozlardan fərqlənə bilər. Bu trend tənliyinin yalnız tendensiyani xarakterizə etməsi və zaman sıraları səviyyələrinin ε təsadüfi komponentə malik olması faktlarından irəli gəlir, yəni $y_t = f(x, \varepsilon)$. Təsadüfi komponentin varlığı və məhdud sayda müşahidələrə görə qiymətləndirilən trend tənliyi parametrlərinin səhvləri (xətaları) proqnoz üçün interval qiymətləndirmədə nəzərə alınır.

Proqnoz üçün etibarlı intervalın əsasında trend tənliyinə nəzərən zaman sırasının səviyyələrinin variasiyası göstəricisi dayanır. Bu göstərici nə qədər böyük olarsa, proqnoz üçün interval eyni ehtimal ilə daha geniş olar. Trendə nəzərən dinamik sıranın səviyyələrinin sapması aşağıdakı formul ilə müəyyən olunur:

$$S_y = \sqrt{\frac{\sum (y_t - \hat{y}_t)^2}{n - m - 1}},$$

burada y , dinamik sıranın faktiki səviyyələri; \hat{y} , trend tənliyinə nəzərən dinamik sıra səviyyələrinin hesablanmış göstəriciləri; n dinamik sıranın uzunluğu; m trend tənliyində sərbəst həddi nəzərə almadan parametrlərin sayıdır.

Trend üçün interval qiymətləndirilmə $\hat{y}_t \pm t_\alpha S_y$ kimi olacaq. Burada t_α α əhəmiyyətlilik dərəcəsinə uyğun t student sta-tistikasıdır.

Mövzuya aid test tapşırıqları

1. Regressiya analizində nə zaman alınan nəticələr daha etibarlı və ya inamlı olur?
 - a) Müşahidələrin sayı çox olduqca;
 - b) Müşahidələrin sayı az olduqca;
 - c) Parametrlərin sayı müşahidələrin sayına bərabər olduqda;
 - d) Parametrlərin sayı çox olduqca;
 - e) Parametrlərin sayı az olduqca.
2. Xətti cüt regressiya tənliyi hansı şəkildədir?
 - a) $\hat{y}_x = a + \frac{b}{x};$
 - b) $\hat{y}_x = ax^b;$
 - c) $\hat{y}_x = a - bx;$
 - d) $\hat{y}_x = a + bx + cx^2;$
 - e) $\hat{y}_x = ab^x.$
3. Avtokorrelyasiya əmsalının dəyərləndirilməsi üçün Darbin – Uatson meyari hansı formadadır?
 - a) $y = a + bx + cx^2;$
 - b) $y = \frac{\sum(e_i - e_{i-1})^2}{\sum e_i^2};$
 - c) $y = ax^b;$
 - d) $y = \frac{\sum(e_i - e_{i-1})}{\sum e_i^2};$
 - e) $y = \frac{\sum(e_i - e_{i-1})}{\sum e_i}.$
4. Faktor əlamətinin orta kvadratik kənarlaşmasının dəyişməsi nəticəsində nəticə faktorunun orta kvadratik kənarlaşmasının hansı hissəsinin dəyişməsini nə ifadə edir?
 - a) β əmsali;
 - b) α əmsali;
 - c) Cüt xətti korrelyasiya əmsali;
 - d) Korrelyasiya indeksi;
 - e) Empirik korrelyasiya münasibəti.

5. α əmsalı hansı düsturla hesablanır?

- a) $y = a + bx + cx^2$;
- b) $y = b_i \frac{\bar{x}_i}{\bar{y}}$;
- c) $y = \alpha x^b$;
- d) $y = b_i \frac{\sigma_{x_i}}{\sigma_y}$;
- e) $y = \frac{\sum (e_i - e_{i-1})^2}{\sum e_i^2}$.

6. Determinasiyanın xüsusi əmsalı nə əsasında hesablanır?

- a) β əmsali;
- b) Korrelyasiya indeksi;
- c) Çoxfaktorlu determinasiya əmsalları;
- d) α əmsali;
- e) Empirik korrelyasiya münasibəti.

7. Regressiya əmsallarının əhəmiyyətliliyini yoxlamaq üçün tətbiq olunan t – stýudent meyari hansı şəkildədir?

- a) $t = \frac{|a_i|}{\sqrt{\sigma_{a_i}^2}}$;
- b) $t = \sqrt{\frac{\delta^2}{\sigma^2}}$;
- c) $t = \frac{|r_{xy}|}{\sqrt{1 - r_{xy}^2}} \sqrt{n}$;
- d) $t = \frac{|r_{xy}|}{\sqrt{1 - r_{xy}^2}} \sqrt{n - 2}$;
- e) $t = \frac{R^2}{1 - R^2} \cdot \frac{n - k - 1}{k}$.

8. Regressiya modelinin adekvathığının yoxlanılması üçün hansı meyar tətbiq edilir?

- a) t – stýudent meyari;
- b) F – Fişer meyari;
- c) DW meyari;
- d) N meyari;
- e) Heç bir meyar.

MÖVZU 11. İNDEKSLƏR

- 11.1. İndekslər
- 11.2. İndekslərin qurulma metodları
- 11.3. Aqreqat indekslər
- 11.4. Ümumi indekslərin hesablanması düsturları
- 11.5. Ərazi indeksləri
- 11.6. Orta çəkili indekslər
- 11.7. İndekslər sistemi

11.1. İndekslər

Iqtisadi indeks - nisbi həcm (kəmiyyət) olub, tədqiq olunan hadisənin zamana görə hər hansı bir etalonla müqayisə edilərək dəyişməsini xarakterizə edir.

İndekslər statistikanın mühüm ümumiləşdirici göstəricilərinə aiddir. İndekslər zamana və ya məkana görə ölçülə bilən və ya ölçülə bilməyən elementlərdən ibarət iki sadə və ya mürəkkəb hadisəni müqayisə edirlər. Sosial-iqtisadi hadisələrin səviyyələrinin nisbəti kimi ifadə olunaraq indekslər aşağıdakı məsələlərin həlli üçün istifadə olunur:

- zamana, məkana görə müxtəlif (çox) tərkibli ümumi külliyyatdan eyni adlı göstəricilərin dəyişməsinin ümumi xarakteristikası;

- ayrı-ayrı faktorların öyrənilən hadisəyə təsirinin analizi;

- bircins külliyyatın orta göstəricisinin dinamikasının strukturunun dəyişməsi hesabına qiymətləndirilməsi.

İndeksin köməyi ilə dəyişməsi araşdırılan kəmiyyət *indekslaşdırılan kəmiyyət* adlanır.

Hər bir indeksə iki zaman perioduna görə göstəricilər daxildir: cari və bazis. Cari ilin göstəriciləri üçün “1”, bazis

ilin göstəriciləri üçün “0” işaretləməsindən istifadə olunur.

Öyrənilən külliyyatda bir vahid üzrə hesablanan indeks *individual və ya fərdi* adlanır, i ilə işaret olunur. Ümumi külliyyat üzrə bir vahidin ümumiləşmiş külliyyat göstəricisini hesablayan indeks *ümumi indeks* adlanır, I kimi işaret edilir.

İndekslər qurularkən öyrənilən göstəricinin digərlərin-dən sərbəst şəkildə hesablanması baş verirsə *sədə indeks*, birlikdə hesablanırsa *analitik indeks* müşahidə olunur.

Əgər müqayisə bazası kimi hər hansı əvvəlki period götürülsə, onda *indeks dinamik* alınır. Əgər baza kimi eyni hadisənin başqa əraziyə görə səviyyəsi götürülsə, onda *ərazi indeksi* formalaşır.

İndekslər külliyyatdakı öyrənilən vahidlərin həcmindən, müqayisə bazasından, çəkilərin növündən, prosesin qurulma forması və tərkibindən asılı olaraq klassifikasiya olunur:

- külliyyatdakı öyrənilən vahidlərin həcmindən görə fərdi və ümumi indekslər;
- müqayisə bazasına görə dinamik, ərazi və planın yerinə yetirilməsi indeksləri olur;
- çəkilərin növünə görə indekslər sabit və dəyişən çəkili olurlar;
- qurulma metodlarından asılı olaraq ümumi, analitik indekslər aqreqat və orta şəkilli şəklində olur;
- hadisənin tərkibinə görə indekslər sabit və dəyişən tərkibli olurlar.

11.2. İndekslərin qurulma metodları

Müxtəlif sosial-iqtisadi xarakterli göstəricilər üçün indekslərin qurulma metodları eyni olur. Aşağıda bu göstəricilər sistemi və onların işarələmələri verilir:

- əmtəənin bir vahidi üçün qiymət - p ;
- natural şəkildə ifadə olunan hər hansı məhsulun həcmi və ya sayı - q ;
- baxılan məhsul növünün ümumi dəyəri və ya mal mübadiləsi - $p \cdot q$;
- məhsulun bir vahidinin dəyəri - z ;
- baxılan məhsul növünün ümumi dəyəri, yəni onun istehsalına olan pul xərcləri - $z \cdot q$;
- məhsulun istehsalına sərf olunan zaman və ya işçilərin ümumi sayı - T ;
- istehsal olunmuş məhsulun bir işçiyyət düşən hissəsi və ya işçinin əmək məhsuldarlığı - $w = q:T$;
- məhsulun bir vahidinə sərf olunan iş vaxtı - $t = T:q$, yəni əmək tutumluğu.

Fərdi (*individual*) indeks mürəkkəb iqtisadi hadisənin ayrı elementinin dəyişməsini eks etdirən nisbi göstəricidir. Əgər indeksləşdirilən kəmiyyəti şərti olaraq n ilə işarə etsək,

onda $i_n = \frac{n_1}{n_0}$ olacaq. Burada n_1 cari periodda indeksləşən kəmiyyət, n_0 baza periodda indeksləşən kəmiyyət olacaq.

Qiymət üçün fərdi indeks $i_p = \frac{p_1}{p_0}$, mal mübadiləsi üçün

$i_{pq} = \frac{p_1 q_1}{p_0 q_0}$, əmək məhsuldarlığı üçün $i_w = \frac{w_1}{w_0}$, satış həcmi

üçün $i_q = \frac{q_1}{q_0}$ və s.

Nümunə. Tədris ilinin birinci yarısında tikiş fabriki qiyməti 72 manat olan 8000 məktəbli formasını, ikinci yarısında isə 76 manatdan 9000 məktəbli formasını satmışdır. Onda qiymət və satış həcmi üçün fərdi indekslər aşağıdakı kimi olacaq:

$$i_p = \frac{p_1}{p_0} \cdot 100\% = \frac{76}{72} \cdot 100\% = 105,5\%,$$

$$i_q = \frac{q_1}{q_0} \cdot 100\% = \frac{9000}{8000} \cdot 100\% = 112,5\%.$$

Məktəbli formasının qiyməti ilin II yarısında 5,5%, satış həcmi isə bu dövrdə 12,5% artmışdır •

Ümumi indeks mürəkkəb iqtisadi hadisənin səviyyələrinin nisbəti şəklində, tərkibində müxtəlif növ göstəricilər olan külliyyatdan götürülmüş, eyni adlı göstəricilərin ümumişmiş xarakteristikasını verir. Məsələn, ümumi indekslərin köməyi ilə istehlak mallarının ümumi qiymətlər səviyyəsinin dinamikasını, iqtisadiyyatda məşğul əhalinin orta əmək haqqı səviyyəsinin dəyişməsini, sənaye məhsulunun satış həcminin dinamikasını öyrənilir. Ümumi indekslərin qurulma qaydası öyrənilən hadisənin məzmunundan, ilkin statistik verilənlərdən və tədqiqatın məqsədindən asılı olur.

Qiymət, fiziki həcm və mal mübadiləsi üçün ümumi indekslər aşağıdakı kimi olacaq:

$$I_p = \frac{\sum p_1}{\sum p_0}; \quad I_q = \frac{\sum q_1}{\sum q_0}; \quad I_{\omega=pq} = \frac{\sum \omega_1}{\sum \omega_0} = \frac{\sum p_1 q_1}{\sum p_0 q_0}.$$

Mal mübadiləsi indeksi növbəti qaydada, yəni multiplikativ model ilə təyin oluna bilər:

$$I_\omega = I_p \cdot I_q.$$

İndeksləşdirilən kəmiyyətin xarakterindən asılı olaraq indekslər *kəmiyyət* və *keyfiyyət* göstəriciləri üçün qurulur. Kəmiyyət və keyfiyyət göstəriciləri üçün ümumi indekslərin hesablanması metodikasının özünəməxsus xüsusiyyətləri var. Kəmiyyət göstəricilərinə məsələn, istehsal olunmuş, satılmış məhsulun həcmini, əkin sahəsinin həcmini, əmək xərclərini aid etmək olar. Keyfiyyət göstəricilərinə isə vahid məhsulun qiyməti, dəyəri, əmək məhsuldarlığı və s. aid oluna bilər.

Qurulma qaydasına, formasına görə ümumi indekslər *aqreqat, ortaçəkili, dəyişən, sabit tərkibli* və *struktur dəyişmələrinin təsiri indeksləri* şəklində olar.

11.3. Aqreqat indekslər

Ümumi indekslərin hesablanması üçün əsas düstur aqreqat indekslərdir. Aqreqat indekslərdə əsas əlamət (dinamikanın əlaməti) ilə yanaşı çəki əlaməti iştirak edir. Çəki əlaməti külliyyatın qeyri-bircins elementlərini ümumiləşdirmək imkanına malikdir. Aqreqat indeks qurularkən əsas əlamət dəyişir, yəni cari səviyyə bazis səviyyə ilə müqayisə olunur, çəki əlaməti isə eyni qalır. Çəki əlaməti bazis səviyyə kimi götürülsə aqreqat indeks Laspeyres, cari səviyyə kimi götürülsə Paaşə indeksi şəklində formallaşır.

Bu indekslərdə əsas iki element iştirak edir:

- indeksləşdirilən faktora görə dəyişməsini n indeksi göstərən indeks (əsas əlamət kimi);

- çəki indeksi adlanan və sabit kəmiyyət olan f indeksi (çəki əlaməti kimi). Bu halda çəki indekslərinin köməyi ilə müxtəlif xarakterli mürəkkəb sosial-iqtisadi proseslərin və ya hadisələrinin müqayisə oluna bilməyən iki göstəricisi bir araya gətirir.

n əlamətinin göstəricilərini bircins olmayan külliyyatın elementlərinə görə cəmləmək doğru olmadığından, n əlaməti ilə əlaqəli olan elə bir f əlaməti müəyyən edirlər ki, n_f hasilinin iqtisadi məzmunu olsun və külliyyatın bütün elementlərinə görə cəmlənə bilsin.

Aqreqat indeksin ümumi düsturu aşağıdakı kimi yazılıa bilər:

$$I_n = \frac{\sum n_1 f}{\sum n_0 f},$$

burada n_1 və n_0 indeksləşdirilən kəmiyyətin müvafiq olaraq, cari və bazis periodlarda göstəriciləridir. f çəki əlaməti olub, hesablamalarda külliyyatın bütün vahidləri üçün eyni zaman səviyyəsində götürülür. Bu ya bazis, ya da cari period ola bilər. İndeksin belə qurulması onun yalnız indeksləşdirilən kəmiyyətin dəyişməsi ilə ifadə olunmasını təmin edir.

Aqreqat indekslərin qurulması zamanı əsas iki qaydaya əməl olunur:

1) Keyfiyyət göstəricilərinin indeksləri cari periodun çəki əlamətləri ilə qurulur və adətən, çəki əlaməti kimi hər

hansı kəmiyyət göstəricisindən istifadə olunur. Bu halda aqreqat indeks aşağıdakı şəkildə olur:

$$I_n = \frac{\sum n_1 f_1}{\sum n_0 f_0}.$$

2) Kəmiyyət göstəricilərinin indeksləri bazis periodun çəki əlamətləri əsasında qurulur. Bu halda isə çəki əlamətləri hər hansı keyfiyyət göstəricisi ilə ifadə olunur. Düstur aşağıdakı kimi olur:

$$I_n = \frac{\sum n_1 f_0}{\sum n_0 f_0}.$$

Aqreqat indekslərin bu prinsiplə qurulması bir-biri ilə qarşılıqlı asılı olan indekslər sistemini almağa və ayrı-ayrı faktorların ümumiləşmiş nəticələrin dəyişməsinə təsirini analiz etməyə imkan verir.

Aqreqat indekslərin əsas funksiyaları növbəti şəkildədir:

- Sintetik;
- Analitik

Sintetik indekslərdə müqayisə oluna bilməyən hadisələr aqreqatlaşır, yəni ümumiləşir. Analitik indekslərdə isə indeks metodunun köməyi ilə ayrı-ayrı faktorların bütövlükdə tədqiq olunan göstəricinin dəyişməsinə təsiri ölçülür. Məkan və zamana görə qiymətlərin öyrənilməsi üçün əsasən qiymətlər indeksi istifadə olunur. Müxtəlif əmtəələrin qiymət dinamikasının ölçülməsinin ən sadə forması 1738 -ci ildə fransız iqtisadçısı Dyuto tərəfindən təklif olunmuşdur: $\frac{\sum p_1}{\sum p_0}$.

Bu göstərici müxtəlif əmtəələrin cari zaman periodunda qiymətləri cəminin, həmin əmtəələrin bazis periodda qiymətləri cəminə nisbətini xarakterizə edir.

XIX əsrin II yarısında qiymət indekslərinin hesablanması üçün aqreqat indekslərdən istifadə olunmağa başlanıldı.

Statistika nəzəriyyəsində çəki əlamətinin seçimi probleminin həllinə bir neçə yanaşma olur. Bu, xüsusilə, qiymət indeks-lərində nəzərə çarpır. Müvafiq olaraq, bu indeksləri işləyib təqdim etmiş müəlliflərin adını daşıyan bir neçə hesablama düsturu təqdim olunur. Bunlardan ən geniş yayılanı Laspeyres, Paaşə və Fişer indeksləridir.

Aqreqat indekslərdə qiymət faktoru ilə yanaşı fiziki həcm faktoru da iştirak edir. İlk aqreqat indekslər almanın iqtisadçısı Laspeyres tərəfindən 1864-cü ildə təklif olundu. Laspeyres indeksi qiymətə görə də, fiziki həcmə görə də hesablana bilər:

$$I_p^L = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}; I_q^L = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}.$$

1874-cü ildə Paaşə tərəfindən aqreqat indekslərin yeni forması işlənildi. Paaşə indeksləri də həm qiymət, həm fiziki həcm üçün ayrı şəkildə hesablanır:

$$I_p^P = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}; I_q^P = \frac{\sum q_1 p_1}{\sum q_0 p_1}.$$

Laspeyres indeksindən bazis periodda realizə olunan əmtəələrin qiymətinin dəyişməsini xarakterizə etmək üçün, istehlak səbətini ölçmək üçün və ya müəyyən əhali qrupları-

nın əldə etdikləri konkret məhsulların dəyərinin dəyişməsini analiz etmək üçün və s. istifadə olunur. Paaşə indeksinin köməyi ilə cari periodda əldə olunmuş və ya realizə olunmuş əmtəələrin qiymətinin dəyişməsini və s. məsələləri araşdırırlar. Qiymət dinamikasının qiymətləndirilməsi üçün bu və ya digər düsturun seçilməsi təqdim olunan informasiyadan, tədqiqatın məqsədindən, ölkədə qəbul olunmuş hesablama metodolo-giyasından asılı olur. Nəzəri olaraq hansı düsturun indeksləşdirilən kəmiyyətin (bu halda qiymətin və fiziki həcmi) dəyişməsini daha dəqiq xarakterizə etməsi sualına cavab yoxdur. Bu indekslər çəki strukturundakı fərqə görə eyni qiymətlər almır. Bu fərqi aradan qaldırmaq üçün amerikan iqtisadçısı İ.Fişer yeni bir “ideal” aqreqat indeks təklif etdi. Bu indeks Laspeyres və Paaşə indekslərinin həndəsi ortası şəklində hesablanır:

$$I_p^F = \sqrt{\frac{\sum p_1 q_0}{\sum p_0 q_0} \cdot \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}}; I_q^F = \sqrt{\frac{\sum q_1 p_0}{\sum q_0 p_0} \cdot \frac{\sum q_1 p_1}{\sum q_0 p_1}}.$$

Mal mübadiləsi indeksi aqreqat indekslər əsasında qiymətləndirilə bilər:

$$I_\omega = I_p^L \cdot I_q^P; I_\omega = I_q^L \cdot I_p^P.$$

11.4. Ümumi indekslərin hesablanması düsturları

Beləliklə, ümumi indekslərin hesablanması üçün əsas düsturları təqdim edək:

$$\text{Məhsulun fiziki həcm indeksi: } I_q = \frac{\sum q_1 f_0}{\sum q_0 f_0}.$$

Bu indeksin köməyi ilə bazis periodla müqayisədə cari periodda məhsulun istehsalının fiziki həcminin dəyişməsi nəticəsində bu məhsulun dəyərinin neçə dəfə artıb-azalması haqda nəticəyə gəlmək mümkündür.

$$Paasenin \ qiyomat \ indeksi: I_p^P = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}.$$

Bu indeks cari periodda istehsal olunmuş əmtəənin dəyərinə qiymətlərin təsirini eks etdirir.

$$Laspeyresin \ qiyomat \ indeksi: I_p^L = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}.$$

Baxılan indeks bazis periodda istehsal olunmuş əmtəələrin dəyərinə qiymətlərin dəyişməsinin təsirini xarakterizə edir.

$$Fişerin \ qiyomat \ indeksi: I_p^F = \sqrt{I_p^L I_p^P} = \sqrt{\frac{\sum p_1 q_0}{\sum p_0 q_0} \times \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}}.$$

$$\text{Əmtəə dəyəri indeksi: } I_{pq} = \frac{\sum p_1 q_1}{\sum p_0 q_0} \text{ və ya } I_{pq} = I_p \times I_q.$$

İndeks cari dövrdə əmtəənin dəyərinin qiymətlərin istehsalın həcmimin və ya realizasiyasının dəyişməsi hesabına bazis periodla müqayisədə neçə dəfə artıb, ya da azalmasını ifadə edir.

Əmtəənin ümumi dəyəri indeksi və ya əmtəənin istehsal-

$$\text{na çəkilən pul xərcləri indeksi: } I_z = \frac{\sum z_1 q_1}{\sum z_0 q_1}.$$

İndeks əmtəənin dəyərinin dəyişməsi nəticəsində baza olan dövr ilə müqayisədə cari dövrdə istehsal xərclərinin necə dəfə dəyişməsini göstərir.

Ümumi dəyəri çəki əlaməti olan *əmtəənin fiziki həcmi indeksi*:

$$\text{indeksi: } I_q = \frac{\sum q_1 z_0}{\sum q_0 z_0}.$$

Baxılan indeks əmtəənin istehsal həcminin artımı və ya azalması nəticəsində baza dövrlə müqayisədə cari dövrdə istehsal xərclərinin necə dəyişməsini göstərir.

$$\text{İstehsal xərcləri indeksi: } I_{zq} = \frac{\sum z_1 q_1}{\sum z_0 q_0} \text{ və ya } I_{zq} = I_z \times I_q.$$

Bu indeksə görə məhsulun ümumi dəyərinin və istehsal həcminin dəyişməsi nəticəsində cari periodda istehsal xərclərinin necə dəfə artıb-azalmasını baza periodla müqayisədə müəyyən etmək olar.

Əmək tutumu çəki əlaməti olan *əmtəənin fiziki həcmi indeksi*:

$$I_q = \frac{\sum q_1 t_0}{\sum q_0 t_0}.$$

Bu indeks əmtəənin həcminin dəyişməsi nəticəsində baza dövrlə müqayisədə cari dövrdə istehsala sərf olunan zamanın necə dəfə artıb-azalmasını ifadə edir.

$$\text{Əmək tutumu indeksi: } I_t = \frac{\sum t_1 q_1}{\sum t_0 q_1}.$$

İndeks baza dövrlə müqayisədə cari dövrde əmək tutumunun dəyişməsi nəticəsində əmtəənin istehsalına sərf olunan zamanın neçə dəfə artıb və ya azalmasını göstərir.

Əmək xərclərinə görə əmək məhsuldarlığı indeksi:

$$I_{1/t} = \frac{\sum t_0 q_1}{\sum t_1 q_1} \text{ və ya } I_{1/t} = 1/I_t.$$

İndeks əmək məhsuldarlığının dəyişməsi nəticəsində baza dövrlə müqayisə olunaraq cari dövrde istehsala sərf olunan zamanın neçə dəfə dəyişməsini ifadə edir.

Istehsala sərf olunan zaman indeksi:

$$I_{tq} = \frac{\sum t_1 q_1}{\sum t_0 q_0} \text{ və ya } I_{tq} = I_q \times I_t; I_{tq} = I_q / I_{1/t}$$

Bu indeks əsasında əmtəənin istehsalının həcminin və əmək məhsuldarlığının dəyişməsi hesabına baza periodla müqayisədə cari periodda istehsala sərf olunan zamanın nə qədər artıb, ya azalmasını müəyyən edirlər.

Ümumi indekslərdə sürətlə məxrəcəin fərqi baxılan dövrde mütləq şəkildə baş verən dəyişmələri ifadə edir.

11.5. Ərazi indeksləri

Ərazi indeksləri göstəricilərin hər hansı məkanda məsələn, müəssisədə, bölgədə, regionda, şəhərdə, rayonda, zona-

da və s.-də müayisə olunmasına xidmət edir.

Ərazi indekslərinin qurulması müqayisə bazasının çəki əlamətlərinin və ya çəkiləri fiksə olunan səviyyələrin seçimi ilə müəyyən olunur. İki tərəfli müqayisələrdə hər ərazi, həm müqayisə olunan, yəni surət, həm də müqayisə bazası, yəni məxrəc ola bilər.

Həm birinci, həm də ikinci ərazi üçün çəki əlamətləri indeksin hesablanmasında prinsip etibarı ilə bərabər əsas kimi istifadə oluna bilər. Amma bu müxtəlif, hətta bir-birinə zidd olan nəticələr verə bilər. Bu qeyri-müəyyənlikdən qurtulmaq üçün bir neçə üsul var. Bu üsullardan birinə görə çəki əlaməti kimi iki əraziyə görə satılmış məhsulların həcmi birlikdə götürülür:

$$Q = q_a + q_b.$$

Onda ərazi indeksi aşağıdakı kimi hesablanır:

$$I_{tbla} = \frac{\sum p_b Q}{\sum p_a Q}.$$

Nümunə: Tutaq ki, şərti a, b, c məhsulları üçün cədvəl 11.5.1-dəki şərti qiymət və satış həcmi göstəriciləri verilmişdir.

a, b, c məhsulları üçün qiymət və satış həcmi göstəriciləri
Cədvəl 11.5.1.

| Məhsulun adı | I ərazi | | II ərazi | |
|-----------------|---------|-------------|----------|-------------|
| | Qiyməti | Satış həcmi | Qiyməti | Satış həcmi |
| a | 15 | 30 | 11 | 32 |
| b | 7,3 | 41 | 8,5 | 46 |
| c | 17 | 13 | 15 | 76 |

Ərazi üzrə qiymət indeksləri aşağıdakı kimi təyin ediləcək. Müvafiq olaraq

$$Q = q_I + q_{II} = 62; 87; 89;$$

$$p_I Q = 930; 635,1; 1513;$$

$$p_{II} Q = 682; 739,5; 1335;$$

$$\sum p_I Q = 3078,1; \sum p_{II} Q = 2756,5.$$

olacaq və ərazi indeksləri aşağıdakı kimi hesablanacaq:

$$I_{p_{II/I}} = \frac{\sum p_{II} Q}{\sum p_I Q} = \frac{2756,5}{3078,1} = 0,898 \text{ və ya } 89,8\%.$$

II ərazidə qiymətlər I ərazidəki qiymətlərdən 10,2% aşağıdır.

Tərs indeks isə bu nəticəyə zidd hali ifadə edir:

$$I_{p_{I/II}} = \frac{\sum p_I Q}{\sum p_{II} Q} = \frac{3078,1}{2756,5} = 1,116\% \text{ və ya } 111,6\%.$$

I ərazidə qiymətlər II ərazidəki qiymətlərdən 11,6% yüksəkdir •

Ərazi indekslərinin düsturunda bəzən cəmlənmiş çəki əlaməti yerinə standartlaşdırılmış çəki əlamətlərindən istifadə olunur. Belə çəki əlamətləri kimi məhsulun bu növlərinin satış strukturu kimi daha iri ərazi göstəricisi, məsələn respublika çıxış edə bilər. Belə halda ərazi indeksi növbəti formaya düşür:

$$I_p = \frac{\sum p_a q_{respublika}}{\sum p_b q_{respublika}}.$$

Ərazi indekslərinin qurulması üçün ikinci üsul müqayisə olunan ərazilərin çəkilərinin nisbətini nəzərə alır. Bu üsulda birinci addım birlikdə götürülmüş 2 əraziyə görə hər məhsulun orta qiymətinin hesablanması ilə bağlıdır:

$$\bar{p}_i = \frac{\sum p_i q_i}{\sum q_i}.$$

Bundan sonra ərazi indeksi hesablanır:

$$I_{p \text{ b/a}} = \frac{\sum p_b q_a}{\sum \bar{p} q_b} : \frac{\sum p_a q_a}{\sum \bar{p} q_a}.$$

Nümunə. Yuxarıdakı nümunənin verilənlərinə görə və məhsulları a, b, c əraziləri I və II kimi işaret etdiyimizə görə alırıq ki,

$$\begin{aligned}\bar{p}_a &= \frac{15 \cdot 30 + 11 \cdot 32}{62} = 20,2; & \bar{p}_b &= \frac{7,3 \cdot 41 + 8,5 \cdot 46}{87} = 7,93; \\ \bar{p}_c &= \frac{17 \cdot 13 + 15 \cdot 76}{89} = 15,3.\end{aligned}$$

Hesablanmış orta qiymətlər əsasında ərazi indeksi aşağıdakı qiyməti alacaq:

$$I_{p \text{ II/I}} = \frac{11 \cdot 32 + 8,5 \cdot 46 + 15 \cdot 76}{20,2 \cdot 32 + 7,93 \cdot 46 + 15,3 \cdot 76} : \frac{15 \cdot 30 + 7,3 \cdot 41 + 17 \cdot 13}{20,2 \cdot 30 + 7,93 \cdot 41 + 15,3 \cdot 13} = \\ = 0,858 \quad \text{və ya} \quad 85,8\%.$$

Ərazi indeksinin bu qayda ilə hesablanması fiziki həcm (mal mübadiləsi) üçün bizə məlum olan növbəti asılılığı təmin edir:

$$I_p \cdot I_q = I_{pq}.$$

Məhsulun satışının fiziki həcm indeksi bu halda aşağıdakı kimi olacaq:

$$I_{p \text{ b/a}} = \frac{\sum q_b \bar{p}}{\sum q_a \bar{p}}.$$

Analoji qaydada qiymət üçün

$$I_{q/b/a} = \frac{\sum p_b \bar{q}}{\sum p_a \bar{q}} \text{ olacaq.}$$

11.6. Orta çəkili indekslər

İnformasiya bazası aqreqat formada indeks analizinin aparılmasına imkan yaratmırısa, onda indekslər fərdi indekslərdən tərtib olunmuş orta formada qurula bilər. Praktikada bir sıra hallarda aqreqat indekslərin yerinə ədədi orta və harmonik orta indekslərindən istifadə etmək daha məqsədə uyğun olur. İstənilən ümumi indeksi orta çəkili indeks şəklində təsvir etmək olar. Lakin elə orta formanı seçmək lazımdır ki, alınan indeks ilkin aqreqat indeksə bərabər olsun.

Fərz edək ki, cari periodda məhsulun dəyəri (p_1, q_1) və qiymətlər indeksi $\left(i_p = \frac{p_1}{p_0} \right)$ haqda məlumat verilir.

Onda ümumi indeksin məxrəcində, yəni $i_p = \frac{\sum p_1 q_1}{\sum p_0 q_0}$ düsturunda aşağıdakı əvəzləməni aparsaq:

$$p_0 = \frac{1}{i_p} p_1$$

ümumi indeksin fərdi indekslərdən ibarət harmonik orta formasını alarıq:

$$I_p = \frac{\sum p_1 q_1}{\sum \frac{1}{i_p} p_1 q_1}.$$

Mal mübadiləsinin fiziki həcminin $i_q = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}$ ümumi indeksinin hesablanmasında ədədi orta formasından istifadə etmək olar. Kəsrin surətində $q_1 = i_q q_0$ əvəzləməsini aparıqda, ümumi indeks ədədi orta formasına düşür:

$$I_p = \frac{\sum i_q q_0 p_0}{\sum q_0 p_0}.$$

Orta indekslərin qurulmasında aşağıdakı qaydaları nəzərə almaq lazımdır:

- Kəmiyyət göstəricisi olan indekslər üçün ədədi orta forması seçilir;
- Keyfiyyət göstəricisinə malik indekslər üçün harmonik orta forması tətbiq olunur.

Nümunə. Təqdim olunan şərti göstəricilər əsasında harmonik orta qiyməti təyin edin.

Harmonik orta indeks:

$$I_p = \frac{\sum p_1 q_1}{\sum \frac{1}{i_p} p_1 q_1} = \frac{54000}{53834,2} = 1,003 \text{ və ya } 100,3\%.$$

Məktəb ləvazimatlarının realizasiyası

Cədvəl 11.6.1.

| Əmtəə | Cari periodda realizasiya, ma- | Bazis perioda görə cari periodda qiymətlərin | Hesablamalar |
|-------|--------------------------------|----------------------------------------------|--------------|
|-------|--------------------------------|----------------------------------------------|--------------|

| | <u>natla</u> (p_1, q_1) | <u>dəyişməsi,</u> $i_p \cdot 100\% - 100\%$ | i_p | $\frac{p_1 q_1}{i_p}$ |
|--------|-----------------------------|------------------------------------------------|-------|-----------------------|
| Dəftər | 20000 | +3 | 1,030 | 19417,4 |
| Qələm | 19000 | +2 | 1,020 | 18627,4 |
| Xətkeş | 15000 | -0,5 | 0,950 | 15789,4 |
| Cəmi | 54000 | - | - | 53834,2 |

Bu əmtəə növlərinə görə cari periodda bazis periodla müqayisədə qiymətlər orta olaraq 0,3% artmışdır •

Nümunə. Təqdim olunan şərti göstəricilər əsasında məhsulun realizasiyasını dəyərlə ifadə edin.

Məktəb ləvazimatlarının realizasiyasının dəyərlə ifadəsi

Cədvəl 11.6.2.

| Əmtəə | Cari periodda realizasiya, manatla (p_0, q_0) | <u>Bazis periodda görə</u> cari periodda qiymətlərin dəyişməsi, $i_p \cdot 100\% - 100\%$ | Hesablamalar | |
|--------|---------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------|--------------|-----------------------|
| | | | i_p | $\frac{p_1 q_1}{i_p}$ |
| Dəftər | 25000 | -6,4 | 0,936 | 23400 |
| Qələm | 21000 | -5,2 | 0,948 | 19908 |
| Xətkeş | 18000 | +4 | 1,040 | 18720 |
| Cəmi | 64000 | - | - | 62028 |

Ədədi orta indeks:

$$I_p = \frac{\sum i_p q_0 p_0}{\sum q_0 P_0} = \frac{62028}{64000} = 0,969 \text{ və ya } 96,9\%.$$

Baxılan məhsulların realizasiyasının fiziki həcmi orta qiymətlə 3,1% aşağı düşmüşdür •

11.7. İndekslər sistemi

İndekslər metodu statistikada, həmçinin, orta göstəricilərin dinamikasını öyrənmək və bu dinamikaya təsir edən faktorların üzə çıxarılması üçün istifadə olunur.

Bircins külliyyat üçün keyfiyyət göstəricisinin orta səviyyəsinin dinamikası dəyişən, sabit tərkibli və struktur dəyişmələri indeksləri vasitəsilə araşdırılır.

Əgər indeksləşdirilən istenilən keyfiyyət göstəricisini x , çəki əlamətlərini f -lə işarə etsək, onda orta göstəricisinin dinamikasını iki şəkildə ifadə etmək olar:

1) Hər iki x və f faktorlarının dəyişməsini nəzərə alaraq;

2) Ayrı-ayrı şəkildə hər faktorun hesabına.

Sosial-iqtisadi hadisələrin dinamikasını indekslərin köməyi ilə analiz etmək üçün ilk növbədə baxılan period üçün ardıcıl şəkildə lazımi ilkin informasiya bazası təqdim olunmalıdır. Bu halda hesablamalar vahid sxemlə aparılır. Bir neçə zaman perioduna görə indekslərin hesablanması sxemi indekslər sistemi adlanır.

İnformasiya bazasından, tədqiqatın məqsədindən asılı olaraq indeks sistemi 4 variantda qurula bilər. Qiymət üçün ümumi indeks timsalında “ n ” period üçün indekslər sisteminə baxaq:

1. Dəyişən çəkilərlə zəncirvari qiymət indeksləri:

$$I_{p1/0} = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}; \quad I_{p2/1} = \frac{\sum p_2 q_2}{\sum p_1 q_2}; \dots; \quad I_{pn/n-1} = \frac{\sum p_n q_n}{\sum p_{n-1} q_n}.$$

2. Sabit çəkilərlə zəncirvari qiymət indeksləri:

$$I_{p^{1/0}} = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}; \quad I_{p^{2/0}} = \frac{\sum p_2 q_0}{\sum p_0 q_0}; \dots; I_{p^{n/0}} = \frac{\sum p_n q_0}{\sum p_{n-1} q_0}.$$

3. Dəyişən çəkilərlə bazis qiymət indeksləri:

$$I_{p^{1/0}} = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}; \quad I_{p^{2/0}} = \frac{\sum p_2 q_2}{\sum p_0 q_2}; \dots; I_{p^{n/0}} = \frac{\sum p_n q_n}{\sum p_0 q_n}.$$

4. Sabit şəkilərlə bazis qiymət indeksləri:

$$I_{p^{1/0}} = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}; \quad I_{p^{2/0}} = \frac{\sum p_2 q_0}{\sum p_1 q_0}; \dots; I_{p^{n/0}} = \frac{\sum p_n q_0}{\sum p_0 q_0}.$$

Sabit çəkilərlə indekslər sisteminin qurulmasında, yəni ikinci və dördüncü hallarda Laspeyres yanaşmasından istifadə olunur.

Baxdığımız bu indekslər bir yerdə realizə olunan bir neçə əmtəə növünə görə və ya bir müəssisədə istehsal olunmuş bir neçə məhsul növünə görə hesablanır. İndi isə bir əmtəənin bir neçə yerdə realizasiyası və ya bir məhsulun bir neçə müəssisədə istehsalı halına baxaq.

Dəyişən tərkibli indeks öyrənilən hadisənin periodlarına aid olan orta səviyyələrinin nisbətini ifadə edir:

$$I_{\text{deyişən}} = \frac{\overline{x_1}}{\overline{x_0}} = \frac{\sum x_1 f_1}{\sum f_1} : \frac{\sum x_0 f_0}{\sum f_0} = I_{\text{sabit}} \cdot I_{\text{struktur}} \quad (*)$$

Bu indeks iki indeks vuruğa bölünür: sabit tərkibli və struktur dəyişmələri indeksləri. Düsturdan göründüyü kimi

dəyişən tərkibli indeks əlamətin orta səviyyəsinin dəyişməsini 2 faktorun təsiri hesabına xarakterizə edir:

- Külliyyatın ayrı vahidlərinin x əlamətinin orta qiymətinin dəyişməsi;
- Ümumi külliyyatın ayrı-ayrı vahidlərinin hissələrinin ($d = f / \sum f$) dəyişməsi kimi başa düşülən struktur dəyişmələri.

Sabit tərkibli indeks birinci faktorun izolə olunmuş təsirini eks etdirərək külliyyatın ayrı-ayrı vahidlərində öyrənilən əlamətin dəyişməsinin orta ölçüsünü ifadə edir. Bu indeks sabit tərkibin ortaçəkili göstəricilərinin nisbəti kimi, yəni eyni çəki əlamətləri əsasında qurulur:

$$I_{\text{sabit}} = \frac{\sum x_1 f_1}{\sum f_1} : \frac{\sum x_0 f_1}{\sum f_1}.$$

Bu indeksin aqreqat forması:

$$I_{\text{sabit}} = \frac{\sum x_1 f_1}{\sum x_0 f_1}.$$

Baxılan külliyyatın strukturunun əlamətin orta səviyyəsinin dinamikasına təsirini xarakterizə edən indeks *struktur dəyişmələri indeksi* adlanır:

$$I_{\text{struk}} = \frac{\sum x_0 f_1}{\sum f_1} : \frac{\sum x_0 f_0}{\sum f_0}.$$

Əgər orta səviyyələrin indekslərində çəki əlaməti kimi ümumi külliyyatdakı vahidlərin xüsusi çəkiləri iştirak edirsə

$(d = f / \sum f)$, onda indekslər sistemi aşağıdakı kimi yazılı bilər:

$$I_{\text{dəyişən}} = \frac{\sum x_1 d_1}{\sum x_0 d_0}; \quad I_{\text{sabit}} = \frac{\sum x_1 d_1}{\sum x_0 d_1}; \quad I_{\text{st}} = \frac{\sum x_0 d_1}{\sum x_0 d_0}.$$

(*) tənliyindəki multiplikativ modeldən başqa additiv indekslər üçün münasibət də qurula bilər. Dəyişən, sabit tərkibli və struktur dəyişmələri indeksləri əsasında formalasian additiv indekslər ayrı-ayrı faktorların təsiri altında ikiinci dərəcəli əlamətlərin səviyyələrinin mütləq dəyişmələrini ifadə edir.

Bəsliklə, tam külliyyata görə orta səviyyənin ümumi mütləq dəyişməsi dəyişən tərkibli indeksin surət və məxrəcinin fərqi kimi müəyyən olunur:

$$\Delta \bar{x} = \bar{x}_1 - \bar{x}_0 = \frac{\sum x_1 f_1}{\sum f_1} - \frac{\sum x_0 f_0}{\sum f_0} \quad \text{və ya} \quad \Delta \bar{x} = \sum x_1 d_1 - \sum x_0 d_0.$$

Tam külliyyata görə əlamətin orta səviyyəsinin mütləq dəyişməsi ayrı-ayrı faktorların təsirinə görə sabit tərkibli və struktur dəyişmələri indekslərinin surət və məxrəclərinin fərqi şəklində hesablanır.

- Ayrı-ayrı vahidlərin əlamətlərinin dəyişməsi hesabına orta səviyyənin mütləq dəyişməsi:

$$\Delta \bar{x}_{(x)} = \frac{\sum x_1 f_1}{\sum f_1} - \frac{\sum x_0 f_1}{\sum f_1} \quad \text{və ya} \quad \Delta \bar{x}_{(x)} = \sum x_1 d_1 - \sum x_0 d_1;$$

- Struktur dəyişmələri hesabına orta səviyyələrin mütləq dəyişməsi:

$$\Delta\bar{x}_{(d)} = \frac{\sum x_0 f_1}{\sum f_1} - \frac{\sum x_0 f_0}{\sum f_0} \quad \text{və ya} \quad \Delta\bar{x}_{(d)} = \sum x_0 d_1 - \sum x_0 d_0.$$

Ümumi şəkildə additiv bölgü aşağıdakı kimi olacaq:

$$\Delta\bar{x} = \Delta\bar{x}_{(x)} + \Delta\bar{x}_{(d)}.$$

Dəyişən, sabit tərkibli və struktur dəyişmələri əsasında indekslər sistemi qiymətin maya dəyərinin fond tutumu, rentabellilik, əmək məhsuldarlığı, əmək haqqı və s. ikinci dərəcəli əlamətlərin orta səviyyələrinin dinamikasını tədqiq etmək üçün qurulur.

Mövzuya aid test tapşırıqları

- 1. Hansı tərif iqtisadi indeksin tərifi ola bilər?**

- İqtisadi indeks əlamətlər arasında asılılığın sıxlığını qiymətləndirir.
- İqtisadi indeks nisbi həcm olub, tədqiq olunan hadisənin zamana görə hər hansı bir etalonla müqayisə edərək dəyişməsini xarakterizə edir.
- İqtisadi indeks tendensiyani ifadə edir.
- İqtisadi indeks orta qiymətə görə kənarlaşmaları xarakterizə edir.
- İqtisadi indeks strukturda baş verən dəyişiklikləri nisbi qiymətləndirir.

- 2. p, q, pq iqtisadi indekslərdə nəyi ifadə edir?**

- Qiymət; satış həcmi; intensivlik;
- Qiymət; dəyər; intensivlik;
- Zaman; dəyər; sürət;

- d) Mal mübadiləsi; satış həcmi; intensivlik;
- e) Qiymət, satış həcmi; mal mübadiləsi.

3. Fərdi indeks nədir?

- a) Fərdi indeks mürəkkəb iqtisadi hadisənin ayrı elementinin dəyişməsini əks etdirən nisbi göstəricidir;
- b) Fərdi indeks sadə iqtisadi hadisənin ayrı elementinin dəyişməsinin əks etdirən mütləq göstəricidir;
- c) Fərdi indeks strukturda baş verən dəyişiklikləri nisbi qiymətləndirir.
- d) Fərdi indeks iki iqtisadi parametr arasında asılılığı ifadə edir.
- e) Fərdi indeks mürəkkəb iqtisadi hadisənin səviyyələrinin nisbəti şəklində, eyniadlı göstəricilərin ümumiləşmiş xarakteristik asını verir.

4. $i_n = \frac{n_1}{n_0}$ nənsi indeksləri ümumi şəkildə ifadə edir?

- a) Ərazi indeksi;
- b) Ümumi indeks;
- c) Aqrıqat indeks;
- d) Fərdi indeks;
- e) Ort a çəkili indeks.

5. Ümumi indeks nədir?

- a) Ümumi indeks mürəkkəb iqtisadi hadisənin səviyyələrinin nisbəti şəklində, eyniadlı göstəricilərin ümumiləşmiş xarakteristikasını verir;
- b) Ümumi indeks müxtəlif göstəricilərin ümumiləşmiş xarakteristikasını verir;
- c) Ümumi indeks bir göstəricisinin ümumiləşmiş xarakteristikasını verir;
- d) Ümumi indeks iki göstərici arasında asılılığı ifadə edir;
- e) Ümumi indeks mürəkkəb iqtisadi hadisənin səviyyələrinin nisbəti şəklində, strukturda baş verən dəyişiklikləri nisbi qiymətləndirir.

6. $I_p = \frac{\sum p_1}{\sum p_0}$; $I_q = \frac{\sum q_1}{\sum q_0}$; $I_{\omega=pq} = \frac{\sum \omega_1}{\sum \omega_0} = \frac{\sum p_1 q_1}{\sum p_0 q_0}$ düsturları hansı indekslerə aiddir?

- a) Qiymət, intensivlik və mal mübadiləsi üçün ümumi indekslər;
- b) Qiymət, satış həcmi və mal mübadiləsi üçün ümumi indekslər;
- c) Qiymət, satış həcmi və mal mübadiləsi üçün fərdi indekslər;
- d) Dəyər, satış həcmi və mal mübadiləsi üçün ümumi indekslər;
- e) Qiymət, satış həcmi və mal mübadiləsi üçün aqreqat indekslər.

7. Aqreqat indeksin ümumi düsturunu göstərin?

a) $I_n = \frac{\sum n_i f_i}{\sum n_0 f_i}$;

b) $I_n = \frac{\sum p_1}{\sum p_0}$;

c) $I_n = \frac{\sum p_1 q_1}{\sum p_0 q_0}$;

d) $I_n = \frac{\sum q_1}{\sum q_0}$;

e) $i_n = \frac{n_1}{n_0}$.

8. $I = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}$; $I = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}$ indeksləri necə adlanır?

- a) Paaşenin qiymət və satış həcmi indeksləri;
- b) Laspeyresin qiymət və satış həcmi indeksləri;
- c) Fişerin mal mübadiləsi və satış həcmi indeksləri;
- d) Laspeyresin qiymət və dəyər indeksləri;
- e) Paaşenin qiymət və dəyər indeksləri.

9. $I = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}$; $I = \frac{\sum q_1 p_1}{\sum q_0 p_1}$ indeksləri necə adlanır?

- a) Paaşenin qiymət və satış həcmi indeksləri;
- b) Laspeyresin qiymət və satış həcmi indeksləri;

- c) Fişerin mal mübadiləsi və satış həcmi indeksləri;
d) Laspeyresin qiymət və dəyər indeksləri;
e) Paasenin qiymət və dəyər indeksləri.

10. Fişerin qiymət və satış həcmi indekslərini göstərin.

a) $I = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}; I = \frac{\sum q_1 p_1}{\sum q_0 p_1};$

b) $I = \sqrt{\frac{\sum p_1 q_0}{\sum p_0 q_0} \cdot \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}}; I = \sqrt{\frac{\sum q_1 p_0}{\sum q_0 p_0} \cdot \frac{\sum q_1 p_1}{\sum q_0 p_1}};$

c) $I = \frac{\sum p_b Q}{\sum p_a Q};$

d) $I_n = \frac{\sum n_1 f}{\sum n_0 f};$

e) $I = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}; I = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}.$

11. Ərazi indeksi aşağıdakı indekslərdən hansıdır?

a) $I = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1};$

b) $I = \sqrt{\frac{\sum q_1 p_0}{\sum q_0 p_0} \cdot \frac{\sum q_1 p_1}{\sum q_0 p_1}};$

c) $I = \frac{\sum p_b Q}{\sum p_a Q};$

d) $I_n = \frac{\sum n_1 f}{\sum n_0 f};$

e) $I = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0};$

MÖVZU 12. DİNAMİK SIRA LAR

- 12.1. Dinamik sıralar**
- 12.2. Dinamik sıraların analitik göstəriciləri**
- 12.3. Dinamik sıranın orta göstəriciləri**
- 12.4. Proqnozlaşdırmanın sadə metodları. Dinamikanın orta göstəriciləri əsasında proqnozlaşdırma**
- 12.5. Stasionar sıralar əsasında proqnozlaşdırma**

12.1. Dinamik sıralar

Sosial-iqtisadi hadisələrin müəyyən zaman dövründə analizi və xarakterizə olunması üçün bu prosesləri zamana görə səviyyələndirən göstəricilərdən və metodlardan istifadə olunur.

Dinamik sıra artıma və ya azalmaya meyl edən əlamətin dəyişməsi istiqamətini ifadə edir. Dinamik sıraların müəyyən tendensiyani ifadə edərək səviyyələrə malik olması mütləq deyil. Belə ki, hər hansı bir göstəricinin səviyyələrinin statistik ardıcılığında səviyyələr dəyişməyə də bilər. Ola bilər ki, sıradə yalnız müəyyən perioda görə zaman faktoru dəyişir.

Bələliklə, müvafiq göstəricinin zamana görə kəmiyyətə ifadə olunmuş xronoloji qaydada ardıcıl düzülmüş statistik göstəriciləri *dinamik sıra* adlanır. Dinamik sıralara, həmçinin, zaman sıraları da deyilir. Dinamik sıralar öyrənilən sosial-iqtisadi hadisənin müəyyən inkişaf tendensiyasını ifadə edir.

Dinamik sıralarda iki element iştirak edir:

- kəmiyyət göstəricilərinin əhatə olunduğu *zaman periodu*;

- bu və ya digər göstəricilərin kəmiyyətcə ifadələri adlanan *sıranın səviyyələri*

Adətən, sıranın səviyyələri y -lə, zaman periodu t ilə işarələnir.

Dinamik sıralar təsviri xarakterinə görə iki cür olur: *moment* və *interval*. Moment dinamik sıraların səviyyələri tədqiqat obyektlərini müəyyən zaman momenti üçün xarakterizə edir. Məsələn, ilin əvvəlinə və ya sonuna əhalinin sayı; hər ayın əvvəlinə müəssisədə çalışan işçilərin sayı; anbarda hər günün sonuna ehtiyatların miqdarı və s. İnterval dinamik sıraların səviyyələri prosesləri müəyyən zaman aralığında xarakterizə edir. Məsələn, kvartal üçün mal mübadiləsi göstəriciləri; əhalinin orta illik sayı; müəssisədə aylıq məhsuldarlıq göstəriciləri və s.

Əgər interval zaman sıralarının səviyyələri mütləq şəkildə verilirsə, onda onları zamana görə cəmləmək, yəni daha böyük zaman intervallarına keçmək olar. Eyni qayda ilə iri həcmli zaman intervallarını ehtiyac olduqda daha kiçik zaman aralıqlarına bölmək olar. Mütləq göstəricilərlə ifadə olunmuş zaman sıralarında səviyyələri cəmləyərək yiğilmiş (kumulyativ) və ya artan nəticələr əldə etmək olar. Cədvəl 12.1.1-də Azərbaycana gələn vətəndaşların sayı (nəfərlə) üçün artan nəticələr illərə görə ifadə olunmuşdur.

Moment zaman sıralarının səviyyələri zaman göstəricilərinin dəyişməsindən asılı olaraq formasını dəyişə bilməz.

Dinamik sıralarda səviyyələr təqdim olunma formasına görə mütləq, nisbi və orta şəkildə verilə bilər.

**2004-2008-ci illər üzrə Azərbaycana gələn
vətəndaşların sayı (nəfərlə)**

Cədvəl 12.1.1.

| İllər | Müvafiq il üçün | Periodun əvvəlindən müvafiq il üçün artan nəticə |
|--------------|------------------------|-------------------------------------------------------------|
| 2004 | 2857905 | 2857905 |
| 2005 | 3155786 | 6013691 |
| 2006 | 3001984 | 9015675 |
| 2007 | 2932994 | 11948669 |
| 2008 | 3996418 | 15945087 |

Mənbə: www.stat.gov.az

Zaman göstəriciləri və ya zaman intervalları arasındaki məsafəyə görə dinamik sıraları bərabər və qeyri-bərabər ölçülü olur. Bərabər ölçülü sıralarda periodların başlanma və ya bitmə tarixləri bir-birinin ardınca bərabər intervallarla verilir. Qeyri-bərabər ölçülü sıralarda isə intervallar bərabər olmur.

Məzmununa görə dinamik sıraların göstəriciləri xüsusi və ümumi (aqreqatlaşmış) göstəricilərdən ibarətdir.

Xüsusi göstəricilər hadisələri birtərəfli, izolə olunmuş şəkildə öyrənir. Ümumi göstəricilər xüsusi göstəricilərdən törəmə olub, hadisəni tam olaraq kompleks şəkildə xarakterizə edir. Məsələn, xüsusi göstəricilərə gün ərzində satılmış dondurmanın satış həcminin dinamikasını, ümumi göstəricilərə isə iqtisadi infrastruktur göstəricilərinin dinamikasını nümunə göstərmək olar.

Dinamik sıraların qurulması, müəyyən qaydaların yerinə yetirilməsini tələb edir:

- Əraziyə görə uyğunluq və uyğunsuzluq ölkə, region və s. sərhədlərin dəyişməsi nəticəsində yaranır;
- Əhatə olunma obyektlərinə görə uyğunluq üçün

tədqiq olunan obyektlər tədqiqata eyni dərəcədə cəlb olunmalıdır;

- Qeydiyyat zamanına görə uyğunluq tədqiqat hadisəsinin mövsümlülüyünü nəzərə almalıdır. Məsələn, elektrik enerjisi fəsillərə görə müxtəlif ölçüdə sərf olunur. Ona görə də bu faktora görə müqayisə müəyyən zaman periodunda aparılmalıdır;

- Dəyər göstəricilərinə görə uyğunluq fərqlər qiymət dəyişməsi nəticəsində yaranı bilər;

- Hesablama metodologiyasına görə uyğunluq hesablama və tədqiqat metodları vahid qaydada aparılmalıdır;

- Ölçü vahidlərinin uyğunluğu və uyğunsuzluğu bir göstərici müxtəlif vahidlərlə ifadə olunduqda yaranır;

- Etibarlılıq təmin olunmalıdır. Etibarlılıq seçimi göstəricilərinin eyni periodlara görə eyni qaydada təqdim olunursa təmin oluna bilər.

Periodların bərabər ölçülü olması ilə yanaşı interval sıraların uyğunluq şərtlərinə müqayisə aparılan mərhələlərin bircinsiliyi də aiddir. Zaman sırasının səviyyə göstəriciləri eyni inkişaf qanununa tabe olmalıdır. Bu halda ya sıranın periodlaşmasını, ya da zamana görə tipoloji qruplaşmasını aparırlar. Müxtəlif metodlarla hesablanmış və ya müxtəlif sərhədli səviyyələrə malik olan sıralarda “sıraların birləşmə metodu” vasitəsilə səviyyələri müqayisə oluna bilən vəziyyətə gətirirlər. Sıraların birləşməsi dedikdə müxtəlif hesablama metodologiyalarına və ya ərazi sərhədlərinə görə formallaşmış iki və ya daha çox dinamik sıraların vahid sıradə birləşməsi nəzərdə tutulur. Birləşməni reallaşdırmaq üçün vacib şərt bir period üçün müxtəlif metodika (müxtəlif ərazi

sərhədlərinə görə) ilə hesablanmış səviyyə göstəricilərinin olmasıdır.

Birinci birləşmə metodu köhnə metoddan (sərhəddən) yeni metodikaya keçid əmsalının hesablanması nəzərdə tutur.

Nümunə. 2000-2008-ci illər üçün (ilin sonuna) Azərbaycanda klub müəssisələrinin sayı müxtəlif ərazi sərhədlərinə görə (şəhər, kənd) iki dinamik sıradə verilmişdir:

Azərbaycanda klub müəssisələrinin sayı

Cədvəl 12.1.2.

| | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 |
|----------------------------------------|------|------|------|------|------|------|
| Şəhər ərazisinin sərhədinə görə | 407 | 657 | 393 | - | - | - |
| Kənd ərazisinin sərhədinə görə | - | - | 2370 | 2365 | 2371 | 2372 |

Mənbə: www.stat.gov.az

2005-ci il üçün iki səviyyənin nisbəti kimi təyin olunan əmsali müəyyən edək:

$$2370/393=6,03.$$

Birinci sıranın səviyyələrini bu əmsala vuraraq onları ikinci sıra ilə müqayisə olunacaq vəziyyətə gətiririk:

$$2003\text{-cü il: } 407 \cdot 6,03 = 2454,2 \approx 2454,$$

$$2004\text{-cü il: } 657 \cdot 6,03 = 3961,7 \approx 3962.$$

Alınan sıra aşağıdakı kimi olacaq:

| 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 |
|------|------|------|------|------|------|
| 2454 | 3962 | 2370 | 2365 | 2371 | 2372 |

İkinci metodikaya görə dəyişiklik baş verən ildə sıranın səviyyəsini 100% qəbul edib, həm əvvəlki, həm də sonrakı

illerdə səviyyələri yenidən bu səviyyəyə görə nisbi şəkildə hesablayır və vahid sıra alırlar.

12.2. Dinamik sıraların analitik göstəriciləri

Dinamik sıraların analizində əsas istiqamətlərdən biri ayrı-ayrı periodlar üçün sosial-iqtisadi hadisələrin inkişafının xüsusiyyətlərinin öyrənilməsidir.

Zaman sıralarının səviyyələri müxtəlif istiqamətlərdə dəyişə bilər. Bu artım, azalma və təkrarlanma ola bilər. Bu dəyişmələrin intensivliyi də müxtəlif ola bilər. Sıranın səviyyələri sürətli və ya yavaş dəyişə bilər. Zamana görə hadisələrin inkişaf tendensiyalarını xarakterizə etmək üçün zaman sıralarının aşağıdakı analitik göstəricilərindən istifadə olunur:

- 1) *Mütləq dəyişmə - Δy ;*
- 2) *Artım tempi - T_p ;*
- 3) *Dəyişmə tempi - ΔT_p ;*
- 4) *Mütləq surətlənmə - Δ'' ;*
- 5) *Nisbi surətlənmə - $\Delta''T_p$;*
- 6) *Dəyişmənin 1%-nin mütləq qiyməti.*

Bu göstəricilər mütləq və nisbi göstəricilərə bölünürler. Mütləq göstəricilərə mütləq dəyişmə, mütləq surətlənmə, nisbi göstəricilərə isə artım tempi, dəyişmə tempi, nisbi surətlənmə və dəyişmənin 1%-nin mütləq qiyməti aiddir.

Mütləq dəyişmə. Dinamik sıralarda səviyyələrin artımının və ya azalmasının sürətini mütləq şəkildə ifadə etmək üçün mütləq dəyişmə göstəricisindən istifadə olunur. Nəticə-

lər həm mənfi, həm də müsbət ola bilər. Müsbət mütləq dəyişmə artımı, mənfi isə azalmanı xarakterizə edir.

Mütləq dəyişmə dinamik sıranın iki səviyyəsinin fərqi kimi müəyyən olunur. Bu göstərici bir periodun səviyyəsinin başqa periodun səviyyəsindən neçə vahid böyük və ya kiçik olduğunu ifadə edir.

Müqayisə bazasından asılı olaraq mütləq dəyişmə zəncirvari və bazis şəkildə hesablana bilər:

$$\Delta y^{\text{zəncirvari}} = y_i - y_{i-1}; \quad \Delta y^{\text{bazis}} = y_i - y_0,$$

burada y_i – cari səviyyə, y_{i-1} cari səviyyədən əvvəlki, y_0 baza səviyyə üçün göstəricilərdir.

Əgər sıranın hər səviyyəsi özündən əvvəlki səviyyə ilə müqayisə olunursa mütləq dəyişmə zəncirvari olur. Əgər hər bir səviyyə müqayisə bazası kimi götürülmüş eyni səviyyə ilə müqayisə edilirsə mütləq dəyişmə bazis mütləq dəyişmə hesab edilir.

Artım tempi. Dinamik sıralarda səviyyələrin dəyişmə intensivliyini ifadə etmək üçün artım tempi tətbiq olunur.

Bu göstərici sıranın iki səviyyəsinin nisbətinin xüsusi çəkisi kimi ifadə olunur. Artım tempi zəncirvari və bazis formalarda təyin edilir:

$$T_p^{\text{zəncirvari}} = \frac{y_i}{y_{i-1}} \cdot 100; \quad T_p^{\text{bazis}} = \frac{y_i}{y_0} \cdot 100.$$

Əgər müqayisə bazası periodları hər dəfə dəyişirse artım tempi zəncirvari, eyni period kimi nəzərdə tutulursa artım tempi bazis olur.

Artım tempi əmsali aşağıdakı kimi hesablanır:

$$K_p^{\text{zəncirvari}} = \frac{y_i}{y_{i-1}}; \quad K_p^{\text{bazis}} = \frac{y_i}{y_0}.$$

Artım tempi və artım tempi əmsalı iqtisadi məzmununa görə eyni göstəricilər olub, sadəcə ifadə formasına görə fərqliirlər. Artım tempi faizlə, artım tempi əmsalı dəfə ilə ölçülür. Ona görə də tədqiqatlarda zaman sıralarında səviyyələrin dəyişmə intensivliyini xarakterizə etmək üçün bu iki göstəricidən yalnız birini seçirlər.

Artım tempi əmsalı səviyyənin neçə dəfə artmasını göstərir.

Artım tempi mənfi qiymət almır. Nisbi göstərici olub, faizlə ifadə olunduğundan sürətin azalması 100%-dək aşağı, sürətin artması 100%-dən yuxarı qiymətlə əks olunur.

Dəyişmə tempi sıranın bir səviyyəsinə görə mütləq dəyişməsinin digər səviyyəyə nisbəti kimi müəyyən olunur. Əvvəlki göstəricilər kimi zəncirvari və bazis olur:

$$\Delta T_p^{\text{zəncirvari}} = \frac{y_t - y_{t-1}}{y_{t-1}} \cdot 100; \quad \Delta T_p^{\text{bazis}} = \frac{y_t - y_0}{y_0} \cdot 100.$$

Müqayisə bazası periodları eyni götürülürsə dəyişmə tempi bazis, əks halda zəncirvari şəkildə olur.

Dəyişmə tempi sıranın səviyyəsinin dəyişmə sürətini nisbi şəkildə ifadə edir.

Əgər dinamik sıranın səviyyələrində müsbət göstəricilərlə yanaşı mənfi göstəricilər də varsa, onda belə sıra üçün artım tempi və dəyişmənin tempi hesablanmır və bu halın heç bir iqtisadi interpritasiyası da yoxdur.

Mütləq sürətlənmə. Bir zaman vahidində səviyyələrin dəyişmə sürətini müəyyən edir. Əgər bu göstərici sistematik olaraq yüksəlirsə, onda sıra surətlənərək inkişaf edir.

Mütləq sürətlənmə

$$\Delta'' = \Delta_i - \Delta_{i-1}$$

kimi təyin olunur. Mütləq sürətlənmə mütləq dəyişmə ilə analoji qaydada hesablanır, lakin bu halda səviyyə göstəriciləri deyil, dəyişmə sürəti göstəriciləri, yəni mütləq dəyişmə göstəriciləri müqayisə olunur.

Nisbi sürətlənmə. Əgər artım tempi göstəricilərinə görə artım dinamikası müşahidə olunursa, onda səra nisbi sürətlənmə ilə inkişaf edir. Qeyd edək ki, bu hal sistematik olaraq zəncirvari artım templəri ilə xarakterizə olunmalıdır. Nisbi sürətlənmə ardıcıl artım templərinin və ya dəyişmə templərinin fərqi kimi təyin olunur:

$$\Delta\% = T_{p_i} - T_{p_{i-1}} \quad \text{və ya} \quad \Delta\% = \Delta T_{p_i} - \Delta T_{p_{i-1}}.$$

Qabaqlama əmsali. Nisbi sürətlənmə, həmçinin, qabaqlama əmsali ilə də təyin oluna bilər. Qabaqlama əmsalı ardıcıl artım templərinin nisbəti kimi hesablanır:

$$K_{qabaq} = \frac{T_{p_i}}{T_{p_{i-1}}}.$$

Qabaqlanma əmsallarını, adətən, birinci dinamik sıranın müqayisəli analizində tətbiq etmək qəbul olunmuşdur. Paralel olaraq, bir neçə dinamik sıranı tədqiq edərkən onların eyni zaman göstəricini bazis dövr qəbul edərək bərabər əsasa gətirirlər. Bundan sonra bazis artım templəri müəyyən edilir və əyani dəyişmə intensivlikləri hansı sıranın daha yüksək artım tempinə malik olmasını müqayisəli şəkildə aşkar edir. Sonra daha yüksək artım templərini daha aşağı

artım templəri ilə müqayisə edərək bir hadisənin digər hadisəyə nəzərən inkişafında qabaqlama əmsallarını təyin edirlər.

Dəyişmənin hər 1%-nin nəyi ifadə etdiyini müəyyən etmək üçün dəyişmənin 1%-nin mütləq qiyməti hesablanır. Bu göstərici eyni zaman intervali üçün zəncirvari mütləq dəyişmə tempinə nisbəti kimi təyin olunur:

$$A = \frac{\Delta_z}{\Delta T_p} = \frac{\Delta_z}{\frac{\Delta_z}{y_{i-1}} 100} \approx 0,01 y_{i-1} .$$

Başqa sözlə, cari periodda dəyişmənin 1%-nin mütləq qiyməti əvvəlki period üçün səviyyə göstəricisinin $1/100$ hissəsinə bərabərdir. Bu göstərici bazis metodu ilə hesablanan bilməz, çünki hər period üçün eyni nəticələr alınar, yəni bazis səviyyənin yüzdə bir hissəsi dəyişmənin 1%-nin mütləq qiymətini ifadə edər ki, bu da absurd hala gətirir.

Nəzərdən keçirdiyimiz analitik göstəricilərin zəncirvari və bazis ifadələri arasında aşağıdakı münasibətlər doğrudur:

- zəncirvari mütləq dəyişmə göstəricilərinin cəmi bazis mütləq dəyişməyə bərabərdir: $\sum_{i=1}^n \Delta y_i^{\text{zəncirvari}} = \Delta y^{\text{bazis}}$;

- zəncirvari artım tempi əmsallarının hasili bazis artım tempi əmsalına bərabərdir: $\prod_{i=1}^n K_i^{\text{zəncirvari}} = K_p^{\text{bazis}}$;

- dəyişmə tempi artım tempindən 100 vahid kiçik olur:
 $\Delta T_p = T_p - 100$.

Nümunə. Azərbaycanda iqtisadiyyatda məşğul olanların 2006-2011-ci illər üzrə orta aylıq əmək haqqı haqqında

məlumatlar aşağıdakı cədvəldə verilmişdir.

Məşğul olanların 2006-2011-ci illər üzrə orta aylıq əmək haqqı

Cədvəl 12.2.1.

| Göstərici | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 |
|------------------------------------------------------------------|------|-------|-------|------|-------|-------|
| Azərbaycanda məşğul olanların orta aylıq əmək haqqı, manat | 149 | 215,8 | 277,4 | 298 | 331,5 | 364,2 |

Mənbə: www.azstat.org

Dinamik sıranın mütləq və nisbi göstəricilərini müəyyən etmək tələb olunur.

İlk növbədə mütləq dəyişmələrin zəncirvari göstəricilərini hesablayaq: $\Delta y_z = y_i - y_{i-1}$.

$$2007\text{-ci il üçün: } \Delta y_z^{2007} = 215,8 - 149 = 66,8 \text{ (manat)};$$

$$2008\text{-ci il üçün: } \Delta y_z^{2008} = 274,4 - 215,8 = 58,6 \text{ (manat)};$$

$$2009\text{-cu il üçün: } \Delta y_z^{2009} = 298 - 274,4 = 23,6 \text{ (manat)};$$

$$2010\text{-cu il üçün: } \Delta y_z^{2010} = 331,5 - 298 = 33,5 \text{ (manat)};$$

$$2011\text{-ci il üçün: } \Delta y_z^{2011} = 364,2 - 331,5 = 32,7 \text{ (manat)}$$

Alınan nəticələrin mənfi olmaması müəyyən həcmidə artımı ifadə edir.

Müqayisə bazası kimi 2006-ci ili götürsək bazis mütləq dəyişmələr aşağıdakı qaydada hesablanacaq:

$$\Delta y_{bazis} = y_i - y_0.$$

$$2007\text{-ci il üçün: } \Delta y_{baz}^{2007} = 215,8 - 149 = 66,8 \text{ (manat)};$$

$$2008\text{-ci il üçün: } \Delta y_{baz}^{2008} = 274,4 - 149 = 125,4 \text{ (manat)};$$

2009-cu il üçün: $\Delta y_{baş}^{2009} = 298 - 149 = 149$ (manat);

2010-cu il üçün: $\Delta y_{baş}^{2010} = 331,5 - 149 = 182,5$ (manat);

2011-ci il üçün: $\Delta y_{baş}^{2011} = 364,2 - 149 = 215,2$ (manat).

Beləliklə, mütləq dəyişmə göstəriciləri 2006-cı ilə nəzərən iqtisadiyyatda çalışanların orta aylıq əmək haqqının ildən-ilə artmasını xarakterizə edir.

Zəncirvari artım templərini $T_{p_z} = \frac{y_t}{y_{t-1}} \cdot 100$ düsturu ilə hesablayaqla.

İllər üzrə zəncirvari artım templəri:

2007-ci il üçün: $T_{p_z}^{2007} = 215,8 : 149 \cdot 100 = 144,8\%$ və ya 1,448 dəfə;

2008-ci il üçün: $T_{p_z}^{2008} = 274,4 : 215,8 \cdot 100 = 127,1\%$ və ya 1,27 dəfə;

2009-cu il üçün: $T_{p_z}^{2009} = 298 : 274,4 \cdot 100 = 108,6\%$ və ya 1,086 dəfə;

2010-cu il üçün: $T_{p_z}^{2010} = 331,5 : 298 \cdot 100 = 111,2\%$ və ya 1,112 dəfə;

2011-ci il üçün: $T_{p_z}^{2011} = 364,2 : 331,5 \cdot 100 = 109,8\%$ və ya 1,098 dəfə.

Alınan nəticələr orta aylıq əmək haqqının artım tendensiyasını üzə çıxarırlar. Belə ki, zəncirvari artım templəri hamısı 100%-dən yuxarı qiymətlər alır. Bu hal isə artımı əks etdirir.

Bazis artım templəri $T_{p_{baş}} = \frac{y_t}{y_0} \cdot 100$ düsturu əsasında

aşağıdakı şəkildə hesablanacaq.

2006-ci il üçün: $T_{p_{baş}}^{2006} = 149 : 149 \cdot 100 = 100\%$ və ya 1,000 dəfə;

2007-ci il üçün: $T_{p_{baş}}^{2007} = 215,8 : 149 \cdot 100 = 144,8\%$ və ya 1,448 dəfə;

2008-ci il üçün: $T_{p_{baş}}^{2008} = 274,4 : 149 \cdot 100 = 184,1\%$ və ya 1,841 dəfə;

2009-cu il üçün: $T_{p_{ba}}^{2009} = 298 : 149 \cdot 100 = 200\%)$ və ya 2,000 dəfə;

2010-cu il üçün: $T_{p_{ba}}^{2010} = 331,5 : 149 \cdot 100 = 222,4\%$ və ya 1,224 dəfə;

2011-ci il üçün: $T_{p_{ba}}^{2011} = 364,2 : 149 \cdot 100 = 244,4\%$ və ya 2,444 dəfə.

Bazis artım templəri 2006-cı bazis ilinə nəzərən artım əks etdirir. Bu artım, hətta, 2009-cu ildən sonra iki dəfəni də keçmişdir.

Dəyişmənin tempi zəncirvari şəkildə

$$\Delta T_{p_z} = \frac{y_i - y_{i-1}}{y_{i-1}} \cdot 100 = \frac{\Delta y_z}{y_{i-1}} \cdot 100$$

düsturu əsasında müəyyən olunur. Zəncirvari mütləq dəyişmələrindən istifadə edərək alırıq:

2007-ci il üçün: $\Delta T_{p_{ba}}^{2007} = 66,8 : 149 \cdot 100 = 44,8\%$;

2008-ci il üçün: $\Delta T_{p_{ba}}^{2008} = 58,6 : 215,8 \cdot 100 = 27,1\%$;

2009-cu il üçün: $\Delta T_{p_{ba}}^{2009} = 23,6 : 274,4 \cdot 100 = 8,6\%$;

2010-cu il üçün: $\Delta T_{p_{ba}}^{2010} = 33,5 : 298 \cdot 100 = 11,2\%$;

2011-ci il üçün: $\Delta T_{p_{ba}}^{2011} = 32,7 : 331,5 \cdot 100 = 9,8\%$.

Bazis dəyişmə templəri aşağıdakı düstur əsasında hesablanır:

$$\Delta T_{p_z} = \frac{y_i - y_0}{y_0} \cdot 100 = \frac{\Delta y_{baxis}}{y_0} \cdot 100.$$

2007-ci il üçün: $\Delta T_{p_{ba}}^{2007} = 66,8 : 149 \cdot 100 = 44,8\%$;

2008-ci il üçün: $\Delta T_{p_{ba}}^{2008} = 125,4 : 149 \cdot 100 = 84,1\%$;

2009-cu il üçün: $\Delta T_{p_{ba}}^{2009} = 149 : 149 \cdot 100 = 100\%$;

2010-cu il üçün: $\Delta T_{p_{ba}}^{2010} = 182,5 : 149 \cdot 100 = 122,4\%$;

2011-ci il üçün: $\Delta T_{p_{ba}}^{2011} = 215,2 : 149 \cdot 100 = 144,8\%$.

Dəyişmə templəri üçün həm zəncirvari, həm də bazis metodu ilə alınan nəticələr sıradə baş verən artma tendensiyasını əyani şəkildə eks etdirir.

Nəhayət, dəyişmənin 1%-nin mütləq qiymətini müəyyən edək:

$$A = 0,01 y_{i-1}.$$

2007-ci il üçün: $A^{2007} = 0,01 \cdot 149 = 1,490$ (manat);

2008-ci il üçün: $A^{2008} = 0,01 \cdot 215,8 = 2,158$ (manat);

2009-cu il üçün: $A^{2009} = 0,01 \cdot 274,4 = 2,744$ (manat);

2010-cu il üçün: $A^{2010} = 0,01 \cdot 298 = 2,980$ (manat);

2011-ci il üçün: $A^{2011} = 0,01 \cdot 331,5 = 3,315$ (manat).

Beləliklə, alınan bütün analitik göstəricilər 2006-2011-ci illər üzrə iqtisadiyyatda çalışanların orta aylıq əmək haqlarının yüksəlmə tendensiyasını ifadə edir •

12.3. Dinamik sıranın orta göstəriciləri

Dinamik sıralarda verilənləri ümumiləşdirmək üçün aşağıdakı orta göstəricilərdən istifadə olunur.

1. Səviyyənin orta göstəricisi və ya orta səviyyə;
2. Orta mütləq dəyişmə;
3. Orta artım tempi və orta dəyişmə tempi.

Dinamik sıraların növündən asılı olaraq orta səviyyə müxtəlif qaydalarda hesablanır. Mütləq göstəricilərlə ifadə

olunmuş interval dinamik sıralarda intervalların həcmi bərabər olarsa, onda orta səviyyə sadə ədədi orta vasitəsilə hesablanır:

$$\bar{y} = \frac{\sum_{i=1}^n y_i}{n},$$

burada n səviyyələrin sayı; y_i i -ci period üçün səviyyə göstəricisidir.

Əgər interval dinamik sıralarda səviyyələr nisbi və orta göstəricilərlə ifadə olunubsa, onda orta səviyyə tədqiq olunan obyekt haqqında informasiyaya əsaslanaraq çəkili orta əsasında hesablanır:

$$\bar{y} = \frac{\sum_{i=1}^n y_i x_i}{\sum_{i=1}^n x_i},$$

burada x_i y_i -ni xarakterizə edən çəki əlaməti hesab olunur.

Qeyd etmək lazımdır ki, hal-hazırda dinamik sıraların kompüter emalı zamanı bir çox hallarda nisbi və orta qiymətlərlə ifadə olunmuş interval dinamik sıraların orta səviyyəsi sadə ədədi orta şəklində hesablanır.

Moment dinamik sıralarda ilkin informasiyadan asılı olaraq orta səviyyə üç qaydada hesablanır:

$$1) \bar{y} = \frac{\sum_{i=1}^n y_i t_i}{\sum_{i=1}^n t_i}, \text{ burada } y_i \text{ moment dinamik sıranın}$$

səviyyəsi, t_i y_i -nin aid olduğu və sabit qaldığı zaman momentidir və çəki əlaməti kimi xarakterizə olunur.

2) Əgər heç bir çəki əlaməti yoxdursa “cüt qonşu” səviyyələr qaydasından istifadə olunur:

$$\bar{y} = \frac{\sum_{i=1}^n \tilde{y}_i t_i}{\sum_{i=1}^n t_i},$$

burada \tilde{y}_i iki qonşu səviyyənin sadə ədədi orta göstəricidir və aşağıdakı kimi hesablanır:

$$\tilde{y}_i = \frac{1}{2} \sum_{i=1}^n y_i.$$

3) Əgər zaman momentləri arasında intervallar eynidirsə, onda orta səviyyə orta xronoloji vasitəsilə hesablanır:

$$\bar{y} = \frac{\frac{1}{2} y_1 + y_2 + \dots + y_{n-1} + \frac{1}{2} y_n}{n-1}.$$

Məsələn, bu orta göstəricidən əmlak vergisi ödənilərkən əmlakın orta illik dəyərinin hesablanması; əhalinin orta illik sayının müəyyən olunması və s. hallarda istifadə olunur.

Orta mütləq dəyişmə zəncirvari mütləq dəyişmə göstəricilərinin sadə ədədi ortası kimi qiymətləndirilir:

$$\overline{\Delta y} = \frac{\sum_{i=1}^n \Delta y_i^2}{n-1},$$

burada Δy_i^z – lər zəncirvari mütləq dəyişmələr, n – zaman sırasındaki səviyyələrin sayıdır.

$\sum_{i=1}^n \Delta y_i^{\text{zəncirvari}} = \Delta y^{\text{bazis}}$ olduğunu nəzərə alsaq, orta səviyyə

$$\overline{\Delta y} = \frac{\Delta y^{\text{bazis}}}{n-1} = \frac{y_n - y_0}{n-1} \quad \text{şəklində hesablana bilər.}$$

İntensivlik göstəricilərinin ümumiləşdirilməsi üçün orta artım tempi əmsalı sadə həndəsi orta əsasında müəyyənləşir:

$$\overline{T_p} = \sqrt[n]{T_{p1}^z \cdot T_{p2}^z \cdot \dots \cdot T_{pn}^z} \quad \text{və ya} \quad \overline{K_p} = \sqrt[n]{K_1^z \cdot K_2^z \cdot \dots \cdot K_n^z},$$

burada $T_{p1}^z, T_{p2}^z, \dots, T_{pn}^z$ – lər zəncirvari artım templəri, $K_1^z, K_2^z, \dots, K_n^z$ – lər zəncirvari artım tempi əmsalları, n səviyyələrin sayıdır.

Zəncirvari və bazis artım templəri əmsalları arasında münasibəti nəzərə alıqda $\overline{K_p} = \sqrt[n]{\frac{y_n}{y_0}}$ olacaq.

Bəzi hallarda sıradə zaman göstəriciləri ildən-ilə ardıcıl şəkildə deyil, müəyyən intervallarla verilir. Belə hallarda orta illik göstəricilərdən istifadə olunur. Dinamik sıranın analitik göstəricilərinə müvafiq olaraq orta illik göstəricilər növbəti qaydada təyin olunur:

$$\overline{\Delta y} = \frac{y_n - y_0}{T};$$

$$\overline{K_p} = \sqrt[n]{\frac{y_n}{y_0}};$$

$$\overline{\Delta T_p} = \overline{T_p} - 100,$$

burada T zaman periodunun uzunluğudur.

Nümunə. Övvəlki nümunənin verilənləri əsasında orta mütləq dəyişmə, orta artım tempi, orta dəyişmə tempini müəyyən edək.

Orta mütləq dəyişmə

$$\overline{\Delta y} = \frac{\sum_{i=1}^n \Delta y_i^z}{n-1} = \frac{66,8 + 58,6 + 23,6 + 33,5 + 32,7}{6-1} = 43,04(\text{manat});$$

$$\overline{T_p} = \sqrt[m]{T_{p_1} \cdot T_{p_2} \cdot \dots \cdot T_{p_m}} = \sqrt[5]{144,8 \cdot 127,1 \cdot 108,6 \cdot 111,2 \cdot 109,8} = 119,5(\%);$$

$$\overline{\Delta T_p} = \overline{T_p} - 100 = 119,9 - 100 = 19,5(\%) \bullet$$

12.4. Proqnozlaşdırmanın sadə metodları. Dinamikanın orta göstəriciləri əsasında proqnozlaşdırma

Dinamik sıranın səviyyələrini xarakterizə etmək üçün proqnozu həyata keçirməyə imkan verən, sıranın çatmayan komponentlərini müəyyən edən metodlar tətbiq olunur.

Ümumi proqnoz metodları:

- *Retropolyasiya* - müəyyən period üçün məlum göstəricilər əsasında dinamik sıranın əvvəlində çatmayan səviyyələrin müəyyən edilməsi;
- *Interpolyasiya* - müəyyən period üçün məlum göstəricilər əsasında bu periodun daxilində bəzi çatmayan qiymətlərin tapılması;

- *Ekstropolyasiya* - proqnoz qiymətinin hesablanması. Dinamik sərənə iki metodla ekstropolyasiya olunur; 1) orta artım templəri əmsalları ilə; 2) trend tənliyinin qurulması

Müəyyən zaman periodunda dinamik sıraların səviyyələrinin dəyişmə sürəti orta mütləq dəyişmə vasitəsilə xarakterizə olunur. Bu göstəricini stabil qəbul edərək gələcək proqnozu aşağıdakı şəkildə vermək olar:

$$y_p = y_{\text{bazis}} + \overline{\Delta y} \cdot L,$$

burada y_p proqnozlaşdırılan səviyyə; y_{bazis} baza kimi qəbul edilən səviyyə; $\overline{\Delta y}$ orta mütləq dəyişmə; L qabaqlama periodudur.

Ekstrapolyasiya üçün orta mütləq dəyişmənin tətbiqi hadisələrin ədədi silsilə ilə inkişafını nəzərdə tutur:

$$y_1 = y_0 + \Delta;$$

$$y_2 = y_1 + \Delta = y_0 + \Delta + \Delta = y_0 + 2\Delta.$$

$$y_3 = y_2 + \Delta = y_0 + 3\Delta;$$

...

$$y_n = y_0 + n\Delta.$$

Buradan alırıq ki, $\overline{\Delta y} = (y_n - y_0)/n$. Bildiyimiz kimi $(y_n - y_0)$ fərqi bazis mütləq dəyişmədir.

Ekstrapolyasiyada orta mütləq dəyişmənin istifadə olunması proqnozlaşdırılarda “sadə metodlar” sinfinə aid olunur. Belə ki, bir çox hallarda inkişaf ədədi silsilə yolu ilə deyil başqa istiqamətlərdə gedir. Bununla belə, bu metod tədqiqatçının dinamik sərənə haqqında tam məlumatı olmadı-

qda, yəni periodun və ya hadisənin yalnız əvvəli və sonu üçün informasiyaya malik olduqda ilkin proqnozun vərilməsi üçün tətbiq olunur. Məsələn, nümunə kimi bir balansın verilənlərini göstərmək olar, harada ki, müəssisənin aktiv və passivləri hesabat ilinin əvvəli və sonu üçün saldo şəklində verilir.

Proqnoz qiymətləndirmədə baza səviyyə kimi bir çox hallarda proqnozlaşdırılan perioda ən yaxın səviyyə qəbul edilir. Ayrı-ayrı hallarda səviyyələrdə kəskin dəyişmələr olmadıqda bu yaxşı nəticələr verir. Əks halda baza period kimi daha stabil səviyyə götürülür və məqsədyönlü seçimi yuxarıdakı səbəblərlə əsaslandırılır.

Dinamikanın qısamüddəli proqnozlar üçün istifadə olunan digər göstəricisi orta artım tempi əmsalıdır. Orta artım tempi əmsalına əsaslanaraq səviyyənin proqnozunu aşağıdakı şəkildə vermək olar:

$$y_p = y_b \cdot \overline{K}_p^L,$$

burada y_b , baza səviyyə, \overline{K}_p orta artım əmsalı, L qabaqlama periodudur.

Bu ekstrapolyasiya metodu dinamik sıradə səviyyələrin həndəsi silsilə ilə dəyişməsini və ya inkişafını nəzərdə tutur ki, bu heç də həmişə reallığı düzgün əks etdirmir. Bundan başqa həndəsi orta əsasında orta artım əmsalinin hesablanması dinamik sıranın son səviyyəsinin tətbiqini nəzərdə tutur və zaman intervalının sonunda y , səviyyəsində kəskin dəyişikliklər baş verirsə (artım enmə ilə əvəz olunur) və periodun əvvəlinə (y_0) nəzərən daha aşağı göstərici son səviyyəni ifadə edirsə, onda proqnoz gələcək tendensiyada

enmə halını xarakterizə edəcək. Halbuki, enmə yalnız son səviyyədə müşahidə olunmuşdur və baxılan periodda enmə tendensiyası olmamışdır.

Nümunə. 2007-ci ildən 2011-ci ilədək kiçik müəssisələrin mənfəəti üzrə (cəmi, min manat) statistik məlumatlar cədvəldə təqdim olunur.

Kiçik müəssisələrin mənfəəti (cəmi, min manat)

Cədvəl 12.4.1.

| | 2007 | 2008 | 2009 | 2010 | 2011 |
|--------------------------------------------------|-------------|-------------|-------------|-------------|-------------|
| İqtisadiyyatın bütün sahələri üzrə - cəmi | 41661,0 | 51964,0 | 65788,6 | 78324,7 | 85328,5 |

Mənbə: www.stat.gov.az

Statistik verilənlərdən istifadə edərək orta mütləq dəyişmə və orta artım tempı əsasında 2012-ci il üçün proqnoz vermək tələb olunur. $y_p = y_{bazis} + \overline{\Delta y} \cdot L$ düsturundan istifadə edərək proqnozlaşdırmanı yerinə yetirək. Bazis səviyyə kimi, sıranın son səviyyə göstəricisi götürülür: $y_{bazis} = 85328,5$. Bildiyimiz kimi orta mütləq dəyişmə bazis mütləq dəyişmənin səviyyələrin sayına nisbəti kimi müəyyən olunur:

$$\overline{\Delta y} = \frac{85328,5 - 41661,0}{4} = 10916,9.$$

Qabaqlama dövrü $L = 1$ olduğunu nəzərə alsaq, 2012-ci il üçün proqnoz aşağıdakı kimi müəyyənləşəcək:

$$y_p = 85328,5 + 10916,9 \cdot 1 = 96245,4 \text{ (min manat)}.$$

Müvafiq olaraq, 2013-cü il üçün proqnoz apardıq-da

$$L = 2, \quad y_{bazis} = 96245,4, \quad \overline{\Delta y} = \frac{96245,4 - 41661,0}{5} = 10916,9,$$

$$y_p = 96245,4 + 10916,9 \cdot 2 = 118079,2 \text{ olduğunu alırıq və s.}$$

Orta artım tempinə görə proqnoz üçün $y_p = y_b \cdot \overline{K}_p^L$ düsturu tətbiq edilir. Nümunə üçün $L = 1$, $y_{bazis} = 85328,5$ olduğunu nəzərə alsaq və orta artım tempini hesablayaq: $\overline{K}_p^L = \sqrt[4]{85328,5 / 41661,0} = 1,196$. Onda artım tem-pinə görə 2012-cü il üçün proqnoz

$$y_p = 85328,5 \cdot 1,196^1 = 102052,9 \text{ (min manat)}$$

təşkil edəcək. Proqnoz xətası göründüyü kimi bir qədər yüksəkdir: $102052,9 - 96245,4 = 5807,5$ min manat təşkil edir •

12.5. Stasionar sıralar əsasında proqnozlaşdırma


Zaman sıralarında inkişaf tendensiyası müşahidə olunmursa, onda səra stasionar adlanır. Belə olduqda dinamik sıranın səviyyələri sıranın orta səviyyəsi ətrafında dəyişir, variasiya edir və sıranın orta səviyyəsindən kənarlaşma təsadüfi xarakter daşıyır. Bu zaman dinamik sıranın modeli aşağıdakı kimi şəkil alır:

$$y_t = \bar{y} + \varepsilon,$$

burada y_t dinamik sıranın səviyyələri; \bar{y} period üçün dinamik sıranın orta səviyyəsi; ε isə təsadüfi dəyişən olub $\varepsilon = y_t - \bar{y}$ kimi təyin olunur.

Qrafik olaraq stasionar səra aşağıdakı kimi təsvir edilə

bilər:



Şəkil 12.5.1. Stasionar sıra

Bu tip zaman sıraları iqtisadi proseslərdə az müşahidə olunur, daha çox dəyişmə tendensiyaları baş verir. Bununla belə, nisbi və orta göstəricilərlə ifadə olunan dinamik sıralarda stasionar hal mümkün hal kimi qəbul edilir.

Stasionar sıranı zamana görə iki bərabər hissəyə böldükdə bu hissələrə görə orta göstəricilər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməməlidirlər, yəni $\bar{y}_1 = \bar{y}_2$ olmalıdır. Praktiki hesablamalarda belə orta göstəricilərin tam şəkildə bərabər olması demək olar ki, mümkün olmur. Bu hal, kəskin olmasa da, səviyyələrin dəyişməsi ilə izah olunur.

t – student meyari ilə bu fərqli əhəmiyyətliliyi, təsadüfi hadisələrlə bağlı olub-olmaması araşdırılır. Lakin ilk növbədə F – Fişer meyari ilə dinamik sıranın bölünmüş iki hissəsinə görə dispersiyaların bərabərliyi yoxlanılır. Müqayisə olunan hissələrin dispersiyalarının nisbəti F – Fişer meyarını xarakterizə edir.

Əgər $\sigma_1^2 > \sigma_2^2$ olarsa, onda F – Fişer meyari

$$F = \frac{\sigma_1^2}{\sigma_2^2},$$

$\sigma_2^2 > \sigma_1^2$ olarsa, onda

$$F = \frac{\sigma_2^2}{\sigma_1^2}$$

şəklini alacaq. $v_1 = n_1 - 1$ və $v_2 = n_2 - 1$ sərbəslilik həddi və α əhəmiyyətlilik səviyyəsi kimi giriş parametrləri ilə xüsusi cədvəldən $F_{\text{cədvəl}}$ müəyyən olunur (bax: əlavə 6*, 6**).

$F_{\text{hesablanmış}} < F_{\text{cədvəl}}$ olarsa, dispersiyaların bərabərliyi hipotezi qəbul olunur.

Əgər dinamik sıranın iki müqayisə olunan hissələrinin dispersiyaları əhəmiyyətli dərəcədə fərqli deyilsə, F –meye-rina görə onların bərabərliyi qəbul edilirsə, onda orta səviyyələrin bərabərliyi t – student meyarının aşağıdakı düsturu əsasında yoxlanılır:

$$t = \frac{\bar{y}_1 - \bar{y}_2}{\sigma \sqrt{\frac{1}{n_1} + \frac{1}{n_2}}},$$

burada \bar{y}_1 və \bar{y}_2 dinamik sıranın bölünmüş iki hissəsinə görə orta göstəricilər; n_1 və n_2 dinamik sıranın bölünmüş iki hissəsində səviyyələrin sayı; σ tam sıada orta göstəricilərin fərqiñə görə orta kvadratik kənarlaşmadır və qrup dispersiyaları əsasında çəkili ədədi ortanın kvadratı kimi təyin oluna bilər:

$$\sigma = \sqrt{\frac{\sigma_1^2(n_1 - 1) + \sigma_2^2(n_2 - 1)}{n_1 + n_2 - 2}}.$$

Bu münasibət $(n_1 - 1) = (n_2 - 1)$ olduğuna görə asanlıqla sadələşdirilə bilər. $n_1 = n_2 = p$ qəbul edək, onda

$$\sigma = \sqrt{\frac{\sigma_1^2(p - 1) + \sigma_2^2(p - 1)}{p + p - 2}} = \sqrt{\frac{(\sigma_1^2 + \sigma_2^2)(p - 1)}{2(p - 1)}} = \sqrt{\frac{1}{2}(\sigma_1^2 + \sigma_2^2)}.$$

Tədqiqatlarda dinamik sıraların səviyyələrinin sayı məhdud olduğundan, dinamik sıranın baxılan hər iki həssəsində dispersiya seçimi müşahidələrdə olduğu kimi təyin olunur:

$$\sigma_1^2 = \frac{\sum_{i=1}^{n_1} (y_{1i} - \bar{y}_1)^2}{n_1 - 1} \quad \text{və} \quad \sigma_2^2 = \frac{\sum_{i=1}^{n_2} (y_{2i} - \bar{y}_2)^2}{n_2 - 1}.$$

t – Styudent meyarının faktiki (hesablanmış) qiyməti α əhəmiyyətlilik səviyyəsi, $(n-2)$ sərbəstlik həddi ilə xüsusi cədvəldən (bax: əlavə 5) müəyyən edildikdən sonra cədvəl qiyməti ilə müqayisə olunur. Əgər $t_{\text{hesablanmış}} < t_{\text{cədvəl}}$ olarsa, onda orta səviyyələr arasında fərqlər əhəmiyyətsiz sayılır və sıranı stasionar hesab etmək olar.

Qeyd edək ki, dispersiyaların bərabərliyini yoxlayan F – Fişer meyarına görə $F_{\text{hesablanmış}} > F_{\text{cədvəl}}$ olduqda, qruplara görə dispersiyaların bərabərliyi haqqında hipotez qəbul olunmur. Bu halda orta səviyyələrin bərabərliyini yoxlamaq üçün t – Styudent meyarı üçün düstur aşağıdakı kimi olacaq:

$$t = \frac{\bar{y}_1 - \bar{y}_2}{\sqrt{\frac{\sigma_1^2}{n_1} + \frac{\sigma_2^2}{n_2}}}.$$

Nümunə. Tutaq ki, ağaç emalı zavodunda aylar üzrə il ərzində cədvəl 12.5.1-dəki kimi təqdim olunmuş göstəricilərdən ibarət dinamik sıra verilmişdir (şərti verilənlərlə).

Siranın stasionarlığını yoxlayaq. Aylara görə sıranı iki bərabər hissəyə bölək və hər qrup üçün dispersiyaları hesablayaq.

Dinamik sıranın səviyyələri

Cədvəl 12.5.1.

| Aylar | Emal olunmuş ağacın həcmi (min kub metr) | Aylar | Emal olunmuş ağacın həcmi (min kub metr) |
|--------|------------------------------------------|----------|------------------------------------------|
| Yanvar | 4,0 | İyul | 3,6 |
| Fevral | 3,9 | Avqust | 3,7 |
| Mart | 3,9 | Sentyabr | 4,0 |
| Aprel | 3,6 | Oktyabr | 4,1 |
| May | 3,7 | Noyabr | 3,8 |
| İyun | 4,1 | Dekabr | 3,9 |

Əvvəlcə hər qrup üçün orta göstəriciləri müəyyən edək:

$$\bar{y}_1 = 3,86; \quad \bar{y}_2 = 3,85.$$

Onda,

$$\begin{aligned} \sigma_1^2 &= \frac{\sum_{i=1}^{n_1} (y_{1i} - \bar{y}_1)^2}{n_1 - 1} = \frac{(4,0 - 3,86)^2 + (3,9 - 3,86)^2 + (3,9 - 3,86)^2 +}{5} \\ &\quad + (3,6 - 3,86)^2 + (3,7 - 3,86)^2 + (4,1 - 3,86)^2 = \frac{0,173}{5} = 0,034 \end{aligned}$$

$$\sigma_2^2 = \frac{\sum_{i=1}^{n_2} (y_{2i} - \bar{y}_2)^2}{n_2 - 1} = \frac{(3,6 - 3,85)^2 + (3,7 - 3,85)^2 + (4,0 - 3,85)^2 +}{5} + \frac{(4,1 - 3,85)^2 + (3,8 - 3,85)^2 + (3,9 - 3,85)^2}{5} = \frac{0,175}{5} = 0,035.$$

$0,034 < 0,035$ olduğu üçün $F_{hesablan\mathfrak{m}} = 0,035 / 0,034 = 1,029$ olacaq. $\alpha = 0,05$ əhəmiyyətlilik səviyyəsi və $v_1 = 5$, $v_2 = 5$ sərbəstlik hədləri ilə əlavə 6-dan $F_{cedvel} = 5,05$ olduğunu təyin edirik. $F_{hesablan\mathfrak{m}} < F_{cedvel}$ ödənildiyinə görə dispersiyalar bərabər qəbul edilir.

$$\sigma = \sqrt{\frac{1}{2}(0,034 + 0,035)} = 0,1857.$$

Orta qiymətlərin bərabərliyi aşağıdakı t – Styudent meyari aşağıdakı kimi yoxlanılır:

$$t = \frac{\bar{y}_1 - \bar{y}_2}{\sigma \sqrt{\frac{1}{n_1} + \frac{1}{n_2}}} = \frac{3,86 - 3,85}{0,185 \sqrt{\frac{1}{6} + \frac{1}{6}}} = \frac{0,01}{0,107} = 0,093$$

$\alpha = 0,05$ əhəmiyyətlilik səviyyəsi və $v = 12 - 2 = 10$ sərbəstlik həddi ilə əlavə 5 -dən təyin olunur. $t_{hesablan\mathfrak{m}} < t_{cedvel}$ şərti ödənilsə, deməli, nəzərdən keçirdiyimiz sıra stasionardır •

Stasionar sıranın proqnozu dinamik sıranın orta səviyyəsinin gələcəkdə dəyişməməsinə əsaslanır, yəni

$$y_p = \bar{y},$$

burada y_p proqnozlaşdırılan səviyyədir. Dinamik sıranın orta səviyyəsi seçimi orta kimi xətalara malik olduğuna görə və sıranın ayrı-ayrı səviyyələri sıranın orta göstərici ətrafinə variasiya etdiyinə görə proqnozu aşağıdakı intervalda vermək qəbul olunmuşdur:

$$y_p = \bar{y} \pm t_{\alpha, n-1} \sigma \sqrt{1 + \frac{1}{n}},$$

burada \bar{y} dinamik sıranın orta göstəricisi; σ dinamik sıraya görə orta kvadratik kənarlaşma; n – dinamik sıranın uzunluğu; $t_{\alpha, n-1}$ α əhəmiyyətlilik səviyyəsi, $(n-1)$ sərbəstlik həddi ilə t – Student meyarının cədvəl qiymətidir.

Nümunə. Nəzərdən keçirdimiz əvvəlki nümunə əsasında proqnozun interval qiymətləndirməsini aparaq:

$$\text{Sıra üçün orta göstərici } \bar{y} = \frac{1}{2}(3,86 + 3,85) = 3,855$$

olacaq.

Bilirik ki, qrup dispersiyaları əsasında külliyyatın ümumi dispersiyası $\sigma^2 = \delta^2 + \overline{\sigma_i^2}$ olacaq.

Qruplararası dispersiya:

$$\delta^2 = \frac{(\bar{y}_1 - \bar{y})^2 + (\bar{y}_2 - \bar{y})^2}{2} = \frac{(3,86 - 3,855)^2 + (3,85 - 3,855)^2}{2} = 0,000025.$$

Qrup dispersiyalarından orta:

$$\overline{\sigma_i^2} = (0,034 + 0,035)/2 = 0,0345.$$

Onda $\sigma^2 = 0,000025 + 0,0345 = 0,034525$. Buradan da

alırıq ki, $\sigma = 0,1858$. t – Styudent meyarının cədvəl qiyməti:
 $t_{\alpha=0,05, n-1=11} = 2,201$.

Bələliklə, proqnozun xətası $2,201 \cdot 0,1858 \sqrt{1+1/12} = 0,426$ təşkil edəcək, yəni növbəti yanvar ayı üçün proqnoz aşağıdakı intervalda yerləşəcək:

$$3,855 - 0,426 < y_p < 3,855 + 0,426$$

$$3,595 < y_p < 4,281 \bullet$$

Mövzuya aid test tapşırıqları

1. Dinamik sıralarda analitik göstəricilər hansılardır?

- a) Mütləq dəyişmə; artım tempı; dəyişmə tempı; mütləq sürətlənmə; nisbi sürətlənmə;
- b) Mütləq sürətlənmə; nisbi sürətlənmə;
- c) Artım tempı; artım tempinin sürəti;
- d) Tezlik; xüsusi tezlik; yiğilmiş tezlik;
- e) Orta xətti kənarlaşma; orta kvadratik kənarlaşma; disperziya.

2. Dinamik sıralarda bazis mütləq dəyişmə hansı şəkildə hesablanır?

- a) $\Delta y_{\text{bəris}} = y_i - y_{i-1}$;
- b) $\Delta y_{\text{bəris}} = y_i - y_o$;
- c) $\Delta y_{\text{bəris}} = y_i - y_{i-2}$;
- d) $\Delta y_{\text{bəris}} = y_i / y_o$;
- e) $\Delta y_{\text{bəris}} = y_i / y_{i-1}$.

3. Dinamik sıralarda zəncirvari mütləq dəyişmə necə hesablanır?

- a) $\Delta y_{\text{zəncirvari}} = y_i - y_{i-2}$;
- b) $\Delta y_{\text{zəncirvari}} = y_i - y_o$;

- c) $\Delta y_{\text{zencirvari}} = y_i - y_{i-1};$
 d) $\Delta y_{\text{zencirvari}} = y_o - y_{i-1};$
 e) $\Delta y_{\text{zencirvari}} = y_{i-1} - y_{i-2}.$

4. Dinamik sıralarda orta mütləq dəyişmə necə hesablanır?

- a) $\overline{\Delta y} = \frac{1}{n} \sum_i \Delta y_{\text{zencirvari}};$
 b) $\overline{\Delta y} = \frac{1}{n} \sum_i \Delta y_{\text{başlı}};$
 c) $\overline{\Delta y} = \frac{1}{y} \sum_i \Delta y_{\text{zencirvari}};$
 d) $\overline{\Delta y} = \frac{1}{n} \sum_i y_i;$
 e) $\overline{\Delta y} = \frac{1}{y_{\text{başlı}}} \sum_i y_i.$

5. Dinamik sıralarda orta mütləq dəyişmə düsturunda zəncirvari mütləq dəyişmə göstəricilərinin bazis mütləq dəyişmə göstəriciləri ilə əvəzlənməsi hansı halda doğrudur?

- a) $\overline{\Delta y} = \frac{1}{n} \sum_i \Delta y_{\text{zencirvari}} = \frac{1}{\Delta y_{\text{başlı}}} \sum_i \Delta y_{\text{zencirvari}};$
 b) $\overline{\Delta y} = \frac{1}{n} \sum_i \Delta y_{\text{zencirvari}} = \frac{1}{n} \Delta y_{\text{başlı}} = \frac{1}{n} (y_n - y_o);$
 c) $\overline{\Delta y} = \frac{1}{n} \sum_i \Delta y_{\text{zencirvari}} = \frac{n}{\Delta y_{\text{başlı}}};$
 d) $\overline{\Delta y} = \frac{1}{n} \sum_i \Delta y_{\text{zencirvari}} = \frac{1}{n} \sum_i \Delta y_{\text{başlı}};$
 e) $\overline{\Delta y} = \frac{1}{n} \sum_i \Delta y_{\text{zencirvari}} = \frac{1}{n} \sum_i (y_n - y_o).$

6. Dinamik sıralarda bazis artım tempisi necə hesablanılır?

- a) $T_{\text{p_başlı}} = \frac{y_0}{y_i} 100\%;$
 b) $T_{\text{p_başlı}} = \frac{y_i}{y_{i-1}} 100\%;$

- c) $T_{p_{bazis}} = \frac{y_t}{y_0} 100\%$;
- d) $T_{p_{bazis}} = \frac{y_{t-1}}{y_0} 100\%$;
- e) $T_{p_{bazis}} = \frac{y_{t-1}}{y_{t-2}} 100\%$.

7. Dinamik sıralarda zəncirvari artım tempi necə hesablanır?

- a) $T_{p_{zəncirvari}} = \frac{y_t}{y_{t-1}} 100\%$;
- b) $T_{p_{zəncirvari}} = \frac{y_t}{y_0} 100\%$;
- c) $T_{p_{zəncirvari}} = \frac{y_0}{y_{t-1}} 100\%$;
- d) $T_{p_{zəncirvari}} = \frac{y_{t-2}}{y_{t-1}} 100\%$;
- e) $T_{p_{zəncirvari}} = \frac{y_0}{y_t} 100\%$.

8. Dinamik sıralarda orta artım tempi necə hesablanır?

- a) $\overline{K_p} = \sqrt[n]{\Delta y_{bazis}}$;
- b) $\overline{K_p} = \frac{1}{n} \sum_i K_{pi}$;
- c) $\overline{K_p} = \sqrt[n]{\Delta y_{zəncirvari}}$;
- d) $\overline{K_p} = \sqrt[n]{K_1 K_2 \cdots K_n} = \sqrt[n]{\frac{y_n}{y_0}}$;
- e) $\overline{K_p} = \frac{1}{n} \sum_i \Delta y_{zəncirvari}$.

9. Dinamik sıralarda bazis və zəncirvari artım tempi əmsalları necə hesablanır?

- a) $K_{p_{bazis}} = \frac{y_t}{y_0}$; $K_{p_{zəncirvari}} = \frac{y_t}{y_{t-1}}$;

- b) $K_{pbazis} = \frac{y_o}{y_i}; \quad K_{pzəncirvari} = \frac{y_{i-1}}{y_i};$
- c) $K_{pbazis} = y_i - y_0; \quad K_{pzəncirvari} = y_i - y_{i-1};$
- d) $K_{pbazis} = \frac{y_i - y_{i-1}}{y_o}; \quad K_{pzəncirvari} = \frac{y_i - y_{i-1}}{y_{i-1}};$
- e) $K_{pbazis} = \frac{y_i}{y_{i-1}} 100\%; \quad K_{pzəncirvari} = \frac{y_i}{y_o} 100\%;$

10. Dinamik sıralarda bazis dəyişmə tempi necə hesablanır?

- a) $\Delta T_{pbazis} = \frac{y_i - y_{i-1}}{y_{i-1}} 100\%;$
- b) $\Delta T_{pbazis} = \frac{y_i - y_{i-1}}{y_o} 100\%;$
- c) $\Delta T_{pbazis} = \frac{y_i - y_o}{y_o} 100\%;$
- d) $\Delta T_{pbazis} = \frac{y_i + y_o}{y_o} 100\%;$
- e) $\Delta T_{pbazis} = \frac{y_{i-1} - y_o}{y_o} 100\%.$

11. Dinamik sıralarda zəncirvari dəyişmə tempi necə hesablanır?

- a) $\Delta T_{pbazis} = \frac{y_{i-1} - y_o}{y_o} 100\%;$
- b) $\Delta T_{pbazis} = \frac{y_i - y_o}{y_o} 100\%;$
- c) $\Delta T_{pbazis} = \frac{y_i - y_{i-2}}{y_{i-2}} 100\%;$
- d) $\Delta T_{pbazis} = \frac{y_i - y_{i-1}}{y_{i-1}} 100\%;$
- e) $\Delta T_{pbazis} = \frac{y_{i-1} - y_{i-2}}{y_o} 100\%.$

12. Dinamik sıralarda orta dəyişmə tempi necə hesablanır?

- a) $\overline{\Delta T_p} = \overline{T_p} - 100;$
- b) $\overline{\Delta T_p} = \overline{T_p} + 100;$

c) $\overline{\Delta T_p} = \Delta y - 100;$

d) $\overline{\Delta T_p} = \Delta y + 100;$

e) $\overline{\Delta T_p} = \overline{T_p}.$

13. $\overline{K_p} = \sqrt[n]{K_1 K_2 \cdots K_n} = \sqrt[n]{\frac{y_n}{y_o}}$ nəyi ifadə edir?

- a) Dinamik sıralarda orta mütləq sürətlənməni;
- b) Dinamik sıralarda orta mütləq dəyişməni;
- c) Dinamik sıralarda orta dəyişmə tempinini;
- d) Dinamik sıralarda orta artım tempini;
- e) Dinamik sıralarda orta nisbi sürətlənməni.

14. $\Delta' = \Delta_i - \Delta_{i-1}$ düsturu ilə dinamik sıralarda hansı xarakteristika hesablanır?

- a) Nisbi sürətlənmə;
- b) Mütləq sürətlənmə;
- c) Artım tempi;
- d) Yığılmış tezlik;
- e) Orta kvadratik kənarlaşma.

15. $\Delta\% = T_{p_i} - T_{p_{i-1}}$, və ya $\Delta\% = \Delta T_{p_i} - \Delta T_{p_{i-1}}$ düsturu ilə dinamik sıralarda hansı xarakteristika hesablanır?

- a) Mütləq sürətlənmə;
- b) Nisbi sürətlənmə;
- c) Artım tempinin sürəti;
- d) Xüsusi tezlik;
- e) Orta xətti kənarlaşma.

16. Dinamik sıralarda mütləq dəyişmə əsasında proqnoz hansı şəkildə verilir?

a) $y_p = y_{bazi} + \overline{\Delta y};$

b) $y_p = y_{bazi} + \overline{\Delta y} \cdot L;$

c) $y_p = T_{p_i} - T_{p_{i-1}};$

- d) $y_p = \overline{\Delta y} \cdot L;$
e) $y_p = \Delta T_{p_i} - \Delta T_{p_{i-1}}.$

17. Dinamik sıralarda artım tempi əsasında proqnoz hansı şəkildə verilir?

- a) $y_p = y_b \cdot \overline{K_p}^L;$
b) $y_p = y_{bazi} + \overline{\Delta y} \cdot L;$
c) $y_p = T_{p_i} - T_{p_{i-1}};$
d) $y_p = T_p \overline{\Delta y} \cdot L;$
e) $y_p = \Delta T_{p_i} - \Delta T_{p_{i-1}}.$

18. Stasionar sıralar əsasında proqnozlaşdırma hansı şəkildə verilir?

- a) $y_p = y_b \cdot \overline{K_p}^L;$
b) $y_p = y_{bazi} + \overline{\Delta y} \cdot L;$
c) $y_p = \bar{y} \pm t_{\alpha, n} \cdot \sigma \sqrt{1 + \frac{1}{n}};$
d) $y_p = t_{\alpha, n} \cdot \sigma \sqrt{1 + \frac{1}{n}};$
e) $y_p = \Delta T_{p_i} - \Delta T_{p_{i-1}}.$

ΘΛΑΒΘΛΘΡ

Əlavə 1. Standart normal paylanmanın sıxılıq qiymətləri cədvəli $q(t) = \frac{1}{\sqrt{2\pi}} e^{-\frac{t^2}{2}}$

| t | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
|-----|-----------|----------|----------|----------|-----------|----------|----------|----------|----------|----------|
| 0,0 | 0,398942 | 0,395922 | 0,398862 | 0,398763 | 0,398623 | 0,398444 | 0,398225 | 0,397966 | 0,397668 | 0,397330 |
| 0,1 | 0,396953 | 0,396536 | 0,396080 | 0,395585 | 0,395052 | 0,394479 | 0,393868 | 0,39219 | 0,392531 | 0,391806 |
| 0,2 | 0,391043 | 0,390242 | 0,389404 | 0,388529 | 0,387617 | 0,386668 | 0,385683 | 0,384663 | 0,383606 | 0,382515 |
| 0,3 | 0,381388 | 0,380226 | 0,379031 | 0,377801 | 0,376557 | 0,375240 | 0,373911 | 0,372548 | 0,371154 | 0,369728 |
| 0,4 | 0,368827 | 0,366782 | 0,365263 | 0,363714 | 0,362135 | 0,360527 | 0,358890 | 0,357225 | 0,355533 | 0,353812 |
| 0,5 | 0,3352065 | 0,330292 | 0,348493 | 0,346668 | 0,344818 | 0,342944 | 0,341046 | 0,339124 | 0,337180 | 0,335213 |
| 0,6 | 0,3333225 | 0,331215 | 0,329184 | 0,327133 | 0,325062 | 0,322972 | 0,320864 | 0,318737 | 0,316593 | 0,314432 |
| 0,7 | 0,3122254 | 0,310060 | 0,307851 | 0,305627 | 0,303389 | 0,301137 | 0,298872 | 0,296595 | 0,294305 | 0,292004 |
| 0,8 | 0,289692 | 0,287369 | 0,285036 | 0,282694 | 0,280344 | 0,277985 | 0,275618 | 0,273244 | 0,270864 | 0,268477 |
| 0,9 | 0,266085 | 0,263688 | 0,261286 | 0,258881 | 0,256471 | 0,254059 | 0,251644 | 0,249228 | 0,246809 | 0,24439 |
| 1,0 | 0,241971 | 0,239551 | 0,237132 | 0,234714 | 0,232297 | 0,229882 | 0,227470 | 0,22506 | 0,222653 | 0,220251 |
| 1,1 | 0,217852 | 0,215458 | 0,213069 | 0,210686 | 0,208308 | 0,205936 | 0,203571 | 0,201214 | 0,198863 | 0,196520 |
| 1,2 | 0,194186 | 0,19186 | 0,189443 | 0,187235 | 0,184937 | 0,182649 | 0,180371 | 0,178104 | 0,175847 | 0,173602 |
| 1,3 | 0,171369 | 0,169147 | 0,166937 | 0,164740 | 0,162555 | 0,160383 | 0,158225 | 0,15608 | 0,153948 | 0,151831 |
| 1,4 | 0,149727 | 0,147639 | 0,145564 | 0,143505 | 0,141446 | 0,139431 | 0,137417 | 0,135418 | 0,133435 | 0,131468 |
| 1,5 | 0,129518 | 0,125583 | 0,123665 | 0,121763 | 0,1201878 | 0,120009 | 0,118157 | 0,116232 | 0,114505 | 0,112704 |
| 1,6 | 0,110921 | 0,109155 | 0,107406 | 0,105675 | 0,103961 | 0,102265 | 0,100586 | 0,098925 | 0,097282 | 0,095657 |
| 1,7 | 0,994049 | 0,992459 | 0,990887 | 0,989333 | 0,987796 | 0,986277 | 0,984776 | 0,983293 | 0,981828 | 0,980398 |
| 1,8 | 0,97895 | 0,977538 | 0,976143 | 0,974766 | 0,973407 | 0,972065 | 0,970740 | 0,969433 | 0,968144 | 0,966871 |
| 1,9 | 0,965616 | 0,964378 | 0,963157 | 0,961952 | 0,960765 | 0,959595 | 0,958441 | 0,957304 | 0,956183 | 0,955079 |

əlavə 1-in dəvamı

| <i>t</i> | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|
| 2,0 | 0,053991 | 0,052919 | 0,051864 | 0,050824 | 0,04980 | 0,048792 | 0,047800 | 0,046823 | 0,045861 | 0,044915 |
| 2,1 | 0,043984 | 0,043067 | 0,042166 | 0,041280 | 0,040408 | 0,039550 | 0,038707 | 0,037878 | 0,037063 | 0,036262 |
| 2,2 | 0,033475 | 0,034701 | 0,033941 | 0,033194 | 0,03246 | 0,031740 | 0,031032 | 0,030337 | 0,029655 | 0,028985 |
| 2,3 | 0,028327 | 0,027682 | 0,027048 | 0,026426 | 0,025817 | 0,025218 | 0,024631 | 0,024056 | 0,023491 | 0,022937 |
| 2,4 | 0,022395 | 0,021862 | 0,021341 | 0,020829 | 0,020328 | 0,019837 | 0,019336 | 0,018885 | 0,018423 | 0,017971 |
| 2,5 | 0,017528 | 0,017095 | 0,016670 | 0,016254 | 0,015848 | 0,015449 | 0,015060 | 0,014678 | 0,014305 | 0,01394 |
| 2,6 | 0,013583 | 0,013234 | 0,012892 | 0,012558 | 0,012222 | 0,011912 | 0,011600 | 0,011295 | 0,010997 | 0,010706 |
| 2,7 | 0,010421 | 0,010143 | 0,009871 | 0,009606 | 0,009347 | 0,009094 | 0,008846 | 0,008605 | 0,008357 | 0,008114 |
| 2,8 | 0,007915 | 0,007697 | 0,007483 | 0,007274 | 0,007071 | 0,006873 | 0,006679 | 0,006491 | 0,006307 | 0,006127 |
| 2,9 | 0,005953 | 0,005782 | 0,005616 | 0,005454 | 0,005296 | 0,005143 | 0,004993 | 0,004847 | 0,004705 | 0,004567 |
| 3,0 | 0,004432 | 0,004301 | 0,004173 | 0,004049 | 0,003928 | 0,003810 | 0,003695 | 0,003584 | 0,003475 | 0,003337 |
| 3,1 | 0,003267 | 0,003167 | 0,00307 | 0,002975 | 0,002884 | 0,002794 | 0,002707 | 0,002623 | 0,002541 | 0,002461 |
| 3,2 | 0,002384 | 0,002309 | 0,002236 | 0,002165 | 0,002096 | 0,002029 | 0,001964 | 0,001901 | 0,001840 | 0,001780 |
| 3,3 | 0,001723 | 0,001667 | 0,001612 | 0,001560 | 0,001508 | 0,001459 | 0,001411 | 0,001364 | 0,001319 | 0,001275 |
| 3,4 | 0,001232 | 0,001191 | 0,001151 | 0,001112 | 0,001075 | 0,001038 | 0,001003 | 0,000969 | 0,000936 | 0,000904 |
| 3,5 | 0,000873 | 0,000843 | 0,000814 | 0,000785 | 0,000758 | 0,000732 | 0,000706 | 0,000681 | 0,000657 | 0,000634 |
| 3,6 | 0,000612 | 0,000589 | 0,000569 | 0,000549 | 0,000529 | 0,000510 | 0,000492 | 0,000474 | 0,000457 | 0,000441 |
| 3,7 | 0,000425 | 0,000409 | 0,000394 | 0,000380 | 0,000366 | 0,000353 | 0,000340 | 0,000327 | 0,000315 | 0,000303 |
| 3,8 | 0,000292 | 0,000281 | 0,000271 | 0,000260 | 0,000251 | 0,000241 | 0,000232 | 0,000223 | 0,000215 | 0,000207 |
| 3,9 | 0,000199 | 0,000191 | 0,000184 | 0,000177 | 0,000170 | 0,000163 | 0,000157 | 0,000151 | 0,000145 | 0,000139 |
| 4,0 | 0,000134 | 0,000129 | 0,000124 | 0,000119 | 0,000114 | 0,000109 | 0,000105 | 0,000101 | 0,000097 | 0,000093 |

Cədvəl üzərində: Burada $a=0$ (riyazi gözlənilən) və $\sigma=1$ (orta kvadratik kanarlaşma) parametrləri işləşdirilmişdir. $f(x)$ standart normal paylaşılmış qymallarının $F(x)$ formulu nümunəsi. $K(x)$ işləmənin köməti ilə hesablanıb olur. Eger nüvədən keçidləriniz paylaşılmış standard EXCEL-də bu funksiyannı qymallarının $=NORMSDIST(x;0;1;0)$ formulu nüvədən keçidləriniz paylaşılmış standard paylaşılmış funksiyasıdır. $(x \neq 0)$ işlədildiğindən onu normallaşdırmaq lazımdır. $x = -K(\sigma)/\sigma$, bundan sonra cədvəldən və ya EXCEL-də $=NORMSDIST(x;K(\sigma);0;1;0)$ funksiyasından istifadə etmək lazımdır.

*Əlavə 2. t -nin müxtəlif qiymətlərində Laplas integral funksiyasının qiymətləri.
(Normal paylanma funksiyası üçün)*

| t | $F(t)$ | t | $F(t)$ | t | $F(t)$ | t | $F(t)$ | t | $F(t)$ | T | $F(T)$ | t | $F(t)$ |
|------|---------|------|---------|------|---------|------|---------|------|---------|------|---------|------|---------|
| 0.00 | 0.00000 | 0.22 | 0.17413 | 0.44 | 0.34006 | 0.66 | 0.49075 | 0.88 | 0.62114 | 1.10 | 0.72867 | 1.32 | 0.81316 |
| 0.01 | 0.00798 | 0.23 | 0.18191 | 0.45 | 0.34729 | 0.67 | 0.49714 | 0.89 | 0.62653 | 1.11 | 0.73300 | 1.33 | 0.81648 |
| 0.02 | 0.01596 | 0.24 | 0.18967 | 0.46 | 0.35448 | 0.68 | 0.50350 | 0.90 | 0.63188 | 1.12 | 0.73729 | 1.34 | 0.81975 |
| 0.03 | 0.02393 | 0.25 | 0.19741 | 0.47 | 0.36164 | 0.69 | 0.50981 | 0.91 | 0.63718 | 1.13 | 0.74152 | 1.35 | 0.82298 |
| 0.04 | 0.03191 | 0.26 | 0.20514 | 0.48 | 0.36877 | 0.70 | 0.51607 | 0.92 | 0.64243 | 1.14 | 0.74571 | 1.36 | 0.82617 |
| 0.05 | 0.03988 | 0.27 | 0.21284 | 0.49 | 0.37587 | 0.71 | 0.52230 | 0.93 | 0.64763 | 1.15 | 0.74986 | 1.37 | 0.82931 |
| 0.06 | 0.04784 | 0.28 | 0.22052 | 0.50 | 0.38292 | 0.72 | 0.52848 | 0.94 | 0.65278 | 1.16 | 0.75395 | 1.38 | 0.83241 |
| 0.07 | 0.05581 | 0.29 | 0.22818 | 0.51 | 0.38995 | 0.73 | 0.53461 | 0.95 | 0.65789 | 1.17 | 0.75800 | 1.39 | 0.83547 |
| 0.08 | 0.06376 | 0.30 | 0.23582 | 0.52 | 0.39694 | 0.74 | 0.54070 | 0.96 | 0.66294 | 1.18 | 0.76200 | 1.40 | 0.83849 |
| 0.09 | 0.07171 | 0.31 | 0.24344 | 0.53 | 0.40389 | 0.75 | 0.54675 | 0.97 | 0.66795 | 1.19 | 0.76595 | 1.41 | 0.84146 |
| 0.10 | 0.07966 | 0.32 | 0.25103 | 0.54 | 0.41080 | 0.76 | 0.55275 | 0.98 | 0.67291 | 1.20 | 0.76986 | 1.42 | 0.84439 |
| 0.11 | 0.08759 | 0.33 | 0.25860 | 0.55 | 0.41768 | 0.77 | 0.55870 | 0.99 | 0.67783 | 1.21 | 0.77372 | 1.43 | 0.84728 |
| 0.12 | 0.09552 | 0.34 | 0.26614 | 0.56 | 0.42452 | 0.78 | 0.56461 | 1.00 | 0.68269 | 1.22 | 0.77754 | 1.44 | 0.85013 |
| 0.13 | 0.10348 | 0.35 | 0.27366 | 0.57 | 0.43132 | 0.79 | 0.57047 | 1.01 | 0.68750 | 1.23 | 0.78130 | 1.45 | 0.85294 |
| 0.14 | 0.11134 | 0.36 | 0.28115 | 0.58 | 0.43809 | 0.80 | 0.57629 | 1.02 | 0.69227 | 1.24 | 0.78502 | 1.46 | 0.85571 |
| 0.15 | 0.11924 | 0.37 | 0.28862 | 0.59 | 0.44481 | 0.81 | 0.58206 | 1.03 | 0.69699 | 1.25 | 0.78870 | 1.47 | 0.85844 |
| 0.16 | 0.12712 | 0.38 | 0.29605 | 0.60 | 0.45149 | 0.82 | 0.58778 | 1.04 | 0.70166 | 1.26 | 0.79233 | 1.48 | 0.86113 |
| 0.17 | 0.13499 | 0.39 | 0.30346 | 0.61 | 0.45814 | 0.83 | 0.59346 | 1.05 | 0.70628 | 1.27 | 0.79592 | 1.49 | 0.86378 |
| 0.18 | 0.14285 | 0.40 | 0.31084 | 0.62 | 0.46474 | 0.84 | 0.59909 | 1.06 | 0.71086 | 1.28 | 0.79945 | 1.50 | 0.86639 |
| 0.19 | 0.15069 | 0.41 | 0.31819 | 0.63 | 0.47131 | 0.85 | 0.60468 | 1.07 | 0.71538 | 1.29 | 0.80295 | 1.51 | 0.86696 |
| 0.20 | 0.15852 | 0.42 | 0.32552 | 0.64 | 0.47783 | 0.86 | 0.61021 | 1.08 | 0.71986 | 1.30 | 0.80640 | 1.52 | 0.87149 |
| 0.21 | 0.16633 | 0.43 | 0.33280 | 0.65 | 0.48431 | 0.87 | 0.61570 | 1.09 | 0.72429 | 1.31 | 0.80980 | 1.53 | 0.87398 |

Table 2-nine days

| t | $F(t)$ | t' | $F(t')$ | T | $F(T)$ | t'' | $F(t'')$ | $\eta(t)$ | t'''' | $F(t''''')$ | $\eta(t''''')$ |
|------|---------|------|---------|------|---------|-------|----------|-----------|---------|-------------|----------------|
| 1.54 | 0.87644 | 1.80 | 0.92814 | 2.06 | 0.96060 | 2.32 | 0.97566 | 2.58 | 0.99012 | 2.84 | 0.99549 |
| 1.55 | 0.87886 | 1.81 | 0.92970 | 2.07 | 0.96155 | 2.33 | 0.98019 | 2.59 | 0.99040 | 2.85 | 0.99563 |
| 1.56 | 0.88124 | 1.82 | 0.93124 | 2.08 | 0.96247 | 2.34 | 0.98072 | 2.60 | 0.99068 | 2.86 | 0.99576 |
| 1.57 | 0.88358 | 1.83 | 0.93275 | 2.09 | 0.96338 | 2.35 | 0.98123 | 2.61 | 0.99095 | 2.87 | 0.99590 |
| 1.58 | 0.88589 | 1.84 | 0.93423 | 2.10 | 0.96427 | 2.36 | 0.98172 | 2.62 | 0.99121 | 2.88 | 0.99602 |
| 1.59 | 0.88817 | 1.85 | 0.93569 | 2.11 | 0.96514 | 2.37 | 0.98221 | 2.63 | 0.99146 | 2.89 | 0.99615 |
| 1.60 | 0.89040 | 1.86 | 0.93711 | 2.12 | 0.96599 | 2.38 | 0.98269 | 2.64 | 0.99171 | 2.90 | 0.99627 |
| 1.61 | 0.89260 | 1.87 | 0.93852 | 2.13 | 0.96683 | 2.39 | 0.98315 | 2.65 | 0.99195 | 2.91 | 0.99639 |
| 1.62 | 0.89477 | 1.88 | 0.93989 | 2.14 | 0.96765 | 2.40 | 0.98360 | 2.66 | 0.99219 | 2.92 | 0.99650 |
| 1.63 | 0.89690 | 1.89 | 0.94124 | 2.15 | 0.96844 | 2.41 | 0.98405 | 2.67 | 0.99241 | 2.93 | 0.99661 |
| 1.64 | 0.89899 | 1.90 | 0.94257 | 2.16 | 0.96923 | 2.42 | 0.98448 | 2.68 | 0.99263 | 2.94 | 0.99672 |
| 1.65 | 0.90106 | 1.91 | 0.94387 | 2.17 | 0.96999 | 2.43 | 0.98490 | 2.69 | 0.99285 | 2.95 | 0.99682 |
| 1.66 | 0.90309 | 1.92 | 0.94514 | 2.18 | 0.97074 | 2.44 | 0.98531 | 2.70 | 0.99307 | 2.96 | 0.99692 |
| 1.67 | 0.90508 | 1.93 | 0.94639 | 2.19 | 0.97148 | 2.45 | 0.98571 | 2.71 | 0.99327 | 2.97 | 0.99702 |
| 1.68 | 0.90704 | 1.94 | 0.94762 | 2.20 | 0.97219 | 2.46 | 0.98611 | 2.72 | 0.99347 | 2.98 | 0.99712 |
| 1.69 | 0.90897 | 1.95 | 0.94882 | 2.21 | 0.97289 | 2.47 | 0.98649 | 2.73 | 0.99367 | 2.99 | 0.99721 |
| 1.70 | 0.91087 | 1.96 | 0.95000 | 2.22 | 0.97358 | 2.48 | 0.98686 | 2.74 | 0.99386 | 3.00 | 0.99730 |
| 1.71 | 0.91273 | 1.97 | 0.95116 | 2.23 | 0.97425 | 2.49 | 0.98723 | 2.75 | 0.99404 | 3.01 | 0.99739 |
| 1.72 | 0.91457 | 1.98 | 0.95230 | 2.24 | 0.97491 | 2.50 | 0.98758 | 2.76 | 0.99422 | 3.02 | 0.99747 |
| 1.73 | 0.91637 | 1.99 | 0.95341 | 2.25 | 0.97555 | 2.51 | 0.98793 | 2.77 | 0.99439 | 3.03 | 0.99755 |
| 1.74 | 0.91814 | 2.00 | 0.95450 | 2.26 | 0.97618 | 2.52 | 0.98826 | 2.78 | 0.99456 | 3.04 | 0.99763 |
| 1.75 | 0.91988 | 2.01 | 0.95557 | 2.27 | 0.97679 | 2.53 | 0.98859 | 2.79 | 0.99473 | 3.05 | 0.99771 |
| 1.76 | 0.92159 | 2.02 | 0.95662 | 2.28 | 0.97739 | 2.54 | 0.98891 | 2.80 | 0.99489 | 3.06 | 0.99779 |
| 1.77 | 0.92327 | 2.03 | 0.95764 | 2.29 | 0.97798 | 2.55 | 0.98923 | 2.81 | 0.99505 | 3.07 | 0.99786 |
| 1.78 | 0.92492 | 2.04 | 0.95865 | 2.30 | 0.97855 | 2.56 | 0.98953 | 2.82 | 0.99520 | 3.08 | 0.99793 |
| 1.79 | 0.92655 | 2.05 | 0.95964 | 2.31 | 0.97911 | 2.57 | 0.98983 | 2.83 | 0.99535 | 3.09 | 0.99800 |

əlaqə 2-nin davamı

| t | $F(t)$ | t | $F(t)$ | t | $F(t)$ | t | $F(t)$ | t | $F(t)$ |
|------|---------|------|---------|------|---------|------|---------|------|---------|
| 3.36 | 0.99922 | 3.49 | 0.99952 | 3.62 | 0.99971 | 3.75 | 0.99982 | 3.88 | 0.99990 |
| 3.37 | 0.99925 | 3.50 | 0.99953 | 3.63 | 0.99972 | 3.76 | 0.99983 | 3.89 | 0.99990 |
| 3.38 | 0.99928 | 3.51 | 0.99955 | 3.64 | 0.99973 | 3.77 | 0.99984 | 3.90 | 0.99990 |
| 3.39 | 0.99930 | 3.52 | 0.99957 | 3.65 | 0.99974 | 3.78 | 0.99984 | 3.91 | 0.99991 |
| 3.40 | 0.99933 | 3.53 | 0.99958 | 3.66 | 0.99975 | 3.79 | 0.99985 | 3.92 | 0.99991 |
| 3.41 | 0.99935 | 3.54 | 0.99960 | 3.67 | 0.99976 | 3.80 | 0.99986 | 3.93 | 0.99992 |
| 3.42 | 0.99937 | 3.55 | 0.99961 | 3.68 | 0.99977 | 3.81 | 0.99986 | 3.94 | 0.99992 |
| 3.43 | 0.99940 | 3.56 | 0.99963 | 3.69 | 0.99978 | 3.82 | 0.99987 | 3.95 | 0.99992 |
| 3.44 | 0.99942 | 3.57 | 0.99964 | 3.70 | 0.99978 | 3.83 | 0.99987 | 3.96 | 0.99992 |
| 3.45 | 0.99944 | 3.58 | 0.99966 | 3.71 | 0.99979 | 3.84 | 0.99988 | 3.97 | 0.99993 |
| 3.46 | 0.99946 | 3.59 | 0.99967 | 3.72 | 0.99980 | 3.85 | 0.99988 | 3.98 | 0.99993 |
| 3.47 | 0.99948 | 3.60 | 0.99968 | 3.73 | 0.99981 | 3.86 | 0.99989 | 3.99 | 0.99993 |
| 3.48 | 0.99950 | 3.61 | 0.99969 | 3.74 | 0.99982 | 3.87 | 0.99989 | | |

Laplas funksiyası qıymetləri cədvəli – təsadüfi kəmiyyətin verilən intervalla uyğun qıymət alması etibarlı ifadə edir. Riyazi statistika və etibarlı nəzəriyyəsi məsələlərinin hallında, adətən, argumentin müəllüm qıyməti əsasında Laplas funksiyasının qıymətləndirilməsi, ya da, əksinə Laplas funksiyasının müəllüm qıyməti əsasında argumentin qıymətini müəyyən etmək tələb olunur.

Əlavə 3. χ^2 paylanmasıının serbest hədlərə görə müxtəlif şəhəriyyətlik seviyələrinin qiymətləri

| df | 0.990 | 0.975 | 0.950 | 0.900 | 0.750 | 0.500 | 0.250 | 0.100 | 0.050 | 0.025 | 0.010 | 0.005 |
|----|---------|---------|---------|---------|---------|-----------|----------|------------------|----------|----------|----------|------------------|
| 1 | 0.00004 | 0.00016 | 0.00098 | 0.00393 | 0.01579 | 0.10153 | 0.45494 | 1.32330 | 2.70554 | 3.84146 | 5.02389 | 6.63490 |
| 2 | 0.01003 | 0.02010 | 0.05064 | 0.10259 | 0.21072 | 0.57536 | 1.38679 | 2.77759 | 4.60517 | 5.99146 | 7.37776 | 9.21034 |
| 3 | 0.07172 | 0.11483 | 0.21580 | 0.35185 | 0.58437 | 1.21253 | 2.36597 | 4.10834 | 6.25139 | 7.81473 | 9.34840 | 11.34487 |
| 4 | 0.20699 | 0.29711 | 0.48442 | 0.71072 | 1.06362 | 1.92256 | 3.35669 | 5.38557 | 7.7944 | 9.48773 | 11.14329 | 13.27670 |
| 5 | 0.41174 | 0.55430 | 0.83121 | 1.14548 | 1.61031 | 2.67460 | 4.35146 | 6.62568 | 9.23636 | 11.07050 | 12.83250 | 15.08627 |
| 6 | 0.67573 | 0.87209 | 1.23734 | 1.63538 | 2.20413 | 3.45460 | 5.34812 | 7.84080 | 10.64464 | 12.59159 | 14.44938 | 16.81189 |
| 7 | 0.9896 | 1.23964 | 1.68987 | 2.16735 | 2.83111 | 4.25485 | 6.34581 | 9.03715 | 12.01704 | 14.06714 | 16.01276 | 18.47531 |
| 8 | 1.34441 | 1.64650 | 2.17973 | 2.75264 | 3.48954 | 5.07064 | 7.34412 | 10.21885 | 13.36157 | 15.50731 | 17.53455 | 20.0902 |
| 9 | 1.73493 | 2.08790 | 2.70039 | 3.32511 | 4.16816 | 5.89883 | 8.34283 | 11.38875 | 14.68366 | 16.91898 | 19.02277 | 21.66559 |
| 10 | 2.15586 | 2.55821 | 3.24697 | 3.94030 | 4.86518 | 6.73720 | 9.34182 | 12.54886 | 15.98718 | 18.30704 | 20.48318 | 23.26925 |
| 11 | 2.60322 | 3.05348 | 3.81575 | 4.57481 | 5.57778 | 7.58414 | 10.34100 | 13.70069 | 17.27501 | 19.67514 | 21.92005 | 24.7249726.75685 |
| 12 | 3.07382 | 3.57057 | 4.40379 | 5.22603 | 6.30380 | 8.43842 | 11.34032 | 14.84540 | 18.54935 | 21.02607 | 23.33666 | 26.21697 |
| 13 | 3.56503 | 4.10692 | 5.00875 | 5.89186 | 7.04150 | 9.29907 | 12.32396 | 15.98391 | 19.81193 | 22.36203 | 24.73560 | 27.68825 |
| 14 | 4.07467 | 4.66043 | 5.62873 | 6.57063 | 7.78953 | 10.1.6531 | 13.33927 | 17.1169321.06414 | 23.68479 | 26.11895 | 29.14124 | 31.31935 |
| 15 | 4.60092 | 5.22635 | 6.26214 | 7.26094 | 8.54676 | 11.03654 | 14.33386 | 18.25509 | 22.30713 | 24.99579 | 27.48839 | 30.57791 |

Tablo 3-ün davranışları

| | | | | | | | | | | | | | |
|----|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|
| df | 0.995 | 0.990 | 0.975 | 0.950 | 0.900 | 0.750 | 0.500 | 0.250 | 0.100 | 0.050 | 0.025 | 0.010 | 0.005 |
| 16 | 5.14221 | 5.81221 | 6.90766 | 7.96165 | 9.32224 | 11.91221 | 15.33850 | 19.36886 | 23.54183 | 26.29623 | 28.84535 | 31.99993 | 34.26719 |
| 17 | 5.69722 | 6.40776 | 7.56419 | 8.67176 | 10.08519 | 12.79193 | 16.33818 | 20.48868 | 24.76904 | 27.58771 | 30.19161 | 33.40866 | 35.71847 |
| 18 | 6.26580 | 7.01491 | 8.23075 | 9.38046 | 10.86494 | 13.67529 | 17.33790 | 21.60489 | 25.88942 | 28.86930 | 31.51638 | 34.80331 | 37.15645 |
| 19 | 6.84397 | 7.63273 | 8.90652 | 10.11701 | 11.65091 | 14.56200 | 18.33765 | 22.71781 | 27.20357 | 30.14353 | 32.85234 | 36.19887 | 38.58226 |
| 20 | 7.43384 | 8.26040 | 9.59078 | 10.85981 | 12.44261 | 15.45177 | 19.33743 | 23.82769 | 28.41198 | 31.41403 | 34.16961 | 37.56623 | 39.99633 |
| 21 | 8.03365 | 8.89720 | 10.28290 | 11.59131 | 13.23960 | 16.34438 | 20.33723 | 24.93478 | 29.61509 | 32.67057 | 35.47898 | 38.93217 | 41.40106 |
| 22 | 8.64272 | 9.53249 | 10.98332 | 12.33801 | 14.04149 | 17.23962 | 21.33704 | 26.03927 | 30.81328 | 33.92444 | 36.78071 | 40.28936 | 42.79365 |
| 23 | 9.26042 | 10.19572 | 11.68855 | 13.09051 | 14.84179 | 18.11370 | 22.33688 | 27.14134 | 32.00690 | 35.17246 | 38.07563 | 41.63840 | 44.18178 |
| 24 | 9.88623 | 10.85336 | 12.40115 | 13.84843 | 15.65668 | 19.03725 | 23.33673 | 28.24115 | 33.19624 | 36.41503 | 39.36408 | 42.97982 | 45.55851 |
| 25 | 10.51965 | 11.52398 | 13.11972 | 14.61141 | 16.47341 | 19.93934 | 24.33659 | 29.33885 | 34.38159 | 37.65348 | 40.64647 | 44.31416 | 46.92789 |
| 26 | 11.16024 | 12.19815 | 13.84290 | 15.27916 | 17.20188 | 20.84343 | 25.23646 | 30.43457 | 35.56217 | 38.38851 | 41.92317 | 45.64168 | 48.28888 |
| 27 | 11.80759 | 12.87850 | 14.57338 | 16.15140 | 18.11390 | 21.74940 | 26.33634 | 31.52841 | 36.74122 | 40.11327 | 43.19451 | 46.96294 | 49.64492 |
| 28 | 12.46134 | 13.56471 | 15.30786 | 16.92788 | 18.93924 | 22.65716 | 27.33623 | 32.62049 | 37.91592 | 41.33714 | 44.46079 | 48.27824 | 50.90338 |
| 29 | 13.12115 | 14.25645 | 16.04707 | 17.70837 | 19.76774 | 23.56659 | 28.33613 | 33.71091 | 39.08747 | 42.35697 | 45.72229 | 49.58788 | 52.33862 |
| 30 | 13.78672 | 14.95346 | 16.79077 | 18.49266 | 20.59923 | 24.47761 | 29.33603 | 34.79924 | 40.25602 | 45.77297 | 46.97924 | 50.89218 | 53.67196 |

χ^2 payımlaması, t Student payımlaması hadlerin sayına göre niyyetlenen davranışları göstermektedir. Aksitilen tıpkı payımlarla olurken, serbest hadlerin sayına göre niyyetlenen davranışları göstermektedir. Meselen, serbest hadlerin sayı 4, elbittə 0.25 olursa, χ^2 payımlanması üçün kritik qiymət 5,38527 olacaq. Yani, 4 serbest hadlı χ^2 payımlanması üçün səxliq sayısının sahisi 5,38527 qiymətnindən sağda 0.25-e barabardır.

Ölçü 5. t-Student meyarnın kritik qiymətləri (0,050,01;0,001)

| df | p=0,05 | p=0,01 | p=0,001 | df | p=0,05 | p=0,01 | df | p=0,05 | p=0,01 | df | p=0,05 | p=0,01 |
|----|--------|--------|---------|----|--------|--------|-------|--------|--------|-------|--------|--------|
| 1 | 12,70 | 63,65 | 636,61 | 16 | 2,120 | 2,921 | 4,015 | 31 | 2,040 | 2,744 | 3,633 | |
| 2 | 4,303 | 9,925 | 31,602 | 17 | 2,110 | 2,898 | 3,965 | 32 | 2,037 | 2,738 | 3,622 | |
| 3 | 3,182 | 5,841 | 12,923 | 18 | 2,101 | 2,878 | 3,922 | 33 | 2,035 | 2,733 | 3,611 | |
| 4 | 2,776 | 4,604 | 8,610 | 19 | 2,093 | 2,861 | 3,883 | 34 | 2,032 | 2,728 | 3,601 | |
| 5 | 2,571 | 4,032 | 6,869 | 20 | 2,086 | 2,845 | 3,850 | 35 | 2,030 | 2,724 | 3,591 | |
| 6 | 2,447 | 3,707 | 5,959 | 21 | 2,080 | 2,831 | 3,819 | 36 | 2,028 | 2,719 | 3,582 | |
| 7 | 2,365 | 3,499 | 5,408 | 22 | 2,074 | 2,819 | 3,792 | 37 | 2,026 | 2,715 | 3,574 | |
| 8 | 2,306 | 3,355 | 5,041 | 23 | 2,069 | 2,807 | 3,768 | 38 | 2,024 | 2,712 | 3,566 | |
| 9 | 2,262 | 3,250 | 4,781 | 24 | 2,064 | 2,797 | 3,745 | 39 | 2,023 | 2,708 | 3,558 | |
| 10 | 2,228 | 3,169 | 4,587 | 25 | 2,060 | 2,787 | 3,725 | 40 | 2,021 | 2,704 | 3,551 | |
| 11 | 2,201 | 3,106 | 4,437 | 26 | 2,056 | 2,779 | 3,707 | 41 | 2,020 | 2,701 | 3,544 | |
| 12 | 2,179 | 3,055 | 4,318 | 27 | 2,052 | 2,771 | 3,690 | 42 | 2,018 | 2,698 | 3,538 | |
| 13 | 2,160 | 3,012 | 4,221 | 28 | 2,049 | 2,763 | 3,674 | 43 | 2,017 | 2,695 | 3,532 | |
| 14 | 2,145 | 2,977 | 4,140 | 29 | 2,045 | 2,756 | 3,659 | 44 | 2,015 | 2,692 | 3,526 | |
| 15 | 2,131 | 2,947 | 4,073 | 30 | 2,042 | 2,750 | 3,646 | 45 | 2,014 | 2,690 | 3,520 | |

slapə ſ-in davamı

| df | p=0,05 | p=0,01 | p=0,001 | df | p=0,05 | p=0,01 | p=0,001 | df | p=0,05 | p=0,01 | p=0,001 | df | p=0,05 | p=0,01 | p=0,001 | |
|----|--------|--------|---------|----|--------|--------|---------|-----|--------|--------|---------|-----|--------|--------|---------|-----|
| 46 | 2,013 | 2,687 | 3,515 | 62 | 1,999 | 2,657 | 3,454 | 78 | 1,991 | 2,640 | 3,420 | 84 | 1,983 | 2,639 | 3,418 | 90 |
| 47 | 2,012 | 2,685 | 3,510 | 63 | 1,998 | 2,656 | 3,452 | 79 | 1,990 | 2,639 | 3,418 | 85 | 1,983 | 2,639 | 3,416 | 91 |
| 48 | 2,011 | 2,682 | 3,505 | 64 | 1,998 | 2,655 | 3,449 | 80 | 1,990 | 2,639 | 3,416 | 86 | 1,983 | 2,639 | 3,402 | 92 |
| 49 | 2,010 | 2,680 | 3,500 | 65 | 1,997 | 2,654 | 3,447 | 90 | 1,987 | 2,632 | 3,390 | 87 | 1,984 | 2,626 | 3,390 | 93 |
| 50 | 2,009 | 2,678 | 3,496 | 66 | 1,997 | 2,652 | 3,444 | 100 | 1,984 | 2,626 | 3,390 | 88 | 1,982 | 2,621 | 3,381 | 94 |
| 51 | 2,008 | 2,676 | 3,492 | 67 | 1,996 | 2,651 | 3,442 | 110 | 1,982 | 2,621 | 3,381 | 89 | 1,980 | 2,617 | 3,373 | 95 |
| 52 | 2,007 | 2,674 | 3,488 | 68 | 1,995 | 2,650 | 3,439 | 120 | 1,980 | 2,617 | 3,373 | 90 | 1,978 | 2,614 | 3,367 | 96 |
| 53 | 2,006 | 2,672 | 3,484 | 69 | 1,995 | 2,649 | 3,437 | 130 | 1,978 | 2,614 | 3,367 | 91 | 1,977 | 2,611 | 3,361 | 97 |
| 54 | 2,005 | 2,670 | 3,480 | 70 | 1,994 | 2,648 | 3,435 | 140 | 1,977 | 2,611 | 3,361 | 92 | 1,976 | 2,609 | 3,357 | 98 |
| 55 | 2,004 | 2,668 | 3,476 | 71 | 1,994 | 2,647 | 3,433 | 150 | 1,976 | 2,609 | 3,357 | 99 | 1,972 | 2,601 | 3,340 | 99 |
| 56 | 2,003 | 2,667 | 3,473 | 72 | 1,993 | 2,646 | 3,431 | 200 | 1,972 | 2,601 | 3,340 | 100 | 1,969 | 2,596 | 3,330 | 100 |
| 57 | 2,002 | 2,665 | 3,470 | 73 | 1,993 | 2,645 | 3,429 | 250 | 1,969 | 2,592 | 3,323 | 101 | 1,968 | 2,592 | 3,323 | 102 |
| 58 | 2,002 | 2,663 | 3,466 | 74 | 1,993 | 2,644 | 3,427 | 300 | 1,968 | 2,592 | 3,323 | 103 | 1,967 | 2,590 | 3,319 | 104 |
| 59 | 2,001 | 2,662 | 3,463 | 75 | 1,992 | 2,643 | 3,425 | 350 | 1,967 | 2,590 | 3,319 | 105 | 1,967 | 2,590 | 3,319 | 106 |
| 60 | 2,000 | 2,660 | 3,460 | 76 | 1,992 | 2,642 | 3,423 | 400 | 1,967 | 2,590 | 3,319 | 107 | 1,967 | 2,590 | 3,319 | 108 |
| 61 | 2,000 | 2,659 | 3,457 | 77 | 1,991 | 2,641 | 3,422 | 450 | 1,967 | 2,590 | 3,319 | 109 | 1,967 | 2,590 | 3,319 | 110 |

*Əlavə 6**. F-Fişer meyarının $\alpha=0,01$ shəhəriyyatlılıq səviyyəsində qiymətləri cədvəli*

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 10 | 12 | 24 | ∞ | |
|----------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|----------|--------|
| 3 | 34,116 | 30,816 | 29,457 | 28,710 | 28,237 | 27,911 | 27,671 | 27,489 | 27,228 | 27,052 | 26,597 | 26,126 |
| 5 | 16,258 | 13,274 | 12,060 | 11,392 | 10,967 | 10,672 | 10,456 | 10,289 | 10,051 | 9,888 | 9,466 | 9,022 |
| 7 | 12,246 | 9,547 | 8,451 | 7,847 | 7,460 | 7,191 | 6,993 | 6,840 | 6,620 | 6,469 | 6,074 | 5,651 |
| 10 | 10,044 | 7,559 | 6,552 | 5,994 | 5,636 | 5,386 | 5,200 | 5,057 | 4,849 | 4,706 | 4,327 | 3,910 |
| 11 | 9,646 | 7,206 | 6,217 | 5,668 | 5,316 | 5,069 | 4,886 | 4,744 | 4,539 | 4,397 | 4,021 | 3,604 |
| 12 | 9,330 | 6,927 | 5,953 | 5,412 | 5,064 | 4,821 | 4,640 | 4,499 | 4,296 | 4,155 | 3,780 | 3,362 |
| 13 | 9,074 | 6,701 | 5,739 | 5,205 | 4,862 | 4,620 | 4,441 | 4,302 | 4,100 | 3,960 | 3,587 | 3,166 |
| 14 | 8,862 | 6,515 | 5,564 | 5,035 | 4,695 | 4,456 | 4,278 | 4,140 | 3,939 | 3,800 | 3,427 | 3,005 |
| 15 | 8,683 | 6,359 | 5,417 | 4,893 | 4,556 | 4,318 | 4,142 | 4,004 | 3,805 | 3,666 | 3,294 | 2,870 |
| 16 | 8,531 | 6,226 | 5,292 | 4,773 | 4,437 | 4,202 | 4,026 | 3,890 | 3,691 | 3,553 | 3,181 | 2,754 |
| 18 | 8,285 | 6,013 | 5,092 | 4,579 | 4,248 | 4,015 | 3,841 | 3,705 | 3,508 | 3,371 | 2,999 | 2,567 |
| 20 | 8,096 | 5,849 | 4,938 | 4,431 | 4,103 | 3,871 | 3,699 | 3,564 | 3,368 | 3,231 | 2,859 | 2,422 |
| 30 | 7,562 | 5,390 | 4,510 | 4,018 | 3,699 | 3,473 | 3,305 | 3,173 | 2,979 | 2,843 | 2,459 | 2,008 |
| 40 | 7,314 | 5,178 | 4,313 | 3,828 | 3,514 | 3,291 | 3,124 | 2,993 | 2,801 | 2,665 | 2,288 | 1,806 |
| 50 | 7,171 | 5,057 | 4,199 | 3,720 | 3,408 | 3,186 | 3,020 | 2,890 | 2,698 | 2,563 | 2,183 | 1,685 |
| 70 | 7,011 | 4,922 | 4,074 | 3,600 | 3,291 | 3,071 | 2,906 | 2,777 | 2,585 | 2,450 | 2,067 | 1,542 |
| 100 | 6,895 | 4,824 | 3,984 | 3,513 | 3,206 | 2,988 | 2,823 | 2,694 | 2,503 | 2,368 | 1,983 | 1,429 |
| 200 | 6,763 | 4,713 | 3,881 | 3,414 | 3,110 | 2,893 | 2,730 | 2,601 | 2,411 | 2,275 | 1,886 | 1,281 |
| ∞ | 6,637 | 4,607 | 3,784 | 3,321 | 3,019 | 2,804 | 2,641 | 2,513 | 2,323 | 2,187 | 1,793 | 1,04 |

Table 7. Darm-Watson Meyer's 5% Significance Critical Values for the Durbin-Watson Statistic (d)

| N | Level of Significance $\alpha = .05$ | | | | | |
|----|--------------------------------------|-------|---------|-------|---------|-------|
| | $k = 1$ | | $k = 2$ | | $k = 3$ | |
| | d_L | d_U | d_L | d_U | d_L | d_U |
| 6 | 0.61 | 1.40 | | | | |
| 7 | 0.70 | 1.36 | 0.47 | 1.90 | | |
| 8 | 0.76 | 1.33 | 0.56 | 1.78 | 0.37 | 2.29 |
| 9 | 0.82 | 1.32 | 0.63 | 1.70 | 0.46 | 2.13 |
| 10 | 0.88 | 1.32 | 0.70 | 1.64 | 0.53 | 2.02 |
| 11 | 0.93 | 1.32 | 0.66 | 1.60 | 0.60 | 1.93 |
| 12 | 0.97 | 1.33 | 0.81 | 1.58 | 0.66 | 1.86 |
| 13 | 1.01 | 1.34 | 0.86 | 1.56 | 0.72 | 1.82 |
| 14 | 1.05 | 1.35 | 0.91 | 1.55 | 0.77 | 1.78 |
| 15 | 1.08 | 1.36 | 0.95 | 1.54 | 0.82 | 1.75 |

Table 7-nin davami

| | | | | | | | | | | |
|-----------|-------------|-------------|-------------|-------------|-------------|-------------|-------------|-------------|-------------|-------------|
| 16 | 1.10 | 1.37 | 0.98 | 1.54 | 0.86 | 1.73 | 0.74 | 1.93 | 0.62 | 2.15 |
| 17 | 1.13 | 1.38 | 1.02 | 1.54 | 0.90 | 1.71 | 0.78 | 1.90 | 0.67 | 2.10 |
| 18 | 1.16 | 1.39 | 1.05 | 1.53 | 0.93 | 1.69 | 0.92 | 1.87 | 0.71 | 2.06 |
| 19 | 1.18 | 1.4 | 1.08 | 1.53 | 0.97 | 1.68 | 0.86 | 1.85 | 0.75 | 2.02 |
| 20 | 1.20 | 1.41 | 1.10 | 1.54 | 1.00 | 1.68 | 0.90 | 1.83 | 0.79 | 1.99 |
| 21 | 1.22 | 1.42 | 1.13 | 1.54 | 1.03 | 1.67 | 0.93 | 1.81 | 0.83 | 1.96 |
| 22 | 1.24 | 1.43 | 1.15 | 1.54 | 1.05 | 1.66 | 0.96 | 1.80 | 0.96 | 1.94 |
| 23 | 1.26 | 1.44 | 1.17 | 1.54 | 1.08 | 1.66 | 0.99 | 1.79 | 0.90 | 1.92 |
| 24 | 1.27 | 1.45 | 1.19 | 1.55 | 1.10 | 1.66 | 1.01 | 1.78 | 0.93 | 1.90 |
| 25 | 1.29 | 1.45 | 1.21 | 1.55 | 1.12 | 1.66 | 1.04 | 1.77 | 0.95 | 1.89 |
| 26 | 1.30 | 1.46 | 1.22 | 1.55 | 1.14 | 1.65 | 1.06 | 1.76 | 0.98 | 1.88 |
| 27 | 1.32 | 1.47 | 1.24 | 1.56 | 1.16 | 1.65 | 1.08 | 1.76 | 1.01 | 1.86 |
| 28 | 1.33 | 1.48 | 1.26 | 1.56 | 1.18 | 1.65 | 1.10 | 1.75 | 1.03 | 1.85 |
| 29 | 1.34 | 1.48 | 1.27 | 1.56 | 1.20 | 1.65 | 1.12 | 1.74 | 1.05 | 1.84 |
| 30 | 1.35 | 1.49 | 1.28 | 1.57 | 1.21 | 1.65 | 1.14 | 1.74 | 1.07 | 1.83 |

stava 7 min dynam.

| 31 | 1.36 | 1.50 | 1.30 | 1.57 | 1.23 | 1.65 | 1.16 | 1.74 |
|----|------|------|------|------|------|------|------|------|
| 32 | 1.37 | 1.50 | 1.31 | 1.57 | 1.24 | 1.65 | 1.18 | 1.73 |
| 33 | 1.38 | 1.51 | 1.32 | 1.58 | 1.26 | 1.66 | 1.19 | 1.73 |
| 34 | 1.39 | 1.51 | 1.33 | 1.58 | 1.27 | 1.65 | 1.21 | 1.73 |
| 35 | 1.40 | 1.52 | 1.34 | 1.58 | 1.28 | 1.65 | 1.22 | 1.73 |
| 36 | 1.41 | 1.52 | 1.35 | 1.59 | 1.29 | 1.65 | 1.24 | 1.73 |
| 37 | 1.42 | 1.53 | 1.36 | 1.59 | 1.31 | 1.66 | 1.25 | 1.72 |
| 38 | 1.43 | 1.54 | 1.37 | 1.59 | 1.32 | 1.66 | 1.26 | 1.72 |
| 39 | 1.43 | 1.54 | 1.38 | 1.60 | 1.33 | 1.66 | 1.27 | 1.72 |
| 40 | 1.44 | 1.54 | 1.39 | 1.60 | 1.34 | 1.66 | 1.29 | 1.72 |
| 45 | 1.48 | 1.57 | 1.43 | 1.62 | 1.38 | 1.67 | 1.34 | 1.72 |

slaves 7-min davami

| | | | | | | | | | | |
|-----|------|------|------|------|------|------|------|------|------|------|
| 50 | 1.50 | 1.59 | 1.46 | 1.63 | 1.42 | 1.67 | 1.38 | 1.72 | 1.34 | 1.77 |
| 55 | 1.53 | 1.60 | 1.49 | 1.64 | 1.45 | 1.68 | 1.41 | 1.72 | 1.38 | 1.77 |
| 60 | 1.55 | 1.62 | 1.51 | 1.65 | 1.48 | 1.69 | 1.44 | 1.73 | 1.41 | 1.77 |
| 65 | 1.57 | 1.63 | 1.54 | 1.66 | 1.50 | 1.70 | 1.47 | 1.73 | 1.44 | 1.77 |
| 70 | 1.58 | 1.64 | 1.55 | 1.67 | 1.52 | 1.70 | 1.49 | 1.74 | 1.46 | 1.77 |
| 75 | 1.60 | 1.65 | 1.57 | 1.68 | 1.54 | 1.71 | 1.51 | 1.74 | 1.49 | 1.77 |
| 80 | 1.61 | 1.66 | 1.59 | 1.69 | 1.56 | 1.72 | 1.53 | 1.74 | 1.51 | 1.77 |
| 85 | 1.62 | 1.67 | 1.60 | 1.70 | 1.57 | 1.72 | 1.55 | 1.75 | 1.52 | 1.77 |
| 90 | 1.63 | 1.68 | 1.61 | 1.70 | 1.59 | 1.73 | 1.57 | 1.75 | 1.54 | 1.78 |
| 95 | 1.64 | 1.69 | 1.62 | 1.71 | 1.60 | 1.73 | 1.58 | 1.75 | 1.56 | 1.78 |
| 100 | 1.65 | 1.69 | 1.63 | 1.72 | 1.61 | 1.74 | 1.59 | 1.76 | 1.57 | 1.78 |
| 150 | 1.72 | 1.75 | 1.71 | 1.76 | 1.69 | 1.77 | 1.68 | 1.79 | 1.66 | 1.80 |
| 200 | 1.76 | 1.78 | 1.75 | 1.79 | 1.74 | 1.80 | 1.75 | 1.81 | 1.72 | 1.82 |

Əlavə 8. Pirson, Spearman rəng korrelyasiya əmsalları üçün kritik qiymətlər cədvəli

| k | <i>p</i> | | | | k | <i>p</i> | | | | k | <i>p</i> | | | |
|----|----------|-------|-------|-------|----|----------|-------|-------|-------|-----|----------|-------|-------|-------|
| | 0,10 | 0,05 | 0,01 | 0,001 | | 0,10 | 0,05 | 0,01 | 0,001 | | 0,10 | 0,05 | 0,01 | 0,001 |
| 5 | 0,805 | 0,878 | 0,959 | 0,991 | 33 | 0,291 | 0,344 | 0,442 | 0,547 | 61 | 0,213 | 0,252 | 0,327 | 0,411 |
| 6 | 0,729 | 0,811 | 0,917 | 0,974 | 34 | 0,287 | 0,339 | 0,436 | 0,539 | 62 | 0,211 | 0,250 | 0,325 | 0,408 |
| 7 | 0,669 | 0,754 | 0,875 | 0,951 | 35 | 0,283 | 0,334 | 0,430 | 0,532 | 63 | 0,209 | 0,248 | 0,322 | 0,405 |
| 8 | 0,621 | 0,707 | 0,834 | 0,925 | 36 | 0,279 | 0,329 | 0,424 | 0,525 | 64 | 0,207 | 0,246 | 0,320 | 0,402 |
| 9 | 0,582 | 0,666 | 0,798 | 0,898 | 37 | 0,275 | 0,325 | 0,418 | 0,519 | 65 | 0,206 | 0,244 | 0,317 | 0,399 |
| 10 | 0,549 | 0,632 | 0,765 | 0,872 | 38 | 0,271 | 0,320 | 0,413 | 0,513 | 66 | 0,204 | 0,242 | 0,315 | 0,396 |
| 11 | 0,521 | 0,602 | 0,735 | 0,847 | 39 | 0,267 | 0,316 | 0,408 | 0,507 | 67 | 0,203 | 0,240 | 0,313 | 0,393 |
| 12 | 0,497 | 0,576 | 0,708 | 0,823 | 40 | 0,264 | 0,312 | 0,403 | 0,501 | 68 | 0,201 | 0,239 | 0,310 | 0,390 |
| 13 | 0,476 | 0,553 | 0,684 | 0,801 | 41 | 0,260 | 0,308 | 0,398 | 0,495 | 69 | 0,200 | 0,237 | 0,308 | 0,388 |
| 14 | 0,458 | 0,532 | 0,661 | 0,780 | 42 | 0,257 | 0,304 | 0,393 | 0,490 | 70 | 0,198 | 0,235 | 0,306 | 0,385 |
| 15 | 0,441 | 0,514 | 0,641 | 0,760 | 43 | 0,254 | 0,301 | 0,389 | 0,484 | 80 | 0,185 | 0,220 | 0,286 | 0,361 |
| 16 | 0,426 | 0,497 | 0,623 | 0,742 | 44 | 0,251 | 0,297 | 0,384 | 0,479 | 90 | 0,174 | 0,207 | 0,270 | 0,341 |
| 17 | 0,412 | 0,482 | 0,606 | 0,725 | 45 | 0,248 | 0,294 | 0,380 | 0,474 | 100 | 0,165 | 0,197 | 0,256 | 0,324 |
| 18 | 0,400 | 0,468 | 0,590 | 0,708 | 46 | 0,246 | 0,291 | 0,376 | 0,469 | 110 | 0,158 | 0,187 | 0,245 | 0,310 |
| 19 | 0,389 | 0,456 | 0,575 | 0,693 | 47 | 0,243 | 0,288 | 0,372 | 0,465 | 120 | 0,151 | 0,179 | 0,234 | 0,297 |
| 20 | 0,378 | 0,444 | 0,561 | 0,679 | 48 | 0,240 | 0,285 | 0,368 | 0,460 | 130 | 0,145 | 0,172 | 0,225 | 0,285 |
| 21 | 0,369 | 0,433 | 0,549 | 0,665 | 49 | 0,238 | 0,282 | 0,365 | 0,456 | 140 | 0,140 | 0,166 | 0,217 | 0,275 |
| 22 | 0,360 | 0,423 | 0,537 | 0,652 | 50 | 0,235 | 0,279 | 0,361 | 0,451 | 150 | 0,135 | 0,160 | 0,210 | 0,266 |
| 23 | 0,352 | 0,413 | 0,526 | 0,640 | 51 | 0,233 | 0,276 | 0,358 | 0,447 | 200 | 0,117 | 0,139 | 0,182 | 0,231 |
| 24 | 0,344 | 0,404 | 0,515 | 0,629 | 52 | 0,231 | 0,273 | 0,354 | 0,443 | 250 | 0,104 | 0,124 | 0,163 | 0,207 |

Olava 8-in davami

| k | p | | | | k | p | | | | k | p | | | |
|----|-------|-------|-------|-------|----|-------|-------|-------|-------|-----|-------|-------|-------|-------|
| | 0,10 | 0,05 | 0,01 | 0,001 | | 0,10 | 0,05 | 0,01 | 0,001 | | 0,10 | 0,05 | 0,01 | 0,001 |
| 25 | 0,337 | 0,396 | 0,505 | 0,618 | 53 | 0,228 | 0,271 | 0,351 | 0,439 | 300 | 0,095 | 0,113 | 0,149 | 0,189 |
| 26 | 0,330 | 0,388 | 0,496 | 0,607 | 54 | 0,226 | 0,268 | 0,348 | 0,435 | 350 | 0,088 | 0,105 | 0,138 | 0,175 |
| 27 | 0,323 | 0,381 | 0,487 | 0,597 | 55 | 0,224 | 0,266 | 0,345 | 0,432 | 400 | 0,082 | 0,098 | 0,129 | 0,164 |
| 28 | 0,317 | 0,374 | 0,479 | 0,588 | 56 | 0,222 | 0,263 | 0,341 | 0,428 | 450 | 0,078 | 0,092 | 0,121 | 0,155 |
| 29 | 0,311 | 0,367 | 0,471 | 0,579 | 57 | 0,220 | 0,261 | 0,339 | 0,424 | 500 | 0,074 | 0,088 | 0,115 | 0,147 |
| 30 | 0,306 | 0,361 | 0,463 | 0,570 | 58 | 0,218 | 0,259 | 0,336 | 0,421 | 600 | 0,067 | 0,080 | 0,105 | 0,134 |
| 31 | 0,301 | 0,355 | 0,456 | 0,562 | 59 | 0,216 | 0,256 | 0,333 | 0,418 | | | | | |
| 32 | 0,296 | 0,349 | 0,449 | 0,554 | 60 | 0,214 | 0,254 | 0,330 | 0,414 | | | | | |

ӘДӘВІYYAT SİYAHISI

1. Береславская В.А., Стрельникова Н.М., Хинканина Л.А. Теория статистики: Учебное пособие. – Йошкар-Ола: МарГТУ, 2008. – 136 с.
2. Бородич С.А. Вводный курс эконометрики: Учебное пособие. – Минск: БГУ, 2000. – 354 с.
3. Бывшев В.А. Эконометрика: учеб. пособие / В.А. Бывшев. – М.: Финансы и статистика, 2008. – 480 с.
4. Вуколов Э.А. Основы статистического анализа. Практикум по статистическим методам и исследованию операций с использованием пакетов Статистика и Ехъел: Учебное пособие. – М.: ФОРУМ: ИНФРА-М, 2004. – 464 с.
5. Гореева, Н. М. Статистика в схемах и таблицах /. – Москва: Эксмо, 2007. – 414 с.
6. Голуб Л.А. Социально-экономическая статистика: Учеб. пособие для студ. высш. учеб. заведений. – М.: Гуманит. изд. центр ВЛАДОС, 2009. – 272 с.
7. Доугерти Кристофер. Введение в эконометрику: Учебник для экон. спец. вузов / Пер. с англ. Е.Н. Лукаш и др. – М.: ИНФРА-М, 1997. – 402 с.
8. Дуброва Т.А. Прогнозирование социально-экономических процессов. Статистические методы и модели: учеб. пособие / Т.А. Дуброва. – М.: Маркет ДС, 2007. – 192 с.
9. Ефимова М.Р., Петрова Е.В., Румянцев В.Н. Общая теория статистики: Учебник. – 2-е изд., испр. и доп. – М.: ИНФРА-М, 2007. – 416 с.
10. Курс социально-экономической статистики. / Под ред. М. Г. Назарова. 6-е издание-М.: Омега 2009 г.
11. Магнус Я.Р., Катышев П.К., Пересецкий А.А. Эконометрика. Начальный курс: Учебник. -3-е изд., перераб.

- и доп. – М.: Дело, 2000.- 400 с.
12. Методы математической статистики в обработке экономической информации: учеб. пособие / Т.Т. Цымбаленко, А.Н. Баудаков, О.С. Цымбаленко и др.;
 13. Методологические положения по статистике. Изд-во Госкомстата России. Вып. 1. – М., 1996; вып. 2. – М., 1998; вып. 3. – М., 2000.
 14. Общая теория статистики. Ефимова М.Р., Петрова Е.В., Румянцев В.Н. – М.: ИНФРА-М, 1996.
 15. Общая теория статистики (конспект лекций). Пособие для подготовки к экзаменам. Автор-составитель Бендин Н. В.- М. «Издательство ПРИОР», 2000.
 16. Общая теория статистики: Учебник /Под ред. О.Э. Башиной, А.А. Спирина. 5-е изд. – М.: Финансы и статистика, 2003.
 17. Общая теория статистики. Учебник. Под ред. Спирина А.А., Башиной О.Э. – М.: Финансы и статистика, 2004.
 18. Палий И.А. Прикладная статистика: Учебное пособие. – М.: Издательско–торговая корпорация "Дашков и К", 2008. – 224 с.
 19. Порядина О.В. Эконометрическое моделирование линейных уравнений регрессии: Учебное пособие. – Йошкар–Ола: Мар ГТУ, 2005. – 92 с.
 20. Популярный экономико-статистический словарь-справочник / Под ред.И.И. Елисеевой. – М.: Финансы и статистика, 2003.
 21. Практикум по теории статистики: Учебное пособие. Под ред. проф. Р.А. Шмойловой. -- М.: Финансы и статистика, 2000.
 22. Практикум по общей теории статистики: Учебное пособие. Ефимова М.Р., Ганченко О.Р., Петрова Е.В. - М.: Финансы и статистика, 2001.

23. Практикум по эконометрике: Учеб. пособие / И.И. Елисеева, С.В. Курышева, Н.М. Гордеенко и др.; Под ред. И.И. Елисеевой. – 2–е изд., перераб. и доп. – М.: Финансы и статистика, 2007. – 344 с.
24. Прогнозирование и планирование в условиях рынка: Учебное пособие / Л.Е. Басовский. - М.: ИНФРА-М, 2007. - 260 с.
25. Рудакова Р.П., Букин Л.Л., Гаврилов В.И. Статистика. 2-е изд. – СПб.: Питер, 2007 – 288 с.: ил.
26. Салин В.Н., Кудряшова С.И. Система национальных счетов: Учеб. пособие. – М.: Финансы и статистика, 2006. – 272 с.
27. Салин В.Н., Чурилова Э.Ю. Курс теории статистики для подготовки специалистов финансово-экономического профиля: учебник. – М.: Финансы и статистика, 2007. – 480 с.: ил.
28. Сиденко А.В., Попов Г.Ю., Матвеева В.М. Статистика: Учебник. – М.: Издательство "Дело и Сервис", 2000.
29. Социально-экономическая статистика. Учебник. / Под ред. Б. И. Башкатова, - М.: ЮНИТИ, 2002 г.
30. Социальная статистика: Учебник / Под ред. чл.-кор. РАН И.И. Елисеевой. - 3-е изд., перераб. и доп. – М.: Финансы и статистика, 2008. – 480 с.: ил.
31. Социально-экономическая статистика: Практикум: Учеб. пособие / Под ред. Салина В.Н., Шпаковской Е.П. – М.: Финансы и статистика, 2006. – 192с.
32. Статистика: Учеб. пособие / Багат А.В., Конкина М.М., Симчера В.М. и др.; Под ред. В.М. Симчеры. – М.: Финансы и статистика, 2009. – 368 с.: ил.
33. Статистика: учебник / под ред.С.А..Орехова.- М.:Эскимо, 2010. -448 с. - (Новое экономическое образование)

34. Статистика: Курс лекций / Под ред. к. э. н. В.Г. Ионина. – Новосибирск: Изд-во НГАЭиУ, М.: ИНФРА-М, 2003.
35. Статистика: Учеб. пособие / Харченко Л.П., Ионин В.Г., Глинский В.В. и др.; Под ред. канд. экон. наук, проф. В.Г. Ионина. - 3-е изд., перераб. и доп.–М.: ИНФРА-М, 2008. – 445 с.
36. Статистика: учебник / [И. И. Елисеева и др.]. – Москва: Проспект, 2011. – 443 с.
37. Статистика. Учебник/Под. Ред. Елисеевой И. И., - М.: Высшее образование, 2009.
38. Статистика: теория и практика в Ехъел: учебное / В. С. Лялин, И. Г. Зверева, Н. Г. Никифорова. – Москва: Финансы и статистика: Инфра-М, 2010. – 446.
39. Статистический анализ. Учебное пособие. / В. В. Глинский, В. Г. Ионин – М.; «Филинъ», 2004 г.
40. Статистика цен. Учебное пособие. / В. Г. Долженкова – М.; «Филинъ»- «Рилант», 2000 г.
41. Теория статистики: Учебник / Под ред. Р.А. Шмойловой. – 2-е изд. Доп. и перераб. – М.: Финансы и статистика, 2002.
42. Теория статистики: учебник / Шмойлова Р.А., Минашкин В.Г., Садовникова Н.А., Шувалова Е.Б.; под ред. Шмойловой Р.А. – 5-е изд. – М.: Финансы и статистика, 2007. – 656 с.
43. Чураков Е.П. Прогнозирование эконометрических временных рядов: учеб. пособие / Е.П. Чураков. – М.: Финансы и статистика, 2008. – 208 с.
44. Экономика и статистика фирм: Учебник / В.Е. Адамов, С.Д. Ильенкова, Т.П. Сиротина, С.А. Смирнов; Под ред. д-ра экон. наук, проф. С.Д. Ильенковой. -3-е изд., перераб. и доп. – М.: Финансы и статистика, 2007. – 288 с.: ил.

45. Экономическая статистика: учебник / [А. Р. Алексеев и др.]. – Москва: Инфра-М, 2011. – 666 с.
46. Экономическая статистика. 2-е изд., доп.: Учебник. / Под ред. Ю.Н.Иванова. - М.: ИНФРА-М, 2009. – 480 с.
47. Əyyubova N.S. Sosial statistikanın elementləri / Dərs vəsaiti.-Bakı, “BDU” nəşriyyatı, 2010, 184 səh.
48. Ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri lüğəti (dörd dildə C.Allahverdiyev, A.Haciyev, H.Əhmədova).

Internet resurslar

1. www.cbr.ru
2. www.stat.gov.az
3. www.azstat.orq
4. www.maliyye.gov.az
5. www.sigorta.maliyye.gov.az

Qeyd üçün

Qeyd üçün

Mətbəənin direktoru:
Fuad HÜSEYNOV

Texniki redaktor: Azər RƏSULOV

Korrektor: Cavid RƏSULZADƏ

Tərtibatçı: Əhməd ƏLİYEV

*Kitab "Poliqraf" mətbəəsində
çap olunmuşdur*

Yiğilmağa verilmişdir: 04.10.2014

Çapa imzalanmışdır: 08.12.2014

Şərti çap vərəqi: 21,5

Formatı: 60x84 1/16

Tiraj: 500